

**i N**

**MADDİ VƏZİYYƏTİNİZDƏ**

**İNQİLAB**

**SƏXAVƏTLİ OLMAĞIN GÜCÜ**

**Q i**

**QARI KİSİ**

**L A B**

i N

# MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB

SƏXAVƏTLİ OLMAĞIN GÜCÜ

Q i

# QARI KİSİ

L A B

**Your Financial Revolution, The Power of Generosity, Azerbaijani**  
Copyright © 2022 by Gary Keesee

Originally published in English  
Copyright © 2021 by Gary Keesee

Gary Keesee Ministries,  
P.O. Box 779, New Albany,  
OH 43054, USA

GaryKeesee.com

This book is a FREE GIFT from Gary Keesee Ministries and is NOT FOR SALE

**Maddi vəziyyətinizdə inqilab: Səxavətli olmağın gücü Azərbaycan dilində**  
© 2022, Qari Kisi

Orijinal ingilis dilində nəşr edilmişdir  
© 2021, Qari Kisi

Gary Keesee Ministries,  
P.O. Box 779, New Albany,  
OH 43054, USA

GaryKeesee.com

Bu kitab «Gary Keesee Ministries» təşkilatı tərəfindən HƏDİYYƏDİR;  
satış üçün NƏZƏRDƏ TUTULMAMIŞDIR

# İTHAF

Bu kitab 40 il birlikdə yaşadığım gözəl həyat yoldaşım Drendaya həsr olunub. O, indiyə qədər tanıdığım ən səxavətli insanlardan biridir. O, həmişə başqalarını düşünür və mənə insanları sevməyi öyrədib, buna görə də ona bütün qəlbimlə minnətdaram!

—Qari Kisi



# MÜNDƏRİCAT

<b>GİRİŞ</b> .....	7
<b>1-Cİ FƏSİL: Səxavətli olmağın gücü</b> .....	15
<b>2-Cİ FƏSİL: Cavab: Lütf</b> .....	31
<b>3-CÜ FƏSİL: Tələblərə cavab verirsinizmi?</b> .....	59
<b>4-CÜ FƏSİL: Bu pullar kimə məxsusdur?</b> .....	75
<b>5-Cİ FƏSİL: Sizə şərik lazımdır!</b> .....	91
<b>6-Cİ FƏSİL: Onda bir hissənin sirri</b> .....	105
<b>7-Cİ FƏSİL: Sizə çanta lazımdır: Birinci hissə</b> .....	123
<b>8-Cİ FƏSİL: Sizə çanta lazımdır: İkinci hissə</b> .....	153
<b>9-CU FƏSİL: Ölçü qanunu</b> .....	163
<b>10-CU FƏSİL: Səxavətli Padşah</b> .....	177
<b>11-Cİ FƏSİL: Səxavətli olanlara Allahın vədi</b> .....	195



# GİRİŞ

Tanrı Drenda ilə məni televiziya verilişi aparmağa dəvət edəndə, etiraf edim ki, bu barədə heç vaxt düşünməmişdim. Albaniyadan təzəcə qayıtmışdım; orada Allahın Padşahlığı mövzusunda seminar keçirtmişdim və onlara Padşahlığın əmrlərinə riayət edərək borclardan necə azad olduğumuz barəsində danışdım.

Əvvəlki kitablarımı oxumusunuzsa, sonuncu sessiyamı keçirdiyimiz gecə Allahın hüzurunun bulud şəklində missionerin qonaq otağını doldurduğunu xatırlaya bilərsiniz. Elə oradaca Rəbb mənə dedi: *“Səni maddi xeyir-dua əhdim barəsində öyrətmək üçün xalqların yanına göndərirəm. Hara getsən, orada sənə təminat verəcəyəm”*.

O gecədən etibarən həyatım dəyişdi. Ancaq Rəbbin *“Səni xalqların yanına göndərirəm”* kimi sözlərlə mənə nə demək istədiyini tam başa düşmürdüm:

Başə düşdüm ki, televiziya verilişini aparmaq Tanrının planında idi. Yenə də deyirəm, bu mənim planımda olan və ya arzuladığım bir şey deyildi. Arzuladığım yeganə şey Drenda ilə mənim Rəbbin Padşahlığı barədə aldığımız açıqlamaları insanlara çatdırmaq idi.



## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Səxavətli olmağın gücü

Doqquz ilimizi müxtəlif borclara, kreditlərə və haldan salan panik ataklarla mübarizəyə sərf etmişdik. Həkimlərin mənə yazdığı antidepressantlar kömək etmirdi. Həyatla vidalaşdığımı hiss edirdim və qorxu hissi sanki bütün düşüncələrimi zəbt etmişdi. Qorxu hissi məni o qədər əsir etmişdi ki, evdən bayıra çıxmağa qorxurdum, bu isə biznesimə böyük ziyan verirdi. Tez bir zamanda iflasa uğradıq və bunun qarşısını ala bilmirdim. Artıq rüsvayçılıq həyat tərzimə çevrilmişdi və özümü uğursuz bir insan kimi hiss edirdim. Əsasən də həyat yoldaşım və uşaqlarımın üzünə baxmağa utanırdım. Lazım olan pulu təmin edə bilməməkdən savayı, o illərdə nə yaxşı ata, nə də ər ola bildim.

1850-ci illərin hər şeyi sınımış köhnə ferma evində yaşayaraq canımızı sağ qalmaqla qurtardıq. Pəncərələr yapışıqan lentlə bərkidilmişdi. Döşəmədəki xalçanı zibil qutusundan götürmüşdük. Oğlanlarımın döşəkləri qocalar evinin tullantılarının içindən tapılmışdı. Maşınlarımız bərbad gündə idi. Həyatımız daim vəkillər və borclu olduğumuz çoxsaylı kredit şirkətlərindən gələn zənglərlə məşğul olmaqla keçirdi.

Heç bir ümidim yox idi! Bəli, mən Allahu sevən bir məsihçi idim. Mən imanlılar cəmiyyətinə gedirdim və Müqəddəs Ruhla vəftiz olunmuşdum. Əhdi-Ətiq üzrə bakalavr dərəcəsinə almışdım və birillik Müqəddəs Kitab məktəbini bitirmişdim, lakin həyatımda nə isə düzgün deyildi, heç düzgün deyildi!

Bir gün çarəsizlik içində Allaha nalə çəkdim və O, dərhal mənə cavab verdi. Demirəm ki, bu doqquz gərgin il ərzində dua etmirdim; edirdim. Lakin bu dəfə cavab alacağıma inanırdım.

O ana qədər qazdığım maliyyə çuxurundan öz gücümlə çıxma biləcəyimi düşünürdüm. Amma həmin səhər başa düşdüm ki, artıq bacarmıram. Bütün dostlarımdan, ailəmdən on minlərlə dollar borc almışdım və artıq kredit götürmək üçün bir yer qalmamışdı.

Həmin səhər dua edərkən ümitsizlik içində idim, lakin Onun belə tez cavab verdiyinə təəccübləndim. Ruhumla Onun Fil. 4:19 ayəsindən sitat gətirdiyini eşitdim:

*“Sizin hər ehtiyacınızı isə Allahım Məsih İsadada olan Öz izzətli zənginliyinə görə ödəyəcək”.*

Mən Rəbbə dedim: “Ya Rəbb, mən o ayəni bilirəm, amma həyatımda bunun baş verdiyini görmürəm”. O, yenidən mənə cavab verərək dedi ki, mənim bu çuxurda olmağımın səbəbi Onun Padşahlığının necə işlədiyindən heç vaxt xəbərdar olmağımdır. Mən Onun nə demək istədiyini bilmirdim, amma Drenda ilə birlikdə bunu araşdırmaq qərarına gəldik.

Allahın bizə göstərdiyi ilk Müqəddəs Yazılardan biri Luka 6:20 idi:

*“İsa Öz şagirdlərinə nəzər salıb dedi: «Nə bəxtiyarsınız, ey yoxsullar! Çünki Allahın Padşahlığı sizindir»”.*

Cavabımız Allahın Padşahlığı idi?! Həl də Onun bununla nə demək istədiyini başa düşmürdük, lakin bilirdik ki, bunu araşdırmalıyıq.

Az sonra Padşahlıq haqqında daha çox danışacağıq, amma hansı nəticəyə gəldiyimizi sizə deyəcəyəm.

Müqəddəs Ruh bizə Müqəddəs Kitabdan əvvəllər görmədiyimiz şeyləri göstərməyə başladı. Rəbbin bizə Padşahlığı barədə öyrətdiklərini tətbiq edərək iki il yarım ərzində bütün borclardan tam qurtula bildik. Nağd pulla maşınlarımızı və çoxlu gözəl ağaclarla və bataqlıqlarla dolu 55 hektar torpaq aldığımız orada ov edə bilirdim və uşaqlarımı açıq havada böyüdə bilirdim.

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Səxavətli olmağın gücü

Həyatımın ən böyük sevinclərindən biri də heç borc etmədən Drendanın xəyal etdiyi evi tikməyimiz idi.

Yaşadıqlarımızdan və Allahın Padşahlığının həyatımızdakı kimi fəaliyyət göstərdiyini başa düşdükdən sonra biz hər günü-müzü sevinc içində keçirdirdik. Əslində, şənlik bitməyib. Biz hələ də hər gün Padşahlığı qeyd edirik. Uşaqlarımıza Mak Donaldsdan yemək almaq üçün divan yastıqlarının altından qəpikləri axtarmaq vəziyyətindən tutmuş indi borcdan azad olub Müjdəni bütün dünyaya yaymaq üçün yüz minlərlə pulu ianə verə bilmək imkanına malik olmağımız kimi bu, şənlik etmək üçün bir səbəbdir.

Drenda ilə mən insanlara Allahın heyvətəmiz Padşahlığı haqqında danışmağa böyük həvəs göstəririk. Albaniyaya getməyimin əsas səbəbi bu oldu.

Qeyd etdiyim kimi, Allah Albaniyada mənə millətlərin yanına getməyimi deyəndə böyük çaşqınlıq içində idim. O nə demək istəyirdi? O vaxtlar mən Drenda ilə birlikdə on il əvvəl açdığımız imanlılar cəmiyyətinin pastoru idim. İmanlılar cəmiyyətini atıb səyahət etməyə başlamalı idim?

Allahın təyin etdiyi labirintə bənzər yollar vasitəsilə Drenda ilə mən televiziya proqramı ilə məşğul olan insanlar və şirkətlərlə tanış olduq. Mən onları axtarmırdım; Allah Özü onları bizim yolumuza gətirirdi. Bir daha xatırladım ki, ümumiyyətlə, televiziya ilə məşğul olmağa həvəsim yox idi, amma bir neçə il əvvəl Rəbbin mənə verdiyi görüntünü xatırladım. Bir gün imanlılar cəmiyyətimizdə xidmətlərimizdən birində dua edirdim ki, birdən Rəbb mənə televiziya və radioverilişlə məşğul olacağımı söylədi. O vaxt bu şeylərlə maraqlanmadığım üçün bu barədə çox düşünməmişdim, amma birdən bu diqqətimi çəkdi və bu barədə Drendaya danışdım.

Uzun sözün qıtası, Allah üzümüzə bir neçə heyratamız qapı açdı və bizi televiziya ilə məşğul olmağa həvəsləndirən bəzi heyratamız insanlarla tanış etdi, lakin bizim televiziya haqqında heç bir məlumatımız yox idi. *Heç bir məlumatımız dedikdə həqiqətən belə olduğunu nəzərdə tuturam.* Biz Allahın bizə göstərdiyini yerinə yetirməli idik.

Bizim heç bir avadanlığımız yox idi və televiziya üçün hansı avadanlıq lazım olduğunu belə bilmirdik, lakin Allahın bizim yolumuza çıxartdığı insanlar özləri bunu edirdilər. Nəhayət, qərar verməli olduğumuz vaxt çatdı. Televiziya şirkəti bizə güzəştli qiymətlə televiziya işlərini görmək üçün müqavilə təklif etdi. Efir vaxtını və televiziya verilişinin işə başlaması üçün çəkilən bütün xərcləri hesablasaq, təxminən 300 000 dollar alacağını düşündük. Lakin bu barədə dua etdikdən və bu barədə Allahla mübarizə etdikdən sonra, nəhayət, hə demək qərarına gəldik (təbii ki, siz heç vaxt Allahla güləşdə qalib gələ bilməzsiniz).

Beləliklə, prodüser şirkəti şəhərə gəldi (onlar Texasda yerləşirdilər) və biz ilk televiziya proqramımızı çəkməyə başladıq. Vəsaitlərimiz olmadığına görə biz əsasən birinci ilimizin çəkilişlərini qonaq otağımızdakı kamin qarşısında etdik. İlk çəkilişi edərkən çox həyəcanlı idim. Nə baş verəcəyini bilmirdim. Məni narahat edən təkəcə televiziya çəkiliş aparmaq deyildi. Mən bütün məzmunu təqdim etməli və bütün proqramı qurmalı idim, əlbəttə ki, Drendanın köməkliyi ilə. Prodüser qrupu bizə gözəl məsləhətlər verdi və bizi məlumatlandırdı, amma mən hələ də narahat idim.

Xahiş edirəm, məni başa düşün ki, mən təbii olaraq xaricə getməyi sevən bir insan deyiləm, ona görə də televiziya ilə məşğul olmaq məni rahatlığımdan məhrum edirdi. Bundan əlavə, çəkiliş günü prodüser qrupu təlaş içində idi. Komandanın rəhbəri gecə yarısı oranı tərk etməli idi, çünki onun azyaşlı oğlu qonşunun avtomobili tərəfindən yolun kənarında vurularaq öldürülmüşdü.

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Səxavətli olmağın gücü

Bu barədə mənə həmin gün səhər çəkiliş etməmişdən bir az əvvəl xəbər vermişdilər. Qərara gəldim ki, çəkiliş etməyincə bu barədə Drendaya deməyim. Bu necə də çətin idi.

Çəkilişdən dərhal sonra əməkdaşlarımızdan biri oğlum Timin velosipedini sürüb onu qəzaya uğratdı. Tim qaçaraq evə gəldi və Devidin öldüyünü dedi. O ölməmişdi, sadəcə, yerə çırpılmışdı, amma necə də yaxşı bir başlanğıc idi.

Biz çəkiliş həftəsindən sağ çıxdıq və yerli kanalda canlı efir yayımlandı. Biz ayda bir həftə ərzində çəkiliş aparırıdık, lakin bu, ikinci ayın sonuna qədər heç də asan gəlmirdi; eyni zamanda qeyri-adekvatlıq və çaxnaşma hissləri ilə mübarizə aparırdım. Nəhayət, prodüser şirkətinin sahibinə bunu bacarmayacağımı dedim. O, bir anlıq mənə baxıb dedi: “Xeyr! Televiziya çəkilişi ilə məşğul olmalısən!”

Sonra mənə nə isə göstərmək istədiyi üçün oturmağımı buyurdu. Televizoru yandırıb məsihçi telekanallarını açdı. Düzünü desəm, mən heç vaxt məsihçi telekanallarına baxmamışdım, amma o gün gördüklərim məni cəlb etdi və məsihçi televiziya ilə bağlılığımı nəzərdən keçirməyə vadar etdi.

Bir verilişdə onlar xeyir-dua qazanmaq üçün böyük məsh gətirəcək “müqəddəs zeytun yağı” satırdılar. Digərində vaiz “məsh edilmiş vafilələr” satırdı və hər dişləm ilə yeni bir vəhy alacağınızı bildirirdi. O biri verilişdə belə deyilirdi: növbəti üç dəqiqənizi ayırsanız, çiçəklənmək üçün üçqat məsh alacaqsınız. Digəri isə dondurulmuş yeməklər təklif edirdi. Hər veriliş insanları verməyə həvəsləndirən müxtəlif növ üsullar təklif edirdi.

Ancaq diqqət yetirdiyim çatışmayan tərəfləri o idi ki, onlardan heç biri insanlara lazım olanı necə əldə edəcəklərini və Padşahlığın hansı üsulla işlədiyini söyləmirdi. Onlar toxum səpməyin vacib olduğunu öyrədirdilər, lakin mən bilirdim ki, onlara bu toxumu həm də biçmək lazım olduğunu kimsə öyrətməlidir!

Müvəffəqiyyət qazanmaq üçün insanlar bir çox sirləri bilməlidirlər. İnsanlara məhsulu təkcə verməyi deyil, biçim etməyi də öyrətməklə əmin idim ki, vəziyyət gözlədikləri kimi alınmadıqda, onlar məyus olacaqlar və Allahın onları aldatdığını düşünəcəklər.

İnsanlar Padşahlığın qanunlarını tanımalıdırlar və yer üzündə olarkən Səmavi bolluq içində gəzmək üçün verməyin vacib olduğunu bilməlidirlər. Daha önəmlisi isə, verdikdən sonra nə edəcəklərini bilməli idilər. Onlara lazım olanı Allahdan necə yığacaqlarını bilməli idilər.

Məhsul yığımında mənim də rolum olduğunu başa düşdüm – bunlardan birincisi imanın nə olduğunu və nəyə lazım olduğunu bilmək idi. Müqəddəs Ruhun məni məhsul yığımına necə yönəltdiyini və biçin vaxtının xırdalıqlarının nə qədər vacib olduğunu öyrənməli idim. Yerinə yetirməli ruhani, eləcə də məhsul yığımı üçün təbii qanunların olduğunu başa düşdüm.

Bütün bu verilişlərdən belə nəticəyə gəlmək olurdu ki, guya pulunuz hazırca poçt qutunuza daxil olacaq.

Razılışım ki, bəzən poçt qutunuza gözlənilmədən pul gələ bilər, lakin belə halları diqqətlə araşdırsanız, bunun nə üçün baş verməsinə aid ruhani cavablar tapa bilərsiniz.

Bu verilişlərdən bir neçəsini izlədikdən sonra gördüklərimə görə xəcalət çəkdim. Təəccüblü deyil ki, dünya buna diqqət yetirir. Amma mən də qəzəblənmişdim. O an anladım ki, mən nə isə deməliyəm.

Televiziyanı davam etdirmək qərarına gəldim, çünki deyiləsi bir hekayəm var idi. Mən son 14 ildə televiziya ilə məşğul oldum və on minlərlə insanın dindarlığı deyil, Padşahlığı kəşf etdiyini gördüm və onlar da Drenda ilə mənim əldə etdiyimiz təcrübəyə sahib oldular.

Bilirəm ki, sizin də eyni nəticələriniz olacaq.

**MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB:** Səxavətli olmağın gücü

*“Maddi vəziyyətinizdə inqilab: Səxavətli olmağın gücü”* kitabı maliyyə inqilabı silsiləmdəki beşinci və sonuncu kitabdır. Bu kitabın bütün silsiləsi üçün, eləcə də bu sonuncu kitab üçün çox həyəcanlıyam.

—Qari Kisi

# 1-Cİ FƏSİL

## SƏXAVƏTLİ OLMAĞIN GÜCÜ

Bir gecə ailəməzlə yaxındakı sevimli restoranlardan birində şam yeməyi yeyirdik. Ofisiant gənc hamilə xanım idi. Hesabı ödədiyimiz zaman birdən ona adətən verdiyim 22-25% əlavə pul əvəzinə 100 dollar əlavə pul vermək qərarına gəldim. O, imzalı zərfin içinə baxmadan onu götürüb mətbəxə tərəf getdi.

Bir dəqiqədən sonra o, göz yaşları axıdaraq təşəkkür etmək üçün geri döndü. O bizə öz çətin maddi vəziyyəti haqqında danışdı. Bu vəziyyətdən necə çıxacağı onun heç ağına da gəlmirdi. Getməzdən əvvəl ona Məsih haqqında danışdıq və onun üçün dua etdik.

Biz ona ürəyinin qapısını açmaq üçün səxavətli olmağımızdan başqa heç nə etmədik.

*“Sən Allahın zəngin xeyirxahlığına, həlimliyinə və səbirli olmağına xor baxırsan? Bəs anlamırsan ki, Onun xeyirxahlığı səni tövbəyə yönəldir?”*

—Romalılara 2:4.



## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB:** Səxavətli olmağın gücü

Romalılara 2:4-də deyilir ki, Rəbbin xeyirxahlığı tövbəyə yönəldir.

### **Səxavətli olmaq Allahın xasiyyətində hərəkət etməkdir.**

Matta 5:45-də deyilir:

*“Belə ki siz göylərdə olan Atanızın övladları olarsınız. Çünki O, günəşini həm pislərin, həm yaxşılardan üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır”.*

Allah xeyirxahdır və səxavətlidir! Biz Onun övladlarıyıq və Məsihdəki yeni təbiətimiz də səxavətli olmaqdan ibarətdir. Yuxarıdakı hekayədə olduğu kimi, səxavətli olmaq insanlara Allahın ürəyini göstərməkdir. Qızmar gündə bir qurtum soyuq su içmək kimi, səxavətli olmaq da yoxsulluq səhrasındakı dünyaya rahatlıq və ümid gətirməyə bənzəyir.

Təmənnsiz vermənin nəticəsi Paulun Korinfilərə 2-ci Məktubu 9:10-15-də aydın görünür:

*“Əkinçiyə toxum və yemək üçün çörək ehtiyatı verən Allah sizin də əkin ehtiyatınızı çoxaldacaq və salehliyinizin bəhrəsini artıracaq. Hərtərəfli səxavətli olmanız üçün hər baxımdan varlandırılacaqsınız. Səxavətiniz bizim vasitəmizlə Allaha şükür etməyə səbəb olacaq.*

*Çünki etdiyiniz bu xidmət yalnız müqəddəslərin ehtiyaclarını ödəməklə kifayətlənmir, həm də Allaha edilən çox şükürlərlə aşib-daşır. Bu xidmətlə sübut etdiyiniz kimi, iqrar etdiyiniz Məsihin Müjdəsinə itaət göstərdiyinizə, onlara və hamıya səxavətlə yardım göndərdiyinizə görə Allahu izzətləndirirlər. Allahın sizə bəxş etdiyi hədsiz lütfə görə hər birinizin*

*həsrətini çəkərək sizin üçün dua edirlər. Allahın sözlə ifadə oluna bilməyən bəxşişinə görə Ona şükür olsun!*

Səxavətiniz insanların Allaha həmd və şükür etməsinə səbəb olur!!! Diqqət yetirin, Paul deyir ki, səxavətli olmaq Allaha xidmət etməkdir.

Xidmət sözünün tərfi belədir: *Bir qulluqçu kimi rəhbərin tapşırdığı iş və ya vəzifənin yerinə yetirilməsi.*

Bu, yer üzündə Allahın ürəyini və insanlara olan qayğısını nümayiş etdirmək üçün Onun adından yerinə yetirilən vəzifənin bir hissəsidir. Nəticə aydındır – bu, insanların qəlbinə toxunur və Məsihi qəbul etmək üçün onların ürəklərinin qapılarını açır.

Düşünürəm ki, kiminsə bizə kömək əlini uzatdığını və bunun bizim üçün nə qədər əhəmiyyətli olduğunu hamımız xatırlaya bilərik.

İlk dəfə evlənəndə 4000 dollar vergiyə borcum olduğunu xatırlayıram və pulu haradan tapacağım barədə heç bir anlayışım yox idi. Düşdüyüm vəziyyətin qorxusundan gecələr yata bilmirdim. Biz o vaxt Tulsada yaşayırdıq və tətill üçün Ohayoya getməyi planlaşdırırdıq.

Atam məndən işlərin necə getdiyini soruşanda ona borcum haqqında danışdım. O, “Yaxşı, bunu həll etmək asandır” dedi və bir çek çıxarıb bütün məbləği ora qeyd edərək mənə uzatdı. Atamın o an mənə olan səxavəti onu daha çox sevməyimə səbəb oldu. Çünki o an mən onun qayğıkeş ürəyini gördüm.

Atam çox vaxt ürəyindəkiləri gizlədirdi. O, heç vaxt öz duyğularını insanlara, hətta anama da açıq şəkildə göstərmirdi. Atam o vaxta qədər heç vaxt məni sevdiyini deməmişdi. Yalnız bir dəfə anam ondan bunu deməyini xahiş edəndən sonra o, nəhayət ki, böyük dramadan sonra bunu dedi. O günü indiki kimi xatırlayı-

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Səxavətli olmağın gücü

ram. Anam ona yalvararaq deyirdi: “Sən öz oğluna onu sevdiyini deyə bilməzsənmi?” Lakin o susurdu.

Nəhayət, anamın göz yaşlarından sonra o mənə sevdiyini söylədi. Amma o anı heç vaxt səmimi hesab etmədim, çünki o bunu deməyə məcbur oldu.

Bizə dili ilə sevdiyini söyləmək əvəzinə, atam bizə xüsusi şeylər alırdı və mənə, dörd uşaq olaraq hər birimiz atamızın bizi sevdiyini bilirdik. Mən atamın ürəyini sözlərinə görə deyil, etdiyi əməllərindən görürdüm. O anlar mənim üçün qaranlıq bir gecənin işıqları kimi əziz idi.

Borcumun çekini yazdığı gün ürəyim minnətdarlıqla dolu idi. Göz yaşları içində atamı qucaqlayıb təşəkkür etdim. Onun cavabı mənə bir anlıq şoka saldı. O dedi: “Nə qədər ki, imkanım var, sənə kömək etmək istəyirəm”.

Əminəm ki, sizin də mənə kimi kiminsə sizə qarşı səxavətli olmağı ilə bağlı xatirələriniz, diqqətinizi çəkən məqamlarınız var. Beləliklə, bu fikrə diqqət yetirin:

### **Səxavət sizin və Allahın insanlara olan ürəyini göstərir.**

Səxavətin böyük gücü var. O, sözləri əvəz edir və birbaşa ürəyə təsir edir. Kiminsə bizə etdiyi bir xeyirxahlığı və ya yaxşılığı xatırlamaq necə də heyrətamizdir.

Həyatımda ilk dəfə atamın ürəyini altıncı sinifdə oxuyanda gördüm. O vaxt əmim oğlu ilə mən model raketlərlə maraqlanırdıq və mən içərisinə əşyalar qoyub göyə atmaq olan şəffaf burunlu raket almışdım.

Həmin xüsusi gün əmim oğlu ilə qərara gəldik ki, raketin burun ucuna bir qurbağa yapışdıraraq, qoy raket paraşütünü açmaq əvəzinə yerə çırpılsın. Məqsəd qurbağanın başına nə gələcəyini görmək idi, mənə, bunu təsəvvür edə bilərsiniz.

Beləliklə, biz raketi işə saldıq və atamın baxmağa gəldiyini gördükdə dəhşətə gəldik. Biz bilirdik ki, qurbağanı öldürməyimiz onun xoşuna gəlməyəcək.

Raket gözlənilmədiyi kimi yuxarı qalxdı, sonra fırlanıb burnu üstə enərək yerə düşdü. Onu götürməyə gedəndə gözlədiyimiz kimi, burun hissəsinin sındığını və qurbağanın öldüyünü gördüm.

Raketi əlimə alan kimi niyyətimizi atamdan gizlətmək üçün cəld ölü qurbağanı kənara atdım. O, yaxınlaşıb raketi istədi. Onun raketimiz üçün olan qayğısı hələ də yadımdadır. Əlində tutduqca, onu necə düzəldə biləcəyini və qəzaya uğradığı üçün təəssüfləndiyini dedi. Sonra o, qırılan hissələri necə bərpa edə biləcəyimi ətraflı izah etdi. Onun səsindəki həqiqi qayğı və mehribanlıq mənə səhv hərəkət etdiyimi göstərdi. Onun heç vaxt qurbağadan xəbəri olmadı, lakin mənə və raketimə olan nəzakətli qayğısını heç vaxt unutmuram. Onun həqiqətən mənə qayğı göstərdiyi an diqqətimi çəkmişdi.

Elə vaxtlar olur ki, Allah tanımadığımız insanlar vasitəsilə bizi ruhlandırır və bizə sözünü deyir.

Xüsusilə yadda qalan an Drenda və dostlarımızla birlikdə qırqovul ovuna getməyimiz idi. Drenda ilə yenicə evlənmişdik və Tulsada yaşayırdıq. Otaq yoldaşlarımdan biri Kanzasda yaşayırdı və bizi həmin ilk qırqovul ovunun açılış gününə qoşulmağa dəvət etdi. Ən azından desəm, həyəcanlandım.

Beş saatlıq yolla Kanzasda getdik, əla ov günümüz oldu və kifayət qədər quş ovladıq. Lakin evə qayıdarkən dostumuzun avtomobilinin mühərriki yandı. Torpaq yolunun ortasında idik və evdən hələ də neçə saat uzaqda idik. Əgər nə vaxtsa Kanzasda olmusunuzsa, onun nə qədər səmərəsiz olduğunu bilərsiniz.

Artıq qaranlıq idi və uzaqda yalnız bir işığın gözdən itdiyini görə bilirdik. Fermerin evinə getdik və vəziyyətimizi ona danış-

**MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB:** Səxavətli olmağın gücü

dıq. O, “Yaxşı, sizi bu axşam evə apararam” deyəndə çox təsirləndim. “Maşını qoşquma qoyub sizi bazar ertəsi iş vaxtına qədər evə çatdıracağam”. (Drenda səhər saatlarında restoranda yenicə yarım günlük işinə başlamalı idi və zəng edib orada ola bilməyəcəyini deməli olduğuna görə çox məyus oldu).

Təəccüblüdür ki, əvvəllər heç vaxt tanımadığımız bu adam beş saatlıq yolu sürərək bizi evimizə apardı və sonra bütün gecəni avtomobilini sürüb Kanzasa geri qayıtmışdı.

Bu fədakarlığı heç vaxt unutmayacağam. Benzin üçün bir qəpik belə almadı. Mən həmişə o insana minnətdar olacağam. Həmişə minnətdarlıqla onun etdiyi xeyirxahlığı barədə düşünürəm.

İnsanlar səni düşünəndə səxavətinə görə Allaha şükür edəcəklər.

Əminəm ki, siz də öz həyatınızda belə halları xatırlayırınsız. Kiminsə sizə göstərdiyi qayğıya görə nə qədər minnətdar olduğunuzu xatırlaya bilərsiniz. Hə, Paulun imanlılar cəmiyyətinə demək istədiyi bu idi – onların səxavətliyi insanlara Allahın ürəyini göstərməkdən və Ona xidmət edərək həmd və şükürlər etməkdən ibarət idi.

**İNSANLAR SƏXAVƏTLİ  
OLANLARA BƏXŞ EDİLƏN  
HƏDSİZ LÜTFƏ GÖRƏ  
ALLAHA ŞÜKÜR EDƏCƏKLƏRİ!**

nuzu xatırlaya bilərsiniz. Hə, Paulun imanlılar cəmiyyətinə demək istədiyi bu idi – onların səxavətliyi insanlara Allahın ürəyini göstərməkdən və Ona xidmət edərək həmd və şükürlər etməkdən ibarət idi.

dən ibarət idi.

Mən Məsihə gələndən sonra ürəyimin yumşaldığını və insanlara qarşı qayğıkeş olduğumu gördüm. Ehtiyacı olana həmişə kömək etmək istəyirdim, amma pulum olmadığına görə bunu edə bilmədiyim halda çox kədərlənirdim.

Başa düşdüm ki, həqiqətən də əksər insanlar da belə hisslər keçirir. Sadəcə, bunu izdiham arasında müzakirə edin və həll yolları axtarın və əminəm ki, onlarla insan bu yolu tapmağa sizə kömək edəcək.

Lakin Müqəddəs Kitabda kəşf etdiyim kimi, səxavətli olmaq düşündüyümdən də üstündür. 2 Korinfilərə 9-dakı bu parçanı oxuyanda vermək haqqında düşüncəmi dəyişdirən Padşahlıq qanununu aşkar etdim:

*“Etdiyiniz bu xidmət yalnız müqəddəslərin ehtiyaclarını ödəməklə kifayətlənmir, həm də Allaha edilən çox şükürlərlə aşıb-daşır.*

*Bu xidmətlə sübut etdiyiniz kimi, iqrar etdiyiniz Məsihin Müjdəsinə itaət göstərdiyinizə, onlara və hamıya səxavətlə yardım göndərdiyinizə görə Allahı izzətləndirirlər.*

*Allahın sizə bəxş etdiyi hədsiz lütfə görə hər birinizin həsrətini çəkərək sizin üçün dua edirlər. Allahın sözlə ifadə oluna bilməyən bəxşişinə görə Ona şükür olsun!”*

—2 Korinfilərə 9:12-15.

İnsanlar səxavətli olanlara bəxş edilən hədsiz lütfə görə Allaha şükür edəcəklər!

Paulun burada dediklərini tam başa düşmək üçün sözlərin mənalarını müəyyən etməliyik.

Hədsiz sözünün mənaları: böyük miqdarda və ya yüksək dərəcədə; həddindən artıq, üstün və fəvqəltəbii, *hədsiz əzəmətli*.

Böyük miqdarda nəyiniz olacaq? Həyatınızda fəvqəltəbii və hədsiz əzəmətli nə olacaq? Allahın lütfü!!!!

Yaxşı, indi bizə lütfün tərfi lazımdır.

**Lütf** Allahın təmənnəsiz xeyirxahlığı **deməkdir**.

Bu, lütfün ümumi tərifidir, lakin o, əsl mənasından fərqlidir. İcazə verin, sizə daha yaxşı tərif verim.

Aşağıdakılar ilahi lütf haqqında Vikipediyadan gətirilən sitatdır:

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Səxavətli olmağın gücü

Ümumi məsihçilik bundan ibarətdir ki, lütf Tanrının əbədi xilas gətirmək üçün Öz Oğlunu çarmıxda ölməyə göndərməklə bəxəriyyətə bəxş etdiyi təmənnəsiz mərhəmətidir. Ancaq tək bu tərif ayədəki ifadənin bütün mənalərini əhatə etmir. Məsələn, Luka 2:40-da deyilir: “Uşaq böyüyür, qüvvətlənir və hikmətdə yetkinləşirdi. Allahın lütfü də Onun üzərində idi”. Bu misalda lütfün layiq olmadığı xeyirxahlıq tərfi Məsihə aid edilə bilməz.

Ceyms Ril belə təklif edib: “Lütf Allahın sizi istədiyi kimi olmağa və Onun çağırışına hay verməyə vadar edən Allahın Hüzurudur”. Buna uyğun olaraq, Bil Qotard belə demişdi: “Lütf bizə Allahın iradəsini yerinə yetirmək üçün istək və güc verir”. Bu təriflərin hər ikisi Müqəddəs Kitabda lütf sözünün düzgün mənalərini verir.

Beləliklə, biz görürük ki, Paul bu parçada çiçəklənməyə lazım olan lütf və ya səlahiyyət barədə danışır. Bu lütf hədiyyəsi insanlara güc verdiyinə görə vurğulanırdı. Onlar da öz növbəsində səxavətli olub insanların ehtiyaclarını ödəyərək Allaha ibadət edirdilər.

Paul müzakirəsini bu sözlərlə bitirir: **“Allahın sözlə ifadə oluna bilməyən bəxşişinə görə Ona şükür olsun!”**

Yaxşı, daha bir tərif. Söz təsvir edilməz mənadadır, çünki onu düzgün təsvir edə biləcək heç bir sözün olmadığını aydın şəkildə göstərir. Paul lütf hədiyyəsinin xüsusilə onun verdiyi maliyyə ilə xidmət edənlərə sözlə ifadə olunmaz dərəcədə yaxşı olduğunu demişdi.

Budur sizi maliyyə əsarətindən azad edə biləcək güc. Bu, Allahın lütfü olan güc hər bir mömin üçün əlçatandır.

Amma məsələ burasındadır. Biz Paulun dediyi *vermək* haqqında çox danışa bilərik. Lakin Allahın qüdrəti ilə çiçəklən-

mək üçün güc verən lütfünü başa düşməsək, Allahın bizim üçün nəzərdə tutduğu məhsulu almayacağıq. Bu, meşədə böyük bir ağacın kölgəsi altında bağ salmağa bənzəyir, nə günəş işığı var, nə də istədiyiniz nəticə.

Drenda ilə Müqəddəs Kitabdan Allahın gücünün gəldiyi zaman vəziyyətin yaxşılığa doğru necə dəyişildiyi haqda hekayələr oxuyardıq. Etiraf etməliyəm ki, biz imanlılar cəmiyyətimizdə belə hekayələri çox az eşidirdik. Xilas istisna olmaqla, Allahın lütfünü vəziyyətinizə gətirmək barədə heç kim danışmırdı.

İndi başa düşürəm ki, ən əsas bizim xilasımızdır. Ancaq qeyd etdiyim kimi, həyatımın hər sahəsində fəaliyyət göstərmək üçün həmin lütfə ehtiyacım var idi, amma onu tanımırdım. Cahilliyim ucbatından sınıq, xəstə və depressiyada idik. Əbədi xilasımız var idi – lakin səmaları həyatımıza necə gətirməyi və Allahın qüdrətini necə təzahür etdirməyi bacarmırdıq. Dediym kimi, maliyyə çuxurunda idik!

Amma o gün Rəbb mənə Padşahlıq haqqında danışarkən bunları dedi: *“Sən bu çuxurdasan, çünki Mənim Padşahlığımın hansı üsulla işlədiyini bilmirsən!”*

Başqa sözlə, O mənə Padşahın səlahiyyətini yer üzündə necə həyata keçirməyi bilmədiyimi deyirdi. Bunu necə edə biləcəyimi bilmirdim. Allahın lütfündən, gücündən necə istifadə edəcəyim barədə heç bir fikrim yox idi.

Yeri gəlmişkən, o gün Allah mənimlə Padşahlıq haqqında danışanda söhbətdə daha çox şey var idi. O, daha sonra dedi: *“İmanlılar cəmiyyəti İsrail övladlarının qul ikən Firon üçün kərpic hazırladıqları kimi yaşayır. Onlar quldurlar! Mənim xalqım buxovdadır və mən onları azad etmək istəyirəm!”*

Burada bir məqamı qeyd edirəm: Maddi cəhətdən azad olmanınca siz heç vaxt əsl azad olmayacaqsınız. Drenda ilə son 30 ildə dediyimiz kimi, pul məsələsini həll etməyincə, siz heç vaxt kim



**MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Səxavətli olmağın gücü

olduğunuzu bilməyəcəksiniz və həyatınız üçün ruhani məqsədə doğru addım atmayacaqsınız.

İcazə verin, bu fikri də qeyd edim: **SİZ AZAD OLA BİLƏRSİNİZ!**

Mən bunu sübut etdim, minlərlə başqaları da sübut edib. Allahın lütfü sizə kömək etməyə hazırdır. Elə işlər var ki, qul olduğunuza görə onları heç vaxt yerinə yetirə bilməyəcəksiniz. Siz təkcə özünüzdə və ailəniz üçün deyil, həm də insanların həyatınızda Allahın Padşahlığının hansı üsulla işlədiyini görmək üçün

**İNSANLAR CAVAB  
AXTARIŞINDADIRLAR. ƏSL  
HƏLL YOLU AXTARIRLAR.  
ONLAR DİNİ YOX, PADŞAHLIĞI  
GÖRMƏLİDİRLƏR.**

maddi cəhətdən azad olmalısınız və bu, yetişmiş meyvələrlə dolu meyvə ağacı kimi, insanları Padşahlığa cəlb edəcək.

İnsanlar cavab axtarışındadırlar. Əsl həll yolu axtarırlar. Onlar dini yox, Padşahlığı görməlidirlər.

İcazə verin, keçən gün iki tibb bacısı ilə etdiyim söhbəti sizə danışım.

Anamın 88 yaşı var və vəziyyəti yaxşıdır, sadəcə, ətrafında kömək etməyə adam lazımdır. Beləliklə, bu xüsusi gündə onu bir neçə həkim qəbuluna aparmalı idim.

İlk görüşdə tibb bacısı ilə söhbət edərkən o mənədən nə işlə məşğul olduğumu soruşmağa başladı. Mən ona imanlılar cəmiyyətimiz haqqında, həmçinin maliyyə şirkətim və insanlara borcdan qurtulmağa necə kömək etdiyimiz haqqında danışdım. Bu onun diqqətini cəlb etdi. O mənə dedi ki, o, çətinlikdədir, borc içindədir və necə qurtulacağı heç ağına da gəlmir.

Həmin gün ikinci həkimin qəbuluna gedəndə oradakı tibb bacısı ilə, demək olar ki, eyni söhbəti etdim. Mənə maddi vəziyyəti haqqında danışarkən gözləri yaşla doldu.

Dostum, tək onlar deyil. Bu gün bütün Amerika belə həyat sürür.

Mənim ürəyimin istəyi insanlara daha yaxşı bir həyat yaşamağın yolunu – Padşahlıq yolunu başa düşməyə kömək etməkdir.

Drenda ilə Allahın Padşahlığı haqqında bizə öyrətdiklərini tətbiq etməyə başlayanda həyatımız kəskin şəkildə dəyişdi. Biz Paulun bəhs etdiyi lütfün həyatımızda təzahür etdiyini gördük.

Bir gecə insanların borcdan qurtulması üçün öz biznesimizi qurduğumuz haqqında yuxu gördüm. Bu, ağılsızlıqdır, elə deyilmi? Kasıbçılıqda böyüyən uşaq indi insanlara borcdan qurtulmağı öyrədən bir şirkəti idarə edir. Bunu yalnız Allah edə bilər, elə deyilmi?

Siz soruşa bilərsiniz: “Bu necə ola bilər? Borcdan qurtulmağın yolunu necə öyrəndiniz ki, başqa insanlara borcdan qurtulmağa kömək edə bilərsiniz?” Bu, əla sualdır!

Uzun sözün qıssası, Müqəddəs Ruh mənə bunu necə etməyi öyrətdi.

Əlbəttə ki, təbii aləmində öyrənməli olduğum şeylər var idi və sonra bəzi insanlar şirkətimi necə qurmağı öyrətməli idi, lakin Müqəddəs Ruh insanlara kömək etmək üçün istifadə etdiyimiz nadir strategiya və metodlara, irəliləyiş prosesinə rəhbərlik etdi. Bu şirkət fəaliyyətə başladı və bizim maddi azadlığımızı maliyyələşdirdi.

Yeri gəlmişkən, nə düşündüyünüzü bilirəm: təmənnəsiz olması üçün lazım olan pulu təmin edirdisə, bu kömək üçün çoxlu pul istəmişik.

Xeyr. Dediyim kimi, Müqəddəs Ruh bizə çox unikal bir iş modeli verdi və budur:

Müştərilərimizlə PULSUZ işləyirik.

Onsuz da borclarını ödəməkdə çətinlik çəkən şəxsə yardım etmək üçün ondan necə haqq tuta bilərəm? Xeyr, bunu edə bil-

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Səxavətli olmağın gücü

mərəm. Allah mənə şirkətimi maliyyələşdirməyin başqa yolunu verib. Müştərilərin borcdan azad olmaları üçün xüsusi plan hazırladığına görə mənim şirkətim heç vaxt ödəniş almayıb və almayacaq. Mənim şirkətim müştərilərə, adətən, ev ipotekası da daxil olmaqla, gəlirlərini dəyişmədən yeddi ildən az müddətdə borcdan azad olmağın yolunu göstərməkdə ixtisaslaşıb.

Bizi müştərilərimiz deyil, müştərilərimizə həllər və yenidənqurma yolları təqdim etmək üçün seçdiyimiz onlarla şirkət, təchizatçı və peşəkarlar dəstəkləyir. Müştərilərimizə onlar haqqında danışdığımız üçün bizə dəstək olurlar.

Məsələn, restrukturizasiya prosesimizdə, əgər XYZ şirkətinin müştərimin sığorta haqqını yarıya endirə biləcəyini bilsəm, onlara XYZ şirkəti ilə tanış olmağı məsləhət verəcəyəm. Müştərim indi XYZ ilə özləri danışib öz qərarını verə bilər.

Beləliklə, müştəri üçün hər şey pulsuzdur. Əminəm ki, bu, şirkətimizin möhtəşəm böyüməsində əsas töhfə verən amildir. [Forwardfinancialgroup.com](http://Forwardfinancialgroup.com)-da şirkətimizlə tanış ola bilərsiniz.

Biz həmçinin insanlara təhlükəsiz investisiyanı öyrənməyə kömək edirik.

Mənim bütün bunlarla deməyim o idi ki, son 30 il ərzində biz yüz minlərlə insanla danışmışıq və əksər amerikalıların bu çuxurda olduqlarını görmüşük.

Bir misal diqqətimi çəkir və bir çox amerikalının necə yaşadığını göstərir.

Bir xanım borcu ilə bağlı kömək etmək üçün məni məsləhətə çağırırdı. Drenda və həmkarlarımdan biri onunla görüşdük və o, vəziyyətini izah edəndə mən inana bilmirdim. Onun 32 fərqli kredit kartı var idi, hamısı maksimum həddə çatmışdı. (Bəli, düz eşitdiniz – onun 32 kredit kartı var idi).

O, uğurla öz həbsini qurmuşdu və azad olmaq üçün məndən çıxış yolu istəyirdi. Fikrimdəki cavab asan idi: Kredit kartların-

dan istifadəni dayandırın. Bu, yaxşı başlanğıc olardı. Ona görə də mən ona kartları qırıb atmasını dedim və gəliri daxilində yaşamasını təkid etdim. Sonra mən ona bütün yaşayış xərclərinin siyahısını tutmağını tapşırıdım ki, ona necə məsləhət verməyi bilim. Vəziyyətini daha da ağırlaşdırmamaq üçün ona bank kartı əvəzinə debet kartından istifadə etməyi təklif etdim.

O xanımın anormal olduğunu düşünə bilərsiniz. Sahib olduğu kredit kartlarının sayına görə elə idi. Lakin o, maliyyə əsarətində deyildi. Amerikanın son statistikasına baxın:

- İnsanların 57%-nin bankda 1000 dolları yoxdur.
- 44%-i təsadüfi (gözlənilmədən ortalığa çıxan) 400 dollarlıq xərci ödəyə bilməz.
- Amerikalıların 23%-i aylıq borclarını ödəyə bilmir və hər ay borcu daha da artır.

Dostum, amerikalılar Allahın mənə göstərdiyi kimidirlər – onlar kölədirlər.

Bir qulun nə etdiyini düşünün.

- Özü üçün işləmir. Baxmayaraq ki, o işləyib qazanc əldə edir, qazanc hər ay kreditlərə göndərilir və ailənin bir ay sağ qalması üçün kifayət edir.
- Qullar sahib olmadıqları evlərdə yaşayırlar.
- Sahib olmadıqları evin pulunu ödəmək üçün, işə getmək üçün sahib olmadıqları avtomobilləri sürürlər.
- İşə getmək üçün kredit kartı ilə aldıkları paltarları geyinirlər, sahib olmadıqları avtomobilin, evin, eləcə də 20 il əvvəlki tələbə kreditinin borcunu hələ də ödəyirlər.

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB: Səxavətli olmağın gücü

*“Zəngin yoxsulun ağası olar, borclu adam borc verənə qul olar”*

—Süleymanın Məsəlləri 22:7.

İnsanların çoxunun işini sevmədiyini bilirdinizmi? Əslində, Qallup sorğusu işçilərin 85%-nin işlərinə nifrət etdiyini bildirir.

Bəs niyə işlədikləri yerdə işləyirlər? Çünki onlar quldurlar və qulların seçimləri yoxdur!

Yaxşı, köləlikdən çıxış yolu varmı? Bəli!

Mənə inanmırsınız? İcazə verin, sizə göstərim.

*“Etdiyiniz bu xidmət yalnız müqəddəslərin ehtiyaclarını ödəməklə kifayətlənir, həm də Allaha edilən çox şükürlərlə aşib-daşır.*

*Bu xidmətlə sübut etdiyiniz kimi, iqrar etdiyiniz Məsihin Müjdəsinə itaət göstərdiyinizə, onlara və hamıya səxavətlə yardım göndərdiyinizə görə Allahı izzətləndirirlər.*

*Allahın sizə bəxş etdiyi hədsiz lütfə görə hər birinizin həsrətini çəkərək sizin üçün dua edirlər. Allahın sözlə ifadə oluna bilməyən bəxşisinə görə Ona şükür olsun!”*

—2 Korinfilərə 9:12-15.

Gəlin diqqətimizi bu cavaba yönəldək – Allahın lütfü çiçəklənməyi irəli çəkən səlahiyyətdir!

Onu da bilin ki, düşmən sizin borc içində üzməyinizi və çıxış yolunu bilməməyinizi istəyir. Buna görə də ABŞ-da 1,1 *trilyon* aktiv kredit kartı var. Hər il dörd-səkkiz milyard kredit kartı *təklifinin* səbəbi də budur.

Kimsə sizin borclu olmağınızı istəyir və kartlarını sınamaq üçün sizə yalvaran təkcə banklar və pərakəndə satıcılar deyil.

İblis bilir ki, sizi borc içində saxlasa, siz heç vaxt ruhani həyatınızda yeriyə bilməyəcəksiniz.

Beləliklə, gəlin qısa xülasə edək. Bu kitab səxavətli olmaqdan bəhs edir, elə deyilmi? Hə, yoxsa yox. Bəli, bir az sonra verməyin, səxavətli olmağın bütün faydalarından danışacağıq. Ancaq öz-özlüyündə vermək məsələnin həlli deyil. Siz Allahın qüdrəti olan lütfdən necə istifadə edəcəyinizi bilməlisiniz.

Beləliklə, bir daha qeyd edim: sərbəst vermə üsulu, bir üsul kimi, əsas deyil. Əlbəttə ki, onun bir hissəsidir, amma lütf adlanan çiçəklənmə üçün sizin və mənim o fəvqəltəbii gücə ehtiyacımız var.

Dastin və Kendal nə dediyimi başa düşüblər. Onlar bu maliyyə çuxuruna düşməsəydilər, Allahın lütfünə ehtiyac duydularını dərk etməyəcəkdilər. Onlar təzəliklə yeni bir biznes ideyasını nəzərdən keçiriblər və onu davam etdirmək qərarına gəliblər. Qiyməti? 150 000 dollar və hamısı borcdur.

Elə həmin ay müəssisəni satın aldılar, IRS tərəfindən yoxlanılıb 53 000 dollar geri vergi ödənilməli idi. Dastin deyir ki, onlar 200 000 dollardan çox borca düşdülər, heç bir çıxış yolları yox idi.

Onlar sonuncu körpələri üçün xəstəxanaya pul ödəməkdən ötrü borc götürmüşdülər və bunun pulunu ödəyirdilər. Audit onları maliyyə uçurumu kandarına çatdırmışdı və Dastin çaşqınlıq içində idi.

Axtarışdan sonra, nəhayət, 30 000 dollarlıq kredit təklifi tapıb onu bəyəndi və həyat yoldaşının rəyini bilmək üçün ona göstərdi. O bilmirdi ki, Kendal artıq Allahın lütfünü necə istifadə etməkdən bəhs edən *“Maddi vəziyyətinizdə inqilab: İstirahətin gücü”* adlanan kitabımı oxuyub onun üzərində düşünürdü.

Beləliklə, Dastin bu kredit ideyası ilə onun yanına gəldikdə Kendal borc əvəzinə Allaha müraciət etmədiyini görərək məyus

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB:** Səxavətli olmağın gücü

oldu. O, qərarları barədə onunla danışmaq qərarına gəldi və onu Allaha etibar etməyə həvəsləndirdi. Dastin həyat yoldaşının müdrikliyini nəzakətlə qəbul etdi.

Onlar dua edərkən Müqəddəs Ruhun onların toxum səpmələrini dediyini eşitdilər. Təbii ki, o zaman onların Allahın onlara göstərdiyi məbləğdə pulları yox idi, ona görə də növbəti 28 gün ərzində Allahın onlara göstərdiyi məbləği qazanmağa cəhd etdilər.

Nəticəsi? Onların işi baş tutdu.

Gələn il ərzində onlar 175 000 dollar borclarını ödəyə bildilər və Dastin həmin il həyatı boyu qazandığından 12 dəfə çox pul qazandığını dedi!

Kendal və Dastin hər dəfə Padşahlığın fəaliyyət göstərdiyini bildilər!

Onların cavabı nə idi? Allahın Padşahlığı və lütfü!

Sizin cavabınız nədir? Allahın Padşahlığı və lütfü!

## 2-Cİ FƏSİL

# CAVAB: LÜTF

Son fəsildə biz səxavətin insanlara ruhani təsirindən – onların qəlblərini sizə və Allaha qarşı minnətdarlıq hissi ilə dolduraraq yumşaltmasından danışdıq. Biz Paulun dediklərini də sitat gətirdik, səxavətli olmaq Allahın həyatımızdakı lütfünün nəticəsidir.

*“Allahın sizə bəxş etdiyi hədsiz lütfə görə hər birinizin həsrətini çəkərək sizin üçün dua edirlər. Allahın sözlə ifadə oluna bilməyən bəxşişinə görə Ona şükür olsun!”*

—2 Korinflilərə 9:12-15.

Biz Paulun Allahın bizə çiçəklənmək üçün bəxş etdiyi lütfü təsvir edərkən üstünlük sözünü vurğulamağından danışdıq. Biz öyrəndik ki, lütf nəyisə yerinə yetirmək üçün fəvqəltəbii gücdür. Paul Allahın lütfünün bu səlahiyyətini təsvir olunmaz hədiyyə adlandırır! Düşünürəm, hər kəs etiraf etməlidir ki, əgər Allah Özü onlara çiçəklənməyə kömək etsəydi, inanılmaz bir fayda olardı.



## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Səxavətli olmağın gücü

Allahın həyatınız üçün əlçatan olan böyük gücünü dərk etmək üçün gəlin bəzi ayələri təkrarlayaq və altıncı ayəni oxuyaq.

Allahın həyatınızda möhtəşəm işlər etmək istədiyini və sizə əlçatan gücünü dərk etmək üçün gəlin 6-cı ayədən başlayaraq bir neçə ayəni təkrarlayaq.

*“Yadda saxlayın: az əkən az, bol-bol əkən bol-bol biçəcək. Könülsüz yaxud məcburi yox, hər kəs ürəyinin niyyətinə görə pay versin. Çünki Allah sevinə-sevinə pay verən adamı sevir. Allah sizə hər bir neməti bol-bol verə bilər. Belə ki hər bir şeyə həmişə, hərtərəfli, kifayət qədər sahib olmaqla hər yaxşı əməl üçün bol-bol imkanınız olsun. Necə ki yazılıb: “Səpələyər, fəqirlərə paylayar, salehliyi əbədi qalar”.*

*Əkinçiyə toxum və yemək üçün çörək ehtiyatı verən Allah sizin də əkin ehtiyatınızı çoxaldacaq və salehliyinizin bəhrəsini artıracaq. Hərtərəfli səxavətli olmanız üçün hər baxımdan varlandırılacaqsınız. Səxavətiniz bizim vasitəmizlə Allaha şükür etməyə səbəb olacaq”.*

—2 Korinfilərə 9:6-11

İndi həyəcan daha da artır!

Biz burada həmin nemət sözünün işlədildiyini görürük, ancaq bu parçada Paul oxucuya Allahın HƏR BİR qüdrətinin lütf sözü ilə əlaqəli olduğunu başa salmaq üçün hər bir sifətini əlavə edir. Paul burada aydın şəkildə vermək və almaq haqqında danışır və qeyd edir ki, siz verdikdən sonra Allahın hər bir neməti vermək üçün əlçatan olacaq.

Allahın hər bir neməti dedikdə o toxumun məhsulunu əldə etmək üçün Allahın bütün qüdrətinin, müdrikliyinin, xeyirxahlığının və idrakının indi ixtiyarınızda olduğunu nəzərdə tutur. Sizi bilmirəm, amma bu məni çox həyəcanlandırır!

Amma bu hələ o demək deyil ki, məhsul öz-özünə əldə olunacaq.

Əgər sizin əkinçilikdən məlumatınız olmadığı halda, çox varlı bir fermer əkmək və məhsul yığmaq üçün milyonlarla dollar dəyərində olan bütün əkinçilik texnikasını sizə borc versə belə, bunun sizə heç bir faydası olmayacaq.

Allahın bütün qüdrəti bizim üçün əlçatandır, lakin fermerin əkinçilik üçün, sadəcə, yerə toxum atmaqdan başqa daha çox şey lazım olduğunu bildiyi kimi, bizim də burada öz rolumuz var.

Hələlik bunu başa düşməyinizi istəyirəm ki, Allahın istəyi təkcə əkin etdikdən sonra məhsul yığmağınıza kömək etmək deyil, həm də nə vaxt və harada əkməyinizə kömək etməkdir. Buna görə də sizin qeyri-məhdud maliyyə gələcəyiniz var!!!

İndi bir addım daha irəli getməli və pula sahib olmağın məqsədi ilə bağlı bu parçada açıq-aydın danışmalıyıq.

*“Allah sizə hər bir neməti bol-bol verə bilər. Belə ki hər bir şeyə həmişə, hərtərəfli, kifayət qədər sahib olmaqla hər yaxşı əməl üçün bol-bol imkanınız olsun”.*

Burada görürük ki, Allahın qeyd etdiyi ilk şey ehtiyacınız olan hər şeyə sahib olmağınızdır. Diqqət yetirin ki, söhbət təkcə puldan getmir. O, *hər şeydən* və *bütün zamanlardan* danışır!

Mən həmişə belə deyirəm: “Siz Allahın işi ilə məşğul olun, O da sizin işinizlə məşğul olacaq. Beləliklə, “hər şey və həmişə” mənim üçün iqtisadiyyatda baş verənlərdən asılı olmayaraq, heç vaxt Onsuz bacarmamağım deməkdir. Allah ehtiyaclarınızın ödəniləcəyini deyəndə O, sadəcə, əldə etməkdən danışmır.

**SİZ ALLAHIN İŞİ İLƏ  
MƏŞĞUL OLUN, O  
DA SİZİN İŞİNİZLƏ  
MƏŞĞUL OLACAQ**

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB: Səxavətli olmağın gücü

*“Siz bir çox millətlərə borc verəcək, lakin heç kimdən borc almayacaqsınız. Rəbb sizi quyruq deyil, baş edəcək. Əgər bu gün sizə buyurduğum Allahımız Rəbbin əmrlərinə qulaq assanız, onlara dəqiq əməl etsəniz, aşağıda deyil, hər zaman yuxarıda olacaqsınız”*

—Qanunun Təkrarı 28:12b-13.

Allah bütün ehtiyaclarınızın ödənilməsi dedikdə, O, borclardan azad həyat yaşamaqdan, tapşırığınızı canla-başla yerinə yetirməkdən və torpağın ən yaxşı bəhrələrindən yeməkdən danışıır. Bu həm də kamil sağlamlıq və kamil sülh içində olmaq deməkdir.

İkincisi, ehtiyaclarınız ödənildikdən sonra siz, sadəcə, sağ qalmırsınız, həm də çıxəklənirsiniz.

*“Hərtərəfli səxavətli olmanız üçün hər baxımdan varlandırılacaqsınız”.*

Nəticə səxavətli olmaq, insanları maddi cəhətdən dəstəkləmək və Allahın yer üzündəki tapşırıqlarını yerinə yetirmək üçün maliyyə qabiliyyətinə sahib olmaqdır.

Allahın məqsədi Öz ürəyini insanlara göstərmək və insanların ürəklərini Ona tərəf yönəltməkdir.

Həmişə dediyim kimi, “Allah insanların işi ilə məşğuldur”.

İcazə verin, tez-tez eşitdiyim yanlış bir fərziyyədən danışıım.

O günlərdə çox varlı bir adamla danışırdım, o dedi: “Mənə daha pul lazım deyil; mənim pulum çoxdur”.

İndi mən onların nə demək istədiklərini bilirəm, onların çox yaxşı qayğıları çəkilir və əlavə pula ehtiyacları yoxdur. Amma həqiqət ondan ibarətdir ki, onların daha çox pula ehtiyacları var.

İcazə verin, bir daha deyim ki, **“ALLAHIN DAHA ÇOX PULA EHTİYACI VAR!”**

Qarşıda hələ görüləsi çoxlu işlər var.

*“Allah sizə hər bir neməti bol-bol verə bilər. Belə ki hər bir şeyə həmişə, hərtərəfli, kifayət qədər sahib olmaqla hər yaxşı əməl üçün bol-bol imkanınız olsun”.*

Qarşıda iştirak etməli olduğunuz çoxlu yaxşı işlər var. Hər yaxşı iş Padşahın adından görülən işdir. Əslində, Efeslilərə 4:7, 11-12a ayələrinə əsasən, sizin görüləsi xüsusi işiniz var.

*“Hər birimizə isə Məsihin bəxşisinin ölçüsü ilə lütf verilmişdir. Özü kimini həvari, kimini peyğəmbər, kimini müjdəçi, kimini çoban, yəni cəmiyyət rəhbəri və müəllim təyin etdi ki, ... xidmət vəzifəsini yerinə yetirmək üçün müqəddəsləri təmin etsinlər”.*

Görürsünüz, insanların çoxu siçovul yarışından bezdikləri üçün maddi cəhətdən azad olmağı üstün sayırlar. Onlar sülh axtarırlar. Çoxları isə sevmədikləri işdə işlədikləri üçün pulun guya onlara verəcəyi azadlığı axtarırlar. Onlar etməli olduqları işin əvəzinə, etmək istədikləri işi etməyə azadlıq axtarırlar. Onlar ehtiraslarının arxasınca getmək və həyatlarının məqsədini tapmaq istəyirlər.

Dindarları dəli edən açıqlamanı təqdim edirik:

*Siz hər cəhətdən zəngin olacaqsınız.*

Bəli, belə deyir. Siz zəngin olacaqsınız!

İndiki zamanda zənginlik termini, təbii ki, subyektivdir və mədəniyyətimizdə yanlış başa düşülür. Bir milyard dolları olan birinin 100.000 dolları olan birindən daha xoşbəxt olduğunu demək olmaz. Xeyr, “zəngin” olmaq fərqli insanlar üçün fərqli şeylər deməkdir. Lakin, əlbəttə ki, bu, bütün ehtiyaclarımızın

**MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Səxavətli olmağın gücü

ödənildiyini, borcsuz yaşadığımızı və torpağın ən yaxşı nemətindən həzz aldığımızı nəzərdə tutur.

*“İtaətkar olub sözə baxsanız, torpağın ən gözəl bəhrələrindən yeyərsiniz”*

—Yeşaya 1:19.

**BİR DAHA, ALLAH İSTƏYİR Kİ,  
DÜNYADA ONUN İŞİNİ DAVAM  
ETDİRMƏK ÜÇÜN SİZİN BOL  
TƏMİNATINIZ OLSUN.**

Amma zəngin olmaq tək pula bağlı deyil. Bu həm də nəvələrimlə oynamaq, həyat yoldaşım ilə əl-əl tutmaq kimi və həyatda bir çox gözəl şeylərdən ibarətdir. Bizim Drenda

ilə beş gözəl övladımız var, hər biri Allahı sevir və müəyyən şəkildə Ona xidmət edir. Biz bir-birimizə yaxın yerdə yaşayırıq və düzünü desəm, bir yerdə əylənməyi sevirik. Mən bunu zənginlik adlandıram!

Görürsünüz, dindarlar çoxlu pula sahib olmağı xəsislik adlandırırlar. Ancaq Allahın işini görürsünüzsə, pulunuz çox ola bilməz. Həmişə yeni tapşırıqlar və ələ keçiriləsi yeni ərazilər var.

Allah istəyir ki, siz səxavətli olasınız, insanlara kömək edəsiniz və Onun tapşırıqlarını maliyyələşdirəsiniz. Əgər hər dəfə səxavətli olmaq istəyirsinizsə, bir az pulunuz olmalıdır.

Demək istəyirəm ki, hərdən hansı isə bir hadisə baş verə bilər. Düzünü desək, bunu etsəniz, qazancınız aylıq xərclərinizdən çox olacaq; hesablarınızı ödəmək üçün dəyərindən daha çox pulunuz olacaq, daha çox! Düşünürəm ki, hamı bununla razılaşacaq.

Ancaq səxavətli olmaq və ya ümumiyyətlə verməyə gəldikdə, yolayrıcında dayanırıq:

Verdiyiniz zaman qorxu ilə mübarizə aparmalısınız.

Demirəm ki, qorxuya dözməlisiniz. Deyirəm ki, verəndə qorxu ilə mübarizə aparmalısınız. Qorxu ilə mübarizə aparmağın ən yaxşı yolu isə həqiqətdir!

Bəs verməkdə necə qorxu ola bilər? “Özümüzlə kifayət etməz” qorxusu, elə deyilmi?

“Mənim özümə o pul lazımdır”, – deyə düşünə bilərsiniz və təbii ki, sizə lazımdır. Amma Allahın da buna ehtiyacı var. Allah isə pulunuzu sizə geri qaytarmağı vəd etmədən pulunuzu verməyinizi sizdən xahiş etməz, elə deyilmi? Düşünürəm ki, O, Öz Kəlamında bunu açıqlayır:

*“Verin, sizə də veriləcək: silkələnib basa-basa dolan bol bir ölçü ilə sizə qucaq-qucaq veriləcək. Çünki hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək”*

—Luka 6:38.

Allah sizə nə edəcəyinizi öyrətməkdənsə, Öz Padşahlığını dəstəkləməyin faydasını izah etməyə daha çox vaxt sərf edir. O, sadəcə, bir söz deyir, “Ver”, amma sizə faydasını izah etmək üçün 23 sözdən istifadə edir. Düşünürəm ki, belə qurulan hər hansı bir müqaviləni imzalayardım!

Bilin ki, Allah sizin yaxşı işlər görməyinizi istəyir. Düşünün: Allah Öz planını maliyyələşdirmək üçün lazım olan pulu haradan götürəcək?

Bu pul, əlbəttə ki, sizdən, məndən və digər imanlılardan əldə ediləcək. İblisin ardıcılıqları Allahın tapşırıqlarını maliyyələşdirmək niyyətində deyillər.

Təəssüf ki, imanlıların əksəriyyəti verdiklərinin Allahdan əvəzini almağın yanlış olduğunu deyirlər. Onlar inanırlar ki, Allaha vermək və bunun əvəzini gözləmək xəsisliyin əlamətidir və Allaha düzgün xidmət növü deyil.

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Səxavətli olmağın gücü

Fermerin verdiyi ianənin özü və ailəsinə qazanc gətirəcəyinə inanmaq əsassızdırmı? O, sadəcə olaraq, Allahın verdiyi vədlərdən istifadə edir.

Allah bizim çıxışımızı görəndə məmnun qalır. O bizə xeyrimiz üçün əkin və biçin qanununu verdi. Şeytan əzəldən bəri imanlılar cəmiyyətinə ianə və pul haqqında yalan danışır. Bəzi təriqətlər şeytanın yalanına uyaraq yoxsulluqları ilə fəxr edirlər. İsa dəfələrlə bu münasibətlə qarşılaşırdı. Bu məsələyə aid ən məşhur Yaxşı Samariyalı məsəlini danışdı.

*“Bir qanunşünas İsanı sınamaq məqsədi ilə qalxıb dedi: «Müəllim, əbədi həyatı irs olaraq almaq üçün mən nə etməliyəm?»»*

*İsa ondan soruşdu: «Qanunda nə yazılıb? Orada nə oxuyursan?»»*

*Bu adam İsağa belə cavab verdi: «Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə və bütün düşüncənlə sev» və «Qonşunu özün kimi sev».*

*İsa ona dedi: «Sən düz cavab verdin, buna əməl et və yaşayacaqsan».*

*Amma o özünə haqq qazandırmaq üçün İsadən soruşdu: «Bəs mənim qonşum kimdir?»»*

*İsa belə cavab verdi: «Bir nəfər Yerusəlimdən Yerixoya gedən yolda quldurların əlinə düşdü. Quldurlar onu soyundurub döydülər və yarımcan halda qoyub getdilər. Təsadüfən o yoldan bir kahin enirdi. Bu adamı görəndə kimi yolun o biri tərəfi ilə keçib getdi. Bir Levili də ora yaxınlaşıb o adamı görəndə yolun o biri tərəfi ilə keçib getdi. O yolla gedən bir Samariyalı isə bu adamı görəndə ona rəhmi gəldi. Ona yaxınlaşdı və zeytun yağı ilə şərab tökərək yaralarını sarıdı. Sonra bu adamı öz heyvanına mindirib mehmanxanaya gətirdi və ona qayğı*

*göstərdi. Ertəsi gün o, iki dinar çıxarıb mehmanxana sahibinə verərək dedi: “Onun qayğısını çək. Əgər bundan da çox xərcin çıxsə, mən geri qayıdanda sənə verərəm”.*

*Səncə, bu üç nəfərdən hansı quldurların əlinə düşən adamın qonşusu idi?»*

*Qanunşünas cavab verdi: «Ona mərhəmət göstərən».*

*İsa da ona dedi: «Get, sən də elə et»”*

—Luka 10:25-37.

Düşünürəm ki, bu hekayəni hamımız eşitmişik: Allah yolda gedərkən bu oğlana rast gəlsəydi, nə edərdi? Bilirik ki, Rəbb ondan yan keçməzdi.

Bazar günü məktəblərinin əksəriyyəti bu misala əsasən yaxşı qonşu olmağı öyrədir. İnsanlara qayğı göstərin. İnsanların qayğısına qalmaq Allahın ürəyincədir və deyə bilərəm ki, bu dəyərləndirmə ilə tam razıyam. Lakin məsələ bunda deyil.

İsanın bu qanunşünası məzəmmət etdiyini başa düşmək üçün o zamanənin ictimai ab-havasını başa düşməlisiniz. Yəhudilər samariyalılara xor baxaraq onları natəmiz və kafir hesab edirdilər. Beləliklə, onlar özlərini Allahın gözündə samariyalılardan daha saleh hesab edirdilər. Beləliklə, İsanın hekayəsi bu qanun müəlliminə məzəmmət olaraq, üzünə bir sillə vurmağa bənzəyir. Düşünürəm ki, hamımız bunu başa düşürük.

Ancaq heç bir bazar günü məktəbində eşitmədiyim və öyrənmədiyim hekayənin iki gümüş sikkə ilə əlaqəli olmasıdır. Əgər məsələ bu müəllimin samariyalılara qarşı yanlış münasibəti idisə, nə üçün İsa iki gümüş sikkə haqqında danışdı? Gəlin öyrənək.

*“Sonra bu adamı öz heyvanına mindirib mehmanxanaya gətirdi və ona qayğı göstərdi. Ertəsi gün o, iki dinar çıxarıb mehmanxana sahibinə verərək dedi: «Onun qayğısını çək.*



## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB:** Səxavətli olmağın gücü

*Əgər bundan da çox xərcin çıxsə, mən geri qayıdanda sənə verərəm>>”*

—Luka 10:34a-35.

İsa bu hekayəni bizə nümunə kimi öyrətmişdi. Biz bəşəriyyətin oğru iblis tərəfindən döyüldüyünü və əzildiyini görürük. Başa düşürük ki, yağ və şərab peyğəmbərlik baxımından Müqəddəs Ruh, qan isə İsanın iman edənlərin hamısına verəcəyi əhdini təmsil edir. Hekayədə görürük ki, yağ və şərabı istifadə etdikdən sonra Samariyalı daha bir addım atıb bu yaralı adamı sağaltmaq üçün mehmanxanaya aparır. Samariyalı bilir ki, adamın sağalması üçün vaxt lazımdır və bunun üçün onu öz hesabına təhlükəsiz yerə aparır.

İnanıram ki, mehmanxana yerli imanlılar cəmiyyətini simvolizə edir. Ora İsanın həyatda döyülüb ölən insanları gətirdiyi yerdir. Onlar qanın əhdi ilə günahdan təmizlənərək və Müqəddəs Ruh tərəfindən dirilərək yenidən doğulurlar, lakin yenə də yerin lənətli sisteminin ləkəsini və ağrısını özləri ilə daşıyırlar. Şəfa tapmağa və yeni həyat tərzini öyrənməyə vaxt lazımdır. İsa onların böyüməsinə nəzarət etmək üçün onları yerli imanlılar cəmiyyətinə və mehmanxanaçının, yəni yerli pastorun tabeliyində yerləşdirir.

Təəssüf ki, qanun müəlliminin münasibətini imanlılar cəmiyyətində də görürük. İnsanlar mehmanxanada kömək etmək istəmirlər. Yaralının yanından keçənlər kimi, onun probleminə yad münasibət göstərirlər. Onlar niyə müdaxilə etməli idilər? Vaxt və puldan başqa heç nə sərf etməyəcəkdilər?

Bu münasibətə görə pastorlar vaxtlarının çox hissəsini uşaq bağçasına və ya kiçik bir qrupa rəhbərlik etmək üçün imanlılara yalvarmaqla keçirirlər. Ancaq, görünür, insanlar artıq öz işləri ilə məşğuldurlar və bunu etməkdə çətinlik çəkirlər. Din insan-

ları həvəsləndirmir, yalnız tələblər və qanunlar təqdim edir. Din insanları günahlandırır: “Bu və ya digər işi görmək üçün Allaha borclusan. Bax gör, Allah sənə nə qədər yaxşılıq edib”. Bəli, mən razıyam, biz həmişə Allaha minnətdar ürəyə malik olmalıyıq və başqalarına kömək etmək istəyimiz olmalıdır, lakin Allah “Sən mənə borclusan” sistemi ilə işləmir. O deyir: “Xərcləri ödəmək üçün sizə iki qəpik qoyuram və qayıdanda NƏYİN BAHASINA OLURSA-OLSUN qalanını ödəyəcəyəm”.

Yenə də, dindar düşüncə biz səmələrə gedəndə bu ifadəni olduğu kimi qəbul edəcək, İsa Öz Padşahlığı üçün yer üzündə gördüyümüz işə görə bizi mükafatlandıracaq. Xeyr, İsa hekayəni danışarkən, iş adamının şəhərə qayıdarkən yanından nə vaxt keçəcəyini nəzərdə tuturdu. İsa həmin mehmanxanaya verəcəyi maddi yardımın dəqiq vaxtından danışdı. Amma insanlar indi deyəcəklər: “Əla, Allah bu adama qulluq edərkən mehmanxananın xərclərini ödəyəcək, amma mənim də evimin real xərcləri var. O işlə məşğul olmaq üçün nə vaxtım, nə də pulum var”. İş görmək üçün çəkəcəyiniz hər hansı bir xərcin əvəzini tələb edən düşüncə tərzini çox insanları həvəsləndirmir. Əlbəttə ki, bu kömək edir, lakin bu işə yardım edənlərə qarşı olan məhəbbəti tam açmır.

Bəli, nə deyəcəyinizi bilirəm: “Biz hamımız Allaha olan məhəbbətimizə görə mehmanxanada kömək etməliyik”. Bəli, siz bunu pastorunuza olan sədaqətiniz və Allaha qarşı məhəbbətiniz və borcunuza görə edə bilərsiniz və bu, bəzən belə də lazımdır... Amma Allah istəyir ki, siz Onunla birlikdə “mehmanxana”da işləmək üçün həyəcanlanasınız.

İş burasındadır – biz ALLAH ÜÇÜN deyil, daha doğrusu, ALLAHLA birgə çalışırıq. Allah Özü Paul vasitəsilə belə deyir:

*“Kim öz hesabı ilə əsgərlik çəkər? Kim üzüm bağı sahib barından yeməz? Kim sürünü otarıb südündən içməz? Məgər*

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB: Səxavətli olmağın gücü

*mən ancaq insanların düşündüyü kimi danışram? Qanun eyni şeylər demirmi? Çünki Musanın Qanununda yazılıb: «Xırman çəkən öküzün ağzını bağlama». Allah öküzlərinmi qayğısına qalır, yoxsa bu sözlər tamamilə bizə aid deyil? Əlbəttə, bu bizim üçün yazılmışdır, çünki cütçü ümidlə şumlamalı, xırmançı da məhsula ortaq olmaq ümidi ilə taxılı döyməlidir”*

—1 Korinfilərə 9:7-10.

Allah istəmir ki, siz Ona qorxu hissindən və ya borclu kimi xidmət edəsiniz. Onun nə dediyinə diqqət yetirin: *“xırmançı da məhsula ortaq olmaq ümidi ilə taxılı döyməlidir”*. Allah təkcə sizə tapşırdığı işin məhsulunun qayğısına qalmır. O orada Onunla yanaşı işləyənlərin də qayğısına qalır və onların da məhsulunun sevincinə şərik olmalarını istəyir.

İsa hekayədə mehmanxanaçını çox vacib bir səbəbə görə qeyd edir. Başa düşürük ki, mehmanxanaçı iş adamıdır. O, gündəlik xərclərə yer pulunu və işçi heyətinin pulunu da daxil edib. Ancaq o, mehmanxanayı idarə etmək üçün lazım olan bütün xərclərin üzərinə öz qazancını da əlavə edir. Bəli, öz *qazancını*.

Mehmanxanaçı qonağından hər qaldığı gecəyə görə haqq istəyəndə qazanc əldə edir. Bu səbəbdən də mehmanxanaçının qarısına gətirilən yaralı adama qulluğu çox fərqlidir. Səyahətçi onun bütün xərclərini ödəyəcəyinə görə ona qulluq etmək qəpik-quruş bahasına başa gəlmir. Buna əsasən mehmanxanaçı bu adama deyinmədən kömək etməyə hazırdır. Əslində, o, tapdığı fürsətə görə çox həyəcanlıdır.

Görürsünüz, mehmanxanaçı bilir ki, qonağın hər gecəsinə görə qazanc əldə edəcək. Mehmanxanaçının səyahət edən iş adamı ilə söhbətini təsəvvür edirəm: “Əgər yolda köməyə ehtiyacı olan başqa birini görsəniz, mütləq onu buraya gətirin. Kimi

gətirsəniz, qəbul edəcəyəm və yerim bitsə belə, yer əlavə edəcəyəm!”

Gördüyünüz kimi, hekayədə daha çox şeylər açıqlanır. İsa qanunşünasın Allaha və Samariyalıya qarşı dini düşüncə tərzini düzəltməyə çalışırdı. O həm də ona verilən fürsəti əldən verməsini göstərmək istəyirdi!

İnsanlar Allahın yaxşı insanlara pislilik etdiyini dediklərini eşidəndə və ya insanların

həyəcanlı həyat yaşamaqları əvəzinə, dini bir vəzifə kimi Allaha xidmət etdiklərini görəndə həmişə kədərlənirəm. İblis Allahın xeyirxahlığını imanlılardan gizlədir ki, Ona bütün ürəkləri ilə xidmət etməsinlər.

Əksər insanlar imanlılar cəmiyyətinin Allahın insanları bir olmaq üçün topladığı mehmanxana olduğunu başa düşmək əvəzinə, onu təqvimdə qeyd edilən bir hadisə hesab edirlər.

İllər əvvəl Drendanın qardaşı ilə oturub bu barədə danışdığımı xatırlayıram – Allah xeyirxahdır və mükafat verəndir, O bizə bütün ehtiyaclarımızı ödəyən Padşahlığı bəxş edib. Padşahlıq haqqında bu anlayış Conni və onun həyat yoldaşı Kandi üçün yeni idi, çünki onlar çox həqiqətlərin öyrədilmədiyini ənənəvi imanlılar cəmiyyətindən çıxmışdılar.

Conni və Kandi o vaxt Corciya məktəbində müəllim işləyirdilər və Conni eyni zamanda da mənim “Forward Financial Group” maliyyə şirkətimdə yarım günlük iş rejimində işləyirdi. Görünürdü ki, Conni biznesdə qabiliyyətli idi. Şirkətdə işlədiyini ilk ilində o, bir il müəllimlik etdiyindən daha çox pul qazanırdı,

**TƏƏSSÜF Kİ, ONLAR ALLAHIN NİYYƏTİNİ ƏLDƏN VERİRLƏR, ÇÜNKİ O, İNSANLARA KÖMƏK ETMƏK ÜÇÜN BİZƏ HƏR BİR QİYMƏTİ ÖDƏMƏYƏ HAZIRDIR VƏ O BİZİM ETDİYİMİZDƏN DƏ ARTIĞINI ÖDƏYİR. HƏMİŞƏ.**

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Səxavətli olmağın gücü

buna görə də o, müəllimliyi atıb tam maliyyə işində işləməyə qərar verdi.

Əvvəlcə Conni bunun öhdəsindən çox yaxşı gəlirdi. Amma həmin ilin sonlarında onun fəaliyyətinin səngiməyə başladığını gördüm və bilirdim ki, o temp ilə o, çox davam edə bilməz.

Drenda ilə Milad mövsümü üçün Corciyaya səyahət etməyi planlaşdırmışdıq və niyyətim Conninin işini lazımınca yerinə yetirməməsinin bəzi səbəblərini öyrənmək üçün vaxt keçirməyim idi. Mən Conniyə zəng etməzdən əvvəl, o mənə zəng etdi və işi barədə danışmaq üçün görüşə biləcəyimizi soruşdu. Təbii ki, mən artıq bunu etməyə hazır idim.

Conni və Kandinin qorxu keçirtdiyini zənn edə bilərdim. Onlar artıq cari ay üçün 5000 dollar ödəməli idilər və növbəti ay üçün lazım olan 5000 dollar pulları yox idi. Conninin yanında oturduğum zaman onun ilk sözləri belə oldu: “Sadəcə, alınmır”. Bilirdim ki, Padşahlıq anlayışı Conni və Kandi üçün tamamilə yenidir və hiss edirdim ki, onlara bu məsələni ruhani cəhətdən həll etməyi öyrətməliyəm. Çünki bilirdim ki, Padşahlıq həmişə işləyir! Beləliklə, mən onlarla təxminən iki saat vaxt keçirtdim ki, Padşahlığın qanunlarını və imanlarını necə istifadə etmələrini nəzərdən keçirdim. Danışdıqca qorxunun azaldığını və inamın çoxaldığını hiss edirdim. Conninin növbəti addıma hazır olduğunu bilirdim.

“Conni, – dedim, – Allahla bir toxum əkməli və lazım olan pulu Ondan alacağına inanmalısən”.

Conni və Kandi razılaşsalar da, onların pulları yox idi. Elə oldu ki, mən özümlə evdəki ofisimdən Conniyə 160 dollarlıq maaş çeki gətirdim. Onların bu puldan istifadə edə biləcəklərini bilirdim, amma mən onları bunu toxum kimi əkməyə həvəsləndirdim, çünki ikimiz də bilirdik ki, 160 dollar 5000 dollarlıq borcu və ya növbəti ödənilməli 5000 dolları əvəz edə bilməz.

Biz birlikdə dua edib imanımızı nümayiş etməyə hazırlaşarkən mən Connidən soruşdum: “Bu pulu toxum kimi səpərkən əvəzini alacağınıza inanırsanmı?” Sözlər ağzımdan çıxan kimi, Müqəddəs Ruh məni dayandırdı və ona cavab verməyə imkan verməməyi dedi və bunun səbəbini bilirdim. Conni 5000 dollara inandığını deyəcəkdi, çünki təzyiq də bundan ibarət idi. Bunun əvəzinə Müqəddəs Ruh mənə dedi: “Ondan soruş, gör 30 günə 12 000 dollar kifayət edərmi?”

Belə də etdim. Mən onun cavabını dayandırdım və ondan 30 günə 12 000 dolların kifayət edib-etmədiyini soruşdum. Mən Rəbbin ondan soruşmalı olduğum məbləği deyəndə onun gözlərinin geniş açıldığını gördüm. Bilirdim ki, Conni ömrü boyu 30 gün ərzində heç vaxt 12 000 dollar qazanmayıb. O, bir dəqiqəlik əyləşib sonra “bəli, buna inana biləcəyini” dedi. Mən Kandiye eyni sualı verdim, o da hə cavabını verdi. Biz əl-ələ verdik, onlara çek yazıb 30 gün ərzində 12 000 dolları əldə edəcəyimizə imanımızı bəyan etdik.

Üç həftədən sonra mənə Connidən zəng gəldi. O, çox həyəcanlı idi. O, son üç həftə ərzində təkcə 12 000 dollar deyil, 17 000 dollar dəyərində iş görmüşdü. O, indi həqiqətən iman etdiyini dedi.

Təəssüf ki, iki ay sonra Conni görüşdən sonra evə gedəndə yağışlı gecədə avtomobilinin idarəetməsini itirərək maşınla qəzaya uğramışdı, lakin Conni qəzadan sağ çıxmışdı, bu da Tanrının işi idi. Lakin qəzaya uğradığına görə Conni sağaldığı vaxt ərzində işləyə bilmədi. Bu müddət ərzində onun evi girov qoyuldu və satışa çıxarıldı. Evi satışdan çıxarmaq üçün ona 10 000 dollar pul lazım idi.

Lakin bu müddət ərzində Conni və Kandi həyatlarını dəyişən Padşahlıq təliminə daha yaxın olmaq üçün Ohayoya köçməyə qərar verdilər. Beləliklə, satışının baş verməsinə cəmi bir ay qaldığını bilsələr də, evi siyahıya aldılar.

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Səxavətli olmağın gücü

Vaxt yaxınlaşdıqca heç bir real alıcı yaxınlaşmırdı, ta ki satışdan bir neçə gün əvvəl bir kişi yaxınlaşıb evi almağı təklif etdi. Lakin onun bir xahişi var idi. O bilmək istəyirdi ki, indi Conniyə 10 000 dollar beh verib, bəzi işlərini bitirənə qədər evi 30 günlük saxlaya bilərmə?

Conni şoka düşmüşdü. O bilirdi ki, evi satışdan çıxartmalı olsa, satışa cəmi bir neçə gün qaldığı üçün ona nağd alıcı lazım olacaq. Bu alıcı Conniyə yerində 10 000 dollarlıq çek yazıb sonra isə qalanını ödəmək niyyətində idi. Bu, Conniyə lazım olan məbləğ idi. Conni bunun Tanrıdan olduğunu bilirdi, 10 000 dollar çeki götürüb evinin pulunu ödədi və o 10 000 dollar qiymət siyahısının *başında* idi.

Beləliklə, Conni və Kandi Ohayoya köçdülər və kirayə ev tutdular. Onlar İman Həyatı imanlılar cəmiyyəti ilə məşğul oldular və Conni yeni güclə maliyyə işinə başladı. Amma indi onların yeni problemi var idi. Onların yalnız bir maşını var idi və müştərilərlə həftə ərzində lazım olan görüşləri keçirtmək üçün ona maşın lazım idi. Onlar nə edəcəklərini bilirdilər. Onlar yeni maşını əldə etmək üçün toxum səpdilər və Mark 11:24 ayəsinə əsasən, dua edərkən onu aldıklarına inanırdılar.

Sonra qeyri-adi şey baş verdi. Conninin uşaqlıq dostu zəng etdi...

“Conni, altıncı sinifdə mənə verdiyin velosipedin pulunu sənə qaytarmışammi?” – deyər soruşdu.

“Xeyr”, – dedi Conni.

Sonra dostu dedi: “Yaxşı, o pulu sənə qaytaracağam. Mən sənə BMW alacağam”.

Uşaq ikən bu iki oğlan həmişə avtomobillərdən danışırdılar və o bilirdi ki, Conni BMW xoşlayırdı. Dostu sözünə sadıq qalıb Conniyə BMW alması üçün pul verdi. Lakin Conni pulu alandan sonra başa düşdü ki, böyüyən ailəyə BMW lazım olan avtomobil

deyil. O, Kandi ilə birlikdə Kandiya ailə avtomobili və Conninin biznesi üçün isə daha kiçik bir avtomobil almağa qərar verdilər, çünki idarə etdikləri kiçik avtomobil köhnə idi və problemləri vardı. Beləliklə, baş verənlər belə oldu.

Conninin mənə zəng etdiyi gecəni xatırlayıram. O, digər yeni maşını ilə yanaşı, yeni ailə avtomobilində oturmuşdu və həyatında ilk dəfə iki avtomobilin pulunu birdən aldığı üçün necə şoka düşdüyünü mənə göz yaşları ilə danışdı.

Conni yeni insan idi. O bilirdi ki, Allah hər şeyə qadirdir.

Bir gün o, ofisimə gəldi və kirayə qaldığından bezdiyini, Kandi ilə torpaq sahəsi ilə birlikdə ferma almaq istədiklərini dedi. Mən bilirdim ki, Conninin qəzaya uğradığına görə krediti az deyil və onu bir müddət daha artıq kirayə qalmağa və pul ehtiyatını yaratmağa təşviq etdim. Amma Conni dediklərimə o qədər də fikir vermədi.

Sonra o mənə dedi ki, o biri küçədə satılan bir ferma görüb və onu baxıb almaq istəyir. Təbii ki, ipoteka şirkətinə sahib olduğum üçün Conninin həmin fermada işləyə bilməyəcəyinə əmin idim. Həm də ki, ilkin ödəniş etmək üçün onun kifayət qədər pulu yox idi.

Bir həftədən sonra o, üzü sevinclə dolu ofisimə qayıtdı və fermanı aldığını deyəndə şoka düşdüm. Bunu mənə deyəndə bunun bir nağıl olduğunu fikirləşdim. Əlbəttə ki, o və Kandi Allahın işinə maliyyə toxumu səpmişdilər, çünki dua edərkən aldıklarına iman etməyi öyrənmişdilər. Sonra Conni davam edib mənə nə baş verdiyini danışdı.

Alqı-satqı ilə bağlı banka getmişdi, menecer kredit hesabatını götürdü və onunla əyləşib dedi: “Conni, kreditlə bağlı dedikdə haqlı idin. Heç bir şey ala bilməzsiniz».

Amma sonra menecer kredit sənədini kənarə qoyub qərribə bir şey dedi: “Amma səndən xoşum gəlir. Qoy görüm sənin üçün nə edə bilərəm”.



## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB:** Səxavətli olmağın gücü

Uzun sözün qıyası, bank alışı 100%-ni maliyyələşdirdi, kirayə müddəti bitənə qədər köçmək üçün ona dörd ay vaxt verdi, ödənilməmiş əmlak vergilərini ödədi və Conniyə qabaq eyvanın betonundakı çatı düzəltmək üçün 5000 dollarlıq çek verdi.

Mən orada heyrət içində əyləşdim, çünki Conni Padşahlıq haqqında danışmağa davam edirdi. “Əla!” – deyəcəyim tək şey bu idi.

Bir ay sonra Conni mənə Ford dizel traktoru üçün toxum səpdiyini dedi. O mənə yeni fermasında traktora ehtiyacı olduğunu və mavi Ford traktoru üçün xüsusi toxum səpdiyini dedi. Yanımda işlədiyinə görə və traktorların qiymətindən xəbərdar olduğumdan onun o qədər pulunun olmadığını bilirdim.

Lakin bir neçə həftə sonra yola baxıb Conninin mavi Ford dizel traktorunu evinə doğru sürdüyünü gördüm. Mən ondan traktoru haradan və necə aldığını soruşduqda o, imanlılar cəmiyyətində təsadüfən bir qadının ona yaxınlaşıb kiminsə traktora ehtiyacı olub-olmadığını soruşduğunu dedi. Onlar valideynlərinin fermasını bağlayırdılar və orada bu traktordan qurtulmaq istəyirdilər. Conni traktorun ona lazım olduğunu demişdi.

Qadın ona pula görə narahat olmamasını, sadəcə, imkanı olanda ödəməsini demişdi; o tələsmirdi. Beləliklə, onun traktoru var idi.

Onun uğurları davam edirdi. Növbəti ay o, cəmi bir ay ərzində 72 000 dollar qazandı. Əgər Connidən bunun necə baş verdiyini soruşsanız, o bunun Allaha qarşı səxavətli olması və Padşahlığın qanunlarını dərk etməsi nəticəsində baş verdiyini deyəcək.

Necə heyrətamiz bir hekayədir! Həmin gecə Corciyadakı evlərində Conni və Kandi ilə birlikdə Padşahlıq barədə onlarla bölüşdüklərimi hələ də xatırlayıram. Onlar əvvəl 5000 dollar borclu qalmışdılar, Milad bayramını qarşılamağa və növbəti 5000 dolları ödəməyə heç pulları yox idi. Düşündüm ki, o gecə onlara dediklərimi eşitmək sizə maraqlı gələcək.

Bilirdim ki, onlara üzləşdikləri vəziyyətlərdə Allahı duman vasitəsilə görməyə kömək etməliyəm. Mən onlara 2 Korinfilərə 9:10-11-də nə haqqında danışıldığından başladım:

*“Əkinçiyə toxum və yemək üçün çörək ehtiyatı verən Allah sizin də əkin ehtiyatınızı çoxaldacaq və salehliyinizin bəhrəsini artıracaq. Hərtərəfli səxavətli olmanız üçün hər baxımdan varlandırılacaqsınız. Səxavətiniz bizim vasitəmizlə Allaha şükür etməyə səbəb olacaq”.*

Mən onlara, Paulun dediyinə əsasən, Allahın təkcə əkilən toxumu deyil, həm də çörək ehtiyatını da təmin edəcəyini qeyd etdim. Çörək həyatınızda ehtiyac duyduğunuz hər şeyə aiddir. Bundan sonra O, daha çox vermək qabiliyyətinizi artıracaq. Bu o deməkdir ki, siz irəli addımlayacaqsınız.

Bir daha deyirəm, verərkən qorxu nədən ibarətdir? Öz ehtiyaclarınızdan yayınmağınızdır.

Amma Allahın dediklərinə diqqət yetirin. Əkinçiyə toxum və yemək üçün çörək ehtiyatı verir. Burada çox vacib bir sual yaranır və bu sualı Conniyə verdim.

**Əlinizdə olan toxumdur, yoxsa qida? Bu sizin seçiminizdir.**

Babam bütün həyatı boyu əkinçi olub. Uşaq vaxtı onun toxum vaqonunda oynadığımı xatırlayıram. Nə vaxtsa toxum vaqonu haqqında eşitmisinizmi? Ola bilsin ki, bu sizə tanış olmayan termindir, amma babamın yanında böyüdüyüm üçün mənə tanış idi. Baxırsan ki, hər il biçin zamanı baba anbarda olan vaqonu dolduracaq qədər toxum saxlayırdı. Həmin vaqon gələn ilin əkin vaxtı üçün saxladığı toxumla dolu olardı.

Qış aylarında baba paxla ilə dolu o böyük vaqona baxış keçirməli idi, çünki ehtiyac gəldikdə onu ya sata bilərdi, ya da böyük məhsul əldə etmək üçün yaz əkini üçün saxlaya bilərdi. Onun

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Səxavətli olmağın gücü

seçimi var idi, lakin o, əkin və biçin qaydalarını bilirdi və həyatı bu qanunlarla bağlı idi.

Conni və Kandi həmin 160 dollarlıq çeki əllərində tutarkən eyni seçimlə üzləşmişdilər. Onlar bilirdilər ki, bundan təcili ehtiyacı ödəmək üçün istifadə edə bilərlər, lakin bunun əvəzinə Allaha qarşı səxavətli olmağın onlara daha böyük məhsul verəcəyini bilirdilər və onlar haqlı idilər.

*“Əliaçıq adamın bərəkəti artar, başqasının qazancını yeyən ehtiyaca düşər”*

—Süleymanın Məsəlləri 11:24.

Bu fəslə bitirməzdən əvvəl nəzərə çatdırmaq istədiyim daha bir məsəl var – Matta 25:14-30, talantlar məsəli.

*“Səməvi Padşahlıq səyahətə çıxan bir adama bənzəyir. O, qullarını çağıraraq əmlakını onlara əmanət etdi. O hər birinə öz qabiliyyətinə görə – birinə beş, birinə iki, birinə də bir talant verdi və yola düşdü. Beş talant alan dərhal gedib bunları sərmayəyə qoydu, daha beş talant qazandı. İki talant alan da beləcə daha iki talant qazandı. Bir talant alansa gedib torpağı qazdı və ağasının pulunu gizlətdi.*

*Uzun zamandan sonra həmin qulların ağası gəldi və onlardan hesabat tələb etdi. Beş talant alan gəlib daha beş talant gətirərək dedi: «Ağa, sən mənə beş talant əmanət etdin. Budur, mən daha beş talant qazandım».*

*Ağası ona dedi: «Afərin, yaxşı və sadıq qulum! Sən xırda işlərdə sadıq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!»*

*İki talant alan da gəlib dedi: «Ağa, mənə iki talant əmanət etdin. Budur, mən daha iki talant qazandım».*

Ağası ona dedi: «Afərin, yaxşı və sadıq qulum! Sən xırda işlərdə sadıq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!»

Bir talant alan da gəlib dedi: «Ağa, sənin sərt bir adam olduğunu bilirdim. Əkmədiyın yerdən biçərsən, səpmədiyın yerdən yığarsan. Ona görə qorxdum, gedib sənın talantını torpaqda gizlətdim. Buyur, öz malını geri götür!»

Ağası isə cavab verib ona dedi: «Pis və tənbal qul! Mənim əkmədiyim yerdən biçdiyimi və səpmədiyim yerdən yığdığımı bilirdinmi? Onda gərək mənim pulumu sərraflara verəydin ki, mən qayıdanda onu faizlə geri alım.

İndi əlindəki talantı ondan alın və on talantı olana verin! Çünki kimin varıdırsa, daha çox veriləcək və o, bolluq içində olacaq, kimin yoxudursa, əlində olan da ondan alınacaq. Yaramaz qulu isə qaranlıq çölə atın. Orada ağlaşma və diş qıcirtəsi olacaq»”

—Matta 25:14-30.

Hekayə sizə tanış bir hekayədir. Ağa şəhəri tərk edir və əmlakını üç qulluqçuya əmanət edir. Birinə beş, birinə iki, birinə bir talant verir.

İkisi dərhal onları sərməyəyə qoyur və iqiqat artırır. Ağası işlərinə görə onları tərifləyir. Amma üçüncü qulu görmək istədim. O ona bir talant verildi, amma o bundan istifadə etmədi. Hətta ağası qayıdana qədər onu gizlətdi.

“Bir talant alan da gəlib dedi: «Ağa, sənın sərt bir adam olduğunu bilirdim. Əkmədiyın yerdən biçərsən, səpmədiyın yerdən yığarsan. Ona görə qorxdum, gedib sənın talantını torpaqda gizlətdim. Buyur, öz malını geri götür!»”

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Səxavətli olmağın gücü

Birinci cümləyə diqqət yetirin: *“Ağa, sənin sərt bir adam olduğunu bildirdim. Əkmədiyin yerdən biçərsən, səpmədiyin yerdən yığarsan”*.

O nə deyir? Onun nə dediyini dəqiqliklə sizə deyəcəyəm. O deyir: *“Mən niyə bu işi görməliyəm? Əgər əkmədiyin yerdən biçərsənsə, o zaman toxumun pulunu kim ödəyəcək, onu kim sərəcə, sonra isə yetişdirəcək?”*

İndi başa düşürük ki, ağa ona toxum almaq üçün pul verib, amma o iş görməyə vaxt sərf etmək istəməyib. O düşünürdü ki, heç bir mənfəət əldə etməyəcək. Bütün qazancı ağasına gedəcək. Ağasının sərt adam olduğuna görə o, işi görməkdən imtina etdi. O pulu gizlətməkdə məqsədi onu itirməkdən qorxması idi və buna görə də talantı gizlətməklə ağaya qarşı əsl nifrətini gizlətməyə çalışdı. Amma ağası onu pis qul adlandırdı və dedi ki, həqiqətən də pulun qayğısına qalsaydı, onu sərraflara verib, o qayıdana kimi faizlə geri alardı.

Xeyr, qulluqçu talantı itirməkdən qorxmurdu; onun bu işə qarışmasının nə ilə nəticələnəcəyindən qorxurdu. O, sərt və yaman bir ağa obrazına sahib idi. Ağası onlara çətin tapşırıq verməmişdi. Digər iki qul vəzifə yüksəlişi ilə mükafatlandırıldı və ağanın pulunu uğurla dövrüyyəyə buraxdıqdan sonra ağasının mülkündən həzz almağa dəvət edildi. Bu nökr ağa haqqında səhv düşüncəsinə görə iştirak etməməyi seçmişdi. Dinin də bizə öyrətdiyi budur ki, Allah ağır bir iş ağasıdır və Onun üçün işləmək heç bir fayda vermir, bu işə girişməyə dəyməz.

Lakin Allahın bu obrazı tamamilə yanlışdır. Allahı ədalətsiz adlandırmaq olmaz. Allah bunun tam əksidir.

O, xeyirxah və mükafat verəndir.

Ancaq indi bu hekayədə qeyd olunan çox mühüm bir məqamı vurğulamaq istəyirəm. Ağanın pis quldan geri aldığı talantı nə etdiyinə diqqət yetirin.

*“İndi əlindəki talantı ondan alın və on talantı olana verin! Çünki kimin varıdırsa, daha çox veriləcək və o, bolluq içində olacaq, kimin yoxudursa, əlində olan da ondan alınacaq. Yaramaz qulu isə qaranlıq çölə atın. Orada ağlaşma və diş qıçırtısı olacaq”.*

Mən düz oxudum? Ağası layiq olmayan nökərdən talantı alıb və dörd talantı olana deyil, on talantı olana verdi? Bunun siyasi cəhətdən düzgün olub-olmadığını bilmirəm, amma o, belə etdi.

### **DİQQƏT EDİN!!!**

Allah axmaq deyil. O, pulunu qazanc əldə edilən yerə əmanət edəcək.

Xahiş edirəm, bu barədə düşünün.

İndi, təbii ki, Allah *pul* işi ilə məşğul deyil, lakin *insanların* işi ilə məşğuldur. Biz Onunla birgə sadıq əməkdaş olduğumuz halda, O bizi ruhlandıracaq və mükafatlar verəcək.

Bəli, Allahın müxtəlif tapşırıqlar verdiyi sevimliləri var. Sadıq qullar Onun daha böyük və daha faydalı tapşırıqlarının öhdəsindən gəlmək üçün Allahın etibarını qazanacaqlar.

Uğur qazanan iki xidmətçinin münasibətinə diqqət yetirin – onlar dərhal gedib ağalarının pulunu dövriyyəyə buraxdılar! Niyə dərhal? Çünki bildilər ki, bu, köləlik yükü deyil, bir *fürsətdir*.

İmanlıların çoxu Allahın xidmətinə fürsət kimi deyil, zəhmət, yerinə yetirilməli bir vəzifə kimi baxır.

Drenda ilə “Now Center” binasını tikərkən qərar qəbul etməli idik. Biz 300 nəfərdən ibarət imanlılar cəmiyyəti idik. İmanlıları-

**ALLAH ÖZ BÖYÜK İDEYALARINI  
VƏ TAPŞIRIQLARINI ONUN  
PADŞAHLIĞINI AXTARAN VƏ  
İLK KİÇİK İŞLƏRDƏ SADIQ  
OLDUĞUNU SÜBUT EDƏN  
ÖVLADLARINA VERƏCƏK.**

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB:** Səxavətli olmağın gücü

mızın sayı çoxaldığına görə daimi və daha böyük bir ev tikməli olduğumuzu fikirləşdik.

Biz 6 milyon dollar dəyərində olan layihə üçün bacardığımız qədər çox pul toplamağa başladıq. Bu o vaxt bizim üçün çox böyük məbləğ idi. Planımız təxminən 4 milyon dollarlıq infrastruktur qurmaqdan ibarət idi. Birinci 2 milyon və sonra pul daxil olduqca qalan 2 milyon dollarlıq avadanlığı əlavə etmək.

Bu, Allahın layihələrinə qarşı səxavətli olmaq üzrə ilk təcrübəmiz deyil, lakin ən böyük təcrübələrimizdən biri idi.

Bununla belə, heqayədəki Allahın xeyirxahlığını bilən qullar kimi biz də dərhal pul toplamayana bənzəmək istədik və Allahın sözünə iman və itaət edərək vermək istədik.

Bütün yığıncaq layihəyə toxum səpməyi qərarlaşdırdığını elan edən gün Drenda ilə 200 000 ABŞ dolları verməyi qərara aldığımız müddətdə 200 000 dollarımız yox idi, təxminən 20 000 dollar məbləğində əkəcəyimiz toxumumuz var idi.

Bilirdik ki, keçmişdə olduğu kimi Allah bizə özümüzə də qalmaq şərti ilə bu məbləği haradan və necə yığacağımızı göstərəcək.

Əlimizdə olanı əkdikdən sonra biz Ruhda dua etməyə başladığımız qalan pulu haradan və necə əldə edəcəyimiz üçün Allahdan göstəriş gözləyirdik. Allahın bu pulu necə verdiyini izah etmək üçün sizə deməliyəm ki, biz son 39 ildə bir maliyyə şirkətinə malik olmuşuq.

Həmin şirkət daha əvvəl qeyd etdiyim kimi müxtəlif satıcılar və peşəkarlarla işləyir. İşlədiyimiz böyük satıcıların əksəriyyəti müştəriləri üçün illik konfranslar və tədbirlər keçirirlər.

Bu xüsusi ildə satıcılarımızdan biri Drenda ilə məni Londona, İngiltərəyə konfransa dəvət etdi. Biz Londonun mərkəzində çox gözəl bir hoteldə qalırdıq və London çox heyvətəmiz idi.

Beləliklə, şirkət şəhərin o biri tərəfində bir tədbir keçirdirdi və vitse-prezident Drenda ilə məni tədbirə onunla bir taksidə

getməyə dəvət etdi və biz bu dəvəti məmnuniyyətlə qəbul etdik. Taksi gəzintisi zamanı vitse-prezident onlara göndərdiyimiz bütün işlərə görə bizə təşəkkür etdi və sonra həmin il başladıkları yeni bonus proqramı haqqında danışmağa başladı.

O bunun necə işlədiyini və məhsullarını tövsiyə edən həmkarlarına ödəyəcəkləri bonus strukturunu izah etdi. O danışarkən çox həyəcanlanırdım, çünki onun danışdığı bonusu almaq üçün kifayət qədər iş gördüyümüzə əmin idim.

Daha sonra, əlavə təfərrüatları soruşduğum zaman, o, qəfil-dən bildirdi ki, onların şirkətləri ilə münasibətimizin strukturuna əsasən şirkətimiz bonus proqramının tələblərinə cavab vermir.

Mən buna inana bilmədim. Son anda əlimdən almaq üçün niyə bütün təfərrüatları ilə böyük planını təqdim etmişdi ki? Onun şirkəti ilə münasibətimin bonusa niyə layiq ola bilmədiyini heç başa düşmədim.

Əlavə suallar versəm də, o mənə dəqiq cavab vermədi. Onun açıqlamasından başa düşdüyüm yeganə şey bonusa layiq olmamağım idi.

Bir il keçdi və o il yaxşı məhsul əldə etmişdik, ona görə də ona zəng edib bonusla maraqlandım. Lakin bu dəfə zəng edəndə onunla əlaqə saxlaya bilmədiyim üçün sualımı köməkçisinə mesajla çatdırdım.

Ertəsi gün onun köməkçisi məni geri çağıraraq sətər səsə bildirdi ki, vitse-prezident bir il əvvəl artıq mənə tələblərə cavab vermədiyimi söyləyib və bu barədə heç bir köməklik edə bilməz.

*Yaxşı, eybi yox, ən azından cəhd etmişdim.*

İndi 180 000 dolları haradan tapacağım barədə dua edərkən Müqəddəs Ruh mənə vitse-prezidentə zəng edib o bonusu yəni-dən soruşmağımı dedi. Sizə deyim ki, bunu eşidərkən heç həyəcanlanmırdım. Son iki ildə ondan aldığım cavablardan sonra onun nə düşündüyünü bildirdim. O bunu çox açıq şəkildə bildir-



**MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Səxavətli olmağın gücü

mişdi. Beləliklə, düşündüm ki, bir sınaq kimi bir daha vəziyyəti öyrənmək üçün ona e-mail göndərəcəyəm.

**GÖRÜRSÜNÜZMÜ,  
ALLAH MÜKAFAT  
VERƏNDİR! ALLAHIN  
ÇAĞIRIŞINA QARŞI  
SƏXAVƏTLİ OLMAĞIN  
DA FAYDASI VAR.**

Təxminən yeddi gündən sonra ondan cavabını aldım, xoşbəxtlikdən, o bu barədə düşünüb mənim şirkətimə bonus vermək qərarına gəldiyini dedi. Təəccüblüdür ki, bonus 200 000 dollar məbləğində idi! İndi ən maraqlı hissəsi buradadır. Bu müqavilə dəyişikliyi son 14 İL ərzində qüvvədə qaldı və biz o vaxtdan bəri hər il 200 000 dollar bonus

alırdıq.

Bəs o 200 000 dolları əkmək Drenda ilə mənə hansı nəticəni verdi?

Təxminən beş il keçdi və biz qərara gəldik ki, imanlılar cəmiyyətimizdə bir neçə şeyi tamamlamaq və bəzi avadanlıq almaq üçün daha çox pul toplamalırıq. Bir daha Drenda ilə bu layihələr üçün nə qədər əkmək istədiyimizə qərar verməli olduq və nəticədə 500 000 dollar məbləğinə qərar verdik.

Bu, böyük məbləğ idi. Amma biz Allahın 200 000 dollarla nə etdiyini gördükdən sonra bunu etməklə Allaha güvənə biləcəyimizi hiss etdik. Yenə də bacardığımızı əkdik, bu 50 000 dollar idi və Müqəddəs Ruhun bizə qalan 450 000 dolları necə əldə edəcəyimizi göstərməsinə inanırdıq.

Haradasa altı həftə keçdi və şirkətimizdə ödənişin necə alınacağı ilə bağlı bir neçə müqavilə dəyişikliyi barədə bildiriş aldım. Baş verən dəyişiklikləri götür-qoy etdikdən sonra, növbəti üç il ərzində etdiyimizdən təxminən 630 000 dollar çox qazanmalı idik. Əladır, elə deyilmi? Bu müqavilə dəyişikliyi son 11 il ərzində qüvvədə qaldı və biz hər il artan müqavilə məbləğini əldə edirik.

Yenə deyirəm, Allahın layihələri üçün toxum səpmək və səxavətli olmaq Drenda ilə mənə hansı nəticəni verdi?

Buna görə də unutmayın ki, Allah mənfəət Allahıdır. O, xeyirxahdır və mükafat verəndir.



### 3-CÜ FƏSİL

# TƏLƏBLƏRƏ CAVAB VERİRSİNİZMİ?

Düşünürəm ki, hər kəs Milad hekayəsini və İsayə qızıl, buxur və mirra gətirən üç münəccimi xatırlayır. O əşyaların necə dəyərlı olduğunu düşünmüşünüzmü? Daha düzgün sual: “Niyə bunları məhz Onun yanına gətirmişdilər?”

Araşdırdığıma əsasən, o dövrlərdə gələcək padşah kimi görülən şahzadəyə bu cür hədiyyələr təqdim etmək adi hal idi.

Ehtimal edilir ki, bu hədiyyələr yüz minlərlə dollar dəyərində idi.

Görünür, münəccimlərin gələcək Məsihlə bağlı Müqəddəs Yazılar və peyğəmbərliklərdən xəbərləri var idi və ulduzu görəndə Onun orada olduğunu düşünüb, Ona hədiyyələr gətirmək üçün uzun məsafə qət etmişdilər.

Milad səhnələrində gördüyümüzə əsasən onların İsanı axurda görmələri, əslində, həqiqətə uyğun deyil. Biz bunu bilirik, çünki Mattanın Müjdəsində belə deyilir:

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Səxavətli olmağın gücü

*“Evə girib Körpəni anası Məryəmlə birlikdə gördülər və yerə qapanaraq Ona səcdə qıldılar. Xəzinələrini açıb Ona hədiyyələri – qızıl, kündür və mirranı təqdim etdilər”*

—Matta 2:11.

Onlar İsa ilə axurda deyil, Onun evində görüşdülər. Bu parça Onun körpə deyil, gənc uşaq olduğunu göstərir. Deməli, münəccimlərin ora çatması bir qədər vaxt aparmışdı.

İkincisi, münəccimlərin neçə nəfər olduğu bilinmir. Müqəddəs Kitabda neçə nəfərin gəldiyi qeyd olunmur, yalnız onların gətirdikləri qeyd olunur. O dövrdə buxur və mirra qızıldan daha qiymətli idi, ona görə də bu hədiyyələr son dərəcə dəyərlidir.

Bəs niyə bunu gündəmə gətirirəm? Yaxşı, icazə verin, sizdən soruşum: “Sizcə, bu müdriklər bu hədiyyələri niyə gətirmişdilər?”

Səbəbini deyə bilərəm – Yusifin tapşırığı üçün təminat lazım idi.

Unutmayın...

İman Həyatı imanlılar cəmiyyəti dolmuşdu. Həftəsonları, həftəiçi də 200-dən çox uşağa təlim verdiyimiz üçün kiçik qruplar və işçilərlə dolu idi. Bizə daha böyük yer lazım idi. Biz ikinci binanı almağı, ya da indiki binamızı daha böyütməyi müzakirə etdik. Hər ikisini etmək qərarına gəldik.

Beləliklə, biz bina axtarmağa başlamaq üçün bir komanda toplayıb onları bizə uyğun olan şəhər ərazisinə göndərdik.

Sonra bina dizaynı, mühəndislik tədqiqatları və s. sahəsində ilk addımlara başladıq. Biz təcrübəli memar və inşaatçıları işə cəlb etdik və məsləhət şurasını bir araya gətirdik.

Əlavə tikintilərlə bağlı bəzi ciddi problemlərin olduğunu aşkar etdik. Ən əsası, indiki binamızın kanalizasiya və su sisteminin olmaması idi. Kanalizasiya üçün quyuyu suyundan və sərbəst tullantıların idarə olunması sistemindən istifadə edirdik.

Bələdiyyədən bizə deyilmişdi ki, kanalizasiya xətti və suyun olmadığı təqdirdə 36 hektarlıq binamıza əlavə binalar tikə bilmərik, çünki verdikləri imkanlarımızdan son həddə qədər istifadə etmişik. Lakin ətrafımızda çoxlu sayda yeni tikili var idi və fikirləşirdim ki, onlar su və kanalizasiya xətlərini yetərinəcə yaxınlaşdırıblar.

Ancaq öyrəndik ki, su və kanalizasiya xətləri bizim küçəyə çatmamışdı, ona görə də bu xidmətlərdən istifadə edə bilməzdik.

Beləliklə, biz şəhərə qayıtdıq və bu xidmətlərin nə vaxt əlçatan olacağı ilə bağlı planlarını və qrafiklərini nəzərdən keçirdik və ümid etdik ki, ərazi böyüdükdən sonra bu tarixləri bir az qabağa köçürməyi düşünəcəklər. Ancaq heç bir dəyişiklik etmədilər. Beləliklə, xidmətlərin tezliklə əlçatan olmayacağını dedilər.

Bilirdik ki, kanalizasiya xətlərinin mövcud olmasını illərlə gözləyə bilmərik, ona görə də bu işi dayandırmaq qərarına gəldik və yenidən bina axtarmağa başladıq (həmin vaxtdan bu fəslin yazıldığı vaxta qədər artıq dörd il keçib və orada kanalizasiya xəttinin nə vaxt istifadəyə veriləcəyi hələ də bilinmir).

**ALLAH HƏMİŞƏ ÖZ  
TAPŞIRIQLARINI  
MALİYYƏLƏŞDİRİR!**

Beləliklə, komandamız altı ay boyunca əmlak saytını axtarırdı, heç bir nəticə vermədi. Görünürdü ki, icarəyə götürmək və ya almaq üçün bizə uyğun bina yox idi. Beləliklə, biz yaxınlıqda bir tədbir mərkəzi icarəyə götürməyi düşündük və təkcə həftə sonları üçün ayda 30 000 dollara başa gəlirdi. Xərcdən əlavə, hər həftə orada quraşdırma-sökmə işləri olacaqdı. Mən adamlarımızı çətinliyə salmaq istəmirdim. Nəzarət etmək üçün daimi sayt axtardım. Tədbir mərkəzi ürəyimizcə deyildi.

Daha sonra icarəyə götürmək məqsədilə bərbad bir ticarət mərkəzində bir yerə baxdıq. Lakin tələb olunan təmir və dəyişiklikləri nəzərdən keçirdikdən sonra bunun da düzgün seçim olmadığını fikirləşdik.

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Səxavətli olmağın gücü

Bina tapmaqda əsas dəyərlərdən biri həftə ərzində uşaqlara təhsil alması üçün şəraitin olması idi. İmanlılar cəmiyyətimizdə yüzlərlə evdə təhsil alan ailələrimiz var və hər həftə həm böyük görüşlər, eləcə də dərslər keçiririk. Biz dəfələrlə məktəb, uşaq bağçası, məktəbdən sonra fəaliyyət və yerli cəmiyyətimizə xidmət etmək üçün bir çox başqa fəaliyyətlərin keçirilməsini nəzərdə tutmuşduq. Məhz bunları etməyə imkan verəcək bir məkan tapmaq istəyirdik. Ehtiyaclarımıza cavab verən mükəmməl bir bina tapmağımız üçün maliyyə toxumu səpdik, ancaq hələ nəticə əldə etməmişdik.

Drenda ilə yeni Qələbə Televiziya Şəbəkəsini dəstəkləmək üçün Texas ştatının Fort-Vort şəhərində keçirilən görüşdə iştirak etməli idik. Orada, çəkiliş meydançasında oturarkən Rəbb mənimlə danışdı. O *“Mən istəyirəm ki, bu şəbəkəyə 100 000 dollar toxum səpəsiniz. İmanlılar cəmiyyətinizə gedin, o məbləğdə çek yazın və hər xidmətdə o toxumun üzərində dua edərək mükəmməl bina tapacağımızı bəyan edin. Həmçinin iblisə işimə əngəl olmağı qadağan edin. Əkdüyünüz zaman bunu əldə etmiş kimi bəyan edin”*.

Biz belə də etdik. Evə getdik və xəzinədarıma zəng edib ona Qələbə Televiziya Şəbəkəsi üçün 100 000 dollar çek yazmasını xahiş etdim. Sonra mən bu çeki hər bir toplantıya apardım və mükəmməl bina üçün toxum səpdiyimlə bütün imanlılar cəmiyyəti razılığa gəldi. İblisə işimizə qarışmağı və təminatımıza əngəl olmağı qadağan etdik.

Ertəsi gün, səhər qızımız zəng edib dedi ki, Texasda görüş zamanı daşınmaz əmlak agentləri onlara maraqlı bir mülk göstərmiş. İcarəyə verilmirdi və satış qiyməti 7,9 milyon dollar dəyərində olduğu üçün bu, büdcəmizə uyğun deyildi. Ancaq bank müqaviləsi ilə olduğu üçün çox dəyərli idi. O bunun mükəmməl bina olacağını, lakin, əlbəttə ki, bunun maliyyə baxımından mümkün olmadığını bilirdi. Amma hər ehtimala qarşı ona baxmağımızı təklif etdi. Biz razılaşdıq.

Beləliklə, çərşənbə axşamı mülkə baxmağa getdik. Mülk yeddi hektar ərazidə yerləşirdi və yüksək səviyyəli orta məktəb binası idi. Onun üçmərtəbəli orta məktəb binası və iki böyük binası, həmçinin ərazisində əlavə bir evi var idi. Burada qaçış yolu, dörd tennis kortu, trenajor zalları, incəsənət binası, iki dulusçuluq sobası, tikiş avadanlığı və sənət ləvazimatları ilə dolu bir otaq, musiqi otağında onlarla musiqi aləti və sair var idi. Bina bütün əşyalarla təchiz edilmişdi.

Əmlakın hər şeyi mükəmməl idi. Amma eyni zamanda da bilirdik ki, buna görə borca girə bilmərik. Tikinti fondumuzda təxminən 3 milyon dollar məbləğində maliyyəmiz var idi, lakin təxminən 5 milyon dollar borc almalı idik.

Həmin axşam xadimlərimizdən biri ilə şam yeməyi planlaşdırmışdıq. Bu şam yeməyi məşğul olduğumuza görə təxminən dörd dəfə təxirə salınmışdı, lakin həmin axşam baş tutmuşdu.

Söhbət zamanı cənab məndən tikinti layihəsi haqqında soruşmağa başladı və mən ona bütün gecikmələrimiz barəsində danışdım. O mənə baxıb dedi: “Bilirsən, mənə, bunu düşünmək əvəzinə əmlak almağı düşünməlisiniz”. Mən ona altı aydır ki, əmlak axtardığımızı, lakin bir nəticə əldə etmədiyimizi dedim. Bununla belə, həmin gün mükəmməl əmlak sahəsinə baxdığımızı, lakin bunun icarəyə verilmədiyini və qiymətinin bizim üçün əlverişli olmadığını dedim.

O bununla bağlı bir neçə sual verdi, sonra Drendaya baxıb dedi: “Bəs havayı olsa necə?” Drenda onun zarafat etdiyini düşüncə ilə cavab vermədi. Sonra yenə soruşdu: “Drenda, deyirəm ki, havayı olsa necə?”

O soruşdu: “Nə demək istəyirsən?”

“Mən bunun üçün çek yazacağam!” – dedi.

Drenda ilə mən heyrətə gəlmişdik.



## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Səxavətli olmağın gücü

Uzun sözün qıtası, o bunun üçün ödəniş elədi. Daha sonra təyinatımıza uyğun olaraq binanın təmirinə və yenilənməsinə bir qədər pul xərcləməli olduq. Nəticədə mükəmməl binamız oldu. Əmlakın pulu ödənildi!

Bundan yaxşı bina ağılımıza da gələ bilməzdi. Sığorta şirkətimizlə qiymətləndirmə apardıq və o, içindəkilər ilə birlikdə 11 milyon dollar məbləğinə gəlib çıxdı.

Bir dəqiqəlik düşünün: İndi 11 milyon dollarlıq 89 000 kvadratmetrlik sahənin məbləği ödənilib! Belə hekayələri sevirsinizmi?

## **PADŞAHLIQ HƏR ZAMAN İŞLƏYİR.**

Dediyim kimi, Allah həmişə tapşırıqlarını maliyyələşdirir. Bu bizim deyil, Onun xidmətidir. Biz, sadəcə, bir ailə kimi Onunla yanaşı işləyirik.

İndi sizə binamızı maliyyələşdirən ər-arvadın başına gələnləri danışım. Əvvəla, ianə topladıqları üçün onların vergi borcları bina üçün ödədiklərinə görə neçə dəfə azalmışdı. Necə yəni? Bina iki il ərzində onların adına keçməli idi. Sonra binanı o öz qiyməti ilə imanlılar cəmiyyətinə bağışladılar.

Əgər siz pastorsunuz və binaya ehtiyacınız varsa, bu üsulu tanımalıyıq. Beləliklə, bina onun tərəfindən müdrək vergi planına əsasən hər ikimiz üçün havayı başa gəldi. Hekayənin heyrətamiz hissəsi hələ qabaqdadır.

Bu tərəfdaş biz mülkə baxdığımız vaxt şəhərdə hərraca çıxarılan başqa bir biznesi almaq istəyirdi. O, nağd pul təklifi etsə də, bu, sahibkar tərəfindən təsdiqlənməli idi, təəssüf ki, onlar bunu başqasına təklif etdiklərini bildirdilər. Onlar çox məyus idilər. O bunu əldən verməyəcəyini və ruhda hər şeyin bitmədiyini hiss edirdi.

Beləliklə, pulu bizim bina üçün sərəndə o mənə dedi ki, digər müştərilərlə müqayisədə maddi cəhətdən ən imkanlı olduğu üçün sahibkarların fikirlərini dəyişəcəklərinə inanaraq pulu səpib.

Əmlakımızla əməliyyat başa çatdıqdan sonra biznes sahibindən ona zəng gəldi ki, əvvəlki sövdələşmə baş tutmayıb və istəyirsə, onu əldə edə bilər. Əlbəttə ki, bunu istədiyini dedi.

Sonra bu yeni biznes müqaviləsini bağlamazdan bir neçə həftə əvvəl onun əlinə tamamilə gözlənilməz bir iş imkanı düşdü və bunun sayəsində biznesə lazım olan bütün məbləği əldə edə bildi. Hətta almaq üçün yığdığı pula belə toxunmadı. O mənə bunun göydəndüşmə biznes kimi olduğunu dedi.

Yeri gəlmişkən, biznesi qurduqdan sonra o, verdiyindən iki dəfə çox gəlir əldə etdi. Müqavilə bağladığı gün mənə zəng edəndə çox həyəcanlı idi.

Padşahlıq hər zaman işləyir!

Həmkarımız Allahın tapşırıqlarına qarşı səxavətli idi və Allahın hər ikimiz üçün etdiklərini itaətkarlıqla izləyirdi. Biz yeni bir televiziya yayımı üçün toxum əkdik və görün nə baş verdi.

Allaha və Allahın xalqına qarşı səxavətli olmaq üzünüzə ağla gəlməyən qapıları açacaq.

İnsanlar həmişə məndən soruşurlar: “Qari, bu gün mənə Padşahlıq maliyyəsinin əsas açarı nədən ibarətdir?”

Sizə demək istədiyim çox şey var. Ancaq aşağıda çox dəyərli məsləhətim var. Odur ki, bu Padşahlıq prinsipini qeyd etməyi unutmayın.

**Bu kitabdan heç nə yadınızda qalmasa da, bunu yadda saxlayın!**

Padşahlığın bu qüdrətli qanununu sizin üçün açıqlayarkən sizi Luka 4-ə yönəltmək istərdim. Aşağıdakı mətnin həmişəkindən bir qədər uzun olduğunu bilirəm, lakin bütün parçanı oxumaq sizə baş verənləri və İsanın niyə belə cavab verdiyinə aydınlıq gətirəcək.

“İsa böyüdüyü Nazaret şəhərinə gəldi və adətinə görə Şənbə günü sinaqoqa getdi. O, Müqəddəs Yazılardan oxumaq üçün ayağa qalxdı. Ona Yeşaya peyğəmbərin kitabını verdilər. İsa tumarı açıb bu sözlər yazılan hissəni tapdı:

«Rəbbin Ruhu üzərimdədir, çünki fəqirlərə Müjdəni bildirmək üçün O Məni məsh etdi. Əsirlərə azadlıq, korlara gözlərinin açılmasını elan etmək üçün, məzlumları sərbəstliyə buraxmaq üçün, Rəbbin lütf ilini bəyan etmək üçün Məni göndərdi».

Sonra İsa tumarı bağladı və xidmətçiyə verib oturdu. Sinaqoqda oturanların hamısı Ona diqqətlə baxırdı. İsa onlara «eşitdiyiniz bu Müqəddəs Yazı bu gün yerinə yetdi» deyərək danışmağa başladı.

Bu vaxt hamı Onun haqqında yaxşı sözlər deyirdi və Onun ağzından çıxan lütf dolu kəlmələrə heyrat edirdi. Onlar «Məgər bu, Yusifin Oğlu deyilmi?» deyirdi.

İsa onlara belə dedi: «Əlbəttə, siz Mənə “Ey həkim, öz-özünə şəfa ver!” məsələni xatırladacaqsınız. “Kefernəhəmdə etdiklərin barəsində eşitmişik. Burada, Öz yurdunda da həmin işləri et!” deyəcəksiniz».

Sonra dedi: «Sizə doğrusunu deyirəm: heç bir peyğəmbər öz yurdunda qəbul edilməz.

Yenə də sizə həqiqəti deyirəm ki, İlyasın dövründə göy üç il altı ay ərzində bağlı qalıb bütün ölkədə böyük aclıq olanda İsraildə çoxlu dul qadın var idi.

Amma İlyas onlardan heç birinin yanına deyil, Sidonun Sarfat şəhərində olan bir dul qadının yanına göndərildi»

—Luka 4:16-26.

Bu mətn İsa səhrada sınağa çəkildikdən və məmləkətinə qayıtdıqdan sonra baş verir.

İsa Nazaretdə böyüdüüyü üçün onlar Onu və ailəsini çox yaxşı tanıyırdılar və güman etmək olar ki, O, yerli sinaqoqda dəfələrlə Müqəddəs Yazıları oxumuşdu. İndi İsanın onlara oxuduğu parça haqqında bilməli olduğunuz bir şey var. O, Yeşaya 61:1-2 ayələrini oxuyurdu və orada **“Rəbbin lütf ilini bəyan etmək üçün”** deyilənə qədər oxuyub sonra dayanır.

İndi maraqlısı Onun cümlənin ortasında dayandığıdır, ona görə də bilirik ki, O, həmin yerdə müəyyən səbəbə görə dayanıb.

Rəbbin lütf ili Yubiley ili idi və bu, Allahın yer üzündəki Padşahlığının bərpasını simvolizə edirdi. Bu, Məsih Öz gəlişi ilə bərpa edəcəyi şeyin kölgəsi idi. Beləliklə, İsa bu ifadənin üzərində dayanıb, **“əşitdiyiniz bu Müqəddəs Yazı bu gün yerinə yetdi”** deyəndə O, Məsih olduğunu bəyan etdi!

O davam etdi və gələcəkdə Ona deyəcəkləri barədə peyğəmbərlik etdi, əsasən də “Biz Sənə inanmırıq; bunu sübut et” demələrini, çünki onlar Ona iman etmirdilər.

*“İsa onlara belə dedi: «Əlbəttə, siz Mənə “Ey həkim, öz-özünə şafa ver!” məsəlini xatırladacaqsınız. “Kefernahumda etdiklərin barəsində eşitmişik. Burada, Öz yurdunda da həmin işləri et!” deyəcəksiniz»”.*

Kefernahum İsanın Öz xidmətini qurduğu və bir çox möcüzələrinin baş verdiyi yer idi. O onlara Kefernahumda etdiyi böyük möcüzələri barədə eşidəcəklərini və bu şeyləri eşidəndə “burada, Nazaretdə də etdiyiniz eyni işləri gör ki, Sənə inanaq” deyəcəkləri barədə peyğəmbərlik edirdi. Əslində, O onları sərt ürəklərinə və imansızlıqlarına görə ifşa edirdi. O bilirdi ki, onlar Ona iman etmirlər və heç vaxt da etməyəcəklər. Bunu bilirik, çünki çarmıxa çəkilərkən Ona deyilənlərə istinad edərək **“Ey həkim, öz-özünə şafa ver!”** deyəcəklərini də əlavə etdi.

*“Gəlib-keçənlər başlarını yırğalayıb Ona böhtan ataraq «Ey məbədi dağıdıb üç gündə tikən! Əgər Allahın Oğlusa, Özünü xilas et və çarmıxdan düş!» deyirdilər. Başçı kahinlər də ilahiyyatçılar və ağsaqqallarla birgə eyni şəkildə İsanı ələ salaraq deyirdilər: «Başqalarını xilas edirdi, amma Özünü xilas edə bilmir! İsrailin Padşahıdır, qoy indi çarmıxdan düşsün və biz də Ona iman edək»”*

—Matta 27:39-42.

Xidmətinin əvvəlindən axırına qədər O onların Onu eşidib, lakin dediklərini qəbul etməyəcəklərini deyirdi. Sonra o, İlyas və dul qadının hekayəsini danışaraq onlara Öz sözünü daha aydın şəkildə çatdırmağa çalışdı, burada Allah İlyası İsraildən kənara göndərməli idi, çünki İsraililərin ürəkləri çox bərk idi və iman etmirdilər. Bu, qanunşünasları o qədər qəzəbləndirdi ki, İsanı öldürmək üçün bayıra apardılar, lakin Müqəddəs Kitabda deyil-diyi kimi, O onların arasından keçərək oradan çıxıb getdi.

İndi istəyirəm ki, mənim üçün bir sözü yazın və onu yadda saxlaya biləcəyiniz bir yerə qoyun, çünki bu, gələcək maliyyənin açarındır. “GÖNDƏRİLDİ” sözünü yazın. Bəli, düz başa düşdünüz, “GÖNDƏRİLDİ” sözü. Bu, çox vacibdir!

## **GÖNDƏRİLDİ**

Mən 1 Padşahlar 17:7-16-nı sitat gətirmək istəyirəm, burada həyatınızı tamamilə dəyişdirəcək böyük bir sirr tapacağıq.

*“Bir müddət sonra vadi qurudu, çünki ölkədə yağış yağmırdı. İlyasa Rəbbin bu sözü nazil oldu: «Qalx Sidonun Sarfat şəhərinə get və orada qal. Orada bir dul qadına sənə yemək verməyi əmr etdim». O qalxıb Sarfata getdi. Şəhərin darvazasına çatanda bir dul qadının odun yığıdığını gördü*

və onu çağırıb dedi: «Mənə bir qabda azca su gətir, içim». Qadın gətirməyə gedəndə onu çağırıb dedi: «Mənim üçün alinə bir tikə çörək də al».

Qadın dedi: «Allahın var olan Rəbbə and olsun ki, bişmiş heç nəyim yoxdur, ancaq küpdə bir ovuc un və qabda bir az yağ var. Bax mən iki parça odun yığıram və içəri girib özümlə oğlum üçün bunlardan yemək hazırlayacağam. Biz onu yeyəcəyik və sonra öləcəyik».

İlyas ona dedi: «Qorxma, get söylədiyini kimi et. Amma əvvəlcə mənim üçün ondan kiçik bir kökə düzəlt və mənə gətir, özünlə oğlun üçün sonra hazırlayarsan. Çünki İsrailin Allahı Rəbb belə deyir: “Rəbb torpaq üzərinə yağış verəcəyi günə qədər nə küpdə un tükənəcək, nə də qabda yağ qurtaracaq”».

Qadın gedib İlyasın sözünə əməl etdi. Qadın və onun ailəsi İlyasla birgə uzun müddət ərzində yemək yedilər. İlyas vasitəsilə Rəbbin söylədiyi sözə görə nə küpdə un tükəndi, nə də qabda yağ qurtardı”

—1 Padşahlar 17:7-16.

İcazə verin, səhnəni sizə təsvir edim. Şiddətli quraqlıq idi, İlyasın qaldığı yerdə çay qurumuşdu. O, indi yemək və su tapmaq üçün başqa yerə köçməli idi. Allah onunla danışıb ona tapşırır: **“Qalx Sidonun Sarfat şəhərinə get və orada qal. Orada bir dul qadına sənə yemək verməyi əmr etdim”**. Qeyd etməliyik ki, Sarfat o vaxtlar İsrail xalqının bir hissəsi deyildi, Kənan torpağına aid idi.

İlyas şəhərə yaxınlaşanda dul qadının odun yığdığını görür və çağırır ki, ona su versin. **Qadın gətirməyə gedəndə onu çağırıb dedi: “Mənə bir tikə çörək də al”**. O cavab verir ki, yeməyi tükənib, yalnız oğlu və özü üçün bir dəfəlik yeməyi qalıb.

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB: Səxavətli olmağın gücü

Amma sonra peyğəmbər hətta vəziyyəti bilərək çox qəribə və ağlagəlməz bir şey edir. O, qadına öz ailəsi üçün çörək hazırlamazdan əvvəl evə gedib onun üçün çörək bişirməsini deyir. Vəziyyəti bilərək o onu ürəkləndirib deyir: “*Qorxma*”. Sonra aşağıdakıları bəyan edir:

*«Çünki İsrailin Allahu Rəbb belə deyir: “Rəbb torpaq üzərinə yağış verəcəyi günə qədər nə küpdə un tükənəcək, nə də qabda yağ qurtaracaq”».*

Bəs, indi o nə edəcək? Ona inanıb oğlunun son yeməyini ona verəcəkmi?

*“Qadın gedib İlyasın sözünə əməl etdi. Qadın və onun ailəsi İlyasla birgə uzun müddət ərzində yemək yedilər. İlyas vasitəsilə Rəbbin söylədiyi sözə görə nə küpdə un tükəndi, nə də qabda yağ qurtardı”.*

O ona inandı və nəticəyə diqqət verin – İlyas, qadın və ailəsinin gündəlik yeməyi var idi. İcazə verin, bir sözü dəyişib bir də deyim: “Allahın tapşırığına görə, hər gün qadın və ailəsi üçün yemək var idi”.

Son fəsildə vermək qorxusu haqqında danışdıq ki, bu qorxuya görə, əgər Allahın tapşırıqları üçün toxum səpsəniz, ehtiyaclarınız üçün qalmayacaq. Lakin bu baş verməyəcək!

İcazə verin, sizə bir sual verim: “Dul qadına son yeməyini vermək nəyinsə bahasına başa gəldi?” Xeyr. Bu onun həyatını xilas etdi.

İndi, GÖNDƏRİLDİ sözünün müzakirəsinə keçməzdən əvvəl başqa bir sual vermək istəyirəm. Nə üçün peyğəmbər *ilk növbədə* onun çörəyinin hazırlamasını israr edirdi? O öz çörəyini

hazırlamazdan *əvvəl* ona çörək gətirməsini xahiş edir. (Unutmayın, siz ruhani alim olub suallar vermək istəyirsiniz).

Bütün bu hekayələr sizə Padşahlıq qanunu və fəaliyyəti haqqında mühüm fikirləri göstərir. İlyas o qədərmi ac idi ki, bütün ailə üçün yemək hazırlamağı gözləmədi? Xeyr, bunu etməsinin böyük səbəbi var idi. Peyğəmbər bilirdi ki, çörəyi birinci ona verməklə, o, bütün ununu və yağını Allahın Padşahlığının nəzarətinə və Onun tapşırığına tabe edir.

O, peyğəmbərə (və ya Allahın işinə) ilk çörəyini verərkən onun yağının və ununun padşahlıqları lənətli padşahlıqdan Allahın Padşahlığına keçdi. İndi onlar Allahın Padşahlığının nəzarətinə keçdilər. Yalnız bundan sonra Allah qanuna uyğun olaraq unu və yağı çoxalda bilərdi.

Eyni prinsipi az sonra İsanın 5000 nəfəri beş çörək və iki balıqla yedizdirədiyi xidmətində görəcəksiniz.

Hekayə yadınızdadırsa, İsa şagirdlərinə gedib onlardan yeməyə nələri olduqlarını öyrənməyi tapşırır. Onlar qayıdıb cəmi beş çörək və iki balıqları olduğunu deyir. İsa şagirdlərinə çörək və balıqları Onun yanına gətirmələrini deyir. Müqəddəs Kitabda deyilir ki, O onları götürüb xeyir-dua verərək dərhal şagirdlərinə qaytardı. Bilirəm ki, İsa heç bir dindar hərəkət etmədi, bəs niyə belə etdi?

Çörək və balıq çoxalmaya bilərdi, buna görə də bunu etməli idi. Görürsünüz, beş çörək və iki balıq o zaman qanuni olaraq insanların tabeliyində idi. Allah qanunla heç nə edə bilməzdi. Lakin onlar bunu İsayə təqdim edəndən və O onlara xeyir-dua verəndən sonra onlar Allahın Padşahlığının qanuni nəzarətinə keçdilər. Yalnız bundan sonra çörək və balıq çoxaldı.

Eyni prinsipi Luka 5-ci fəsildə də görmək olar, burada Peter, Yaqub və Yəhya bütün gecəni balıq tutmağa çalışsalar da, heç nə tuta bilməmişdilər. İsa Peterin qayığına minib



## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB:** Səxavətli olmağın gücü

gölün kənarından bir az uzaqlaşdı və camaata təlim verməyə başladı, sonra Peterə balıq tutmaq üçün torunu suya atmağı dedi.

Yadınızdadırsa, qayıq balıqla o qədər dolmuşdu ki, qayıq batmağa başladı. İsa, əslində, təlim vermək üçün qayığı icarəyə götürmüşdü. Onu ələ keçirən andan bütün balıqçılıq biznesi Allahın Padşahlığının qanuni nəzarətinə keçdi. Bu, göylər üçün İsayə balığın yerinə aid məlumatı göndərməyi qanuniləşdirdi. Beləliklə onlar çoxlu balıq tutdular (Mən həmişə deyirəm ki, İsa balıqların yerini və onları necə tutmaq üsulunu desəydi, hər kəs balıqçı ola bilərdi. Bu, Allahın işinin bir əkin prinsipidir).

İndi İlyasın hekayəsinə qayıdaq. Bu dul qadın İlyasın tapşırığı ilə ortaq olur VƏ onun aldığı mükafatı alır. O zaman onlar hər biri təminatı əldə etdi. Görürsünüzmü?

Bu prinsip haqqında az sonra danışacağam, lakin bu hekayədəki böyük açar sözü olan GÖNDƏRİLDİ sözünə qayıtmaq istəyirəm.

Gəlin baş verənlərə bir daha nəzər yetirək. Allah İlyasa tapşırıq vermişdi. Tapşırığını yerinə yetirmək üçün ona təminat lazım idi. Bilirik ki, İlyas peyğəmbər idi və Rəbb onu hara göndərirdisə, o ora gedib Onun sözünü çatdırırdı. Lakin Allahın tapşırığı maliyyələşdirilməlidir və bunda insanlar iştirak edirlər.

O vaxtlarda Allah İsraildə itaətkar bir dul qadın tapa bilmədi. Allah bilirdi nə edirdi, lakin İlyasın təminatını qanuniləşdirmək üçün səmalarla saziş bağlayan biri tapılmadı.

Unutmayın, heç yerdə yemək yox idi. İnsanlar acından ölürdülər. Məsələ, sadəcə, yemək tapmaqda, ya da bazara getməkdə deyildi, heç yerdə yemək yox idi. İlyasın təminatı Allahın Ruhu tərəfindən gəlməli idi.

İsraildə iman edən bir kəsi tapmadığı üçün Allah başqa bir xalqın yanına gedib orada imanı olan bir dul qadını tapmalı idi. Dediymiz kimi, İlyas Allaha iman edəcək bu xüsusi dul qadının yanına göndərildi.

Rəbbi birinci yerə qoyub Onun dediyinə tabe olduğuna görə bütün aclıq vaxtı ərzində Rəbb İlyasın və qadının qayğısına qalmışdı.

Beləliklə, hekayənin mahiyyəti budur...

Allahın həyata keçməli işləri olanda O yer üzünü seyr edir ki, etibarlı, itaətkar və tapşırıqları həyata keçirə biləcək və onları maliyyələşdirəcək birini tapsın.

İndi, icazə verin, bunu açıqlayım: Böyük biznes ideyalarına sahib olmaq istəyirsinizsə, tələblərə cavab verməlisiniz! Allah sizin ürəyinizi görür və O Öz tapşırıqlarını həyata keçirmək və onları maliyyələşdirmək üçün yer üzündə etibarlı insanlar axtarır. Sonra lazım olan pulu toplamaq üçün Öz planını həmin insanlara açıqlayır. Görürsünüzmü?

Yadda saxlayın: Rəbbin sözü dul qadına GÖNDƏRİLDİ və onun həyatını xilas etdi!

Yeni prioritet və yeni istiqamətlə biznesimi başlamaq üçün Rəbbin mənə dediyi sözü hələ də xatırlayıram. Mən onu yerinə yetirdim və bu, həyatımı xilas etdi.

Gəlin hekayədəki prinsipləri nəzərdən keçirək.

1. Allahın yer üzündə həyata keçirilməli tapşırıqları var.
2. Hər tapşırıqda insanlara iştirakı lazımdır.
3. Hər tapşırıqda maliyyəyə ehtiyac var.
4. Allah Onun tapşırıqlarını həyata keçirən insanları tapmaq üçün yer üzünü seyr edir.
5. Allah yer üzündə Onun işini maliyyələşdirə bilən insanları axtarır.

**MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB:** Səxavətli olmağın gücü

6. Allahın tapşırıqlarını maliyyələşdirdiyimiz zaman biz səmalara yol açırıq ki, Onun tapşırığını maliyyələşdirmək üçün bizdən istifadə etsin, lakin bundan əldə edilən bolluq həyatımızı da maliyyələşdirir.

Səxavətli olmaq heç vaxt ziyan verməyəcək! Mən imanlılar cəmiyyətimizə deyirəm, “Həmişə” hə deyin.

## 4-CÜ FƏSİL

# BU PULLAR KİMƏ MƏXSUSDUR?

Əlinizdə olan pulunuzun bir hissəsinin sizə məxsus olmadığını heç düşünmüsünüzmü?

Bilirəm ki, bu, ağılsızlıq kimi səslənir, lakin heç düşünmüsünüzmü ki, Allah o pulu başqası üçün sizə əmanət edib?

Bilirəm, bilirəm, yəqin ki, həyata bu baxışla baxmamısınız, amma düşünməlisiniz, çünki bu, həyatınızı çiçəkləndirməyin açarıdır.

Dediklərim barədə düşünün. Biz Allahın tapşırıqlarını maliyyələşdirməkdən danışıyıq, elə deyilmi? Qeyd etdik ki, Allah Onun Padşahlığını axtaran və Onun tapşırıqlarını maliyyələşdirəcək insanları tapmaq üçün yer üzünü seyr edir. Biz bilirik ki, pul insanların əlindədir və əgər Allah Öz tapşırıqlarını maliyyələşdirmək istəyirsə, O, pulu Ona və xalqına qarşı əliaçıq insanlara əmanət edir.

Yaxşı, sizin əlinizdə nəyiniz var? Əlinizdəkinə baxdığınız zaman düşünmüsünüzmü ki, Allah onu başqası üçün oraya

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB: Səxavətli olmağın gücü

qoyub? Bəlkə, həyata keçirmək istədiyi layihəni maliyyələşdirmək üçün onu sizə verib?

Təbii ki, sahib olduğunuz hər şey qanuni olaraq sizə məxsusdur və onunla istədiyinizi edə bilərsiniz. Amma əgər Allah insanlara pul verərsə, mən də bu siyahıda olmaq istəyirəm. Bəs sən?

*“Əkinçiyə toxum və yemək üçün çörək ehtiyatı verən Allah sizin də əkin ehtiyatınızı çoxaldacaq və salehliyinizin bəhrəsini artıracaq. Hərtərəfli səxavətli olmanız üçün hər baxımdan varlandırılacaqsınız. Səxavətiniz bizim vasitəmizlə Allaha şükür etməyə səbəb olacaq”*

—2 Korinfilərə 9:10-11.

Biz artıq bu mətni nəzərdən keçirtmişik, amma nəyi isə gözəndən qaçırmiş ola bilərsiniz. 10-cu ayədə deyilir ki, Allah əkinçiyə toxum və yemək üçün çörək ehtiyatı verir.

Bunun nə demək olduğunu düşünün: Allah əkinçiyə toxum və yemək üçün çörək ehtiyatı verir. Yemək üçün çörək Allahın sizə bəxş etdiyi bol həyatı yaşamaq üçün evinizdə lazım olan hər şeyi simvolizə edir. Lakin O, *əkinçiyə toxum verir*.

Heç bağınızda toxum səpmisiniz? Bir əlinizdəki toxumu torpağa səpdiyiniz zaman daha bir ovuc toxuma əl atırsınız. Bunun müəyyən bir axını var. Əlinizdəki toxumu buraxarkən əliniz əkmək üçün təzə ehtiyatla doldurulur. *Allah əkinçiyə toxum verir* ifadəsi də eyni mənə daşıyır, yəni Allah əkənə toxum verir.

### **ALLAH TOXUMU ƏKƏNƏ VERİR!**

Paul davam edir və deyir ki, Allah bizə yemək üçün çörək ehtiyatı verir, əlbəttə, lakin bu parçada əkinə və onun həyatımız və səxavət göstərdiyimiz insanların həyatına etdiyi təsirə vurğu

edilir. Artıq dediyimiz kimi, insanların qəlblərini Allaha tərəf yönəldir.

Bunu nəzərə alaraq, mən hesab edirəm, biz hamımız razılaşacağıq ki, Allah böyük bir məhsul əldə etmək üçün çoxlu toxum səpmək istəyir. Bəs siz Allah olsaydınız, toxumu kimə verərdiniz? Heç vaxt əkin əkməyən tənbel adama, yoxsa fəal əkinçiyə? Məncə, cavab aydındır.

Əlimizdəkinə sadıq qalsaq, Allah toxum ehtiyatımızı artıracaq ki, biz daha çox əkə bilək və yer üzündə Onun Padşahlığı üçün daha böyük işlər görək.

Paul deyir ki, siz əkdikcə və məhsul yığdıqca toxum ehtiyatınız artacaq və bu sizə daha səxavətli olmaq üçün imkan yaradacaq. Əgər bu belədirsə (sözsüz ki, belədir), onda sizin toxum ehtiyatınız səxavətli olmaq fürsəti üçün əlinizdəki pulunuzdur. Səxavətli olmaq üçün toxum ehtiyatınız hazır olmalıdır.

Bir daha deməyim odur ki, pulunuzun hamısı sizə məxsus deyil. Onun bir hissəsi Allah tərəfindən toxum kimi sizə verilmişdir. Əkin və biçin dövrü bir axındır. Əkirik, sonra biçirik və buna davam etdikcə, toxumumuza toxunmadıqca, məhsulumuz və səxavətli olmaq qabiliyyətimiz artmaqda davam edəcəkdir.

Təbii ki, çörəyə ehtiyac olanda əkinçilik biznesinizdən də lazım olanı götürəcəksiniz. Toxum biznesiniz artdıqca ondan məhsul götürmək qabiliyyətiniz də artır.

Lakin mən bu düşüncə tərzində bir qədər dərinə getmək istərdim.

Bir məqamı qeyd edim ki, Allah öz toxumunu əkmək istəyənə verir, nəinki, sadəcə, bu barədə düşünənə.

Beləliklə, sual bundan ibarətdir: həyatınızı yalnız pulunuzla kifayətlənərək yaşamaq istəyirsiniz, yoxsa özünüzün, həm də Allahın verdiyi pul ilə yaşamaq istəyirsiniz?

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Səxavətli olmağın gücü

Ceyms və Ella öz imanlılar cəmiyyətlərində heç vaxt eşitmədikləri şeyləri bizim imanlılar cəmiyyətimizdə eşitdiklərinə görə imanlılar cəmiyyətimizə gəldilər. Padşahlıq anlayışları onlar üçün yeni idi və onlar Padşahlığın gözəl tələbələri idilər. Onlar İman Həyatı imanlılar cəmiyyətində Padşahlıq haqqında öyrətdiyimiz vəzləri təkrar-təkrar dinləyirdilər.

### **HƏYATINIZI YALNIZ PULUNUZLA KİFAYƏTLƏNƏRƏK YAŞAMAQ İSTƏYİRSİNİZ, YOXSA ÖZÜNÜZÜN, HƏM DƏ ALLAHIN VERDİYİ PUL İLƏ YAŞAMAQ İSTƏYİRSİNİZ?**

Bir gün Ceyms Rəbbə müraciət edib deyir ki, o, Padşahlığın insanların həyatında böyük işlər gördüyünə dair gözəl şəhadətlər eşidir və eyni şəhadətləri öz həyatında yaşamaq istəyir.

O, Padşahlığın qanunlarını sınaqdan keçirməyə qərar verir. Onlar məzuniyyətə gedirlər və vaxtlarının çox hissəsini öyrətdiyim ikiqat xeyir-duaya aid vəzləri dinləməklə keçirirlər. Mənim “*Maddi vəziyyatinizdə inqilab: İstirahətin gücü*” adlanan kitabım yenicə çap edilmişdi və mən oradan təlim verirdim. Beləliklə, toxum səpməzdən əvvəl onlar, sadəcə, Kəlamda vaxt keçirəcəklərinə qərar verirlər.

Onlar azyaşlı uşaqları olan ailələrin bəzi təmir və digər ehtiyacları üçün 10 000 dollar dəyərində məhsul əkmək qərarına gəldilər. Onlar pulu haradan əldə edəcəklərini bilmirdilər, lakin kifayət qədər Padşahlıq barədə öyrənmişdilər və bunu əldə edəcəklərinə əmin idilər.

O vaxtlar Ceyms avtomobil təmiri biznesi ilə məşğul idi. O, işə gedərkən, 10 000 dollar üçün əkin etdikdən sonra, Ellaya etiraf etdi ki, ikiqat xeyir-dua barədə təlim aldıqdan sonra inanır ki, toxumlarının ikiqatını alacaq. O, 20 000 dollar geri alacağına inandığını dedi. Ella bir az şoka düşmüşdü. O, qapıdan “Yaxşı, qoy olsun” deyərək çıxdı.

Növbəti gün dükanda Ceymsin daimi müştərilərindən biri təmir işinə gəldi və o, sifarişi bitirən kimi Ceymsin ofisində oturdu və ona son vaxtlar inəklərinə görə narahat olduğunu dedi. Onlar hasarı sındırıb getmişdilər. Onun həyəti meşəyə yaxın idi, buna görə də inəklər istədikləri yerə gedə bilərdilər. Ceymsin müştərisi yaşlı bir kişi idi, o, inəkləri tapmaq üçün çox qoca olduğunu və bu işə son qoymaq niyyətində olduğunu dedi. Onun sonrakı sözləri Ceymsdə o qədər təəssürat yaratdı ki, dostunun sözlərini düz eşidib-eşitmədiyinə əmin deyildi.

Dostu dedi: “Mən bu inəklərlə işimi bitirdim, bu gün onları sənə verirəm”. Ceyms nə deyəcəyini bilmirdi. Onun torpaq sahəsi yox idi. O, şəhərdə kiçik bir ərazidə yaşayırdı və avtomexanik işi ilə məşğul idi. Bəli, o, kənddə və inəklərin əhatəsində böyümüşdü, lakin bu, illər öncə idi. O, “sağ ol, lazım deyil” demək istəyəndə birdən əkdiiy toxum yadına düşdü. Ola bilsin ki, burada nəyisə sınamaq lazım idi.

Dostunu bir müddət sorğu-sual etdikdən sonra öyrəndi ki, sövdələşmədə 23 Qara Angus inəyi və üç at var. Ceyms bir müddət əvvəl kiminsə almaq üçün mal-qara axtardığını xatırladı. Onlar bir neçə baş mal-qara almaq deyil, tam sürü almaq niyyətində idilər. Ceyms onlara zəng etdi və kişi bununla maraqlandığını dedi. Bundan sonra Ceyms ondan mal-qara üçün nə qədər ödəyəcəyini soruşdu və adam bir anlıq düşünüb dedi: “Yəqin ki, 20 000 dollar”.

Ceyms eşitdiklərinə inana bilmirdi. Bütün bunlar həmin gün evdən çıxıb Ellaya Müqəddəs Ruhdan gələn ikiqat pay haqqında danışdığından sonra baş vermişdi. O, inəkləri yığıb yeni yerə daşımağın olduqca çətin olduğunu, lakin bunu etdiyini dedi. Sonra Ceyms Allahın Padşahlığının hər şeyə qadir olduğuna tam əmin olduğunu və öz bacarığı ilə məhdudlaşmadığını dedi.



## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Səxavətli olmağın gücü

Həmin ilk gün evə gedib Ellaya inəklər haqqında danışarkən onun şoka düşdüyünü demişdi. Əgər siz Ceyms və Elladan Allahın lütfü haqqında soruşsanız, bir qədər vaxt ayırmalısınız, çünki deyəcəkləri çox şeyləri var.

Bu, Müqəddəs Ruhun insana göstərdiyi Allaha qarşı səxavətə görə biçilən məhsulun gözəl nümunəsidir. Toxum səpdiyimiz zaman Müqəddəs Ruhun bizə göstərdiyi şeyin, sadəcə, *dəlil* kimi görünə biləcəyini bilməliyik! Deməyim odur ki, Ceyms öz planlarını və seçimlərini götür-qoy edərkən, bu baş verənlər ağılna da gəlmirdi.

Məsələn, Peteri götürək. Əminəm ki, o, vergiləri ödəmək üçün pulu balığın ağzından çıxartmağı və ya dəniz sahilində gəzən Rəbbin ona ov torunu dəqiqliklə hara atacağını deməsini heç vaxt düşünməzdi.

Drenda ilə mənim doqquz il stres və təlatümlər içində borclu olduğumuz vaxtlarımıza baxın. Nə vaxtsa insanların borcdan qurtulmasına kömək edən bir şirkətə və ya bundan da inanılmaz, bütün dünyada yayımlanan *"Pul işini qaydasına qoymaq"* adlı televiziya yayımına sahib olacağımız barədə düşünmək qeyri-mümkün idi.

Heç vaxt Allahı məhdudlaşdırmayın.

Beləliklə, gəlin nəzərdən keçirək və yadda saxlayaq ki, Allah əkinçiyə toxum verir, yəni əkmək istəyənlər!

Gəlin davam edək. İndi mən Tanrının insanlarla işləməsi və onların necə olmalı olduqları barədə İsanın öyrətdiyi ən dərin məsələlərindən birinə nəzər yetirmək istəyirəm. Bu, mütləq sizi dayanıb düşünməyə vadar edəcək.

*"İsa şagirdlərə bunları danışdı: «Varlı bir adamın idarəçisi var idi. Ona xəbər çatdırıldı ki, idarəçi onun əmlakını israf edir. Varlı adam onu yanına çağıraraq dedi: "Bu nədir,*

sənin haqqında mən nələr eşidirəm? Mənə idarəçiliyinin hesabatını ver. Sən artıq idarəçi ola bilməzsən”.

İdarəçi öz-özünə dedi: “Mən nə edəcəyəm? Ağam idarəçiliyi alimdən alır. Torpaq belləməyə gücüm yoxdur, dilənməkdən də utanıram. İşdən qovulanda mənə öz evlərinə qəbul etsinlər deyə nə edəcəyimi bilirəm”.

Ona görə də öz ağasına borclu olanları bir-bir çağırır birincisinə dedi: “Mənim ağama nə qədər borclusan?”

“Yüz bat zeytun yağı” dedi.

İdarəçi ona dedi: “Öz qəbzini götür, otur və tez yaz: əlli”.

Sonra o birisinə dedi: “Bəs sənin nə qədər borcun var?”

O cavab verdi: “Yüz kor buğda”.

İdarəçi ona dedi: “Öz qəbzini götür və yaz: səksən”.

Ağası haqsızlıq edən idarəçini fərasətli hərəkət etdiyinə görə təriflədi. Çünki bu dövrün övladları öz nəsilləri ilə münasibətlərində nur övladlarından daha fərasətlidir. Mən sizə bunu deyirəm: haqsız qazanc olan sərvətlə özünüza dostlar qazanın ki, bu sərvət yox olduqda siz əbədi məskənlərə qəbul olunarsınız.

Ən balaca bir işdə sadıq olan kəs böyük işdə də sadıqdır, ən balaca bir işdə haqsız olansa böyük işdə də haqsızdır. Beləliklə, əgər siz haqsız sərvətdən istifadə etməkdə sadıq olmadınızsa, əsl var-dövləti sizə kim əmanət edər?

Əgər başqasının malından istifadə etməkdə sadıq olmadınızsa, öz malınızı sizə kim verər?

Heç bir nökrər iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək, ya da birinə bağlı qalır o birisinə isə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiz».

Fariseylər pulpərəst olduqları üçün bütün bu sözləri eşidib İsayə istehza ilə baxdılar.

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Səxavətli olmağın gücü

*İsa da onlara belə dedi: «İnsanların qarşısında özünüzdü saleh göstərən sizsiniz, amma Allah sizin ürəyinizi bilir. Çünki insanlar arasında uca tutulan şey Allah qarşısında iyrənclikdir»”*

—Luka 16:1-15.

Bu məsələdə diqqət yetirməli çox şey var. Birincisi, görürük ki, varlı adam öz əmlakına bir idarəçi qoyur və görünür, idarəçi sahibinin əmlakını israf edib və özünü idarəçilikdən məhrum edib. İdarəçiliyi itirdiyini bilərək, tez bir zamanda sahibinə borcu olanların hamısına zəng vurur və hesabı endirilmə, hətta tez zamanda ödəsələr, yarıbayarı ödəyə biləcəklərini deyir.

Təbii ki, sahibi idarəçinin nə etdiyindən xəbərsiz idi. Amma haqsızlıq edən idarəçi fikirləşir ki, əgər o, digər insanlara yaxşılıq etsə, işdən qovulduqdan sonra onlar ona yaxşı baxacaqlar və ümid edir ki, onlar ona iş təklif edə bilərlər. Sahibi haqsızlıq edən idarəçinin nə etdiyini eşidəndə onu içəri çağırır:

***“Ağası haqsızlıq edən idarəçini fərasətli hərəkət etdiyinə görə təriflədi”.***

Fərasətin tərfi belədir: Xüsusilə praktiki məsələlərdə ağıl və ya bacarıq göstərmək. Sənətkar və hiyləgər təcrübələri ilə tanınan; hiyləgər.

Sahibi görür ki, idarəçi mənfəət gətirəcək bir plan qurub həyata keçirmək qabiliyyətinə malikdir, bunu sahibi üçün deyil, onun adından öz mənfəəti üçün etmişdi – bu, idarəçidən gözəlmədiyi bir hərəkət idi. Bununla belə, öz mənfəətinə qulluq etməyə gəldikdə, o, çox ağıllı və dəqiq hərəkət etmişdi. O, ağasının adından deyil, öz xeyri və öz rifahı üçün təşəbbüs göstərmişdi. İcazə verin, burada açıq deyim – o, muzdlu idi!

İndi icazə verin, sizə çətin bir sualı verim: siz məsihçi işini muzzla edirsiniz?

Allahın işindən daha çox öz xeyrinizi düşünürsünüz? Sizi Allahın işlərindən çox öz qayğılarınız narahat edir? Allahın malını israf edirsinizmi?

Bilirəm ki, bunlar çətin suallardır. Ona görə də bu məsəlin çox dərin olduğunu dedim, çünki o, qəlbləri yarıb keçir və orada gizlədilən səhv düşüncələri aşkar edir.

İsa bizə bir mənzərə verir və Yəhya 10:11-13-də muzzlu işçinin nə olduğunu göstərir.

*“Yaxşı çoban Mənəm, yaxşı çoban qoyunlar uğrunda canını verir. Qoyunların çobanı olmayan muzzdur isə canavarın gəldiyini görəndə onları atıb qaçar, çünki qoyunların sahibi deyil. Canavar da onları qapıb pərən-pərən salar. Muzzdur qaçar, çünki muzzdur, qoyunlar üçün qayğı çəkməz”*

—Yəhya 10:11-13.

Sahibi haqsızlıq edən idarəçini idarəçilikdən məhrum etdi, çünki o, sahibinin rifahını deyil, yalnız öz rifahını düşünürdü. İndi isə o, hələ də gedib pul qazanmaq imkanına malik idi, lakin artıq özünün VƏ sahibinin pulunu idarə etmək imkanı yox idi.

Bilirik ki, Amerikada və bütün dünyada muzzluluq düşüncəsinin inkişaf etdiyi bir dövrdə yaşayıyıq.

Əminəm ki, hər biriniz restoranda olub çirkli masalar və çirkli döşəmələri görmüsünüz, eləcə də arxada bir neçə işçinin axmaqlıq etdiyini də görmüsünüz. Yaxud bağlanmazdan 30 dəqiqə əvvəl bir kafeyə girib stulları stolların üstündə və muzzlu işçilərin evə getmək üçün növbəyə düzülməsini

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Səxavətli olmağın gücü

görüb dəhşətə gəlmisiniz. Sözsüz ki, sahibi orada deyil. Bunların hamısı muzdlu işçilərdir. Onlar biznesin qazancını düşünmürlər. Onlar gəlir əldə etmək üçün oradadırlar, vəsalam.

Bir çox işəgötürən mənə deyir ki, vəziyyət o qədər pisləşir ki, əgər işçi vaxtında işə gəlsə, izdiham arasında seçiləcək. İşəgötürənlər istehlakçı üçün deyil, sahiblər üçün fəryad edirlər. Onlar bizneslərini öz biznesi kimi idarə edən işçilər axtarırlar və bu cür işçilərin vəzifəsi yüksəldilir.

Allah da belə edir. O, Onun işinin qayğısına qalan və nifrət etdiyi şeylərə nifrət edən insanları axtarır.

1 Şamuel 15-də Allah padşah Şaula deyir ki, Misirdən çıxarkən İsrailə etdiklərinə görə Amaleqlilərə hücum etsin. Ona deyilmişdi ki, padşahı və adamların birini də sağ qoymasın. Heyvanlardan heç birini özləri ilə götürməməli idilər, lakin Şaul belə etdi:

*“Amma Şaul xalqı ilə birlikdə Aqaqa və Amaleqlilərin ən yaxşı qoyunlarına, öküzlərinə, kökəldilmiş heyvanlarına, quzularına və yaxşı şeylərin hamısına heyfi gəlib tamamilə məhv etmək istəmədi, bütün gərəksiz və yararsız şeyləri isə tamamilə yox etdi”*

—1 Şamuel 15:9.

Görün Allah 10-11-ci ayələrdə nə deyir:

*“Bundan sonra Rəbbin sözü Şamuelə nazil oldu: «Şaulu padşah etdiyimə peşman oldum. Çünki o dönüb Mənim ardımca getməyərək sözlərimi yerinə yetirməyib». Şamuel qəzəbləndi və bütün gecəni Rəbbə fəryad etdi”.*

Bundan sonra 1 Şamuel 16:1-də Allahın Şaul barəsində Şamuelə dediklərini görürük.

*“Rəbb Şamuelə dedi: «İsrail üzərində padşah olmasın deyə Şaulu rədd etdiyim halda sən nə vaxta qədər onun dərdini çəkəcəksən? Yağ buynuzunu yağla doldur və get. Səni Bet-Lexemli Yesseyin yanına göndərirəm. Çünki onun oğulları arasında Özüm üçün padşah təyin etmişəm»”.*

Necə ki, haqsızlıq edən idarəçi idarəçilik hüququndan məhrum edildi, Şaul da padşahlıqdan eləcə məhrum edilmişdi. Və bilin ki, siz də, mən də məhrum oluna bilərik.

Allah kimləri axtarır? O kimə etibar edə bilər?

*“Onu aradan götürəndən sonra Allah Davudu ucaldıb onların üzərində padşah etdi və onun barəsində şəhadət etdi: «Öz ürəyimə yatan adam olaraq Yessey oğlu Davudu tapdım və o Mənim bütün istədiklərimi yerinə yetirəcək»”*

—Həvarilərin İşləri 13:22.

Məhrum olunsaq, həm də bərpa oluna bilərik. Siz deyə bilərsiniz: “Yaxşı, Qari, b s bunu necə edim?” Bu məsələ sizin sualınıza cavab verir.

*“Ən balaca bir işdə sadıq olan kəs böyük işdə də sadıqdır, ən balaca bir işdə haqsız olansa böyük işdə də haqsızdır. Beləliklə, əgər siz haqsız sərvətdən istifadə etməkdə sadıq olmadınızsa, əsl var-dövləti sizə kim əmanət edər? Əgər başqasının malından istifadə etməkdə sadıq olmadınızsa, öz malınızı sizə kim verər?”*

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Səxavətli olmağın gücü

*Heç bir nökrər iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək, ya da birinə bağlı qalib o birisinə isə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiziz”*

—Luka 16:10-13.

Açıq danışıq: Siz sadıqlıq sınağından keçməlisiniz. Balaca bir işdə sadıq olan böyük işdə də sadıqdır. Sınaq həmişə təbii olandan başlayıb ruhaniliyə tərəf hərəkət edir. Allah Öz malını sizə etibar etməzdən əvvəl sizi başqasının malını idarə etməkdə sınayır. Əgər başqasının malından istifadə etməkdə sadıq olmadınızsa, öz malınızı sizə kim verəcək? Şübhəsiz ki, Allah verməyəcək. Yaxşı, məsələn öz həyatımıza tətbiq etmək vaxtıdır.

### **Əksər məsihçilər Allaha artıq qalanlarını verirlər.**

Əksər məsihçilər büdcələrinə baxıb deyirlər: “Tək bunu verə bilərəm”. Lakin həmin gün gedib təzə qayıq alırlar.

Mən heç kimin özünü təqsirkar hiss etməsini istəmirəm və gözəl qayıq almağınız, əlbəttə ki, Tanrını narahat etmir. Sadəcə, sual vermək istəyirəm: Tək öz pulunuzu idarə etmək istəyirsiniz, yoxsa həm sizin, həm də Allahın pulunu?

“Google”da məsihçinin orta hesabla ianə verdiyini araşdırsanız, dəhşətə gələrsiniz. Statistika əsasən, orta hesabla məsihçi imanlılar cəmiyyətinə həftədə 13 dollardan artıq pul verir.

Vermək ilə bağlı bir çox statistikalara nəzər yetirdim, hamısı çox məyusedici idi. Dediym kimi, məsihçilərin çoxu Allaha öz artıq qalanlarını verirlər. Bir daha, lütfən başa düşün ki, mən qınamaq və ya təqsirləndirmək istəmirəm. Sadəcə olaraq, bir fikri qeyd etmək istəyirəm – mənə, Allahın Kəlamı mənim fikrimi təsdiqləyəcək : Allah maddəli işçilər axtarmır; O, yaxşı idarəçilər axtarır.

İkincisi, Allah təqsir hissi ilə və məcburiyyətlə verən insanları axtarmır. 2 Korinflilərə 9:7-yə əsasən, Allah sevinclə verəni sevir.

Şaul Allahın dediyini yerinə yetirmədiyinə görə xidmətindən məhrum edilmişdi, lakin Davud itaət edib Allaha dediyini yerinə yetirdiyinə görə seçilmişdi.

Beləliklə, icazə verin, yeni bir perspektivi təqdim edim. Dünyamızı alt-üst edib əvvəlcə Allah üçün yaşamağa qərar versəydik, artıq qalanlarla yaşayacaqdıq? Mən yalnız zənn edə bilərəm ki, qalıqlarınız tezliklə artacaq və siz xeyir-dualı həyat yaşayacaqsınız. Bu, R.G.Le Tornauya uğur gətirmişdi. Təvazökar başlanğıcdan və məktəbdə yalnız yeddinci sinif təhsilini alaraq o özü öyrəndi və nəticədə istehsal imperiyası qurdu. Onun yer dağıdan texnikaları İkinci Dünya müharibəsində qalib gəlməyə və müasir Amerikanın magistral yol infrastrukturunu qurmağa kömək etmişdi. Həyatında 300 ixtiraya sahib idi.

Onun sirri nə idi? O, qazancının 90%-ni Allaha verirdi.

Sizə eyni şeyi etməyi demirəm. Bu onun 30 yaşında, dərin borc içində olanda Allahla bağladığı əhdi idi. O, Allahı öz tərəfdaşı etmişdi (onun dediyinə görə) və bu da öz növbəsində, bəhrəsini vermişdi.

Allah məni sıfırdan imanlılar cəmiyyəti başlamağa çağıranda mən artıq “Forward Financial Group” adlı şirkətimi idarə edirdim. O, çox inkişaf etmişdi və ölkə üzrə 5000 ofis arasında nömrə bir olmuşdu. Allah məni pastor olmağa çağıranda ondan soruşdum: “Bəs şirkətim necə olsun? Onu bağlayıb diqqətimi imanlılar cəmiyyətimizə xidmət etməyə yönəltməliyəmmi?”

Rəbb mənə cavab verdi və dedi: “*Xeyr, işini davam et, çünki bu, bir çox insana kömək edir*”. Elə də etdim.

Etiraf edim ki, bəzən hər iki işi yerinə yetirmək çətin idi, lakin bunun vasitəsilə minlərlə insana yardım edilmişdi. İmanlılar cəmiyyətimizdə pastorluq etdiyim zaman güman edirdim



## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Səxavətli olmağın gücü

ki, şirkət iştirakımı kəskin şəkildə kəsmək məcburiyyətində qalacağam və istehsalı azalacaq. Amma Drenda ilə Allahın əmrlərini yerinə yetirmək üçün həyatımızı həsr etdiyimiz zaman bunun tam əksini gördüm. Mən şirkətlə yalnız boş vaxtlarımda məşğul olsam da, o, yenə də yüksək səviyyədə işləyirdi.

Ölkədəki yüzlərlə ofis içində biz ilk beş-onluq arasında yer alaraq səhnədə məşhurlaşacaqdıq. Bununla belə, mən gülüm-səmali idim, çünki bunu yarım günlük iş rejimində edirdim və tam günümü isə pastorluğa həsr edirdim. Allah məni lütf və hikmətlə şərafələndirdi ki, pulun dalınca gedənlər dayanıb bunu necə etdiyimə təəccüblənsinlər.

Bir konfransda mənimlə bir masa arxasında oturan oğlanın nə qədər marketinq etdiyimi soruşduğunu xatırlayıram. “Heç nə qədər” deyib gülümsədim. Yenə soruşdu: “Bəs bu qədər məhsulu necə əldə edə bilərsiniz?” Mən ona dedim ki, biz şifahi işləyirik və Allah bizə xeyir-dua verir. Məni başa düşmədiyi üçün, sadəcə, başını yellədi.

**ALLAH BUNU GÖRÜR.  
HƏR TAPŞIRIĞI YERİNƏ  
YETİRDİKCƏ SİZ NÖVBƏTİ  
TAPŞIRIQ ÜÇÜN MƏŞQ  
EDİRSİNİZ, ONA GÖRƏ DƏ HEÇ  
VAXT KİÇİK BAŞLANGICLARA  
LAQEYD YANAŞMAYIN.**

Bir dəfə tədarükçülərimizin bir rəhbəri zəng edib öyrənmək istədi ki, mən bu qədər məhsulu necə əldə edə bildiyimlə bağlı konfrans iştirakçıları ilə bölüşə bilərəmmi. Dedim, şad olaram. Sonra o necə fəaliyyət göstərdiyimiz barədə mənə suallar verməyə başladı. Əlbəttə, mən ona Allaha necə güvəndiyimizi

və Onun bizə necə xeyir-dua verdiyini deməli idim. Mən ona həftədə cəmi bir neçə saat işlədiyimi və tam ştatlı pastor olduğumu dedikdən sonra o dedi: “Yaxşı, düşündüm ki, sizin incə təfərrüatlı marketinq strategiyanız var və bunun necə fəaliy-

yət göstərdiyini bizimlə bölüşəcəksiniz. Düşünmürəm ki, bu, nəzərimdə tutduğum bir şeydir, amma paylaşmaq istəyinizi çox dəyərləndirirəm”. Onlar bunu əldən verdilər. Orada bir çoxlarına kömək edə bilərdim.

Kitab boyu dediyim kimi, əgər sən Allahın işi ilə məşğul olsan, O da sənin işinlə məşğul olacaq!

Odur ki, başlanğıcda verdiyim sualı bir daha verim: “Pul kimə məxsusdur?”

Haqsızlıq edən idarəçi kimi tək öz pulunuzu idarə etməyi üstün tutursunuz, yoxsa həm sizin, həm də Allahın pulunu? Allahın pulunu idarə etdiyiniz zaman əkdiyiniz toxum Allahın hikməti və lütfündən güc alır ki, bu da sizin şəxsi məhsulunuzu da artımla əldə etməyə imkan verir.

Mən əminəm ki, ürəyiniz Allaha bağlı olanda O, milyonlarınızın olub-olmamasına əhəmiyyət vermir!

Unutmayın, hər şey kiçik tapşırıqlarla başlayır. O yarım günlük iş rejimində nə etdiyinizin heç kimi maraqlandırmadığını düşünsəniz də, Allah bunu görür. Hər tapşırığı yerinə yetirdikcə siz növbəti tapşırıq üçün məşq edirsiniz, ona görə də heç vaxt kiçik başlanğıclara laqeyd yanaşmayın.

Ona öz işiniz kimi yanaşın və əlinizdən gələni edin. Gecə yarısı bir ulduz kimi parlayacağınıza və zirvələrə yüksələcəyinizə zəmanət verirəm.



## 5-Cİ FƏSİL

# SİZƏ ŞƏRİK LAZIMDIR!

Bildiyiniz kimi, artıq 40 ilə yaxındır ki, maliyyə işi ilə məşğulam. İllər boyunca bir çox insan biznesin yaradılması və inkişaf etməsi ilə bağlı suallar verir.

Təbii ki, insanların bilməli olduğu çox şeylər var, amma bunlardan ən vacibi onların şərikə ehtiyacı olmasıdır.

İllər uzununu bir pastor olaraq, imanlılar cəmiyyətində dostu ilə birgə biznes qurmağın əla fikir olduğunu düşünən insanlara rast gəlmişəm, lakin sonra hər şeyin dağıldığını görürdüm. Dostlar bir-birindən inciyir, bir-biri ilə danışmırdı və münasibətləri korlanırdı. Bununla dəfələrlə rastlaşdığım üçün, şərtlərinizi açıq şəkildə təqdim etmədiyiniz halda, dostunuzla iş birliyi qurmağı təklif edərdim.

Sizə məsləhət verə biləcəyim bir şərik var, o da Allahdır.

Əvvəlki fəsildə İlyas peyğəmbəri qəbul edib ona son yeməyini verən qadından bəhs etmişdik. Biz bu imanın Allahın tapşırığının yerinə yetirilməsini, peyğəmbəri və qadının ailəsini gündəlik yemək ilə təmin etdiyini gördük. O bu tapşırıqda onunla şərik

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB:** Səxavətli olmağın gücü

oldu və bununla da, bu tapşırıqdan gələn məsh və təminatı aldı. Onlar şəriklər oldular.

Bu kitab boyu biz Allah qarşısında səxavətli olmaqdan və Onun tapşırıqlarına toxum səpmək barədə danışmışıq. Eləcə də səxavətli olmağın insanların ürəyini sizə və Allaha qarşı necə açdığı barədə danışdıq.

Bu fəsildə mən sizinlə Allahın Padşahlığının daha bir güclü prinsipini bölüşmək istəyirəm. Bu prinsip sizin maliyyəyənizi tamamilə yeni səviyyəyə yüksəldəcək. Bu, şəriklilik prinsipidir.

*“Bir gün İsa Ginesar gölünün sahilində dayanmışdı. İzdiham İsanı dövrəyə almışdı və Allahın kəlamına qulaq asırdı. İsa göl kənarında duran iki qayıq gördü. Balıqçılar isə qayıqdan çıxıb torlarını yuyurdular. İsa iki qayıqdan birinə – Şimonun qayığına minib onu gölün kənarından bir az uzaqlaşdırmasını xahiş etdi. Sonra İsa oturdu və qayıqdan izdihama təlim öyrətməyə başladı.*

*O, sözünü qurtaranda Şimona dedi: «Qayığı dərinliyə aparın və torlarınızı balıq tutmaq üçün suya atın».*

*Şimon cavab verdi: «Ustad, biz bütün gecə çalışdıq, lakin heç nə tuta bilmədik. Amma Sənin sözüənə görə yenə də torları ataram».*

*Bunu etdilər və o qədər balıq tutdular ki, hətta torları cırılmağa başladı. O biri qayıqdakı yoldaşlarına da işarə etdilər ki, gəlib kömək etsinlər. Onlar gəlib hər iki qayığı balıqla doldurdular. Qayıqlar da batmağa başladı”*

—Luka 5:1-7.

Peterin (Şimon) moizə etmək üçün qayığını İsayə verdiyi zaman qayıqlar və balıqçılıq biznesinin qaranlıqlar padşahlığının

dan Allahın Padşahlığına keçdiyi haqqında artıq sizə danışmışam. Eləcə də möhtəşəm balıq ovunu və iki qayığın az qala batdığını da qeyd etmişdim. Unutmayın, Peter bütün gecəni çalışdığını və heç nə tutmadığını söyləmişdi. İndi, cəmi bir neçə saatdan sonra onun o qədər balığı var idi ki, onları hətta dartıb çıxarda bilmirdilər. Fərq nədə idi? Əlbəttə ki, padşahlıqda, eləcə də şərikləkdə. İcazə verin, izah edim.

*“Balıqçılar isə qayıqdan çıxıb torlarını yuyurdular. İsa iki qayıqdan birinə – Şimonun qayığına minib onu gölün kənarından bir az uzaqlaşdırmasını xahiş etdi”.*

Gəlin fikirlərimizi aydınlaşdıraq. İsa gələndə onlar harada idilər və nə edirdilər? Onlar balıq tutmurdular; bütün gecəni balıq tutmağa çalışıb, lakin heç nə tutmadıqlarına görə, sadəcə, torlarını yuyurdular.

Qayıqları görən İsa camaata moizə etmək üçün Peterdən qayıqları bir az sahildən uzaqlaşdırmağını xahiş edir. Bəs Peter bunu etdiyi zaman şərikləri Yaqub və Yəhya harada idilər? Onlar o biri qayıq və torları ilə məşğul idilər.

Moizə etdikdən sonra İsa Peterə deyir ki, torlarını dərin suya atsin. Bu hekayəni isə bilirsiniz. Onlar o qədər balıq tutdular ki, torları cırılmağa başladı. Beləliklə, o, balığı qayığa doldurmaq üçün şəriklərini köməyə çağırdı. İncildə deyilir ki, qayıqlar batmağa başladı, onların içi balıqla dolu idi.

*“Bunu etdilər və o qədər balıq tutdular ki, hətta torları cırılmağa başladı. O biri qayıqdakı yoldaşlarına da işarə etdilər ki, gəlib kömək etsinlər. Onlar gəlib hər iki qayığı balıqla doldurdular. Qayıqlar da batmağa başladı”.*

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Səxavətli olmağın gücü

İndi burada böyük sual yaranır: Yaqub və Yəhya qayıqlarının batacaq qədər dolması üçün nə qədər iman göstərdilər?

Fikir verin, onlar hələ də sahilə torları ilə məşğul idilər. İsanı sahilədən uzaqlaşdırmağa kömək edən Peter idi. O dedi ki, “*Sənin sözüənə görə torları yenə ataram*”. Deməli, düzgün cavab budur ki, digərləri heç bir iman göstərmədilər! Yaqub və Yəhyanın qayıqlarının balıqla dolması onların imanlarına görə deyildi; bu, Peterin imanına görə idi. Peter, sadəcə, onları köməyə çağırırdı. Təəccüblüdür ki, onların da qayığı Peterin qayığı qədər dolub-daşdı.

*“Şimon cavab verdi: «Ustad, biz bütün gecə çalışdıq, lakin heç nə tuta bilmədik. Amma Sənin sözüənə görə yenə də torları ataram»”.*

Əgər qayığın balıqla dolması Peterin imanına görə idisə, nə üçün Yaqub və Yəhyanın qayığı da Peterin qayığı qədər balıqla dolduruldu?

Mətn özü bu suala cavab verir – onlar şərik idilər.

Kollinsin İngilis Lüğətində şərikin tərifi belədir:

**Hər hansı bir fəaliyyətdə başqası ilə ortaqlıq və ya əlaqəli şəxs; adətən öz riskləri və mənfəətləri ilə bölüşür.**

Şəriklik hüquqi məsələdir və biznesin risklərini, xərclərini və mənfəətini bölüşür. Beləliklə, Peter qayığı İsayə istifadə etmək üçün verəndə o təkcə qayığı deyil, hüquqi mənada, bütün *biznesi* vermişdi. Texniki cəhətdən, Yaqub və Yəhya da qayığın bir hissəsinə sahib idilər və onların ortaqlığı sayəsində hər iki qayıq bərabər şəkildə dolmuşdu.

Yaqub və Yəhya bu halda iman etməsələr də, Peterlə *eyni məhsulu* biçdilər. Güman edirəm ki, onlar həmin gün Peter ilə şərik olduqlarına sevinirdilər. Necə fikirləşirsiniz? Mən belə düşü-

nürəm. İcazə verin, sizə şəxsi təcrübəmdən bu prinsipi nümunə gətirim.

Drenda ilə bizim meşə, bataqlıq və çəmənliyi əhatə edən 60 hektar gözəl ərazimiz var. Bu, maral ovlamaq üçün mükəmməl bir yerdir. Əmlakımızı əhatə edən əkinlər, meşələr və bataqlıqlar maralları maqnit kimi cəlb edir.

Ofisimi qarajımızın üstündə tikmişdim, orada taxtadan kitab rəfləri və quraşdırılmış qaz kamini var. Orada işləməyi çox sevirəm, ora çox sakit və rahat ofisdir. Yeganə çatışmayan şey masamın üzərində asılacaq gözəl maral müqəvvası idi. Düzünü desəm, heyvan ovçusu olduğum vaxtlarda heç vaxt iri maral ovuna marağım olmayıb. Heç vaxt müqəvva üçün kifayət qədər iri maral ovlamamışdım.

Mülkümüzdə yaşamağımızın beşinci ili idi ki, Drenda ofisim üçün böyük maral ovlamağımı təkid edirdi. O vaxta qədər heç vaxt mülkümüzdə iri maral müqəvvası olmamışdı. Hər cürə maral mövsümündə olmuşam və bir neçə gözəl səkkizbuynuzlu maral ovlamışam, amma iri müqəvva üçün bir şey ovlamamışdım.

Lakin həmin il bu haqda daha çox düşündükcə Drenda ilə razılaşırdım. Drendaya dedim ki, divardan asmaq üçün iri maral ovuna gedəcəyəm. Bir daha deyirəm, heç vaxt meşədə böyük maral görməmişdim. Mətbəximizin pəncərəsi meşəyə və tarlaya baxsa da, heç vaxt beləsini görməmişdim.

Beləliklə, Drenda ilə birlikdə iri maral üçün toxum səpdik. Toxum çekimdə onbuynuzlu maral və ya bundan irisi üçün toxum səpdiyimi qeyd etmişdim. Biz toxumun üzərində dua etdik və onu göndərmək üçün masanın üstünə qoyduq. Bu zərf üç gün orada qaldı və mən, sadəcə, onu göndərə bilmirdim. Bilirdim ki, onbuynuzlu üçün imanım kifayət qədər çatmır. Gün ərzində səkkiz, altı və ya dördbuynuzlu üçün imanım çatırdı, lakin bilirəm ki, “onbuynuzlu iri maralı ovlaya biləcəyimə” imanım çatmırdı.



Padşahlıqla bağlı kifayət qədər imanım olub-olmadığına dair təcrübəm var idi. Beləliklə, mən bu çeki cırıb onu “dörd-buynuzlu və ya bundan da irisi” qeyd edilən çəklə əvəz etdim və göndərdim.

Çölə çıxmazdan bir gün əvvəl Drendaya nə etdiyimi dedim. Mən ona dedim: “Mənim, sadəcə, bu iri marala imanım çatmır”. O mənə baxıb dedi: “Sən marala, mən isə nəhəng marala inanaçağam. Allah sizin istədiyinizdən və ya düşündüyünüzdən də çox şeylərə qadirdir!”

O səhər meşədəki dələ və quşların xışiltısı ilə açıldı və payız yarpaqlarının qoxusu düşüncələrimi maral ovuna tərəf çəkirdi. Orada çox deyil, bəlkə də, 20 dəqiqə idi oturmuşdum ki, birdən meşədən gələn maralın səsinə eşitdim. Maral düz ağacımıza doğru gəlirdi və özümü atəş açmaq üçün hazırladım.

Maral yaxınlaşdıqca görürdüm ki, o istədiyim dördbuynuzlu maraldır. Maral təxminən 25 metrlik bir açıqlığa girdi və mən güllə atdım. Güllənin yuxarı və arxaya dəydiyini gördüm və onun izinə düşməli olacağımı bildirdim.

Maral meşənin içindən qaçaraq meşələrlə həmsərhəd olan qarğıdalı sahəsinə atıldı və bir göz qırpmında gözdən itdi. Mən hələ də onun qarğıdalıların arasına qaçdığını eşidirdim və çox sürətlə qaçdığından bildirdim ki, onu uzun müddət izləməliyəm. Təxminən 20 dəqiqə ağacın gövdəsində gözlədim və sonra silahımı yoxlamaq üçün ağacdan düşmək qərarına gəldim. Deyə bilərdim ki, dəqiq maralı vurmuşdum və qan izini görürdüm.

Qanın izi ilə getdikcə sevinirdim. Ancaq təxminən 100 metr-dən sonra qan izi yoxa çıxırdı. Baxdıqca bir damla qan da tapa bilmədim. İki saat baxdıqdan sonra maralın qaçdığını başa düşdüm. Mən çox məyus oldum. Birincisi, mən heç vaxt maralı yaralayıb onu itirmək istəmirdim, ikincisi, səhv atdığım oxa görə məyus idim.

Qarğıdalı tarlasından geriyə, evə addımlamağa başlayanda ağıma bir fikir gəldi. *Hələ şansım var, qarğıdalı tarlasından və bataqlıqdan keçərək evə gedəndə ayağım marala ilişə bilər.*

Hər ehtimala qarşı silahımı doldurdum. Yavaş-yavaş alaq otları ilə örtülmüş dərə ilə getdiyim zaman qəfildən bir maral qabağıma sıçradı. Birdən maral dayanıb arxaya baxdı. Əynimdə kamuflyaj olduğu üçün maral məni sezə bilmirdi. Hər şey bir neçə saniyə ərzində baş verdi, onların nə qədər iri olduğunu və ya neçə buynuzlu olduğunu deyə bilməsəm də, buynuzlarını görə bilirdim.

Bilirdim ki, maral barədə qərarımı vermək üçün bir neçə saniyəm var. O, təxminən 55 metr məsafədə idi. Mən cəld hərəkət edib onun kürəyinin yuxarı hissəsini nişan alaraq güllə atdım.

Güllə dəyən kimi maral dərhal yıxıldı. Mən şokda idim. Bu, həqiqətənmə, baş verdi?

Maralın yanına gedəndə ilk dediyim şey bu oldu: “Drendanın imanı!” O, çox iri idi! Mən onu 26 buynuzlu hesabladım. Mən heç vaxt bu qədər iri maral görməmişdim! Həyəcanlandım desəm, az olar.

Təxmin etdiyiniz kimi, maral indi ofisimdəki masamın üzərindədir.

Amma bir dəqiqəlik bu maral haqqında danışmaq istəyirəm. Necə və ya niyə peyda oldu?

Baxmayaraq ki, gülləni səhv atmışdım, dördbuynuzlu maral vaxtında peyda olmuşdu. Lakin Drenda iri marala inandığını demişdi.

İndi onun məndən çox üstünlüyü var idi. O, maral ovu etmədiyinə görə onun üçün iri maral dördbuynuzlu maral kimi asan görünməlidir, çünki onların hamısı onun gözündə eynidir. Buna görə də onunla qeyri-mümkünlük barədə mübahisə etmək olmazdı. Mən heç vaxt mülkümün ətrafında səkkizbuynuzlu

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB: Səxavətli olmağın gücü

maral görməmişdim, lakin onun imanı buna əsaslanmırdı. O inanırdı ki, Allah onu verə bilər.

Bu ov maralların çoxalma mövsümündə baş verdi və marallar cütləşmək üçün maral axtararaq kilometrərlə yol gedirlər. Beləliklə, bu mövsüm maralları görmək üçün bir şansıdır.

O iri maralı vuracağıma heç imanım çatmasa da, Drendanın imanı o maralı əldə etdi.

İstəyirəm ki, bunu bir daha oxuyasınız – bu iri maralı vuracağıma heç imanım yox idi!

Nə düşündüyünüzü bilirəm: *Dayan, Qari. Mən çaşqınlıqdayam. Əgər o maralı ovlamağa imanım çatmırdısa, o zaman maral niyə peyda oldu?*

Yaqub və Yəhyanın Peterin imanı ilə qayığını doldurduğu kimi.

Bu, şərikliyin gücüdür.

Sizə bir nümunə də gətirim, sonra bu mövzuya qayıdaq.

*“Sizi hər dəfə yada salanda Allahuma şükür edirəm. Həmişə hamınız üçün hər bir diləyimdə sevinə-sevinə dua edirəm. Çünki ilk gündən indiyədək Müjdəni yaymaqda şərik oldunuz. Əminəm ki, sizdə xeyirli iş başlayan Allah Məsih İsanın zühur edəcəyi gündə də bunu başa çatdıracaq.*

*Hamınız haqqında belə düşünməkdə haqlıyam, çünki qəlbimdə yeriniz var. İstər həbsdə olsam, istər Müjdəni müdafiə və təsdiq etsəm, hamınız mənimlə bərabər Allahın lütfünə şəriksiniz”*

—Filipilərə 1:3-7.

Paul deyir ki, o, Filipidəki imanlılar cəmiyyətini onun xidmətində şərikliyə görə sevinclə yada salır. O qeyd edir ki, bu şərikliyə görə onlar indi bu xidmətdəki Allah lütfünə şərik oldular.

Yadınızdadırsa, lütfün Paulun tapşırığını yerinə yetirmək üçün Allahın gücü və ya qabiliyyəti olduğunu demişdik. Filipidəki imanlılar cəmiyyəti tapşırığın xərclərinə şərik idilər və Yaqub ilə Yəhya kimi onlar da bu tapşırığın məşində və lütfündə iştirak edirdilər.

İndi dördüncü fəslə keçək və siz şərikliyin yaratdığı heyrətamiz nəticəni görəcəksiniz.

*“Buna baxmayaraq nə yaxşı ki əziyyətimə şərik oldunuz. Ey Filipililər, özünüz də bilirsiniz ki, aranızda Müjdə yayımının başlanğıcında, mən Makedoniyanı tərk edən zaman sizdən başqa heç bir cəmiyyət nəzir vermək və toplamaq üçün mənimlə şərik iş görmədi. Mən Salonikdə olanda belə, ehtiyacım üçün dəfələrlə siz mənə yardım göndərdiniz. Bu o demək deyil ki, mən bəxşiş axtarıram. Mən ancaq sizin hesabınıza yazıla bilən səmərani axtarıram. Mənsə tamamilə təmin olunmuşam və bolluq içindəyəm. Epafroditin əli ilə göndərdiyiniz hədiyyələri alandan sonra ehtiyacım qalmadı. Bu, Allahın xoşuna gələn ətirli təqdim, Ona məqbul olan və razı salan qurbandır. Sizin hər ehtiyacınızı isə Allahım Məsih İsada olan Öz izzətli zənginliyinə görə ödəyəcək*

—Filipililərə 4:14-19.

Paul Filipidəki imanlılar cəmiyyətindən daha bir ianə almışdı. Görün onlara cavab olaraq nə deyir. “Allahım hər ehtiyacınızı ödəyəcək”.

Diqqət yetirin ki, Paul belə demədi: “Mənə səxavət göstərdiyinizə görə Allahınız ehtiyaclarınızı ödəyəcək”. XEYR! O, belə deyir: “İndi Allahım hər ehtiyacınızı ödəyəcək!”

Görürsünüz ki, filipililər Paulun şərikləri idilər və şərik kimi Paulun tapşırığına aid lütfündə iştirak etdilər. Yaqub və Yəhya

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB: Səxavətli olmağın gücü

Peterin imanına görə bütün balıqları tutduqları kimi, Paul onların ehtiyaclarının *onun* imanı sayəsində ödəniləcəyini bəyan edir!

Ümid edirəm ki, siz bu prinsipin faydalarını görürsünüz.

Tutaq ki, sizin avtomobilə ehtiyacınız var və siz xidmətçi kimi bizimlə şəriksiniz. Fərz edək ki, avtomobilin qiyməti 30 000 dollardır. Artıq Qari Kisi.com-a toxum əkdiniz zaman şərikliyin nə demək olduğunu bilirsiniz, siz bizim xidmətimizin məsh və lüt-fündə iştirak edəcəksiniz.

Xidmətimiz 30 000 dollara rahatlıqla razılaşa bilər, çünki 30 min dollarlıq ehtiyaclardan çoxdan keçmişik. İndi hər il milyonlarla pul xərclədiyimiz üçün 30 000 dollara asanlıqla iman edə bilərik. Amma o vaxtlar 30 000 dollara inanmaq mənə nəhəng bir dağ kimi göründü.

Beləliklə, məndən 30 000 dollara inanacağımı soruşsanız, cavab mütləq hə olacaq. Beləliklə, Paul kimi, şərik olduğumuza görə, sizin ehtiyacınızın *imanınız* sayəsində deyil, *mənim imanım* sayəsində ödənildiyini bəyan edə bilərəm.

İndi aydındır ki, siz 30 000 dollara toxum səpdiyiniz zaman imanınız olmalı və təkcə Allahın Kəlamına deyil, həm də bizə etibar etməlisiniz. Mənə iman etməli, Allah tərəfindən məsh edildiyimə və çağırıldığıma, dürüstlüklə fəaliyyət göstərdiyimə etibar etməlisiniz və həyatımda və xidmətimdə *aldə etdiyim nəticələri* görməlisiniz. Nə etdiyimizə və haradan gəldiyimizə baxsanız, 30 000 dollara inandığımı bilin!

30 000 dollara imanınız olmaya bilər, amma biz şərik kimi birlikdə işləyib heyrətamiz şeylər görə bilərik. İri maral nümunəsində də eyni şey baş vermişdi. Bayıra çıxmamışdan bir gün əvvəl Drenda dedi: “Sən marala inan, mən də iri marala inanacağam”. Şəriklilik belə işləyir.

İcazə verin, sizə bir sual verməklə bəzi əsas qaydaları qeyd edim: Əgər bir kompüter şirkəti qurmaq niyyətində olsaydınız,

pulu olmayan və informatika dərslərinin ilk semestrində oxuyan bir oğlanın şərikiniz olmasını istərdiniz, yoxsa multimilyon dollarlıq kompüter biznesi qurub şirkətinizə kömək edəcək maliyyəyə sahib olanın?

Təbii ki, mən, sadəcə, illüstrasiya gətirirəm. Ancaq düşünürəm ki, seçiminiz sübut edilmiş təcrübəyə malik olan və sınaq istəməyən biri olacaq! Eyni şey şərik olduğunuz bir xidmətə toxum səpmək istədiyiniz zaman da baş verir.

Xahiş edirəm, dediklərimi Allahın kiminləsə birbaşa şəriklik etməsi ilə qarışdırmayın. Bu cür rəhbərlik dediklərimdən daha üstündür. Çox vaxt Allah sizi Öz tapşırıqları ilə şərik olmağa yönəldəcək, lakin bəzən siz *seçim* etməlisiniz. Mən konkret olaraq sizin seçdiyiniz əkindən, məhsul lazım olanda əkmək və növbəti səviyyəyə keçmək istəyinizdən danışiram.

Mən öz həyatımda lazım olan vəsaitləri tezliklə əldə etmək məqsədilə inandığım tapşırıqlara toxum səpirəm. Mənim pozduğum qayda odur ki, məhsul yığımı sürətləndirmək istəyəndə həmişə iman və razılığı tələb edən bir tapşırığa toxum səpirəm. Bu cür ianə *məqsədyönlü* ianədir və kasıblara verilən ianə ilə qarışdırılmamalıdır.

Ehtiyacı olana vermək Allahın arzusudur. Mən isə elə bir əməkdaşlıq axtarıram ki, mənə imanla hərəkət etməyim üçün tapşırıq verilsin. Bu bacarıq məndə var.

Belə düşünün: Saatda 3 dollar qazanan, əzilmiş və illərdir sındırılmış birindən mənimlə 10 milyon dollara işləməyə razılaşmağı xahiş etsəm, razılaşmanın baş tutma şansı nə qədər olar?

İndi mən hər kəsə xidmət edə bilərəm və bunu etməyə çağırılmışam, amma razılaşmaya gəldikdə razılaşma olmalıdır. Əkinçi hara gəldi toxum səpmir. O, məhsul üçün nəzərdə tutulan düzgün torpaq növünü axtarır. Mən yer üzündə başqasının imanı, məshi ilə şərik olmaqdan danışiram.

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Səxavətli olmağın gücü

Mən Allahın iradəsinə uyğun əkməyə çalışıram.

Məsələn, mənim şirkətimin iki təyyarəsi var. Onlardan birini almamışdan əvvəl, keçmişdə on milyonlarla dollarlıq təyyarələr üçün pul ödəyən bir xidmətə toxum səpdim. Həqiqətən, milyonlarla deyirəm və onların hər biri nağd pulla ödənilirdi. Təyyarələrə gəldikdə isə, onların göz qabağında olan nəticələri var idi. Bilirdim ki, təyyarə barədə mənimlə asanlıqla razılaşaçaqlar və bunun baş tutacağına inanacaqlar. Təyyarələrin çox baha olduğunu və ya sahiblənməyə dəyməz olduğunu deyən və ya təyyarəyə sahib olmağın şeytani bir şey olduğunu söyləyən bir xidmətlə şərik olmaq fikrində deyildim. Bu, düzgün bir razılaşma deyil.

Xeyr, mən təyyarə məsələsində məni dəstəkləyən adamlar ilə razılaşmağı istəyirdim. Bu adamların təcrübələri artıq var idi.

Mən 19 yaşımıdan təyyarə sürmüşəm. Daima icarəyə təyyarə götürürdüm, ta ki bir gün düşündüm ki, *bilirsən nə var? Öz təyyarəmin olması üçün bir toxum səpib onu əldə edəcəyimi inanmalıyam.*

Belə də elədim. Hansı təyyarə üçün toxum səpəcəyimi dəqiq bilirdim, ona görə də çekimdə həmin təyyarənin modelini qeyd etdim və Drenda ilə bu barədə razılığa gəldik. Sonra həmin çeki bayaq qeyd etdiyim xidmətə göndərdik.

Bundan təxminən bir ay keçdi və mən bir həkim qəbuluna yazılmışdım. Həmin gün həkimlə söhbət edəndə o, təsadüfən dedi: “Təyyarə almaq istəyən tanışın yoxdur?”

Sual məni bir az təəccübləndirdi, çünki həyatım boyu heç kim mənə belə sual verməmişdi. Soruşdum ki, hansı təyyarədən-dir, məhz istədiyim təyyarə idi.

Açığı, bu diqqətimi çəkdi. Gedib təyyarəyə baxdım, sahibi ilə əlaqə saxladım və onu sınağa getdik. Mükəmməl bir təyyarə idi. Yalnız bir problem var idi – onu almaq üçün pulum yox idi.

Ancaq Allahın bir planı var idi. Keçən payızda atamdan ev əldə etmişdim, ofis binası. Atam qış başlamamışdan əvvəl suyu bağladığını demişdi, buna görə də heç yoxlamamışdım.

Təyyarəyə baxandan bir neçə gün sonra qardaşım zəng vurub dedi ki, evim dağılıb. O mənə dedi ki, evdə olan bütün divarlar xarab olub və suvağın çox hissəsi dağılıb.

Görünür, qışda su kəsildiyinə görə borular donmuşdu. Artıq mart ayı idi və havalər isinməyə başlayırdı, kim bilir neçə vaxt idi, ən azı bir neçə həftə idi ki, evi su basmışdı.

Qardaşım bir şeyi bilmirdi ki, mən artıq bir tikinti şirkəti ilə evi yeni ofis kompleksinə çevirmək üçün evin divarlarının iç və bayır hissəsini yeniləmək üçün müqavilə bağlamışdım.

İndi burada heyrətamiz bir şey baş verdi: Sığorta şirkəti dəymiş ziyana görə vəsait ödədi və bu mənim təyyarəm üçün lazım olan pul idi.

Təyyarə nağd pulla alındı!

Beləliklə, unutmayın ki, şəriklik sizin xəbərdar olmaq və faydalanmaq istəyəcəyiniz güclü ruhani prinsipdir.





## 6-CI FƏSİL

# ONDA BİR HİSSƏNİN SİRRİ

İnsanlardan tez-tez məktublar alıram, yazırlar ki, Padşahlığın onda bir haqqında qanunu artıq keçmişdə qalıb və vacib deyil.

Bununla belə, bu Padşahlıq prinsipini o qədər vacib hesab edirəm ki, buna bütün bir fəsil həsr etmişəm.

Bilirəm ki, siz, ümumiyyətlə, imanlılar cəmiyyətinin həyatını yaşamısınızsa, o zaman onda bir hissə haqqında eşitmişiniz. Amma onu da bilirəm ki, eşitdikləriniz, çox güman ki, tam düzgün deyil və davam etməzdən əvvəl onda bir hissə ilə bağlı bəzi köhnə dini düşüncələrə düzəliş edilməlidir.

Əvvəla, bilmirdinizsə, onda bir sözü, əslində, ondan bir hissə deməkdir. Bu söz Allahın işi üçün, Öz xalqının gəlirlərinin miqdarını, onda bir hissəsini verməyi təsvir etmək üçün istifadə edilmişdi.

İndi onda birin bu izahı çox sadədir və mən bu fəsildə bu mövzunu daha dərindən araşdırmaq istəyirəm. Ancaq hələlik, əgər bu anlayış sizin üçün yenidirsə, bu, əsasən, gəlirinizin onda bir hissəsini Allaha vermək deməkdir.

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Səxavətli olmağın gücü

İkincisi, insanların çoxu onda bir hissə haqqında danışanda İsrail xalqından onda birin tələb olunduğu Əhdi-Ətiq və Musanın Qanununu düşünürlər.

Bu gün Məsihin bədənində onda birin nə olduğu və onun hələ də qüvvədə olub-olmaması və ya İsanın gəlişi ilə onun aradan götürülməsi ətrafında müxtəlif fikirlər var.

Yəqin ki, dediklərimdən eşitmisiniz ki, Allah mənə Onun Padşahlığının necə işlədiyini öyrənməyimi əmr edəndə, həqiqətən də, ruhani alimə çevrildim. Mən hər şeyin necə işlədiyini bilmək istəyirdim və onda bir hissə cavab verməli olduğum böyük bir sual idi.

Gəlin birlikdə onda birə, onun necə ortaya çıxdığına, nə etdiyinə və niyə bu gün mövcud olduğuna nəzər salaq.

Baxmayaraq ki, Musanın Qanununda onda biri yazılı şəkildə vacib tələb kimi görürük, onda bir hissə Musanın Qanunu ilə başlamayıb. Onun mənşəyini tapmaq üçün Adəmlə Həvvanın həyatına qayıtmalıyıq.

Daha əvvəl qeyd edildiyi kimi, Adəm Allahın Padşahlığı adından yer üzündə hökmdar kimi qoyulmuşdu.

*“Onu mələklərdən az müddət ərzində aşağı tutdun, İzzət və əzəmət tacını onun başına qoydun. Hər şeyi onun ayağının altına qoyub tabe etdin”*

—İbranilərə 2:7-8a.

Adəmin başına izzət və əzəmət tacı qoyulmuşdu və yer üzündə hər şey ona tabe idi. Tac qoyulmaq termini bizə bunun necə işlədiyinə dair gözəl bir təsəvvür verir.

Əgər əsl padşaha baxsanız, o, tac taxır və o, sadə bir adam olsa da, tac bütün rəhbərliyin onun sözlərinə tabe olduğunu göstərir. Adəmlə də belə idi. O, yer üzünü tam səlahiyyətlə idarə edirdi və səmalar onun etdiklərini dəstəkləyirdi. Yadda saxlamalıyıq ki,

o, özlüyündə, sadəcə, bir insan idi və yalnız ötürülmüş səlahiyyətə idarə edirdi. Allahın Padşahlığının izzəti (qüdrəti) və şərəfi (vəzifəsi və səlahiyyəti) onu dəstəkləyirdi.

Maraqlıdır ki, Adəm yaradılmamışdan əvvəl artıq yer üzündə ora atılan şeytanı görürük. Şeytan Allahın Padşahlığı adından onun üzərində hökmranlıq edən bu aşağı təbəqəli məxluqa (təbii olaraq) nifrət edirdi. O bu səlahiyyəti Adəmin əlindən alıb onun hökmranlıq səlahiyyətini ləğv etmək üçün bir yol axtarırdı.

Əlbəttə, şeytanın Adəmin mövqeyini sarsıtmaq və ya onu devirmək gücü yox idi, ona görə də o, Həvvanı aldatmaq üçün plan hazırlamalı idi ki, o, Allaha etibar etməsin və Adəmlə birlikdə Allaha qarşı üsyan edib ona tabe olsun.

Şeytanın planı uğur qazandı. Adəm və Həvva Allaha qarşı üsyan etdilər və hakimiyyətlərini itirdilər. O anda bütün yer üzünü Adəmin hökmranlığına tabe olduğundan Allahın ruhani hakimiyyətini Adəm, demək olar ki, yer üzündən kənar etdi və insan Allahdan ayrıldı.

O an ruhani aləmdə çox şey baş verdi, lakin onda bir mövzusunə diqqət yetirmək istədiyim üçün bu barədə çox danışmağa vaxtım yoxdur. Beləliklə, Adəmlə Həvvanın günaha batdığı o ana qayıdaq və nə baş verdiyini öyrənək.

*“Sonra Rəbb Allah Adəmə dedi: «Arvadının sözüne qulaq asdığın üçün, Qadağan etdiyim, “meyvəsini yemə” dediyim ağacdən yediyin üçün sənə görə torpaq lənətlənir. Ömrün boyu zəhmətlə torpaqdan yemək əldə edəcəksən. O sənə tikan və qanqal bitirəcək, sən də çöldəki ot-ələfi yeyəcəksən. Alın tərini çörək yeyəcəksən. Axırda torpağa qayıdacaqsan, çünki oradan götürülmüsən, ona görə ki yerin torpağısan, torpağa da qayıdacaqsan»”*

—Yaradılış 3:17-19.

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Səxavətli olmağın gücü

Buna nəzər saldıqda görürük ki, insan təminatını itirib (bağdan qovulmuşdu), daha sonra onun məqsədi sağ qalmaq və öz əzablı zəhmət və alın təri ilə yaşamaq idi. Allah həmçinin ona torpağa qayıdacağını və nə vaxtsa öləcəyini dedi. Ölüm və əzablı sağ qalma anlayışları Adəmə tamamilə yad idi; qorxu və ümitsizlik dünyaya daxil oldu.

Gördüyünüz kimi və Adəmin başa düşdüyü kimi, dünya kəskin şəkildə dəyişdi.

İndi Luka 4-ü oxuyub, burada baş verən başqa bir çox vacib dəyişikliklə tanış olacağıq.

*Sonra iblis İsanı yuxarıya çıxardı və bir anda dünyanın bütün padşahlıqlarını Ona göstərdi. İblis İsaya dedi: «Mən bütün bunların üzərindəki səlahiyyəti və şan-şöhrəti Sənə verəcəyəm. Çünki bunlar mənə verilib və mən kimə istəsəm, ona verə bilərəm. Bax əgər Sən mənə səcdə etsən, bunların hamısı sənənin olacaq»*

—Luka 4:5-7.

İblis bu parçada yer üzündəki səltənətə aid olan bütün pulların onun səlahiyyətində olduğunu bildirir. Burada o, haqlıdır, çünki Adəm üsyan edərkən bu səlahiyyəti ona ötürdü.

Diqqət yetirin, bu ayədə deyilir ki, xalqların və ya padşahlıqların bütün şan-şöhrəti indi onun ixtiyarındadır. Bir millətin şan-şöhrəti nə deməkdir? Onun *sərvəti*.

Yer üzündəki bütün pulların üzərində möhürlənmiş bir padşahlıq, bir millət var, buna görə də bütün pullar yer üzündəki padşahlığın səlahiyyəti altındadır. İblis indi millətlərin pulunun və ya sərvətinin onun səlahiyyətində olduğunu iddia edir və o onu istədiyi şəxsə verə biləcəyini iddia edir. Sadə dillə desək, iblis xalqların sərvəti və rifahı üzərində hakimlik iddiasındadır. Bu, çox

vacibdir, çünki onda birin bu faktla əlaqəli çox xüsusi bir məqsədi olduğunu öyrənəcəyik.

*“Adəm arvadı Həvva ilə yaxınlıq etdi və Həvva hamilə olub Qabili doğdu. Həvva dedi: «Rəbbin köməyi ilə bir insan qazandım». Sonra o, Qabilin qardaşı Habilini doğdu.*

*Habil çoban oldu, Qabil isə əkinçi. Bir müddət keçəndən sonra Qabil torpağın bəhrəsindən Rəbb Allaha təqdim gətirdi. Habil də sürüsündə ilk doğulan heyvanlardan bir neçəsini və onların piyini təqdim etdi. Rəbb Habilini və onun təqdimini qəbul etdi, ancaq Qabili və onun təqdimini qəbul etmədi. Buna görə də Qabil bərk qəzəblənib qaşqabağını salladı.*

*Rəbb Qabilə dedi: «Niyə qəzəblənmişən? Niyə qaşqabağını sallamısan? Əgər yaxşı iş görürsənsə, Mən qəbul etməyəmmi? Əgər yaxşı iş görmürsənsə, günah qapının ağzında durub. Onun meyli sənədir, ancaq sən ona üstün gəlməlisən»*”

—Yaradılış 4:1-7.

Yaxşı, burada nə baş verir? Bu uşaqlar ilk nəsil idi. Onlar niyə qurban verirdilər? O vaxtlar belə qanun yox idi ki, bunu niyə edirdilər?

Güman edə bilərik ki, onlara qurban verməyi onların valideynləri Adəm və Həvva öyrətmişdi. Həmçinin güman edə bilərik ki, Allah nəyisə, sadəcə, yerinə yetirmək naminə etmir və Adəmlə Həvvanın qurban verməyi öyrətməsinin *hüququ* səbəbi olmalıdır.

Mətnə baxsanız, görürsünüz ki, iki oğlanın gətirdikləri qurbanları arasında böyük fərq var idi. İndi onların təqdim etdikləri şeylərə çox vaxt ayırmayın, biri heyvan, digəri isə torpağın bəhrəsini təqdim edir, çünki əsas məsələ bu deyil. Məsələ qurbanlarını necə təklif etmələri və bunu niyə etmələri idi.

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Səxavətli olmağın gücü

Diqqət yetirin ki, Qabil torpağın bəhrəsindən “bir qədər” verdi. Lakin Habil sürüsündə ilk doğulan heyvanlardan bir neçəsini və onların piylərini təqdim etdi. Fərqi görürsünüzmü? Burada “bir qədər” sürünün ilk doğulan heyvanının piy hissəsi olan “ən yaxşı hissə” ilə müqayisədədir.

Habil nə üçün yağlı payı və ilk doğulanı gətirmişdi?

Ola bilsin ki, Allah Adəmə qurban üçün tələbləri artıq demişdi.

Görürsünüzmü? Bu, onda birin ilk nümunəsi idi.

Musanın Qanununda onda bir barədə öyrənsəniz, o, həmişə **ən yaxşısından** verilən **ilk** 10% idi. Bu hekayədə biz aydın görə bilirik ki, Habil onda bir hissəni, *birincisini* və *ən yaxşısını* verdi. Bununla belə, Qabil məhsulunun *bir hissəsini* verdiyinə və Allahı izzətləndirdiyinə görə çox da məmnun deyildi və məhsullarının birincisini və ya ən yaxşısını deyil, “bir hissəsini” gətirmək qərarına gəldi.

Görünür, Qabil Rəbbə onda bir hissəni necə və nə təqdim edəcəyini bildirdi, çünki Allah ona dedi: “Niyə qəzəblənmişən? Niyə qaşqabağını sallamısan? *Əgər yaxşı iş görürsənsə, Mən qəbul etməməmmi? Əgər yaxşı iş görmürsənsə, günah qapının ağzında durub. Onun meyli sənədir, ancaq sən ona üstün gəlməlisən*”.

Lakin Qabil Allahın dediyini rədd etdi və əvəzində qardaşı Habili öldürdü. Ola bilsin ki, o, Habili aradan götürməsi ilə həm tarlanı, həm də mal-qaranı ələ keçirə biləcəyini düşünüb, ya da xəsisliyi və Allahdan uzaq qəlbi onu itaətə görə məhsulun yalnız bir hissəsini gətirməyə məcbur edib. Mən, sadəcə, təxmin edirəm. Bildiyimiz odur ki, Qabil ona öyrədilən tərzdə onda bir hissəni vermək istəmirdi.

Bu zaman siz soruşa bilərsiniz: “Niyə birinci onda bir? Nə üçün Allah onlardan onda bir hissəni tələb etdi?” Mən bu suallara cavab verəcəyəm, amma bu suallara keçməzdən əvvəl

onda bir hissə haqqında daha nələri öyrənə biləcəyimizə nəzər yetirək.

Onda bir barədə növbəti nümunədə onda bir sözü ilk dəfə istifadə olunur.

*“İbram Kedorlaomer və onunla olan padşahları məğlub edib qayıdanda Sodom padşahı «Padşah vadisi» adlanan Şave vadisində onun pişvazına çıxdı. Onda Salem padşahı Melkisedeq çörək və şərab gətirdi. O, Allah-Taalanın kahini idi. Melkisedeq İbrama xeyir-dua verib dedi: «Göy və yeri yaradan Allah-Taala İbrama xeyir-dua versin. Düşmənlərini sənə təslim edən Allah-Taalaya alqış olsun». İbram bütün qənimətin onda birini Melkisedeqə verdi”*

—Yaradılış 14:17-20.

Burada bir sual yaranır: İbrahim onda bir hissəni verməyi haradan bilirdi?

Aydındır ki, onda bir Adəmin dövründən nəsillərə ötürülmüşdü. Biz də bilirik ki, Adəm üsyan edəndən sonra Allah onda bir hissəni Özü ona öyrətdi. Burada biz onda bir hissənin verildiyini göstərən fakt kimi onda bir sözünü görürük.

Çox adam deyəcək ki, onda bir hissə Musanın Qanununun bir hissəsi idi, yəni Əhdi-Cədid imanlısı onda biri verməli deyil. Qeyd etdiyim iki hadisə, Qabil və Habil, sonra isə İbrahim, onda birin Musanın Qanunu yazılmamışdan əvvəl verildiyini sübut edir. Razıyam ki, onda bir hissə Musanın Qanununda yazılmışdı və İsrail xalqından onda bir hissəni vermək tələb olunurdu. Axı onda biri xalq Musa meydana çıxmamışdan əvvəl artıq verirdi.

Bəs onda niyə Musanın Qanununa onda bir hissə yazıldı? Musanın Qanunu yazılan zaman bu qanun Misirdən yeni çıxan



## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB: Səxavətli olmağın gücü

İsrail xalqının bütün həyatına rəhbərlik etməli idi. Bütün qanunlar və tələblər insanların bu qanunlarla yaşayacağı yazılı davranış qaydalarında təqdim edilirdi. Beləliklə, onda bir hissə Musanın Qanununa yazıldı ki, bu, xalqın həyatının bir hissəsi kimi həyata keçirilsin. Onda bir o qədər vacib idi ki, Allah onu xalqının qanunlarına daxil etmişdi. Allahın xalqının onda biri niyə verməsinini istəməyinin səbəbini bir dəqiqədən sonra öyrənəcəyik, lakin gəlin daha bir neçə nümunəyə baxaq.

İndi isə Ordular Rəbbi belə deyir:

*“Həyat yollarımız haqqında yaxşı düşünün. Çox əkdiniz, amma az götürdünüz. Yeyirsiniz, amma doymursunuz. İçirsiniz, amma susuzluğunuz yatmır. Geyinirsiniz, amma geyiminiz sizi isitmir. Məvacibiniz cırıq kisəyə qoyulur». Ordular Rəbbi belə deyir: «Həyat yollarımız haqqında yaxşı düşünün. İndi dağlara çıxıb ağac gətirin və məbədi qurun. Onda razı qalaram, izzətlənərəm».*

*Bunu deyən Rəbdir. Ordular Rəbbi belə bəyan edir: «Çox şey gözlədiniz, budur, az oldu. Az olanı da evə gətirəndə onları sovurdum. Nə üçün? Xaraba qalan məbədimə görə. Amma siz öz evləriniz üçün əlləşirsiniz. Sizdən ötrü buna görə göylər şəhini, yer də məhsulunu kəsdi. Yerə, dağlara, taxıla, təzə şaraba, zeytun yağına, torpağın yetirdiyi nemətlərə, eləcə də insana, heyvana və əllərinizin bütün zəhmətinə Mən quraqlıq elan etdim”*

—Haqqay 1:5-11.

Bu parçada Haqqay peyğəmbər İsrail xalqını Babil sürgünündən qayıtdıqdan sonra məbədi bərpa etmədiklərinə görə məzəmmət edir. Onlar çiçəklənmiş, ehtiyac içindədirlər, məhsulları yaxşı deyil, bütün xalq əziyyət çəkir. Allah millətə **öz yolları** üzərində

götür-qoy etmələrini əmr edir və bunu etmədikləri halda əskikliyə səbəb olduğunu göstərir.

Allah buyurur: “***Sizdən ötrü*** göylər şəhini kəsdi”. Rəbb **onların** etdiklərinə görə quraqlıq çağırmalı olduğunu deyir. Onlar öz evlərini tikirdilər, lakin Allahın məbədini xarabalığa çevirirdilər. Bu onların onda bir hissəni vermədiklərinə işarə edir.

Baxın, onda bir hissə Levililərə, yəni kahinlərə təqdim edilməli və məbədın xidmətində istifadə edilməli idi. Levililərə onda bir hissə verilmədiyinə və məbəd tikilmədiyinə görə Allah onların üzərindən xeyir-dua əlini çəkməli oldu.

Allah Öz xeyir-duasını İsrail xalqından geri almaq istəmirdi. Onun başqa seçimi yox idi, çünki bu, onda bir hissə ilə bağlı qanuni məsələ idi.

İkinci fəslə oxumağa davam etdikdə görürük ki, insanlar, belə görünür, peyğəmbərin sözlərinə qulaq asmağa başlayıblar.

*“İndi rica edirəm, bu gündən etibarən nə olacağını dərindən düşünün. Rəbbin məbədinin daşı daş üstünə qoyulmazdan əvvəl işləriniz necə gedirdi? O zaman hər kim iyirmi kisə məhsul gözləyirdisə, on kisə olurdu. Şərab çənindən kim əlli qab şərab çəkmək istəyirdisə, iyirmi qablıq şərab tapırdı”. Rəbb belə bəyan edir: “Özünü və əllərinizin bütün zəhmətini sənum küləyi, kif və dolu ilə vurdum. Yenə Mənə sarı dönmədiniz. Rica edirəm, dərindən düşünün. Bu gün doqquzuncu ayın iyirmi dördündən – Rəbbin məbədinin təməli qoyulan gündən sonra nə baş verəcəyi barədə yaxşı düşünün. Anbarda toxum qalıbmı? Məgər üzüm, əncir, nar, zeytun ağacı bar gətirməyib? Bu gündən etibarən sizə bərəkət verəcəyəm!”*

—Haqqay 2:15-19.

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Səxavətli olmağın gücü

Onlar yenidən məbədi birinci yerə qoyduqlarına görə Allah onlara günü və saati qeyd etməyi əmr edir, çünki həyatlarında böyük artımın şahidi olacaqlar. O istəyirdi ki, onlar dəyişikliyi qeyd etsinlər və bundan ruhlanıb Onun deyil, öz xeyirləri üçün onda bir hissəni verməkdə davam etsinlər.

Burada sizin üçün məna kəsb edəcək bəzi real açarlar var, lakin bir şeyi başa düşməlisiniz ki, onda bir qanuni bir məsələdir. Onda bir hissə olmadıqda Allah Öz əlini çəkməli olur, Öz istəyinə görə yox, məcbur olduğuna görə.

*“«Mən Rəbbəm və heç vaxt dəyişmirəm. Siz bunun üçün məhv olmadınız, ey Yaqub övladları! Atalarımızın dövründən bəri qaydalarımın döndünüz və onlara əməl etmədiniz. Mənə tərəf dönün, Mən də sizə tərəf dönərəm» deyir Ordular Rəbbi.*

*«Siz “Necə dönək?” deyə soruşursunuz.*

*İnsan da Allahdan oğurlayarmı? Siz isə Məndən oğurlayırsınız.*

*“Səndən nəyi oğurlayıyıq?” deyə soruşursunuz.*

*Onda birləri və təqdimləri oğurlayırsınız. Siz böyük lənətə düçar oldunuz. Çünki bütün millət – hamınız Məndən oğurlayırsınız. Bütün onda birlərinizi anbara gətirin ki, məbədimdə ərzaq olsun». Ordular Rəbbi deyir: «Siz bununla Məni sınayın. Görəcəksiniz ki, göylərin pəncərələrini sizə açacağam, üzərinizə ehtiyaclarınızdan da çox bərəkət yağdıracağam. Çəyirtkələri əkinlərinizi yeməyə qoymayacağam, tarlada meynəniz məhsulsuz qalmayacaq» deyir Ordular Rəbbi. «Bütün millətlər sizi bəxtiyar sayacaq. Çünki ölkəniz gözəl bir yer olacaq» deyir Ordular Rəbbi”*

—Malaki 3:6-12.

Burada başqa bir peyğəmbər milləti məzəmmət edərək deyir ki, onlar Allahın Öz xalqına xeyir-dua vermək qabiliyyətini əlindən alırlar. O deyir ki, onlar (bütün xalq) bunu etmədiyinə görə lənətlənib. Onlara tapşırılıb ki, bütün onda birlər anbara gətirilsin ki, Allahın evində ərzaq olsun.

Yenə onda bir hissə kahinlərə, yəni Levililərə təqdim edilməli idi. Camaat bütün onda biri deyil, bir hissəsini gətirirdi (Qabilin günahını xatırlayın). Rəbb insanlara deyir ki, əgər onlar bütün onda biri gətirsələr, göylərin xeyir-duası yenidən onların olacaq. Göylər onlar arasında fəaliyyət göstərmək üçün qanuni səlahiyyətə sahib olacaq. Allah onlara deyir ki, əgər onda bir hissəni Ona təqdim etsələr, o qədər nemətə malik olacaqlar ki, onun qabağını saxlaya bilməyəcəklər.

Yaxşı, gəlin irəli getməzdən əvvəl bir dəqiqə bu barədə danışaq.

İndiyə qədər biz onda birin əvvəldən mövcud olduğunu gördük və indi bunun səbəbini öyrənə bilərik. Burada görürük ki, Allahın Öz xalqı ilə iblis arasına sədd qoyması üçün onda bir Allaha qanuni icazə verir.

Allah deyirdi: “Əllərini çək, iblis! Onların əşyalarına toxuna bilməzsən!”

Baxın, Adəm günaha batanda iblis onu yer üzündə tamamilə ac qoymaq istəyirdi. Lakin Allah dərhal Adəmlə Həvvanı qorumaq üçün onda bir hissəni ortalığa qoydu. Adəm və Həvva onda bir hissəni verərkən Allahu birinci yerə qoyurdular, yəni Allahu seçirdilər.

Yada salaq ki, iblis də yer üzünə eyni şəkildə daxil oldu. Adəm və Həvvanı Allaha deyil, ona inanmağa əmin etməklə o, qanuni giriş əldə etdi. Beləliklə, sahib olduqlarının onda bir hissəsini Allaha vermələri Ona Adəm və Həvvanın təminatlarını qoruyub müdafiə etmək üçün qanuni ixtiyar verdi.

**ONDA BİR ADƏM VƏ HƏVVANIN  
ƏTRAFINDA QANUNİ BİR  
HASAR KİMİ FƏALİYYƏT  
GÖSTƏRİRDİ VƏ BU GÜN DƏ  
BİZİM ƏTRAFIMIZDA QANUNİ  
BİR QALXAN ROLUNU OYNAYIR.**

Yadda saxlamalıyıq ki, onda bir yalnız insanın şeytanın ərazisinə aid olan yer üzündəki təminatına aid bir qanun idi. Bu onların ruhani bərpalarının mövqeyini dəyişmədi. Xeyr, bu baş verməmişdən əvvəl günah üçün qurban kəsilməli idi. Lakin onda bir

hissə vasitəsilə Allah iblisin onların ruzilərini oğurlamasına mane oldu və bu onlara yer üzündə sağ qalmağa şərait yaratdı.

Bir çox insan onda birin Əhdi-Ətiq qanunu olduğunu və indi İsanın qurbanı ilə başa çatdığını deyirlər. Amma biz gördük ki, onda bir Musanın Qanunu yazılmamışdan əvvəl bəşəriyyətin günaha batması zamanı verilib.

**Onda bir Adəm və Həvvanın ətrafında qanuni bir hasar kimi fəaliyyət göstərirdi və bu gün də bizim ətrafımızda qanuni bir qalxan rolunu oynayır.**

Onda bir yer üzünün qanunudur və nə qədər ki, iblis yer üzündə azadlıqdadır, bu qanun qüvvədə qalır.

İmanlılar cəmiyyətində görə biləcəyiniz başqa bir şey də odur ki, onda bir verirlər, lakin yenə də xeyir-dua almırlar. Bunun səbəbi onda bir hissə ilə bağlı bəzi yanlış təlimdir. İnsanlar elə bilirlər ki, əgər onlar, sadəcə, onda bir hissəni versələr, Rəbbin xeyir-duası aşıb-daşacaq. Onda biri verməyə başlayanda və xeyir-dualarının aşıb-daşdığını görmədikdə onun işləmədiyini düşünürlər. Lakin onların fərziyyəsi düzgün deyil və bunun səbəbini öyrənmək üçün mətnə diqqətlə nəzər salmalıyıq.

Allah xalqına deyir ki, onda bir hissəni versələr: “Çayırtkələri *əkinlərinizi* yeməyə qoymayacağam, *tarlada meynəniz* məhsulsuz qalmayacaq”.

Görürsünüzmü? Orada deyilir ki, göylərin pəncərələri açılacaq və Allah onların məhsuluna bərəkət verəcək. Dediyim məqam ondan ibarətdir ki, onda bir hasarlarının daxilində hələ nə isə yetişdirməlisiniz.

Onda bir öz-özünə sizə uğur gətirməz. O yalnız hasarınızın, yəni onda birinizin daxilində nə etdiyinizi qoruyur.

Beləliklə, üç pomidor bitkiniz varsa, onlar bəhrələnəcək. Lakin əgər yalnız üç pomidor bitkiniz varsa, üç böyük bitkiniz olacaq, amma çox da bəhrələnməyəcəksiniz.

Sizin üçün aşıb-daşmağa səbəb olan hasarın daxilində tikdiyiniz və ya böyütdüyünüz şeydir.

Təəssüf ki, yanlış təlimə əsasən bir çox imanlı onda bir hissəni verir, sonra çaylarını götürərək oturub xeyir-dua daşqınının başlamasını gözləyir. Daşqın biz prosesdə öz rolumuzu başa düşəndə başlayacaq.

Beləliklə, bir daha nəzərdən keçirək.

1. Onda bir hissə başlanğıcda, yəni bəşəriyyətin günaha batmasından sonra yarandı.
2. O, Musanın Qanununda yazılmışdır, çünki Musanın Qanunu İsrail xalqına yaşamaq qaydalarını öyrədirdi. Allah onlara xeyir-dua vermək istədiyinə görə bunu həmin qanuna daxil etdi. Onda bir qanunu hələ də qüvvədədir. Amma onda bir qanun kimi keçib-gedib. İndi onda bir verib onun faydasından istifadə etmək *seçimimiz* var.
3. Onda bir qanunu yer üzündəki padşahlığın qanunudur və iblisin sərbəst buraxıldığı müddət ərzində qüvvədə qalacaq.
4. Onda bir avtomatik olaraq uğur qazanmağınıza səbəb olmur, lakin o, Allaha icazə verir ki, onda bir hasarının

daxilində böyütdüyünüz və ya tikdiyiniz şeyə iblisin müdaxiləsinə mane olsun.

5. Göylərə gedib-getməməyin onda birlə heç bir əlaqəsi yoxdur. İsanın adını çağıran hər kəs göylərə gedir. Ancaq onda bir hissə sizin yer üzündəki rifahınıza təsir edir.
6. Onda bir hissə Allahın anbarına aiddir. O, Əhdi-Ətiq vaxtında xidmət edən kahinləri dolandırır və onların ehtiyaclarını təmin edirdi. Bu gün də eyni şey baş verir. Onda bir yerli imanlılar cəmiyyətinə verilməlidir. Onda bir hissə Allahın xidmətinin qayğısına qalmaq üçün təyin edilmişdi.

Bəzi adamlar öz imanlılar cəmiyyətlərini bəyənmədiklərini deyirlər və soruşurlar ki, oraya onda bir hissəni vermək lazımdır mı? Mənim cavabım? İman və Padşahlığı öyrədən yeni bir imanlılar cəmiyyəti tapın.

Əgər imanlılar cəmiyyəti arasındasınızsa, onda biri qidalandığınız yerə verə bilərsiniz, lakin yaxşı yerli imanlılar cəmiyyətinin üzvü olmaq Allahın gözündə ən yaxşı seçimdir. Bölgənizdə beləsi yoxdursa, onda qidalandığınız yerə verə bilərsiniz.

7. Onda birinizin adını çəkməməlisiniz. Məsələn, onda bir hissəni səpərkən “Mən onda bir hissəmi toxum kimi \_\_\_\_\_ üçün əkirəm” deyər bilməzsiniz. Siz ianənizin adını çəkə bilərsiniz, ancaq onda birin yox.
8. Onda bir qazancınızın 10%-ni təşkil edir. Bu, vergidən əvvəldir. Yadda saxlayın, Allah Malaki vasitəsilə demişdi: “*Bütün* onda birlərinizi anbara gətirin”. Doqquz faiz onda bir deyil. Altı faiz onda bir deyil. Onda bir 10% təşkil edir. Əgər “Mənim o 10%-i verməyə gücüm çatmaz” deyirsinizsə, o zaman onda bir hissəni verməyən İsrailə Allahın dediyini edin: “Məni bununla sınaın” dedi. Onda bir hissəni imanla verin, çünki Allahınız bunu dəyərləndirir-

cək.

9. Onda biri nədən verə bilərəm? Mənim əsas qaydam budur: bu gəlirdən vergi tutulurmu?
10. Əgər vergisi tutulan gəlirdirsə, onda mən onun onda birini verirəm. Biznesimin onda birini verirəmmi? Bir daha, bu, vergiyə cəlb olunurmu? Mən biznesimin ümumi gəlirinin onda birini ödəmirəm. Mən işimdən istədiyim kimi toxum səpirəm, amma bu, onda bir deyil. Əgər biznesimdən gəlir əldə edirəmsə, bunun onda birini verirəm.
11. Hal-hazırda imanlılar cəmiyyətim yoxdursa, onda necə? Cəmiyyəti tapana qədər onda birini səni ruhən inkişaf etdirən kəsə verə bilərsən. Bəli, bir çox insan müasir canlı yayımı və ya Facebook canlı yayımlarını öz imanlılar cəmiyyəti hesab edir. Şəhərinizdə Müqəddəs Kitaba inanan yaxşı imanlılar cəmiyyəti yoxdursa, siz onda birinizi uzaqdakı imanlılar cəmiyyətinə verə bilərsiniz. Məhz bu səbəbdən kənd yerlərində bir çoxları [Faithlifechurch.org](http://Faithlifechurch.org)-u öz yerli imanlılar cəmiyyəti kimi seçdilər.

Yaxşı, gəlin davam edək.

Rəbb mənə göstərdi ki, əksər məsihçilər onda biri borc kimi verirlər (hətta əgər verirlərsə belə, əksəriyyəti heç vermir). Bu o deməkdir ki, onlar iman hərəkəti etmirlər, ancaq bilirlər ki, onda biri verməyə borcludurlar və sadəcə olaraq, bunu bir qanun kimi edirlər.

Onda biri vermək yaxşı olsa belə, siz bunu həmişə imanla etməlisiniz. Əks halda, sizin onda biriniz iman nöqtəyi-nəzərindən deyil, qanuni nöqtəyi-nəzərdən verilir.

Qoy Allahın hər sözü Onun sizə qarşı niyyətinin açıqlaması olsun. Onda biri vermək ağır yük olmamalıdır. Allah sizdən nəyisə almağa çalışmır, əksinə, sizə nəyisə verməyə çalışır. Biz onda birin verdiyi faydanı başa düşməli və buna sevinməliyik. Onda biri ver-



## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Səxavətli olmağın gücü

məklə Allahın bizim mənbəyimiz olduğunu bəyan edirik. Bunun gözəl üstünlükləri var, çünki onda bir hissəni verəndə faydasını imanla qəbul etməliyik.

Mən həmişə ailəmlə imanlılar cəmiyyətinə gələndə onlara öz onda bir hissələrini vermələrini təklif edirəm. Eləcə də təklif edirəm ki, cəmiyyətə gəlməmişdən əvvəl əllərini həmin onda birin üzərinə qoyub, bunun faydasını qəbul edəcəklərini və göylərin pəncərələrinin açıq olduğunu bəyan etsinlər və onların xeyir-dualarını qəbul etməyə iblisin əngəl olmağını qadağan etsinlər. Onlar həmçinin bəyan etməlidirlər ki, iblis onların maliyyəsini oğurlaya bilməz və əllərini üzərinə qoyduqları şey İsanın adı ilə uğur qazanacaq.

*“İbram Kedorlaomer və onunla olan padşahları məğlub edib qayıdanda Sodom padşahu «Padşah vadisi» adlanan Şave vadisində onun pişvazına çıxdı. Onda Salem padşahu Melkisedeq çörək və şərab gətirdi. O, Allah-Taalanın kahini idi. Melkisedeq İbrama xeyir-dua verib dedi: «Göy və yeri yaradan Allah-Taala İbrama xeyir-dua versin. Düşmənlərini sənə təslim edən Allah-Taalaya alqış olsun». İbram bütün qənimətinə onda birini Melkisedeqə verdi”*

—Yaralılış 14:17-20.

İndi gəlin görək İbranilərə Məktubun müəllifi onda bir hissə haqqında nə deyir.

*“Bu Melkisedeq Salem padşahu və Allah-Taalanın kahini idi. Padşahları məğlub edib geri qayıdan İbrahimin pişvazına çıxdı və ona xeyir-dua verdi. İbrahim də ona hər şeyin onda bir hissəsini verdi. Melkisedeq ən əvvəl öz adının mənasına görə salehlik padşahıdır, sonra isə Salem padşahu,*

yəni sülh padşahıdır. O, atasız, anasız olub nəsil şəcərəsi yoxdur. Nə günlərinin başlanğıcı, nə də həyatının sonu var. Lakin Allahın Oğluna bənzədilmiş əbədi kahin olaraq qalır.

Baxın bu adam necə böyükdür ki, ulu babamız İbrahim belə, qənimətlərinin onda bir hissəsini ona verdi. Levi oğullarından kahinlik vəzifəsini alanlar, Qanuna görə xalqdan, yəni İbrahim nəslindən olduqları halda, öz qardaşlarından onda bir hissəni almaq əmrinə malikdirlər. Amma onların nəslindən olmayan Melkisedeq İbrahimdən onda bir hissəni aldı və vədlərə malik olana xeyir-dua verdi. Şübhəsiz ki, böyük özündən kiçiyə xeyir-dua verər. Burada onda bir hissəni ölümlü insanlar alır, orada isə yaşadığına dair şəhadətə malik olan bir nəfər alır”

—İbraniyə 7:1-8.

Nəzərə alın ki, bu mətn Əhdi-Ətiqdəki Levililərə istinad edərək, “Burada onda bir hissəni ölümlü insanlar alır” deyir. Sonra belə deyir: “Orada isə **yaşadığına dair şəhadətə malik olan** bir nəfər alır”.

Melkisedeq salehlik, sülh padşahı idi, anasız, atasız, nə günlərin başlanğıcı, nə də həyatının sonu olmayan, Allahın Oğluna bənzədilmiş əbədi kahin idi. Melkisedeq həmin gün İbrahimin qarşısında duran İsa Məsih idi. Lakin o vaxtlar İsa kimi tanınmırdı.

Yadda saxlayın ki, mələk Yusifə doğulanda körpənin adını İsa qoymağı əmr etmişdi. İsa adı Xilaskar deməkdir və bununla da bu ad Onun bizim üçün kim olacağını göstərir. Məsih İsanın soyadı deyil. İsa Məsih deyəndə bu, hərfi mənada məsh edilmiş Xilaskar deməkdir. O, İbrahimin qarşısında duranda İsa adı ilə tanınmırdı. Əhdi-Ətiqdə Levi qəbiləsi Allahın işi üçün onda bir hissəni toplayırdı. Bu gün İsa (Levidən deyil, Yəhuda qəbiləsindən)

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Səxavətli olmağın gücü

dən olan, bu, yeni kahinlik nizamının qurulduğuna işarə edir) xidmət işi üçün Öz imanlılar cəmiyyətindən onda bir hissəni toplayır. Əlbəttə, başa düşürəm ki, İsa Özü şəxsən onda biri toplamır. Ancaq unutmayın ki, Müqəddəs Kitab qeyd edir ki, imanlılar cəmiyyəti özü-özlüyündə uğur gətirmir! Sizin firavanlığınız o hasarın daxilində etdiyinizə görə müəyyən edilir!

Beləliklə, onda bir şeytanın təminatınızı oğurlamağa mane olan həyatınızın ətrafındakı qanuni bir hasardır. Yadda saxlayın ki, onda bir özü-özlüyündə uğur qazanmağınıza səbəb olmur. Sizin uğur qazanmağınız hasarınızın daxilində etdiyinizlə müəyyən edilir.

Onda bir sizin maliyyə həyatınız üçün vacib olan qanundur. Buna görə də Padşahlığın bu mühüm qanununu işıqlandırmaq üçün çoxlu vaxt sərf etdim.

Beləliklə, növbəti dəfə imanlılar cəmiyyətinə pastorunuz onda bir hissəni yığmaq vaxtını elan edəndə sevincdən cuşa gəlməlisiniz, çünki artıq onda birin faydalarından xəbərdarsınız.

## 7-Cİ FƏSİL

# SİZƏ ÇANTA LAZIMDIR: BİRİNCİ HİSSƏ

Ən yaxşı dostlarımdan biri – pastor Peter Mortlok Yeni Zelandiyanın Oklend şəhərindəki “City Impact” imanlılar cəmiyyətinin pastorudur. O, heyrətamiz bir xidmət qurub və Yeni Zelandiyanın ən böyük cəmiyyətlərindən birinin başçısıdır.

Dostluq etdiyimiz zaman, illər boyunca, Şimali Amerika və Yeni Zelandiya üzrə haradasa 20-yə yaxın motosiklet səfəri etmişik. Nəhayət, o məni “Harley” almağa vadar etdi. İllər boyunca “Honda” sürürdüm, amma biz səyahət edəndə o, həmişə “Harley” motosikletini icarəyə götürməyimi təkid edirdi. Əvvəlcə “Harley”i “Honda”m qədər bəyənmədim, amma “Harley” motosikleti haqqında məlumatınız varsa, bilməlisiniz ki, onlar bir neçə il əvvəl dizaynında bəzi əsaslı dəyişikliklər etmişdilər və bu mənim xoşuma gəlmişdi. Beləliklə, keçən il Drenda mənə tamamilə yeni “Harley” aldı.

Gəzintilərimiz zamanı fikir verdim ki, pastor Peter həmişə çiyində dəri çanta daşıyır – mən bunu kişi çantası adlandırırdım. Bir gün pulqabımın üstündə oturduğuma görə bu mənə

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Səxavətli olmağın gücü

ağrı verdi, sonra ona çantası barədə sual verdim. Bu söhbət ona mənim doğum günüm üçün bu çantadan birini almağını deməyimə gətirib çıxartdı. Onlar Avropa və Yeni Zelandiyada olduğu kimi, burada – ştatlarda o qədər də populyar deyillər, amma mən onu xoşladım.

Adətən, günəş eynəyimi hara qoyduğumu unudurdum. Amma bu kişi çantasını (onu istədiyiniz kimi adlandıra bilərsiniz) istifadə etməyə başladığımdan bəri heç vaxt onu itirməmişəm. İndi xanımların niyə çanta gəzdirməyi sevdiklərini tamamilə başa düşürəm. Ora hər şey qoymaq olur. Bu, möhtəşəmdir. İndi sizi kişi çantası almağa inandırmağa çalışmıram, amma bu barədə düşünməyinizi təklif edirəm.

İsanın bizə çanta daşmağı əmr etdiyini bilirdinizmi?

*“«Nə yeyəcəyik?», «Nə içəcəyik?» deyər axtarın narahat olmayın. Çünki dünyadakı bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Atanız bunlara ehtiyacınız olduğunu bilir. Lakin siz Allahın Padşahlığını axtarın, onda bunlar da sizə əlavə olaraq veriləcək.*

*Qorxma, ey kiçik sürü! Çünki Atanız Padşahlığı sizə verməyi münasib gördü. Əmlakınızı satın və sədəqə verin. Özünüza köhnəlməyən kisələr, göylərdə tükənməyən xəzinə hazırlayın. Oraya nə oğru gələr, nə də onu güvə yeyər. Çünki xəzinəniz haradadırsa, ürəyiniz də orada olacaq”*

—Luka 12:29-34.

Düşünürəm ki, İsa moda çağırışı edirdi, lakin bu daha çox başa düşməli bir proses idi. (İstəsəniz, çanta sözünü pulqabı ilə əvəz edə bilərik).

İsa çatdırmaq istəyirdi ki, sizin xəzinənizə giriş nöqtəsi olmalıdır.

Məsələn, bankda bir milyon dollarım var, amma ona daxil olub istifadə edə bilməsəm, bunun mənə heç bir faydası olmaz, elə deyilmi? Buna görə də özünüzlə çanta gəzdirirsiniz – bu, vəsaitlərinizə giriş nöqtənidir.

Pul kisəsini itirmək ən stresli şeylərdən biridir. Bunun baş verməməsi üçün həmişə əlimdən gələni edirəm. Çantamda olan pul kisəsi həmişə yanımdadır.

İsanın bu sözlərində Padşahlıqdakı pulunuzla bağlı çoxlu hikmət və Padşahlığın əsas prinsiplərini tapırıq. Əvvəla, “Narahat olmayın” ifadəsi bir neçə dəfə işlədilib. İsa bizə deyir ki, Allah bizim nəyə ehtiyacımız olduğunu bilir və Onun təminatından necə istifadə edəcəyimizə dair göstərişlər verib.

*«“Nə yeyəcəyik?”, “Nə içəcəyik?” deyər axtarıb narahat olmayın. Çünki dünyadakı bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Atanız bunlara ehtiyacınız olduğunu bilir. Lakin siz Allahın Padşahlığını axtarın, onda bunlar da sizə əlavə olaraq veriləcək».*

İsa deyir ki, narahat olmayın, çünki Allah bunun qayğısına qalır; Allah bilir ki, nəyə ehtiyacınız var. Lakin sonra İsa bəzi göstərişlər əlavə edir.

*Lakin siz Allahın Padşahlığını axtarın, onda bunlar da sizə əlavə olaraq veriləcək.*

İsa deyirdi ki, Allahın cavabı var, lakin qanuni olaraq əldə etmək üçün müəyyən bir proses keçilməlidir. Allahın cavabı var, AMMA siz Padşahlıq haqqında tələbinizi irəli sürməzdən əvvəl onun necə işlədiyini bilməlisiniz.

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Səxavətli olmağın gücü

Fikir verin ki, İsa əvvəlcə Allahı deyil, *Padşahlığı* axtarmağı deyir. Düşünürəm ki, çoxumuz bunu ilk növbədə Allahı axtarmaq kimi şərh etmişik, lakin belə deyilmir. İsa bunu açıqlayıb. Əgər cavab yalnız Allahı axtarmaq olsaydı, O deyərdi: “Beləliklə, *Allahı* axtarın və bütün bunlar sizə əlavə olaraq veriləcək”. Allah sizin nəyə ehtiyacınız olduğunu bilir, ancaq Səmavi Padşahlıqda olanların yer üzündəki padşahlığa qanuni olaraq köçürülməsi üçün qanuni proses baş verməlidir.

Nəzərinizə çatdırım ki, Allahın Padşahlığı Padşahı olan bir hakimiyyətdir. Padşahın səlahiyyəti və iradəsi Padşahlığın qanunlarının icrası vasitəsilə Padşahlığın hər bir vətəndaşına ötürülür.

Padşahlıq haqqında əvvəlki dörd kitabımı Padşahlıq həyatının, imanın və səlahiyyətin aspektlərini nəzərdən keçirməyə həsr etdim. Niyə? Çünki bu prinsiplər sizin uğurunuz və Padşahlıq həyatını dərk etməyiniz üçün çox vacibdir. Bütün kitablarımda Padşahlığın bu əsas komponentlərini nəzərdən keçirdim, çünki bir çoxları hər hansı bir kitabı ala biləcəyi təqdirdə həyatımı dəyişdirən əsas prinsiplərdən xəbərdar olmalıdır.

Siz Padşahlığın necə işlədiyini öyrənməlisiniz!

Bu fəsildəki məlumatlar “Maddi vəziyyətinizdə inqilab” silsiləsindəki digər kitablarımdan götürülmüşdür. Əgər onları oxumusunuzsa, birbaşa səkkizinci fəslə keçə bilərsiniz. Əgər onları oxumamısınızsa və ya Padşahlığın bu əsas və vacib prinsiplərini nəzərdən keçirmək istəyirsinizsə, mənimlə birlikdə yeddinci fəsildə qalın.

### **Hüquqi məsələ**

Daha əvvəl qeyd etdiyim kimi, mən Ohayo ştatının 60 hektarlıq ən gözəl torpağında yaşayıram. Əvvəlcə 55 hektar ərazim var idi, amma qonşum ümumi ərazimi 60 hektara çatdırmaq

üçün mənə torpağımla həmsərhəd olan bir torpaq sahəsi satdı. Biz, şübhəsiz ki, son 22 ildə bu torpaqdan zövq almışıq. Maral ovlamaq üçün meşələr, ördək ovlamaq üçün bataqlıq, dovşan və qırqovul ovlamaq üçün tarlalar, eləcə də dördtəkərli avtomobillərimizi sürmək, sadəcə, gözəl bir xeyir-duadır.

Mənim yerimə yaxından nəzər salsanız, əmlakın hüdudlarında KEÇİD QADAĞANDIR işarələrini görə bilərsiniz. O işarələr adamların mənim əmlak hüdudlarımdan haradan başladığını bilmələri üçündür. Ohayo ştatının qanununa əsasən, mənim torpağıma girmək istəyən şəxsin üzərində yazılı icazə blankı olmalıdır. Bunu etmədikdə onlar sərhədi pozmuş sayılırlar və qanuni olaraq kənarlaşdırıla bilərlər və cərimələrə məruz qala bilərlər.

Beləliklə, qısaca ...

### **Qanuni icazəniz olmayan bir şeyi işğal edə bilməzsiniz.**

Dediyim kimi, mənim tərəfimdən imzalanmış yazılı icazə vəərəqəsinin olması sizə mənim əmlakıma qanuni giriş imkanı verəcək. Əgər kimsə sizi mənim mülkümdə saxlasa və sizdən niyə orada olduğunuzu soruşsa və siz mənim sizə orada ov etməyə icazə verdiyimi desəniz, bu kifayət etməz. Qanunda deyilir ki, giriş icazəsi imzalanmış formada olmalıdır.

Əgər siz banka gedib pulunuzu tələb edirsinizsə, orada da eyni proses baş verir; şəxsiyyət vəsiqənizi tələb edəcəklər. Pərakəndə satış işçisi mal üçün ödəniş edərəkən kredit kartından istifadə etdiyiniz zaman şəxsiyyət vəsiqənizi tələb edəcək. Şəxsiyyət vəsiqəsinin təqdim edilməsinin məqsədi sizin

**NƏYİN SİZƏ AİD OLDUĞUNU  
VƏ ORAYA NECƏ DAXİL  
OLACAĞINIZI ÖYRƏNİN. O  
ZAMAN BÜTÜN BUNLAR  
SİZƏ ƏLAVƏ OLARAQ  
VERİLƏCƏKDİR.**



## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Səxavətli olmağın gücü

hesablarınıza mane olmaq deyil; başqalarının əşyalarınıza fırladaq yolu ilə daxil olmasından sizi qorumaqdır.

İsa ilk növbədə Padşahlığı axtarmağı deyəndə, əslində, bunu nəzərdə tuturdu: *“Padşahlığın vətəndaşı kimi qanuni hüquqlarınız daxilində qanuni və effektiv şəkildə fəaliyyət göstərmək üçün Padşahlığın qanunlarını öyrənin”*. Nəyin sizə aid olduğunu və oraya necə daxil olacağınızı öyrənin. O zaman bütün bunlar sizə əlavə olaraq veriləcəkdir.

Başqa bir misal oğlumun etibarlı bank hesabının olmasıdır. O, yetkinlik yaşına çatdıqdan və onun adına hesab köçürmək qanuni sayılandan sonra mən ona bu hesabın hansı bankda olduğunu deməli, hesabdən pul çıxarmağı və hesaba geri pul yatırmağı göstərməli idim. Onun qanuni bank hesabı olsa da, o ona daxil olmaq üçün hüquqi prosesi də bilməlidir.

İcazə verin, burada dediklərimi cəmləyim. İsa Padşahlığı axtarmağı deyəndə Padşahlığın necə işlədiyini öyrənməyi söyləyib, Padşahlıqdakı qanunlara və proseslərə istinad edərək deyirdi ki, siz artıq sizə məxsus olana qanuni olaraq sahib olmağı öyrənməlisiniz. Bank hesabı nümunəsinə əsasən, siz aktiv üzərində qanuni səlahiyyətə malik ola bilərsiniz, lakin hələ də ona sahib ola bilməzsiniz, çünki onu faktiki olaraq ələ keçirmək üçün hüquqi prosedən keçməmişsiniz. Məsələn, banka getdiyiniz zaman şəxsiyyət vəsiqənizi evdə qoyub getsəniz, hesabda pulunuz olsa belə, oradan pul çıxarmağa icazə verməyəcəklər.

Padşahlıqdakı qanuni səlahiyyət məsələsini başa düşmək Padşahlıqda effektiv fəaliyyət göstərməyin ilkin şərtidir.

Əminəm ki, belə bir əhvalatı eşitmisiniz: Tanınmış bir nəfər xəstələnir və onun üçün dua edilir. Milyonlarla insan bu insanın sağalması üçün duaya qoşulur və buna baxmayaraq o ölür. Niyə?

Yaxud kimsə deyir ki, nənəsi üçün nə qədər dua etsələr də, o vəfat etdi və bunun səbəbini bilmək istəyirlər. Yaxud kimsə

sizə deyir ki, maddi ehtiyac üçün toxum səpiblər, amma yenə də maddi cəhətdən əziyyət çəkirlər. Belə sualların cavabları varmı?

Buna cavab verməzdən əvvəl etiraf edək ki, biz ruhani aləmdə bütün baş verənlərdən xəbərdar deyilik. Bununla belə, Allahın Kəlamına əsaslanaraq bilirik ki, əgər kimsə xəstədirsə, İsa onların şəfası üçün artıq ödəmişdir. Həm də bilirik ki, əgər səxavətli olub versək, bunun əvəzini alacağıq. Bununla belə, hər gün biz Allahın Kəlamının bir çox insanın həyatında yazıldığı kimi baş vermədiyini də görürük. Günahkar Allahdırımı?

Bu fəsildə bu mövzunu müzakirə etdiyim zaman sizin cavabınız YOX olacaq. Əgər cavab yoxdursa, onda problem nədədir? İnsanların çoxu faciələrinə Allahı günahlandırır. Onlar düşünür ki, O, pis şeylərin baş verməsinin qabağını ala bilərdi, lakin bunu etməməyi seçdi. “Allah yaxşı insanların başına pis şeylər gəlməsinə icazə verir” deyən yanlış təlim buradan qaynaqlanır. İnsanlar düşünür ki, əgər O bunun qabağını almır və ya müdaxilə etməsə, deməli, buna icazə verir. Ancaq Allahın həmişə xeyirxah olduğunu və Onun yalan danışmadığını başa düşsəniz, problemin Tanrıda deyil, başqa şeydə olduğunu bilərdiniz və cavab tapmaq üçün axtarışa başlayardınız.

Eynilə otağın qaranlıq olma səbəbini işıq idarəsində görməyiniz. Xeyr, cərəyan açarını tapırsınız və bu işə yaramırsa, lampanı yoxlayırsınız. Başa düşürsünüz ki, çox güman ki, məsələ özünüzdədir.

Bizə Öz Kəlamını və Öz vədlərini verdiyinə görə burada Allahın günahı olmadığını bilsəniz, onda Allahın cavabını dayandıran səbəbi səylə axtaracaqsınız.

Şagirdlər bu düşüncə tərzini Matta 17:14-23-də oğlanın içindən cini çıxara bilməyəndə nümayiş etdirdilər. “Niyə Allah o cinin orada qalmasına icazə verdi?” soruşmaq əvəzinə, İsadən soruşdular: “Nə üçün onu çıxara bilmədik?” Vəziyyətlər Allahın

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Səxavətli olmağın gücü

Kəlamına zidd görünəndə biz dərhal belə suallar verməyə başlayırıq.

Beləliklə, birincisi, Allahın xeyirxah olduğunu, ikincisi, yalan danışmadığını bilməliyik. Padşahlığın necə işlədiyini öyrənmək istəyirsinizsə, Müqəddəs Kitabı oxumalı və suallar verməlisiniz. Yadda saxlayın ki, bu möhtəşəm Müqəddəs Kitab hekayələrinin məqsədləri var – İsa sizə nəyisə göstərmək istəyir.

Yenə də, Allahın Padşahlığı bir səltənətdir və heç vaxt dəyişməyən qanunlar və prinsiplərlə işləyir. Necə ki, bir fermer torpaq sahəsində toxum əkməyin vaxtını və qanunlarını başa düşüb bol məhsul əldə etmək üçün bu qanunlardan istifadə edir, eləcə də bu prinsipləri öyrənib istifadə etmək olar. Padşahlıq hər bir vətəndaşa onları başa düşüb istifadə etmək üçün verilən qanunlarla fəaliyyət göstərdiyinə görə hər kəs onları öyrənə bilər.

Bəzən bu qanunların necə işlədiyini bilmək həyat və ölüm arasında seçimlə nəticələnə bilər.

Mark və Hanna cəmiyyətimizə gəldilər və uşaq sahibi olmaq istəyirdilər. O vaxta qədər həkimlər onun bədənindəki müxtəlif problemlərə görə hamilə qalmasının, demək olar ki, qeyri-mümkün olduğunu deyirdilər. Lakin Allahın xeyirxahlığı haqqında eşidəndə və “Faith Life” imanlılar cəmiyyətində Padşahlıq qanunlarını öyrənərkən hamilə olduğunu öyrəndi. O, sözlə ifadə olunmayacaq dərəcədə həyəcanlı idi. Ancaq çox keçmədən qarnında şiddətli ağrılar başladı və ağrılar o qədər şiddətli oldu ki, o huşunu itirdi.

Bu baş verənlərdən sonra Hanna yoxlamadan keçmək istədi, ona görə də həkiminin qəbuluna getdi. Onun həkimi yox idi, amma çağırışda olan həkim nə baş verdiyini görmək üçün onu ultrasəs müayinəsinə göndərdi.

Həkim böyük qan laxtalanmasını görüb və ona uşaq düşdüyünü dedi. Ürək döyüntüsü yox idi.

Həkim ona ölü körpəni bətnindən çıxarmaq üçün ertəsi gün ora gəlməsini təklif etdi, lakin Hanna bunu rədd etdi. Əvəzində əri Mark onu Allahın Kəlamı və Allahın vədləri ilə ruhlandırdı və körpə ilə bağlı Allahın Kəlamına olan inamını itirməməyə təşviq etdi.

Həmin həftəsonu Hanna cəmiyyətdə dua etdi və həkimin dediklərindən asılı olmayaraq, sağlam uşaq dünyaya gətirəcəyinə iman etdi.

Həmin bazar ertəsi o həkim işdə olmadı və öz həkimini görmək üçün otağına daxil oldu. Həkim ona başqa bir ultrasəs müayinəsindən keçməyi təklif etdi. Həkim ultrasəs ekranına baxanda şoka düşdü və dərhal bir neçə gün əvvəl edilən nəticələrə baxdı. Sonra o, Hannaya aşağıdakı sözləri dedi. “Mən 30 ildir ki, bu işlə məşğulam və heç vaxt belə hal görməmişəm. Keçən həftəki nəticələrdə böyük qan laxtasını və ürək döyüntüsünün olmadığını görürəm. Bu gün isə bütün qan laxtasının getdiyini və mükəmməl ürək döyüntüsü ilə mükəmməl bir körpəni görürəm”.

Bir neçə ay sonra Hanna mükəmməl bir qız uşağı dünyaya gətirdi və onun adını Evelin qoydular. Bir gün Evelin adının mənası ilə maraqlanaraq bu adın, əslində, *həyat* mənasını verdiyini görəndə təəccübləndi! İndi bunları yazarkən demək istəyirəm ki, tezliklə Hannanın ikinci körpəsi dünyaya gələcək.

Bu heyvətəməz hekayə açıq-aşkar Allahın işi idi. Ancaq bir ruhani alim kimi, hazırda bir neçə sual üzərində düşünmək gərəkdir: “Niyə belə oldu? Məgər Hanna Allahın sevimlilərindən biridir? Allah təsadüfənmi onun körpəsini sağaltmaq istəyir?” Bu suallar cavablandırılmalıdır.

Yenə sadə məsihçi üçün bir möcüzə baş verdi. Amma mən insanları “mücüzə” sözünü yenidən götür-qoy etməyə təşviq edirəm, çünki bu, qeyri-adi bir şeyi nəzərdə tutur. Padşahlıqda isə bu, sadəcə olaraq, Padşahlıq qanununun funksiyasıdır.

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB: Səxavətli olmağın gücü

Əgər mən bir daşı göyə atıram və o, yerə düşürsə: “Bunu gördünüzmü? Daş yerə düşdü! Bu, bir möcüzədir!” qışqırmağım sizə ağılsızlıq kimi görünməzmi? Bunun möcüzə olması ilə razılaşmayacaqsınız, çünki hərəkətin, sadəcə, cazibə qanununun funksiyası olduğunu bilirsiniz və o, *hər zaman hər kəs üçün* eyni şəkildə işləyir. Daş *həmişə* yerə düşəcək.

Beləliklə, ruhani elm adamları kimi, baş verənlərə dair hekayədə mövcud olan Padşahlığın qanunlarını ortaya qoyacaq ruhani ipucu axtarmalıyıq.

Müqəddəs Kitabda iman və səlahiyyət ilə bağlı bəzi cavablar tapmağımıza kömək edəcək ən böyük hekayələrdən biri Lukanın Müjdəsi 8-ci fəsildədir.

*“İsa oraya gedərkən izdiham Onu sıxışdırırdı. Orada on iki il qanaxma xəstəliyinə tutulan bir qadın var idi. O bütün varını həkimlərə xərcləmişdi, lakin onların heç biri ona şafa verə bilməmişdi. Bu qadın İsanın arxasından gəlib Onun paltarının ətəyinə toxundu və o andaca onun qanaxması dayandı.*

*İsa dedi: «Mənə toxunan kim idi?»*

*Lakin hamı bunu inkar edəndə Peter dedi: «Ustad, izdiham Səni əhatə edib sıxışdırır».*

*Amma İsa dedi: «Mənə kimsə toxundu, çünki Məndən qüvvət çıxdığını bildim».*

*Qadınsa gizlənə bilmədiyini gördükdə titrəyərək gəlib İsanın ayağına düşdü. Bütün xalq qarşısında Ona nə səbəbdən toxunduğunu və o anda necə sağaldığını İsaya nəql etdi. İsa da ona dedi: «Qızım, imanın səni xilas etdi. Arxayın get»”*

—Luka 8:42b-48.

Bu hekayədə biz uzun illər çox xəstə olan və şəfa tapa bilməyən bir qadını görürük. İsanın arxasınca gəlib Onun paltarının ətəyinə toxundu və o andaca sağaldı. Bu hekayədə Padşahlığın fəaliyyətinə dair çox dərin ipucular var ki, onlardan axtardığımız bəzi cavabları ala bilərik.

Əvvəla, İsanı əhatə edən izdihamdakı insanların hamısı Ona toxunurdu, çünki hekayədə deyilir ki, izdiham Onu sıxışdırırdı. İsa soruşduqda: “Mənə toxunan kim idi?” Peter suala təəccübləndi, çünki hamı ona toxunurdu. Lakin İsa dedi ki, bu xüsusi şəxs Ona başqa cür toxunmuşdu; O, Müqəddəs Ruhun qüvvəsinin Ondan çıxdığını hiss etmişdi.

Bu hekayəni oxuduqdan sonra ruhunuzun səsi sizi dayanıb baş verənləri düşünməyə çağırmalıdır. Beyniniz dərhal çoxsaylı suallarla araşdırma rejiminə keçməlidir. Ruhani alimlər kimi, niyə heç kimin deyil, məhz bu qadının sağlmasını bilməliyik. Güman edirəm ki, orada Ona fiziki toxunan və xəstə olan çoxlu insan var idi, lakin şəfa tapmırdılar. Beləliklə, biz soruşmalıyıq: “Niyə məsh o anda İsayə toxunan hər kəsə deyil, yalnız bu qadına axıdıldı?”

Ənənəvi dini cavab budur ki, İsa onu sağaltdığı üçün sağalmışdı. İsa ona xüsusi olaraq xidmət etmişdi? Əllərini onun üzərinə qoymuşdu? O, xəstəliyə onun bədənini tərk etməyi əmr etdimi? Cavab: xeyr. Əslində, İsa heç onun orada olduğunu bilmirdi. Ona kimin toxunduğunu soruşdu.

Bəs İsa o anda məhz onu sağaltmağı seçdimi? Yəne də deyirəm, onun orada olduğunu bilmirdi. Bəs o necə sağaldı? O niyə sağaldı? Ruhani elm adamları kimi, onun Allahın xüsusi övladlarından biri olmasını və ya İsa ilə xüsusi əlaqəsi olmasını istisna edə bilərik, çünki Həvarilərin İşləri 10:34-də deyilir ki, Allah tərəfkeşlik etmir.

Biz həmçinin güman edə bilərik ki, İsa onun orada olduğunu belə bilmədiyinə görə həmin gün onun şəfasında Onun heç bir

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB: Səxavətli olmağın gücü

iştirakı olmayıb. Razılaşa bilərik ki, O, məsh mənbəyi idi, lakin O, həmin anda şəfa üçün qərar verməmişdi.

İsa bizə Padşahlığının səlahiyyət və gücündən onun necə istifadə etdiyini dəqiq deyir: *“Qızım, imanın səni sağaltdı. Arxayın get”*. Bu cümlə bizə lazım olan hər şeyi izah edir və o gün niyə və necə şəfa qəbul etdiyi barəsində sualımıza cavab verir. Ruhani elm adamları kimi, gəlin bu hekayəyə daha ətraflı nəzər salmaq və onun şəfa alması ilə bağlı hər hansı bir ipucu tapmağa çalışmaq.

Hər şeydən əvvəl İsa onu *qızı* adlandırır, yəni o, İbrahimin nəslindən olan İsrail xalqının bir hissəsi idi. İbrahimin övladı olaraq o, İbrahimə verilən xeyir-dua və Allahın İbrahimlə bağladığı əhdin xeyir-dualarına şərik idi.

*“O dedi: «Əgər siz Allahımız Rəbbin səsində qulaq asıb Onun gözündə doğru olsanız, Onun əmrlərini dinləyib bütün qanunlarına riayət etsəniz, Misirlilərə verdiyim xəstəliklərin heç birini sizə verməyəcəyəm. Çünki sizə şəfa verən Rəbb Mənəm»”*

—ÇIXIŞ 15:26.

Beləliklə, İsa onu qızı çağıranda bu o demək idi ki, İbrahimin Allahla bağladığı əhddən alınan hər şeyə onun qanuni haqqı çatırdı. Ancaq bu fakt onun şəfa aldığı üçün yeganə səbəbi ola bilməz, çünki o gün orada İsanı sıxışdıran hər kəs eyni qanuni hüquqa malik idi. Allahın Padşahlığının qüvvəsinin axmasına başqa bir səbəb olmalı idi. Sonra İsa onun şəfa aldığı üçün daha bir səbəbini izah etdi. Əslində, İsa dedi ki, bu onun şəfa aldığı üçün əsas səbəbidir.

O onun imanının ona şəfa verdiyini dedi.

Beləliklə, indi biz onun şəfa ala bilməsinin səbəbini bilirik, o, İbrahimin qızı olduğu üçün şəfa almaq onun qanuni hüququ

idi və onun imanı bu qüvvənin həmin anda məhz onun bədəninə axmasına imkan verən bir keçid idi.

Onun qızı olması faktı elektrik enerjisi ilə işləyən şirkət və evinizə gələn naqillərlə müqayisə edilə bilər. Enerji mövcuddur, lakin bu hələ işıqlarınızın yanmağı demək deyil. Işıqın yanması üçün cərəyan açarını dövrəyə qoşmalısınız.

Beləliklə, İbrahimin qanuni qızı kimi bu qadın şəfa almaq hüququna malik idi. O, yer üzündə və öz həyatı üzərində səlahiyyətə malik olduğuna görə bu qüvvəni qəbul etmək üçün açarı işə salmalı idi.

Amma cərəyan açarı haradadır? Onu necə işə salırıq?

Bunu öyrənmək üçün ifadələrimizi müəyyən etməliyik.

### **İman nədir?**

İman məsihçilərin adi şəkildə dedikləri bir termindir və əminəm ki, əksəriyyət olmasa da, bir çoxları imanın, əslində, nə olduğunu, nə üçün lazım olduğunu, imanda olub-olmadığını və imanı necə əldə edəcəklərini bilmirlər. Əgər iman məsh etmənin axmasına və bu qadını sağaltmasına imkan verən açıqdırsa, onda biz imana daha yaxından nəzər salmalıyıq!

Biz imanın tərifini Romalılara 4-də tapırıq.

*“Heç bir ümid olmadığı halda İbrahim çoxlu millətin atası olacağına ümidlə inandı. Çünki ona deyilmişdi ki, «nəslin o qədər olacaq». Hətta təxminən yüz yaşında ikən öz bədəninin artıq ölüyə bənzədiyini, arvadı Saranın da bətinin ölü olduğunu anladı, amma imanı azalmadı. Allahın vədinə imansızlıqla şübhə etmədi, əksinə, imanında möhkəm durub Allahu izzətləndirdi. Tamamilə əmin idi ki, Allah verədiyi vədi yerinə yetirməyə də qadirdir”*

—Romalılara 4:18-21.



## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Səxavətli olmağın gücü

Gəlin bu hekayənin mahiyyətini anlayaq. İbrahim və Sara uşaq sahibi ola bilmirdilər. Demirəm ki, onlar uşaq dünyaya gətirməkdə çətinlik çəkirdilər və cəhd etməyə davam etməli idilər. Demək istəyirəm ki, onların, demək olar ki, 100 yaşı var idi. Onların bədənləri uşaq dünyaya gətirə bilməzdi; bu, mümkün deyildi! Buna baxmayaraq, Allah İbrahimə övlad vəd etdi, baxmayaraq ki, təbii olaraq bu, qeyri-mümkün idi.

Müqəddəs Kitabda deyilir ki, İbrahim tamamilə əmin idi ki, təbii faktlara baxmayaraq, Allah dediklərini yerinə yetirməyə qadirdir. Beləliklə, bizim imanımızın tərifı budur: Allahın vəd etdiyini yerinə yetirmək qüdrətinə tam əmin olmaq.

Bunu belə ifadə edirəm: “**Ürəyiniz göylərlə həmrəydir**”. Allahın dedikləri ilə təkcə əqlən razılaşımaq deyil, həm də əmin olmaqdır.

### **İmana verdiyimiz tərif**

Başa düşdüyünüzə əmin olmaq üçün mənimlə ucadan təkrarlayın: İman Allahın dediklərinə tam əmin olmaqdır. Ürəklərimiz və əqlimiz göylərlə *tam razılığa gəlir*.

### **İman nəyə lazımdır?**

Niyə Allah xəstəxanada olan hər kəsə şəfa verə bilmir? Niyə O, müharibələri dayandıra bilmir? Niyə bizə Müjdəni təbliğ etmək üçün mələklər göndərə bilmir? Əminəm ki, belə sualları əvvəllər eşitmişiniz. Cavab budur ki, O bunu edə bilmir.

Allahın buna gücü çatmır. Onun belə səlahiyyəti yoxdur.

Nə dediyimi başa düşmək üçün İbranilərə Məktuba nəzər salaq.

*“Lakin kimsə bir yerdə belə şahadət etdi:*

*«İnsan kimdir ki, onun haqqında düşünürsən? Başər oğlu kimdir ki, onun qayğısını çəkirsən? Onu mələklərdən az müddət ərzində aşağı tutdun, izzət və əzəmət tacını onun başına qoydun.*

*Hər şeyi onun ayağının altına qoyub tabe etdin»*

—İbranilərə 2:6-8.

Allah insanı yer üzündəki padşahlıqda yerləşdirdiyi zaman ona bütün qanuni səlahiyyəti verdi. Hər şey onun səlahiyyətində idi. O bu padşahlığı tam ixtiyar və səlahiyyətlə idarə edirdi. Onun idarə etmək qabiliyyəti onu bura yerləşdirən hakimiyyət tərəfindən dəstəklənirdi. Əslində, o, Allahın Padşahlığının ona ötürülmüş səlahiyyəti ilə hökmranlıq edirdi. O, Allahın izzətini, məshini təmsil edən hakimiyyətin tacını taxırdı.

Əlbəttə ki, o, hərfi mənada əsl tac taxmırdı, amma daşdığı izzət tacın mənasını daşıyırdı. Bunu başa düşmək üçün təbii padşahı düşünün. O, təbii insan olsa da və özü-özlüyündə heç bir gücü olmasa da, təkcə özünün deyil, həm də bütöv

bir səltənət və hakimiyyətin təmsilçisi olduğunu göstərən tac taxır. Onun sözləri onun təmsil etdiyi padşahlığın və hakimiyyətinin təbii sərvətləri və qüdrəti ilə dəstəkləndiyi üçün səlahiyyətə malikdir.

Yol hərəkətini idarə edən polisi düşünsəniz, o, nəhəng qoşqulu yük maşınını, sadəcə, bir neçə kəlmə ilə: “Dayan, qanun naminə!” deyərək dayandırmağa qadirdir.

**BİR KİŞİNİN VƏ YA QADININ  
ÜRƏYİ GÖYLƏRİN DEDİKLƏRİNƏ  
TAM ƏMİNLİKLƏ İNANMASA,  
GÖYLƏRİN YER ÜZÜNDƏ HEÇ  
BİR SƏLAHİYYƏTİ OLMAYACAQ,  
BUNA İMAN DEYİLİR.**

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Səxavətli olmağın gücü

Bəli, yük maşını kişidən daha böyükdür və insan özü də yük maşını ilə müqayisə oluna bilməz. Lakin yük maşını o adamın özünə görə deyil, taxdığı onu dəstəkləyən hakimiyyəti təmsil edən nişana görə dayanır. Belə halda dövlət nişan taxan adamdan qat-qat üstündür. Yük maşını sürücüsü adamdan qorxmur, amma onun təmsil etdiyi hökumətdən qorxur və bu səbəbdən də yük maşını saxlayır. Burada da eyni şey baş verir. Adəm yer üzündəki hər şeyə hakim idi. İzzət və şərəf tacı ilə təmsil olunan Allahın qüdrəti və hökmranlığı insana Allahın Padşahlığı adından idarə etdiyinə əminlik verir.

*“Rəbb səməyə sahibdir, yeri **bəşər övladlarına** verdi”*

—Zəbur 115:16.

İnsanın yer üzündəki səlahiyyətinin bu prinsipi Padşahlıq qanununu başa düşməyiniz üçün çox vacibdir, xüsusən də vəziyyətiniz üzərində Allaha hüquqi səlahiyyəti ötürmək üçün iman tələb olunanda.

*“İsa onlara dedi: «Bir peyğəmbərə öz yurdundan, qohum-əqrəbaları arasından və öz evindən başqa heç bir yerdə xor baxmazlar». **Orada O heç bir möcüzə yarada bilmədi**, yalnız bir neçə xəstənin üzərinə əl qoyub şəfa verdi. İsa onların imansızlığına heyrət edirdi. Sonra ətraf kəndlərdə təlim öyrədərək oraları gəzib-dolaşdı”*

—Mark 6:4-6.

Küçədəki insanlardan İsanın nə isə etməyə qadir olduğunu soruşsanız, çox güman ki, hə deyəcəklər. Sonra soruşsanız ki, Müqəddəs Kitabda İsanın cəhd edib, lakin möcüzə göstərə bilmədiyini hər hansı bir yer varmı, onlar nə deyirlər?

Sizi inandırırım, deyəcəklər ki, İncildə belə yer yoxdur, siz isə bu dəqiqə o yeri oxudunuz. İsa onları sağalda bilmədi. Bir ruhani alim kimi bunun səbəbini bilmək istəyirəm.

Cavab sadədir – O bacarmadı və indi bilirsiniz ki, onların imanı, göylərlə razılaşması yox idi və buna görə də göylərin bu vəziyyətdə heç bir hüquqi səlahiyyəti yox idi.

Əmin olun ki, kəşf etdiyimiz şeyləri başa düşdünüz.

**Bir kişinin və ya qadının ürəyi göylərin dediklərinə tam əminliklə inanmasa, göylərin yer üzündə heç bir səlahiyyəti olmayacaq, buna İMAN deyilir.**

Əvvəlki nümunəmizdə olduğu kimi, tutaq ki, tanıdığımız bir məşhur adamın xəstə olduğunu eşitmisiniz. Milyonlarla adamdan onun üçün dua etməyi xahiş etdilər və onlar dua etdilər, lakin həmin insan öldü. Allahın Kəlamı yalan danışır? Xeyr. Bu, mümkün deyil. Deməli, cavabımızı başqa yerdə axtarmalıyıq.

*“Dua edəndə bütpərəstlər kimi boşboğazlıq etməyin. Çünki onlar düşünür ki, çox söz söyləməklə eşidiləcəklər. Siz onlara bənzəməyin! Çünki Atanız nələrə ehtiyacınız olduğunu siz Ondən diləməzdən əvvəl bilir”*

—Matta 6:7-8.

Bir çox insan inanır ki, insan nə qədər çox dua etsə, Allah onları bir o qədər tez eşidəcək və hərəkətə keçəcək. Ümid edirəm ki, indiyə qədər dediklərim kifayət edər ki, bunun tamamilə yalan olduğunu biləsiniz. İman yoxdur deyəndə isə Allahdan almaq üçün imanın lazım olmasını nəzərdə tuturam. Razılaşın ki, Markın Müjdəsinin 6-cı fəslində olan hekayəmizdə İsanın imanı çox idi, lakin O onlara şəfa verə bilmədi.

Beləliklə, milyonlarla insanın dua etdiyi xəstə dostunuza gəldikdə, sizdən soruşmalıyam: “Bəs o (xəstə dost) özü nə deyir?”

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Səxavətli olmağın gücü

20 *milyon* insan kimin üçün isə dua edə bilər, amma xəstə insan ölcəyini deyirsə, o öləcək.

Gəlin bir daha Mark 6-dakı nümunəmizi nəzərdən keçirək. Biz bilirik ki, İsanın sağaltmağa kifayət qədər imanı var idi, lakin insanların imanı olmadığına görə O, heç nə edə bilmədi.

### **İMAN EDİB SALEH SAYILDIĞINIZ ZAMAN GÖYLƏRİN YER ÜZÜNÜ FƏTH ETMƏSİ QANUNU MÖVQE ƏLDƏ EDİR.**

Bir çox adam gəlib xəstə nənəsi, babası və ya qohumu üçün dua etdiklərini, lakin onların şəfa almadıqlarını danışır. Mən həmişə soruşuram: “Bəs nənə nə deyir? Baba nə deyir? Onların imanı varmı?”

Görürsünüz, sizin başqa bir insan üzərində ruhani səlahiyyətiniz yoxdur.

Siz onlara xidmət edə bilərsiniz, lakin onlar özləri bunun öhdəsindən gəlməlidirlər. İnsanlar üçün dua etdiyim zaman onlara vəziyyətləri haqqında fikirlərindəki mənzərəni dəyişməyi məsləhət verirəm. Mən o mənzərəni ölümdən həyata keçirtmək istəyirəm.

*“Yəhyanın şagirdləri də ona bütün bu hadisələr barədə xəbər verdilər. Yəhya şagirdlərindən ikisini yanına çağıraraq göndərdi ki, Rəbdən soruşsunlar: «Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?»»*

*Adamlar İsanın yanına gəlib dedilər: «Vəftizçi Yəhya bizi Sənin yanına göndərdi ki, soruşaq: “Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?”»*

*Həmin vaxt İsa bir çox xəstəliklərə, azarlara və şər ruh-lara tutulmuş insanlara şəfa verdi, həm də bir çox korların gözlərini açdı. İsa onlara belə cavab verdi: «Gedin, görüb eşitdiklərinizi Yəhyaya bildirin: korlar görür, axsaqlar yeri-*

*yir, cüzamlılar pak olur, karlar eşidir, ölülər dirilir və yoxsul-lara Müjdə yayılır”*

—Luka 7:18-22.

İsanın Müqəddəs Yazılara istinad etmədiyinə diqqət yetirin. O deyə bilərdi: “Gedin Yəhyaya bu və ya digər Müqəddəs Yazılarını deyən”. Amma yox, O onlara Allahın Padşahlığının qüdrəti və səlahiyyəti ilə baş verən bütün yaxşı şeylər haqqında Yəhyaya bildirmələrini deyir.

Bir dosta və ya ailə üzvünə kömək etmək üçün siz də eyni şeyi edərdiniz. Xəstə olan dostunuza İsanın şəfa verməsi haqqında bir hekayə danışın. Mümkünsə, onların xəstəliyinə bənzər bir xəstəlikdən şəfa almış biri haqqında danışın. Bu nümunə onları ruhlandıracaq və onlara ümid bəxş edəcək. Ümid həmişə özü ilə bir nümunə daşıyır və bu nümunə vasitəsilə siz dostunuza və ya ailə üzvünüzdə xəstəlikdən şəfanın olduğunu çatdırırsınız.

Dostunuz və ya ailə üzvünüz şəfa almağın mümkün olduğunu görəndə bunun necə mümkün olduğunu sizdən soruşacaqlar. Bu sizin gözlədiyiniz andır – onlar indi Allahın Kəlamı və Padşahlığın prinsipləri haqqında məlumat almağa hazırdırlar. Əgər xilas olmayıblarsa, birinci onları Padşahlığa gətirmək istəyəcəksiniz, ikincisi, şəfa haqqında Müqəddəs Yazıları onlara izah etmək üçün birlikdə vaxt keçirin. Mümkünsə, onlara dediklərinizi təsdiqləyən bəzi materialları verin. Bunu etməklə yüzlərlə insanın müxtəlif xəstəlikdən şəfa aldığına və azad olduğunun şahidi olmuşuq. Onlar üçün dua etməzdən əvvəl onlardan başqa bir şeyi soruşuram: dua etdiyimiz zaman niyə şəfa tapırlar? İstəyirəm ki, onların imanları, sadəcə, dua etməyə deyil, Müqəddəs Yazılara əsaslınsın.

İndi biz imanın nə olduğunu bilirik – göylərlə razılaşmaq, bütün qəlbinizlə Allahın dediklərinə tam inanmaq. İndi başa

**MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB:** Səxavətli olmağın gücü

düşürük ki, göylərlə razılaşan şəxs vasitəsilə yer üzündə Allaha qanuni səlahiyyəti vermək üçün iman tələb olunur.

### **Biz imanı necə əldə edə bilərik?**

*“Beləliklə, iman eşitməkdən, eşitmək də Məsihin kəlamı vasitəsilə yaranır”*

—Romalılara 10:17.

Allahın Kəlamını eşitməklə iman necə yaranır? Bu necə bir prosesdir? İmanın inkişafı üçün, sadəcə, Kəlamı eşitmək kifayətdirmi?

İmanın necə yarandığını və Romalılara 10:17 ayəsinin nədən bəhs etdiyini başa düşmək üçün biz Markın Müjdəsinin 4-cü fəsilinə nəzər sala bilərik, bu, çox vacib Kəlamdır!

İsa Mark 4:13 ayəsində deyir ki, əgər siz Onun bu məsəldə nə öyrətdiyini başa düşməsəniz, İncildəki heç bir başqa məsəli başa düşə bilməyəcəksiniz. Deyərdim ki, bu, olduqca vacibdir! Bu fəsil niyə bu qədər vacibdir? Çünki o bizə göylərin yerdəki padşahlıqla necə əlaqəli olduğunu, səlahiyyəti necə əldə etdiyini və bunun harada baş verdiyini izah edir. Bütün bu fəslin nədən bəhs etdiyini bilmək həyatınız üçün çox vacibdir.

Bu fəsildə İsa bizə imanın insan ruhunda necə əmələ gəlməsi ilə bağlı üç məsəl danışır, bu da göylərin qanuni olaraq Yeri fəth etməsi üçün tələbdir. Bu fəsildəki üç hekayə əkinçi məsəli, toxum səpən adam məsəli və xardal toxumu məsəlidir.

Gəlin İsanın Markın Müjdəsinin 4-cü fəslində danışdığı ikinci hekayəyə, toxum səpən adamın hekayəsinə nəzər salaq.

*“Sonra İsa dedi: «Allahın Padşahlığı torpağa toxum səpən əkinçiyə bənzəyir. O, gecə yatır, gündüz qalxır. Toxum cücərib boy atır, amma əkinçi bunun necə baş verdiyini bil-*

*mir. Torpaq özü bar gətirir. Əvvəl cücərti çıxır, sonra sünbül, daha sonra sünbülün dənləri iriləşib yetişir. Məhsul yetişəndə əkinçi dərhal ora q vurur, çünki biçin vaxtı gəlmişdir»*

—Mark 4:26-29.

İlk növbədə ifadələri müəyyən etməliyik. İsanın dediyi *toxum* və torpaq nədir? Əslində, həmin fəsildəki bundan əvvəlki məsələdə İsa əkinçi haqqındakı bu iki termini açıqlayır.

Toxum Allahın Kəlamıdır, torpaq isə insanın ürəyi və ya insanın ruhudur. Beləliklə, bu məsələdə İsa bir adamın Allahın Kəlamını ürəyinə toxum kimi səpdiyi barədə danışır. Sonra torpaq, yaxud insanın *qəlbi* iman və ya göylərlə razılıq yaratmağa başlayır. Bu sizin insan ruhunuzun təbii prosesi və funksiyasıdır – o ora qoyduğunuzunu artırır.

Davam etməzdən əvvəl, gəlin imana verdiyimiz tərifləri xatırlayaq – bu, *göylərin dediklərinə iman edən kişi və ya qadının ürəyidir*. Yadda saxlamaq lazımdır ki, göylərlə razılaşma Allahın Kəlamı ilə əqlən razılaşmaqla eyni deyil. Müqəddəs Kitabda deyilir ki, İbrahimin *əminliyi* var idi. Tam əminliyi təsvir etmək üçün gəlin deyək ki, sizdən Nyu-Yorkdakı Empire State binasının zirvəsindən tullanmağı xahiş edirəm. “Əllərinizi kifayət qədər möhkəm çırpsanız, yerə təhlükəsiz şəkildə enə bilərsiniz” deməklə sizi bunu etməyə inandırmaq istəyirəm. Əlbəttə ki, mənə güləcəksiniz, çünki başınıza nə gələcəyini BİLİRSİNİZ. Bunun nə ilə nəticələncəyini bilirsiniz. Tamamilə inandırılmış hiss budur. Bilirsiniz, əminsiniz, başqa yol yoxdur – tullansanız, öləcəksiniz.

Beləliklə, başqa bir vəziyyəti misal gətirək və bunun öhdəsindən necə gələcəyinizə baxaq. Tutaq ki, bədəninizdə çox böyük bir şiş var və həkim deyir ki, cəmi bir ay ömrünüz qalıb. Siz xərçəngsiniz. Həkim deyir ki, sizdəki xərçəng növü o qədər nadirdir ki, bu diaqnozla heç kim sağ qalmamışdır.



## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB: Səxavətli olmağın gücü

İndi tutaq ki, siz 1 Peter 2:24-də nə deyildiyini bilirsiniz.

*“O, bədəni çarmıxa çəkilərək bizim günahlarımızı Öz üzərinə götürdü ki, biz günaha münasibətdə ölüb salehlik üçün yaşayaq. Onun yaraları ilə siz şafa tapdınız”*

—1 Peter 2:24.

Müqəddəs Yazı bizə cavab verir, amma bizim bir ciddi problemimiz var: biz qaranlıq padşahlığında böyümüşük və bizi pozğunluq və ölüm əhatə edir. Biz qorxu padşahlığında böyümüşük və qorxunun dediklərinə inanmışıq. Beləliklə, yuxarıdakı misalda xərçəngin öldürməyə qadir olduğuna əminik. Əlimizdə bunun həqiqət olduğunu göstərən media yayımından götürülən sübutlarımız var. Beləliklə, razılaşmanı necə dəyişdirə bilərik? Allahın dediklərinə necə inana bilərik? Əslində, özümüz bacarmırıq. Lakin Allahın Kəlamı canlıdır və qüdrətlidir və onu öz ruhunuza toxum kimi səpməklə ruhunuz göylərin dedikləri ilə razılaşmağa başlayır.

*“Sonra İsa dedi: «Allahın Padşahlığı torpağa toxum səpən əkinçiyə bənzəyir. O, gecə yatır, gündüz qalxır. Toxum cücərib boy atır, amma əkinçi bunun necə baş verdiyini bilmir. **Torpaq özü bar gətirir.** Əvvəl cücərti çıxır, sonra sünbül, daha sonra sünbülün dənləri iriləşib yetişir. Məhsul yetişəndə əkinçi dərhal oraq vurur, çünki biçin vaxtı gəlmişdir»”*

—Mark 4:26-29.

Torpaq (ürəyiniz) öz-özünə razılıq verir. Diqqət yetirin ki, iman üçün dua etməməlisiniz; bu, ürəyinizin və Allahın Kəlamının funksiyasıdır. Bu mətnə nəzər salsaq, qəlbimizlə göylərin razılaşmasının bir proses olduğunu görürük. Bu, dərhal baş ver-

mir. Bu məsəl bizə deyir ki, ürəyimiz Allahın Kəlamını qəbul edərkən iman yenicə əkilmiş toxumun sapının və ya zoğunun böyüməsinə bənzəyir. Sonra o, bir sapa çevrilir və sonra isə baş əmələ gətirir. Baş toxumun və ya meyvənin formalaşdığı yerdür. Bitki həyatının bu mərhələsində hələ də yeməli deyil. Bitki hələ yetişmiş bəhrəsini verməyib, o hələ böyüyür.

Allahın Kəlamı ilə də eyni şey baş verir. İmanın da böyümə prosesində heç bir nəzərəçarpan dəyişikliyi yoxdur. Hələ razılaşma yoxdur, amma əmin olun ki, bitki böyüyür, inam yaranır və razılaşma baş verir. İsa izah edir ki, başdakı toxum tam yetişəndə və ya məhsul əmələ gələndə razılıq və sonra da iman baş verir.

Toxumu torpağa əkdiniz zaman cücərmə prosesi ilə bitki böyüməyə başlayır, lakin hələ meyvəsi yoxdur. Bitki lazım olan mühiddə qaldığı müddətdə böyüməkdə davam edir. Yetişdikcə meyvə gətirir.

Tutaq ki, siz qarğıdalı yetişdirirsiniz. Qarğıdalı bitkisi qarğıdalı sünbülünü çıxarır, lakin bu zaman o hələ yeməli olmur. Ancaq bir mövsümdən sonra sünbüldəki qarğıdalı yetişir. Bu anı tutmalısınız! Hazırda sünbüldəki qarğıdalı dənəsi torpağa səpilən qarğıdalı dənəsinə bənzəyir, burada razılıq baş verir.

**Bitkinin başındakı toxum yetişərkən, DƏQİQLİKLƏ, səpilən toxuma bənzəyir.**

Qarğıdalı bitkisi əkin və yetişmiş toxum əkdiniz toxumla uyğun olacaq. Onlar eynidirlər. Görünüşləri və dadı o qədər oxşardır ki, onları ayırd edə bilmirsiniz.

Beləliklə, icazə verin, İsanın dediklərinə istinad edim. Biz Allahın Kəlamını eşidəndə (Romalılara 10:17) onu ruhumuza, ürəyimizə səpmiş oluruq. O Sözü ürəyimizdə saxlasaq, o böyüyəcək və böyüdükcə qəlbimiz göylərin dediklərinə inanacaq. Göylər və yer üzü razılığa gəlir və indi göylər iman edən şəxs vasitə-

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Səxavətli olmağın gücü

silə yer üzündəki qanuni səlahiyyəti əldə edib. Düşüncələrimiz və imanımız tam əminliklə göylərin dedikləri ilə uyğun gəlir. Bu, ağlasığmaz bir şeydir. Bu, bir daşın atdığımız zaman yerə düşəcəyinə inandığımızı bənzəyir. Göylər Kəlamı göylərdən yer padşahlığına səpir və orada razılıq və Allahın iradəsi baş verir. Əgər göylər şəfa aldığınızı deyirsə, o zaman Söz ürəyinizdə bəhrə verdiyi zaman siz yalnız göylərin dediklərini görəcəksiniz. Artıq qorxu yoxdur. Gözlərinizi bağlayıb özünüzü şəfa almış kimi görəcəksiniz! Buna görə İbraniyə 11:1-də deyilir:

*“İman ümid edilənlərə etibar etmək, görünməyən şeylərə əmin olmaqdır”*

Ola bilsin ki, siz bunu hələ gözlərinizlə deyil, yalnız ruhu-nuzla görürsünüz və bu onu əlinizdə tutduğunuz qədər realdır. Bu razılığa iman adlanır və bu iman o mənzərəni yer üzündəki padşahlığa, yəni sizin həyatınıza gətirəcək!

Lakin Mark 4-cü fəsil burada bitmir. Ürəklərimizin göylərlə razılışdığını və imanın olduğunu bizə deyəndən sonra o, bəhrəni yığacağımız barədə göstəriş verir.

*“Məhsul yetişəndə əkinçi **dərhal oraq vurur**, çünki biçin vaxtı gəlmişdir”*

—Mark 4:29.

Diqqət edin ki, ürək göylərlə razılığa gəlsə də, iman olsa da, hələ heç nə baş vermir. Niyə? Uzun müddətdir dediyim kimi, yer üzündəki padşahlıqda qanuni səlahiyyətə maliksiniz.

Luka 8-də qanaxması olan qadınla bağlı müzakirəmizi xatırlayırsınızmı? Yadınızdadır, İsa deyir: “Qızım, imanın səni sağaltdı”. Mən sizə dedim ki, İsa “qızım” sözünü işlədəndə göy-

lər qarşısında qanuni mövqə tutmuşdu. O, İbrahimin qızı idi. Onun qanuni hüquqları var idi. Mən bunu elektrik stansiyasının xətlərinin evinizə qoşulması ilə müqayisə etdim. Elektrik xətti var, lakin siz işıqları yandırmalısınız. Eyni şəkildə, iman yaranandan sonra güc mövcuddur, lakin siz açarı qoşana qədər heç nə baş vermir.

SİZ burada yer üzündəki padşahlığa Allahın Padşahlığının gücünü axıtmalısınız, çünki bunu qanuni olaraq yalnız siz edə bilərsiniz. Romalıları 10:10 ayəsində qeyd olunduğu kimi, bu prinsip məhz sizin xilas olmağınıza bənzəyir.

*“İnsan ürəkdən iman etməklə saleh sayılır və dili ilə iqrar etməklə xilas olur”*

—Romalıları 10:10.

İnsan ürəkdən Sözü iman edir və saleh sayılır. Saleh sayılma qanununun tətbiq edilməsi mənasını verən hüquqi termindir. Beləliklə, kişi və ya qadının ürəyi padşahlıqla razılığa gəldikdə, göylərin dediklərinə iman etdikdə göy və yer qarşısında saleh sayılırlar. Göylərin onların *həyatına* və *həyatları vasitəsilə* axıdılması və Allahın Padşahlığı adından yer üzündəki padşahlığa təsir etməsi artıq qanunidir. Amma qəribədir ki, indi bu, qanuni olsa da, iman olsa da, yenə də heç nə baş vermir. “Ancaq, Qari, sən dedin ki, əgər iman etsəm, bu, yer üzündə mənə qanuni səlahiyyət verəcək”. Düzdür, amma iman edəndən sonra kimsə göylərin hakimiyyətinə icazə verməlidir. Gəlin Müqəddəs Yazılarımıza bir daha nəzər salaq.

*“İnsan ürəkdən iman etməklə saleh sayılır və dili ilə iqrar etməklə xilas olur”*

—Romalıları 10:10.

**MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB:** Səxavətli olmağın gücü

İman edib saleh sayıldığınız zaman göylərin yer üzünü fəth etməsi qanuni mövqe əldə edir. Ancaq diqqət yetirin, orada deyilir ki, dilinizlə iqrar etməklə

**BİR KİŞİNİN VƏ YA QADININ  
ÜRƏYİ GÖYLƏRİN DEDİKLƏRİNƏ  
TAM ƏMİNLİKLƏ İNANMASA,  
GÖYLƏRİN YER ÜZÜNDƏ HEÇ  
BİR SƏLAHİYYƏTİ OLMAYACAQ,  
BUNA İMAN DEYİLİR.**

xilas olursunuz. İki hissəni görürsünüzmü? Göylərin bir hissəsi Kəlamı ürəyinizə gətirir, burada yer üzündəki padşahlıqda razılıq yaradır. Razılıq verib iman edəndən sonra siz bu razılaşmaya uyğun hərəkət etməli və göylərin

dediklərini qəbul etmək üçün göyləri öz vəziyyətiniz üzərində hakim etməlisiniz.

Mark 4-də deyilir ki, məhsul yetişəndə əkinçi dərhal oraq vurur. O, iman etdikdən sonra Allahın Kəlamına uyğun hərəkət edib məhsulu qəbul etməlidir.

İcazə verin, geri qayıdıb bir anlıq Mark 4-də istinad edilən oraq haqqında danışıq. Bilirəm ki, imanlılar cəmiyyətinin əksəriyyəti oraqdan düzgün istifadə etməyi öyrənməyib, yəni lazım olan məhsulu biçməyi bilmirlər. Rəbb mənə Padşahlığın necə işlədiyini öyrətməsəydi, mən də bunu bilməyəcəkdim. Padşahlıqdakı bu həyati proses haqqında ilk açıqlamam illər əvvəl Atlantadakı imanlılar cəmiyyətində çıxış etməyə dəvət aldığı zaman baş verdi.

İmanlılar cəmiyyəti o qədər də böyük deyildi, amma mənim üçün yaxşı idi. Sadəcə, insanlara Padşahlıq haqqında öyrətməyi sevirəm. İmanlılar cəmiyyətinə çatanda orada qapıların bağlı olması və orada heç kimin olmamağı mənə qəribə gəldi. Xidmətin başlamasına cəmi on dəqiqə qalmışdı.

Arxamda bir yük maşınının yüksək səsinə eşitdim və imanlılar cəmiyyətinin arxa küçəsindən köhnə bir yük maşınının içəri gir-

diyini gördüm. Mən bu barədə heç nə düşünmədim. Axı Atlanta şəhərinin mərkəzində idim.

Gözlədiyim zaman binanın arxasından bir kişi yaxınlaşaraq özünü pastor kimi təqdim etdi. O, köhnə yük maşınının işə düşmədiyi səbəbindən gecikdiyinə görə üzr istədi. Dedi ki, mufta dağıldığı üçün onu tərədən aşağı itələyərək işə salmalı idi. Bəzən heç onu işə salmaq mümkün olmadığını və imanlılar cəmiyyətinə 8 kilometr yolu piyada getməyə məcbur olduğunu dedi.

Etiraf edirəm ki, bu söhbət məni bir az təəccübləndirdi. O, daha sonra izah etdi ki, onun xidməti ilk növbədə müjdəçilik xidmətidir və o, hər ay oradan minlərlə, çox vaxt 10 000-dən çox insana yemək gətirir.

Pastor danışdıqca narahat olurdum. Budur, ayda 10 000 adamı doyuran Allahın bəndəsinin layiqli maşını da yoxdur. Mən bunu həll edə bilərdim. Evdə ona verə biləcəyim 32 000 km sürülmüş kifayət qədər təzə maşınım var idi.

Ona planım barəsində danışdım və işçilərimdən birini maşınla Atlantaya göndərəcəyimi dedim. Təbii ki, o həyəcanlandı. Mən o gecəni ona və onun kiçik cəmiyyətinə Allahın Padşahlığı, bizim və Allahın pulla rəftarı haqqında təlim verdim. Bilirdim ki, onlar Padşahlığın necə olduğunu insanlara nümayiş etdirməyə başlamalı idilər.

Evə gedəndə maşının Atlantaya aparılmasını təşkil etdim. İşçim maşını götürməyə gələndə bildim ki, göylərdə ruhani bir əməliyyat aparıram. O avtomobili Allahın Padşahlığı üçün verdiyim zaman inanırdım ki, Allah da mənim ehtiyacıma görə bir avtomobil yetirəcək.

Mən avtomobil həvəskarı deyiləm. Bəzi insanlar buna böyük həvəs göstərirlər. Buna görə də işçim onu götürməyə gələndə əlimi maşının üzərinə qoyub dedim: “Ata, mən bu maşını Atlantadakı xidmətə həsr edirəm. Onu toxum kimi səpirəm və inanı-

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Səxavətli olmağın gücü

ram ki, mən də...” İstədiyim avtomobili ağılma gətirə bilmədim, ona görə dedim: “Bu barədə hələ düşünüb Sənə deyəcəyəm!”

Beləliklə, növbəti bir neçə ay ərzində mən avtomobil haqqında çox düşünmürdüm, amma bir gün Drendanın hansı avtomobilə sahib olmaq istədiyini soruşdum. O, bir qədər fikirləşdikdən sonra kabriolet istədiyini dedi. Mən ondan hansı növ kabriolet istədiyini soruşdum və ağılımıza heç bir model gəlmirdi. İstəyirdim ki, o, bəyəndiyi maşını alsın, ona görə də ona dedim ki, internetdə axtararaq bəyəndiyi kabrioleti tapıb mənə bildirsin. Bu arada yeni maşın almaq planımız barədə heç kimə demədik, amma maşın axtarışını davam edirdik.

Bir gün biz nahar eləmək üçün restorana gedirdik və birdən Drenda qışqırdı: “Budur!”

“Orada nə var?” – soruşdum.

Budur bəyəndiyim avtomobil. O, dayanacağı göstərdi. Mən ərazini gəzdim və BMW 6 seriyalı Ci kabrioletinin arxasına keçdim, bu, şübhəsiz ki, gözəl avtomobil idi. Mən də bahalı maşın ala bilərəm. Drendanı zövqünə görə təriflədim.

Bilməlisiniz ki, biz maşınlara çox pul xərcləmirik. Dediğim kimi, heç vaxt avtomobil həvəskarı olmamışam. Maliyyə sahəsində işlədiyim üçün bilirəm ki, onlar dəyərini tez itirirlər və bir, ya iki illik avtomobil almaq daha yaxşıdır. Planım yaxşı vəziyyətdə olan maşın tapmaqdan ibarət idi.

Bir həftədən sonra imanlılar cəmiyyətindən bir oğlan mənə zəng edib dedi: “Drendanın maşınını tapdım!” O gün gördüyümüz BMW haqqında heç kimə demədiyimiz üçün çaşqınlıqda idim.

Mən ondan hansı avtomobilin olduğunu soruşdum, dedi ki, BMW 6 seriyalı Ci kabrioletidir. O dedi ki, Rəbb bu maşını ona göstərib ki, bu, Drendanın maşınıdır.

“Bu maşın diqqətimi çəkir”, – dedim. Maşın 1 ilin və əla vəziyyətdə idi. Onu nağd pulla aldım. Drenda istədiyini maşını aldı. Bu

necə baş verdi? Gəlin bu hekayəni iman etmək və oraq vurmaq haqqında öyrəndiklərimizlə müqayisə edək.

Maşını verəndə imanım var idi. Ancaq Drenda yüksək səslə dedi: “Budur!” O, orağı vurdu və bir neçə gün sonra maşın peyda oldu.

Onun uca səslə dediyini eşitsəm də, heç vaxt onun bəyanatını Markın 4-cü fəslə və oraqla əlaqələndirməmişdim. Ancaq bu növbəti hekayə bunu aydınlaşdırdı.

Dəfələrlə qeyd etmişəm ki, 60 hektar torpağım var. Təxminən 10 hektar ərazisi bataqlıqdır. Payızda ov etməyi sevirəm, amma orta məktəbdə ördək ovlamağıma baxmayaraq, Ohayoda heç vaxt ördək ovlamamışdım. Ancaq bir il bataqlıq su ilə dolu idi və ördəklər böyük sürülərlə oraya axışırdılar. Gündə yüzlərlə ördək oraya gecələməyə gəlirdi. Beləliklə, bir gecə ov tütəngimi götürüb çölə çıxdım və axşam yeməyi üçün bir neçə ördək vurdum. Həmin payızda oğlanlarımla ördək ovlamaqdan həzz aldım.

Diqqətimi çəkən bir şey çox vaxt ördəklərin tütəngdən maksimum məsafədə olması idi. Ördəkləri ovlayarkən, qanuni olaraq, ənənəvi qurğuşun atəşindən deyil, yalnız polad tütəngdən istifadə etməyə icazə verilir. Qurğuşun atışı daha ağırdır və enerjisini polad tütəngdən daha çox saxlayır, buna görə də ördək ovu edərkən uzun məsafədən atışlarda problem yaranır. Amma həmin payız bir neçə ördək ovçusu ilə söhbət edərkən onlar mənə ördək ovlamaq üçün nəzərdə tutulmuş bu yeni silahlar haqqında danışdılar. Onlar daha ağır tütənglərdən ata bilirdilər və həm də kamuflyaj geyinmişdilər. Mən də beləsini almaq istəyirdim, amma dekabr idi və ördək mövsümü bitirdi, ona görə də bu barədə çox düşünmədim.

Yanvarın əvvəlində nəyəsə görə Kabelə adlanan yerli idman malları mağazamıza getdim və o ördək silahları yadıma düşdü. Ona baxmaq istəyirdim. Beləliklə, çölə çıxarkən silah piştaxtası-



## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Səxavətli olmağın gücü

nın yanından keçdim və su quşlarının ovuna həsr olunmuş yeni silahlar bölməsini gördüm. Yadımdadır, heç düşünmədən barmağımı ən yaxşısına tərəf uzatdım və ucadan dedim. “Rəbb, məndə də bundan olacaq”. Ördək mövsümü payızda açılırdı, buna görə də mövsüm yaxınlaşana qədər silah almağı düşünmüşdüm.

İki həftə sonra məni işgüzar konfransda çıxış etməyə dəvət etdilər. Bitirən kimi CEO təşəkkür etmək üçün yaxınlaşıb mənə hədiyyə vermək istədiyini dedi. Təəccüblüdür ki, o, iki həftə əvvəl Kabelada seçdiyim silahı, dəqiqliklə həmin modeli mənə uzatdı. Əlbəttə, belə səxavətli hədiyyə məni təəccübləndirdi, amma bunun təsadüf olmadığını da bilirdim. Kabelada dediklərimi xatırladım və nə etdiyimi başa düşdüm. Mən oraq vurmuşdum!

Bu fəsildə oxuduqlarınızı başa düşmək Allahdan hər şeyi ala bilməyiniz üçün həyati əhəmiyyət kəsb edir. Allahdan aldığınız hər şey eyni prosesdən keçəcək, ona görə də indicə oxuduqlarınızı başa düşməlisiniz. Lazım gələrsə, bir daha oxuyun! Bu, çox vacibdir!

## 8-Cİ FƏSİL

# SİZƏ ÇANTA LAZIMDIR: İKİNCİ HİSSƏ

Biz bu uzun yolu keçməli idik, çünki bilirəm ki, Padşahlığın nə olduğunu başa düşməyiniz vacibdir. Yenə deyirəm, məsihçilərin əksəriyyəti Səməvi Padşahlığın yer üzündəki padşahlıqda qanuni fəaliyyətləri və hüquqi mövqeləri haqqında heç bir anlayışa malik deyillər. İndi bilirsiniz ki, niyə bu mövzuya bu qədər vaxt sərf etməli oldum. Çünki bunu başa düşmədən Lukanın Müjdəsində ilk növbədə Padşahlığı axtarmaq və bütün bunlar əlavə olaraq veriləcək haqqında deyiləndə nədən bəhs etdiyinə dair heç bir fikriniz olmayacaq.

İndi bunu başa düşdüyünüz üçün mətnimizə qayıdaq.

*“«Nə yeyəcəyik?», «Nə içəcəyik?» deyər axtarıb narahat olmayın. Çünki dünyadakı bütəpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Atanız bunlara ehtiyacınız olduğunu bilir. Lakin siz Allahın Padşahlığını axtarın, onda bunlar da sizə əlavə olaraq veriləcək.»*

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB: Səxavətli olmağın gücü

*Qorxma, ey kiçik sürü! Çünki Atanız Padşahlığı sizə verməyi münasib gördü. Əmlakınızı satın və sədəqə verin. Özünüza köhnəlməyən kisələr, göylərdə tükənməyən xəzinə hazırlayın. Oraya nə oğru gələr, nə də onu güvə yeyər. Çünki xəzinəniz haradadırsa, ürəyiniz də orada olacaq”*

—Luka 12:29-34.

Bir daha Ata sizin nəyə ehtiyacınız olduğunu artıq bilir və sizə lazım olan hər şey Onun tərəfindən təmin edilib və artıq sizindir, lakin bütün bunlardan həzz almaq üçün göylərdən qəbul etməyin qanuni prosesini başa düşməlisiniz.

32-ci ayədə Padşahın oğulları və ya qızları olaraq aldığınız inanılmaz miras barədə danışır. O deyir: **“Atanız Padşahlığı sizə verməyi münasib gördü”**.

*“Elə Ruh Özü bizim ruhumuzla birgə şahadət edir ki, biz Allahın övladlarıyıq. Əgər Onun övladlarıyıqsa, deməli, həm də varisləriyik. Əgər Məsihin izzətinə şərik olmaq üçün Onun çəkdiyi əzablara şərik oluruqsa, Allahın varisləri və Məsihin irs şəriki oluruq”*

—Romalılara 8:16-17.

Paul deyir ki, biz Məsihlə birgə varislərik. Övlad kimi Padşahlıq mirasınız var.

Dayanın və bir anlıq bu barədə düşünün. Siz artıq qanuni olaraq Padşahlığın bütün hüquqlarına sahibsiniz. Yalvarmaq məcburiyyətində deyilsiniz. O artıq sizindir.

Ümid edirəm ki, bu bəyanatı mənimsəyəcəksiniz. Buna görə də 2 Korinfilərə 1:20-də belə deyilir:

## SİZƏ ÇANTA LAZIMDIR: İKİNCİ HİSSƏ

*“Allahın bütün vədləri İsa Məsihdə «bəli» dir. Buna görə Allahın izzəti üçün Məsih vasitəsilə «Amin» deyirik”*

—2 Korinflilərə 1:20.

Məhz buna görə də *“Maddi vəziyyətinizdə inqilab: Təminatın gücü”* adlanan son kitabımda Rəbbin Duasının hüquqi tələb və ya müraciət formasında olmasını sizə dedim. *“Gündəlik çöreyimizi biza hər gün ver”* sual formasında deyilmir. Bu, sual deyil; rəsmi tələbdir.

Necə ki, övladlarım səhər yeməyi üçün mənə yalvarmaq məcburiyyətində deyillər (səhər yeməyinin sahibi kimi *“Ata, yumurtanı mənə ötür”* deyirlər), Padşahlıqda da belədir – sizin artıq İsa Məsih vasitəsilə qanuni hüququnuz var.

Padşahlığa aid olan şeylərə qanuni giriş əldə etməklə yanaşı, siz həm də Padşahlığın vətəndaşısınız.

*“Artıq yad və qərib deyilsiniz, siz müqəddəslərlə birgə vətəndaş və Allah ailəsinin üzvüsünüz”*

—Efeslilərə 2:19.

Nəhayət, gəlin həmin çanta haqqında danışaq! Yadınızdadır, İsa dedi ki, sizə kisə lazımdır?

*“Əmlakınızı satın və sədəqə verin. Özünüzdə köhnəlməyən kisələr, göylərdə tükənməyən xəzinə hazırlayın. Oraya nə oğru gələr, nə də onu güvə yeyər. Çünki xəzinəniz haradadırsa, ürəyiniz də orada olacaq”*

—Luka 12:33-34.

Özünüzdə köhnəlməyən, göylərdə tükənməyən xəzinə və əlinizdən heç kimin ala bilməyəcəyi pul kisələri hazırlayın. Gəlin əvvəlcə bir şeyi aydınlaşdıraq: İsa demir ki, sahib olduğunuz hər

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB:** Səxavətli olmağın gücü

şeyinizi satın və göylərə gedənə qədər çılpaq qalın. Yadda saxlayın ki, 2 Korinflilərə 9-da Paul hərtərəfli səxavətli ola bilməyimiz üçün hər baxımdan varlandırılacağımızı deyib. Beləliklə, bilin ki, Paul pula və ya əşyaya sahib olmağın günah və səhv olduğunu demir. İsa deyir ki, əgər sizin pulunuz və əşyalarınız *varsa*, onda onları satıb tükənməyən və əbədi xəzinəyə çevirməyiniz daha yaxşı olardı.

Biz həyatımız boyunca pulu bütə çevirərək böyümüşük. Pul həyatdakı ehtiyacımızı təmin etməyə kömək edir; lakin bildiyimiz kimi, pul bir tanrıya çevrilə bilər. Buna görə də Paul Timoteyə deyir ki, varlı insanlara ruhani cəhətdən sağlam olmaq üçün səxavətli olmaq barədə xəbərdarlıq etsin. Ürəyin pulu bütə çevirməyi çox asandır. Səxavətli olmaq tamahkarlığın dərmanıdır. Bunu tez-tez təcrübədən keçirdin.

*“Bu dövrdə varlı olanlara buyur ki, təkəbbürlü olmasınlar və gəldi-gedər var-dövlətə yox, zövq almağımız üçün bizə hər şeyi bol-bol verən Allaha ümid bəsləsinlər. Xeyirxahlıq göstərsinlər, yaxşı işlərlə zəngin, əliaçıq olub öz malını başqaları ilə bölüşsünlər. Beləliklə, gələcək üçün özlərinə sağlam təməl olacaq bir xəzinə toplusınlar. Yəni həqiqi həyatı bərk tutsunlar”*

—1 Timoteyə 6:17-19.

Diqqət yetirin ki, Paul Timoteyə varlı olanlara xeyirxah və əliaçıq olmağı *tövsiyə* etməsini deyil, *əmr* etməsini deyir. Unutmayın, pul lazımdır, amma pul həyat deyil.

### **Beləliklə, sizin xəzinə haradadır?**

Vermək ürəyinizi təkcə Allaha və insanlara qarşı yumşaltmır, həm də ürəyinizdə pula olan sevgini azaldır. Ürək qarşısına qoyulan hər şeyə sitayiş etməyə meyillidir, ona görə də ürəklərimizi

qorumalıyıq. Ürəklərimizi mənbəmiz olan Allaha yönəltməliyik. Vermək bizi ürəyimizi sıxan hərisliyə qarşı çıxardır.

Bəs nə üçün, ümumiyyətlə, verməliyik? Nə üçün ianəmiz olmadan Allah bizə maddi cəhətdən kömək edə bilməz? Bu, yaxşı sualdır və bunun cavabını Lukanın Müjdəsinin 4-cü fəslində tapırıq.

*“Sonra iblis İsanı yuxarıya çıxardı və bir anda dünyanın bütün padşahlıqlarını Ona göstərdi. İblis İsaya dedi: «Mən bütün bunların üzərindəki səlahiyyəti və şan-şöhrəti Sənə verəcəyəm. Çünki bunlar mənə verilib və mən kimə istəsəm, ona verə bilərəm. Bax əgər Sən mənə səcdə etsən, bunların hamısı sənə olacaq».*

*İsa ona belə cavab verdi: «Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et» deyər yazılmışdır”*

—Luka 4:5-8.

Bu hadisə şeytan səhrada İsanı sınağa çəkərkən baş verir. Şeytan İsaya deyir ki, dünyanın bütün səlahiyyəti və şan-şöhrəti ona verilib. Bu, doğrudur. Adəm bu mövqeyə sahib idi, lakin o, Allahın Padşahlığına xəyanət edəndə bu səlahiyyəti şeytana ötürdü.

Bir xalqın şan-şöhrəti onun sərvətidir və xalqların sərvətinə hakim olmaq qabiliyyəti indi şeytanın əlindədir. Çaşmayın, mətndə şeytanın yer üzünün şan-şöhrəti üzərində *səlahiyyət* əldə etdiyi deyilmir. Yer üzü və onda olan hər şey Allaha məxsusdur. Lakin mətndə deyilir ki, şeytanın xalqların sərvətləri üzərində *qanuni iddiası* var.

Bir pula baxsanız, pul vahidi onun üzərində tam səlahiyyəti olan bir xalq tərəfindən çap olunur. Adəmin etdiyi günaha görə Allah qanuni olaraq hansısa millətin pul vahidinə müdaxilə edə bilməz. Bununla belə, əgər Allah yer üzündə Ona inanan və Onun

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB:** Səxavətli olmağın gücü

səlahiyyətinə toxum olaraq pul səpmək istəyən birini tapa bilsə, O, qanunla bu vəziyyətə müdaxilə edir.

Yenə deyirəm, Allahın pulu yoxdur, bəs, Onun bizim maliyyəmizə müdaxilə edə biləcəyini deyəndə nəyi nəzərdə tuturam? Baxmayaraq ki, Allah pulu, sadəcə, möcüzə kimi əmələ gətirə bilməz (bu, şeytanın qanuni iddiasına görə qeyri-qanuni olardı), lakin o, sərəvəti əldə etməyinizə kömək edə bilər.

Bu kitabda daha əvvəl bəhs etdiyim hekayələrdə olduğu kimi, maliyyə sahəsində xeyir-dua almaq üçün səxavət göstərən adama qanuni səlahiyyət verilir. Peterin moizə etmək üçün İsayə biznes qayığını borc verməsi Müqəddəs Ruhun suyun dərinliklərində olan balıqları göstərməsi üçün qanuni yol açdı.

### **ALLAHA VERMƏYİMİZ PADŞAHLIQDA ÇOX VACİB QANUN SAYILAN QARŞILIQLI ƏLAQƏYƏ YOL AÇDI. BİZ ƏKDİYİMİZİ BİÇƏCƏYİK.**

Allaha verməyimiz Padşahlıqda çox vacib qanun sayılan qarşılıqlı əlaqəyə yol açdı. Biz əkdiyimizi biçəcəyik.

Beləliklə, uzun sözlün qıssası, biz Padşahlığa və Allahın işinə ianə verməklə özümüzə kisələr

hazırlayırıq. Verməyimiz bizə göylərin sərəvətlərini əlçatan edir, buna görə də Paul “verməyi” kisə adlandırır. Bu, həyatımızda olan hər şeyi dəyişir. Biz artıq öz düşüncəmizlə məhdudlaşmırıq. Tanrım Özü indi bizə uğur qazanmağa kömək edir.

*“Hərtərəfli səxavətli olmanız üçün hər baxımdan varlandırılacaqsınız. Səxavətiniz bizim vasitəmizlə Allaha şükür etməyə səbəb olacaq”*

—2 Korinfililərə 9:11.

Diqqət yetirin ki, Müqəddəs Kitab *varlandırılacağınızı* deyir, öz gücünüz və müdrikliyinizlə *zəngin olmaq üçün say göstərmə-*

*yinizi demir. Xeyr, sizin yeni şərikiniz var: Müqəddəs Ruh və O sizdən çox bilir.*

Doqquz il streslə dolu vaxtımızı xatırlayıram. Pul, yoxsa pulun çatışmaması ürəyimi sıxmışdı. Məsihçi olsam da, Allaha imanım o qədər inkişaf etməmişdi ki, ürəyim yer üzünün lənətli sistemindən azad olunsun. Düzgün olmayan xəzinəyə güvənirdim! Özümə güvənirdim və bu, əlbəttə ki, pis seçim idi.

Allah Onun lütfünə və qabiliyyətinə nail olmaq üçün özümə çanta hazırlamağı öyrətdi. Baxmayaraq ki, məni tanıyan kəslər Allahın bunu necə etdiyini bilsə də, bu hekayəni yenidən burada nəql etmək istəyirəm. Bilirsiniz, Allah olduqca dəqiqdir; O, hər birimizlə necə davranmağın yolunu bilir.

Mən maral ovlamağı sevirəm, amma illərdir ki, ovdan əliboş qayıdırdım. Hər gün çölə çıxıb, soyuqda oturub evə qayıdırdım. Bunu, sadəcə, ov etməyi sevdiyim üçün etmirdim; körpələrimi yedizdirməli idim və maral ətindən istifadə edə bilərdim. Keçmişdə cüzi uğurum olsa da, uzun illər idi ki, maral mövsümündə evə ət gətirmirdim.

Bir gün mən qarşıdan gələn maral mövsümü haqqında düşünərkən Rəbbin səsini eşitdim. O dedi: “Niyə icazə vermirsən ki, bu il maralı necə əldə etməyi sənə göstərim?”

Bu məni çaşdırdı. “*Maralı necə ovlamağı mənə göstərmək?*” Bu nə deməkdir? Bu sözlər barəsində dua edərək, maralı əldə etmək üçün maliyyə toxumu əkmək mənə nəticə verdi. Maral üçün toxum əkdiyim zaman Rəbb mənə Mark 11:24-ə əsasən, əldə etməmişdən əvvəl, artıq aldığıma iman etməyimi dedi.

*“Buna görə sizə deyirəm: dua edib hər nə dilərsəniz, inanın ki, artıq almısınız və istədiyiniz sizin üçün ediləcək”*

—Mark 11:24.



## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Səxavətli olmağın gücü

Baxmayaraq ki, bir məsihçi kimi, həmişə imanlılar cəmiyyətinə ianə verirdim və dəstəkləyirdim, müəyyən niyyətlə və dua edərkən qəbul etdiyimə inanaraq toxum əkmək mənim üçün yeni idi.

Mən çek götürüb qeydlər bölməsinə “1987-ci ildə ovlayacağım maral üçün” yazdım. Əllərimi onun üzərinə qoydum və poçtla etibar etdiyim xidmətə göndərərək maralımı qəbul etdiyimi bəyan etdim.

O zamanlar Oklahoma ştatının Tulsa şəhərində yaşayırdım və ov etmək üçün yerim yox idi, amma imanlılar cəmiyyətindən olan bir dostum məni Minnətdarlıq gününə nənəsinin evinə dəvət etdi və fermanın ətrafında bir neçə maralın olduğunu dedi. Beləliklə, ailəmlə birlikdə gözəl yemək və ünsiyyət günündən həzz almaq və marallarımı tutmaq üçün həmin səhər yola düşdük.

Dostum məni hara yönəldəciyini bilmirdi, amma orada meşə ilə əhatə olunmuş bir otlaq var idi və o, mənə otlağa çıxıb orada olan böyük bir ağacın yanında oturmağı təklif etdi.

İndi mən bu mənzərəni sizə təqdim etmək istəyirəm. Mən ortasında böyük bir ağac olan biçilmiş otlaqda oturmuşdum. Mən, sadəcə, açıq sahədə, ağacın yanında oturmuşdum. İşıqlaşdıqca fikirləşdim ki, *açıq yerdə oturmaq düzgün deyil, bunun üçün daha yaxşı yer tapmalıyam.*

Ayağa qalxıb meşəyə doğru addımlamaq istəyərkən ağacın o biri tərəfində arxamda nə baş verdiyindən xəbərim yox idi. Xəbərim olmadan, arxamda çöllükdə bir maral qaçırdı. Bizim aramızda ağac var idi, ona görə də nə maral məni görürdü, nə də mən maralı. O, ağaca tərəf qaçdı, qoxumu hiss elədi və nə baş verdiyini anlamağa çalışaraq qəfil dayandı.

Maral dayanıb ağacın ətrafına baxanda biz göz təması qurduq. Maral cəmi beş metr aralıda idi! O, vaxt itirmədən güclü bir fıxırtı ilə sürətlə qaçmağa başladı.

İndi etiraf etməliyəm ki, yaxşı atıcı deyiləm. Birbaşa mən-dən uzaqda sürətlə qaçan bir ağ quyruğu hədəfə ala bilmədim. İkincisi, 30-06 hesabı ilə təsadüfi bir zərbə vurmaq elə də asan deyildi. Amma tətiyi çəkəndə maral yıxıldı və yerindən tərپən-mədi. Mən şok oldum! Tüfəngin səsinə dostum çölə çıxıb mara-  
lın yıxıldığını gördü və məni təbrik etdi. Rəbbin mənə dediklə-  
rini dostuma danışmamışdım, amma ona baxıb dedim: “Məncə,  
bu maral mənim ov qabiliyyətimə görə deyil”.

Çeki poçtla göndərdiyim gün yazdığım kağız parçasını ov paltarından çıxartdım. Orada, sadəcə, yazılmışdı: “İsanın adı ilə 1987-ci il maralımı əldə etməyimə inanıram”. Orada dua etdiyim tarixi və vaxtı da yazmışdım. Kağızı dostuma göstərdim və sonra Rəbbin mənə nə əmr etdiyini danışdım.

Bu hadisə diqqətimi çəkdi. Şübhəsiz ki, bu maralı əldə etmək Tanrının işi idi. Təbii ki, belə bir şey görəndə beyniniz bunun, sadəcə, bir təsadüf olduğunu düşünməyə çalışır. Ancaq son 34 il ərzində mən marallarımı məhz bu üsulla, meşədə bir saatdan az vaxt keçirərək ovlayırdım.

Allah həmin gün Gennesaret gölündə Peter, Yaqub və Yəh-  
yanı əldə etmək üçün eyni üsuldən istifadə etmişdi. Müqəddəs  
Kitabda deyilir ki, onlar gördüklərindən heyrləndilər.

*“Özü də, yanındakılar da tutduqları balıqların çoxlu-  
ğuna görə heyratə düşmüşdülər. Şimonla ortaqlıq olan Yaqub  
və Yəhya adlı Zavday oğulları da eyni hissələr keçirirdi.  
Amma*

*İsa Şimona belə dedi: «Qorxma, bundan belə, balıq əvə-  
zinə adam tutacaqsan». Onlar qayıqları göl kənarına çıxarı-  
b hər şeyi atdılar və İsanın ardınca getdilər”*

—Luka 5:9-11.

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Səxavətli olmağın gücü

Onlar o qədər heyrətlənmişdilər ki, hər şeyi qoyub İsanın ardınca getdilər. Onlar daha rahat iş görməyin yolunu tapdılar.

Allah mənə Padşahlığı və mənə lazım olan çantanı (göylərdəki xəzinəmə giriş qarısı) əldə edəcəyimi göstərdikcə ürəyimdə daha böyük səmavi sərvətlərə əminliyim artdı.

Allah mənə lazım olan hər şey üçün toxum əkə biləcəyimi öyrətdi və O mənə ya pul əldə etmək, ya da onu yığmaq planı verirdi.

Padşahlıq nəticəsində gördüyüm bütün heyrətamiz şeyləri bölüşmək üçün burada yerim çatmaz, amma deyə bilərəm ki, Drenda ilə mən maliyyə baxımından olduqca inanılmaz şeylərin baş verdiyini görmüşük. Tamamilə müflis vəziyyətindən maliyyə cəhətdən azadlığa, xidmətə milyonlarla dəstək olmaq vəziyyətinə keçid heyrətamiz bir şeydir.

Padşahlıq haqqında öyrənməyə başlayanda müəyyən bir məhsul üçün imanla əkmək Allahın mənə öyrətdiyi ilk şeylərdən biri idi. Bu kitabda hər şeyi danışmağa çətinliklərsənəm də, digər kitablarımda Padşahlığın və əkdiyiniz toxumunuzun nə qədər spesifik olması haqqında hekayələri tapa bilərsiniz. Yazdığım “Maddi vəziyyətinizdə inqilab: Təminatın gücü” kitabı imanınızı təzahür etdirməyin və toxumunuzu necə səpməyinizin addımları haqqında danışır. Mən sizə bu kitabın bir nüsxəsini əldə edib bu mövzu haqqında daha çox öyrənməyi tövsiyə edirəm.

Bu kitab Allahın mənə səxavət və vermək barəsində öyrətdiyi bəzi əsas Padşahlıq prinsiplərini əhatə edir. Ümid edirəm ki, bu kitablar sizi ruhlandıracaq və daha çox öyrənmək və Allahın sizə təyin etdiyi hər şeyi əldə etməyiniz üçün sizə ilham verəcək.

## 9-CU FƏSİL

# ÖLÇÜ QANUNU

Bir neçə ay əvvəl Drenda ilə mən başqa bir xidmətə 15.000 dollar toxum səpdik. Mən imanımı azad etməyə hazırlaşarkən Müqəddəs Ruh mənə 2 Korinflilərə 9:10-11 ayələrini xatırlatdı və bundan sonra bir neçə gün o Müqəddəs Yazını beynimdən çıxara bilmirdim.

*“Əkinçiyə toxum və yemək üçün çörək ehtiyatı verən Allah sizin də əkin ehtiyatınızı çoxaldacaq və salehliyinizin bəhrəsini artıracaq. Hərtərəfli səxavətli olmanız üçün hər baxımdan varlandırılacaqsınız. Səxavətiniz bizim vasitə-mizlə Allaha şükür etməyə səbəb olacaq”*

—2 Kororinflilərə 9:10-11.

Mən Allahın əkinçiyə toxum və yemək üçün çörək ehtiyatı verdiyini deyən hissə üzərində düşündüm və “yemək üçün çörək” diqqətimi cəlb elədi. Başa düşdüm ki, insan vermək istəyəndə onu qorxu bürüyür, çünki o ifadəni başa düşməzlər. İnsanların çoxu düşünür ki, verəndə nədənsə imtina edirlər və bu onlara baha başa gələcək. Amma Allah mənə xatırladı ki, O, təkcə əkmək üçün toxumu deyil, həm də yemək üçün çörəyi

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Səxavətli olmağın gücü

və ya insanın ehtiyacını da təmin edir. Əlbəttə ki, mən bunu artıq bilirdim, amma hiss edirdim ki, O bunu insanlara çatdırmağımı istəyir. O bizə hər ikisini verir və verməkdən qorxmaq lazım deyil.

Həmin gecə, 15 000 dollar səpdikdən bir neçə həftə sonra, işıqları söndürüb yatmağa hazırlaşarkən birdən səhmlərimi yoxlamaq fikrinə düşdüm. Hesabımı açanda gördüm ki, onlar bir qədər yuxarı qalxıblar.

Telefonumu yerə qoymaq istəyəndə diqqətimi mənə aid olmayan bir səhm cəlb elədi. Mən bu səhmi əvvəllər görmüşdüm və onu almaq istəyirdim. Onun keçmişdəki göstəricilərinə baxanda görmüşdüm ki, o, son 12 ayda sabit olub, ona görə də yan keçmişdim.

Amma nədənsə bu gecə mənə elə gəldi ki, bu səhm mənim gözümə sıçradı. Qəribədir ki, onun bir hissəsini almalı olduğumu hiss etdim, bu da mənim üçün gözlənilməz bir şey idi. Beləliklə, mən bu səhmlərin 1500 dollarını aldım.

Drenda ilə bir az danışdıq və mən ona səhmlərin alışı haqqında danışdım. Bunu açıb ona göstərdim. Bu zaman şoka düşdüm. Cəmi bir saat ərzində onlar 100 faizdən yuxarı qalxmışdı! Biz oyaq qaldıq və rəqəmlərin yavaş-yavaş artdığını seyr edirdik.

Sonrakı üç saat ərzində səhm 17 000 dollardan yuxarı dəyərə yüksəldi və burada bitdi. Mən Drendaya dedim: “Bu bizim 15 000 dollarımızdır!”

Mən tez bir zamanda səhmimi satdım və artımı ələ keçirdim. Ertəsi gün onun dəyəri aşağı düşmüşdü və növbəti aylarda bir daha həmin artım səviyyəsi baş verməmişdi. Bu, indiyə qədər gördüyüm ən qəribə şey idi. Mən bilirəm ki, o səhmləri mənim üçün işıqlandıran Müqəddəs Ruh idi və Drendaya bizim toxumumuzun əvəzini qaytaran Allahın olduğunu dedim. Allah

əkənə toxum verir, yeməyə çörək verir! Onun bunu necə etdiyi mənə maraqlı deyil, lakin bilirəm ki, O bunu həmişə edir!

Maraqlı idi, həmin səhmləri satdıqdan və pulu hesabıma qaytardıqdan sonra düşündüm ki, *bunun belə qalxacağına bilsəydim, 1500 dollardan çox pul səpərdim*. Geriyə baxanda həmişə əla görürəm. Bəli, mən 10 000 dollar qoya bilərdim, ya da ağımda düşünürdüm ki, *100 000 dollar qoysaydım, nə olardı? Nə qədər pul qazanacağıma düşünün*. Amma mən 100 000 dollar, 10 000 dollar, 5000 dollar da qoymamışam; Mən 1500 dollar qoydum. Mənim mənfəətim məhdudlaşmışdı, çünki cəmi 1500 dollar sərmayə qoymuşdum.

Müqəddəs Kitab bizə Luka 6:38-də o gecə niyə daha çox pul qazanmadığımı izah edir.

*“Verin, sizə də veriləcək: silkələnib basa-basa dolan bol bir ölçü ilə sizə qucaq-qucaq veriləcək. Çünki hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək”*

—Luka 6:38.

Baxın, mən ölçü təyin etdim və o mənə öz ölçümlə ölçüldü – o gecə əldə etdiyim mənfəət sərmayə qoyduğum şeyə uyğun idi. İsa deyir ki, bu prinsip sizin də ianənizə aiddir.

Müqəddəs Kitabda bir hekayə var ki, biz oradan ölçü qanunu haqqında çox şeylər öyrənə bilərik.

*“Peyğəmbərlərdən olan bir adamın arvadı Elişaya fəryad edərək dedi: «Sənin qulun ərim öldü! Bilirsən ki, o qulun Rəbdən qorxurdu. İndi isə bir borc sahibi iki oğlumu özünə qul etmək üçün gəlmişdi».*

*Elişa ona dedi: «Sənin üçün nə edim? Mənə söylə görüm, evində nəyin var?»*

*Qadın dedi: «Bir qab yağdan başqa bu kəzininin evində heç nə yoxdur».*

*Elişa dedi: «Get bayırda bütün qonşularından özün üçün boş qablar istə, qoy çox olsun. Sonra içəri gir, özünü və oğullarının dalınca qapını bağla, öz yağını bütün bu qablara tök və onları doldurub bir tərəfə qoy».*

*Qadın onu tərək edib qapını özünü və oğullarının dalınca bağladı. Oğulları qabları onun yanına gətirdilər, o da doldurdu. Qablar dolanda o, oğullarından birinə dedi: «Mənə bir qab da gətir».*

*Oğlu ona dedi: «Daha qab qalmadı». Onda yağ kəsildi.*

*Qadın gəlib bunları Allah adamına danışdı, o da dedi: «Get yağı satıb borcunu ödə. Qalanı ilə də oğullarınla birgə dolanarsan»”*

—2 Padşahlar 4:1-7.

Bu, Padşahlıq vəhyinə malik olan möhtəşəm bir hekayədir.

Bu qadın kömək üçün peyğəmbərin yanına gedir. Onun borcu var idi və oğullarını itirmək üzrə idi. Amma maraqlısı odur ki, peyğəmbər öz xəzinəsindən pul çıxartmadı. Əvəzində vəziyyətə görə ona çox qəribə sual verdi: “Evində nəyin var?”

Düşünürəm ki, sual qadını təəccübləndirdi, çünki onun cavabından təəccübü bilinirdi. “Evimdə heç nə yoxdur!” dedi. Vurğu üçün “ümumiyyətlə” əlavə edir. Ancaq o, nələri olduğunu qeyd edir. Onun az miqdarda zeytun yağı var. Peyğəmbərə lazım olan tək şey bu idi. Onun göstərişlərinə diqqət edin.

*“Elişa dedi: «Get bayırda bütün qonşularından özün üçün boş qablar istə, qoy çox olsun»”.*

Bir neçəsini istəmə. Neçəsi nəzərdə tutulmuşdu? Düşünürəm ki, onun gətirməli olduğu bankaların sayı aydın idi, çünki bunu yalnız o müəyyən edə bilərdi. Görünür, kifayət qədər banka toplamadığını başa düşəcək!

*“Qadın onu tərک edib qapını özünün və oğullarının dalınca bağladı. Oğulları qabları onun yanına gətirdilər, o da doldurdu. Qablar dolanda o, oğullarından birinə dedi: «Mənə bir qab da gətir».*

*Oğlu ona dedi: «Daha qab qalmadı». Onda yağ kəsildi”.*

Yağın nə vaxt kəsilməsinə diqqət yetirin – qablar bitdikdə. Bütün qablar dolandan sonra oğluna deyir ki, bir dənə də qab gətirsin, o, qabın qalmadığını deyir. Əminəm ki, daha çox qabın olmasını istərdi, lakin bu qədər qab yığmışdı. Onun artımı Allah tərəfindən deyil, öz düşüncəsi ilə məhdudlaşmışdı.

Əgər o nə baş verəcəyini bilsəydi, əminəm ki, o şəhərin bütün qapılarını döyüb daha çox qab əldə edərdi, hətta başqa şəhərlərə də gedib qab yığardı.

Buna baxmayaraq hekayənin yaxşı nəticəsi oldu: onun borcları ödənildi və ailə yağı satdıqdan sonra yerdə qalanlar ilə dolandı.

Başqa nə baş verə bilərdi? O, tanıdığı kəslərin borcunu ödəyə bilərdi, yeni şəhər meydanı tikdirib, çoxlu adamlara kömək edə bilərdi.

Bəs niyə o, yalnız o qədər qab yığdı? İnanıram ki, cavab onun sağ qalmaq düşüncəsi idi. O, diqqətini borcunun məbləğinə və oğullarını böyütməsinə lazım olan ehtiyaca yönəltdi. Ehtiyacdan çıxmaq əvəzinə, o, yalnız onu aradan qaldırmağa diqqət yetirdi. İnanıram ki, o, min dənə qab yığsaydı, hamısı dolardı. Ölçünü özü təyin etdi!



## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Səxavətli olmağın gücü

Allah hamımıza belə fürsət verir. Ölçünü özümüz təyin etməliyik.

İcazə verin, bu fəsil üçün əsas Müqəddəs Yazıdan olan bəndi nəzərdən keçirərək bunu izah edim.

*“Verin, sizə də veriləcək: silkələnib basa-basa dolan bol bir ölçü ilə sizə qucaq-qucaq veriləcək. Çünki hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək”*

—Luka 6:38.

Biz hamımız bu Müqəddəs Yazının birinci hissəsini sitat gətirməyi sevirik: versək, bolluqla biçəcəyik. Ancaq çox vaxt biz son hissəyə fikir vermirik ki, bizə *istifadə etdiyimiz ölçü ilə ölçüləcək*.

Niyə bu prinsip bizim üçün bu qədər vacibdir? Yaxşı, bir misal gətirim.

Tutaq ki, siz yeni işə başlayan fermersiniz və mən sizdən 176 ton buğda almaq istədiyimi deyirəm. Biz qiymətdə razılaşıırıq və siz 10 hektar sahənidə buğda əkməyə başlayırsınız.

Məncə, nə olacağını bilirsiniz. Müqaviləmizi yerinə yetirmək üçün lazım olan qədər məhsul yığmayacaqsınız. Niyə? Çünki 176 ton buğda yığmaq üçün neçə hektar lazım olduğunu bilmirsiniz.

## **NƏ QƏDƏR MƏSİHÇİ CƏMİ İKİ POMİDOR ƏKMƏKLƏ MƏHSULUNU BAZARA ÇIXARMAĞI PLANLAŞDIRIB?**

Fermerin nümunəsində ölçü onun əkdii hektar sayıdır, qadının vəziyyətində yığıdığı bankaların sayı, İsanın nümunəsində isə bu, əkdiiyimizin qədəridir.

Beləliklə, gözlədiyimiz məhsul təyin etdiyimiz ölçü ilə uyğun gəlmədikdə o zaman biz məyus oluruq və ola bilsin ki, bu uğursuzluğumuzda hətta Allahı günahlandırırıq.

Beləliklə, burada böyük sual yaranır: Əgər fermerə 176 ton buğda lazımdırsa və neçə hektar ərazini əkməli olduğunu bilmirsə, o nə etməlidir?

### **Bunu bilən bir fermerdən soruşun!**

İndi gəlin bu prinsipi hər zaman qarşılaşdığımız real həyat vəziyyətinə tətbiq edək.

Bir ailə 300 000 dollarlıq ipotekanı ödəmək istəyir və ar-arvad kimi razılığa gələrək toxum əkib və imanlarını büruzə vermək istəyirlər. Onlar nə qədər toxum əkməlidirlər? Hər zaman bu sual mənə verilir. 300 000 dollarlıq məhsul əldə etmək üçün nə qədər toxum əkməlidirlər? Onların fikirlərində heç nə yoxdur. Onlar bunu bilən Müqəddəs Ruhdan soruşmalıdırlar.

Biz hamımız Onun bu suala cavabı dəfələrlə pıçıldadığımız eşitmişik. Adətən, yaxşı təlimimiz olmadan o kiçik səsi rədd edirik. Məsələn, müəyyən bir şey üçün toxum əkmək istəyirsiniz, hiss edirsiniz ki, 1000 dollar səpməlisiniz. Dərhal ağılnıza fikir gəlir: “Xeyr, mən bunu edə bilmərəm” və ya bundan daha pisi, “Şeytan, çəkil məndən”.

Bir şeyə əmin olun ki, şeytan heç vaxt sizə Padşahlıq üçün daha çox toxum əkməyinizi deməyəcək. O, Padşahlığın bu qanunundan tam xəbərdardır. Beləliklə, bu halda, ölçü təyin etmə prinsipinə etibar etmədiyiniz üçün, fikirlərinizlə mübarizə edərək təslim olursunuz və sadəcə, 100 dollarınızı verirsiniz və təbii ki, buğda nümunəsindəki kimi, siz də lazım olan məhsulunuzu əldə etməyəcəksiniz.

Luka 21:1-4-ə baxın:

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Səxavətli olmağın gücü

*“İsa başını qaldırıb baxdı və məbədin ianə qutusuna ianələri atan varlı adamları gördü. Bir kasıb dul qadını da gördü. O, ianə qutusuna iki lepton pul atdı. İsa dedi: «Sizə həqiqəti deyirəm: bu kasıb dul qadın hamıdan çox pul atdı. Çünki onların hamısı varlarının artıqlığından ianə verdilər, bu qadınsa kasıblığına baxmayaraq, dolanmaq üçün əlində nə varsa, hamısını verdi»”.*

Diqqət yetirin ki, İsa kasıb dul qadının hamıdan çox verdiyini dedi. Varlılar daha çox verdilər, amma Müqəddəs Kitab deyir ki, onlar bunu varlarının artıqlığından veriblər. Kasıb dul qadın əlində nəyi var idisə verdi və bu, böyük iman tələb edirdi.

Artıqlardan ianə vermək iman tələb etmir. Əlbəttə ki, varının bolluğundan səxavətlə vermək yaxşı bir şeydir, lakin o günlərdə insanlar bir-birlərinin qoyduqlarına baxa bilirdilər və varlılar özlərini adamlara göstərmək və dindarlar arasında nüfuz qazanmaq üçün verirdilər.

Beləliklə, sadəcə olaraq, verdiyiniz pulun miqdarına görə ölçü təyin etmək düzgün deyil. Bu, çox böyük bir hissədir, lakin yeganə hissə deyil.

Yadda saxlamalıyıq ki, bir insan üçün “böyük” olan şey digəri üçün böyük olmaya bilər.

İlk günlərdə min dollar vermək mənim üçün BÖYÜK pul idi. Əslində, biz işə başlayanda bu təklifi bir neçə ay ərzində ödəyirdik. Ancaq qabiliyyətimiz və inamımız artdıqca daha çox verirdik.

İnsanlara belə deyirəm: ehtiyacınız üçün əkdiniz zaman bir az vaxt ayırın və Müqəddəs Ruhdan nə əkəcəyinizi və hara əkəcəyinizi soruşun.

Adətən, gündəlik ehtiyaclar üçün əkmək evinizin pulunun ödənilməsi kimi böyük ehtiyaclar üçün əkmək qədər iman tələb

etmir. Böyük şeylər üçün ərkəkən həmişə bunun lazımı qədər olduğunu *hiss etmək* istəyirəm. Demək istədiyim odur ki, sadəcə, pulumun artıqlığından vermək istəmirəm. İmanımı cəlb etmək üçün kifayət qədər əkmək istəyirəm. Məbləğ o qədər böyük olmalıdır ki, cismani təbiətim buna reaksiya versin və beynim *buna əmin olduğumu* soruşsun?

Başa düşdüm ki, siz Müqəddəs Ruhdan soruşanda O deyir; sadəcə, əmin olun ki, Onu eşitmək istəyirsiniz.

Dəfələrlə köməyə ehtiyacım olub. Hesablar mənim tərəfimdən ödənilməyi üçün Drendanın əkəcəyimiz məbləği eşidib heç bir tərəddüd etmədən razılaşması həmişə daha asan olurdu. İlk dəfə İman Həyatı kampusumuza 200 000 dollar məbləğində əkdiyimiz toxum haqqında hekayəni xatırlayırsınızmı?

Yaxşı, mən o hekayəni sizə bütün təfərrüatları ilə danışmışam. Bu, borc deyil, üç illik öhdəçilik olmalı idi, bu müddət ərzində qarşımıza qoyduğumuz məqsəd idi. Niyətlərimizi bildirəcəyimiz və ilk toxumumuzu səpəcəyimiz gün çatanda mən yalnız 150 000 dollar vermək istəyirdim. Amma Drenda 200 000 dollar vermək istədiyimizi bildiyinə görə mənimlə mübahisə etdi. Mən onun təklifini rədd etdim və fikrimdə qaldım. Lakin o yenə 200 000 dollar verməyimizi təkid etdi, amma mən yenə də imtina etdim.

O gün toxumlarımızı səpməzdən əvvəl imanlılar cəmiyyətimizdə bir fermer ayağa qalxdı və sözlə bölüşmək üçün icazə istədi. O oradakı hər kəsi öz məhsulu üçün Allaha etibar etməyə ruhlandırıldı. Daha sonra izah etdi ki, bir fermer kimi o, yaşamaq üçün əkin və biçin qanunlarından asılı idi və onları etibarlı hesab edirdi. Yalnız toxumlarını əkmək üçün o, hər il 200 000 dollar xərclədiyini dedi. Daha sonra o dedi ki, birincidən 200.000 dolları torpağın içinə atmaq axmaqlıq kimi görünə bilər, çünki səpildəndən sonra onu geri qaytarmaq mümkün olmur. Lakin o,

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Səxavətli olmağın gücü

əkin və biçin qanununa əsasən əkin sahələrinə xərclədiyiniz 200 000 dollardan daha çox məhsul yığacağınızı vurğuladı.

Drenda mənə yan tərəfdən yüngül bir zərbə endirdi. Mən bu işarəni anladım və biz 200 000 dollarlıq toxum əkdik. Həmin il Allahın vitse-prezident vasitəsilə bizə 200 000 dollar məbləğində illik mükafatı verməsini xatırlayırsınızmı? Bu toxumu səpmək bizə havayı başa gəlmişdi. Əvvəlki fəsildə dediyim kimi, bu bonus artıq illərdir qüvvədədir və bizə 2 milyon dollardan çox gəlir gətirib.

Baxın, Drenda ailəmizin xərcləri barədə düşünmürdü və addım atmaq üçün qorxuya yer vermirdi. O, sadəcə olaraq, Allahı dinlədi. Əslində, mən də bunu etməli idim. Amma ilk dəfə idi ki, bu məbləğdə toxum əkirdik, ona görə də, bəli, 150 000 dolları əlimdə tutanda qorxuya boyun əydim. Məni daha böyük məbləği əkmək üçün təşviq edən həyat yoldaşıma görə Rəbbə minnətdaram.

Toxum əkmək üçün *həmişə* iman tələb olunur, həmişə. Odur ki, Allahın bizə təyin etdiyini yığmağa mane olan qorxuya yer verməyək.

*Yadda saxlayın: "Az əkən az, bol-bol əkən bol-bol biçəcək"*

—2 Korinfilərə 9:6.

Bu mətndə Paul başqa bir cəmiyyət üçün ianə toplayır və görünür, insanlara əvvəllər öyrətdiyi bu prinsipi xatırladır. Paul ölçünün təyin edilməsi prinsipini bəyan edir.

Peter həmin gün göldə qayığını İsayə verərkən gördük ki, şərik olduqları Yaqub və Yəhyanın da qayığı üçün eyni miqdarda məhsul əldə etdi. Amma icazə verin, sizdən soruşum: Peterin həmin gün 1000 qayığı olsaydı, neçə qayıq dolardı?

1000 dedinizsə, düz dediniz.

Yenə də ölçünün təyin olunduğunu görürük. Təqdim edilən ölçü Allahın doldura biləcəyi qabdır. Beləliklə, sizə böyük bir nəzər ilə ölçü təyin etməyinizi tövsiyə edirəm. Geriyə baxıb “Budur, o səhm üç saat ərzində min faiz artdı, kaş ki daha çox sərmayə qoyardım” demək istəməzdiniz.

Beləliklə, Müqəddəs Ruh tərəfindən almağa sövq edildikdən sonra o gecə cəmi 1500 dollar sərmayə qoymağa məni nə vadar etdi? Sadəcə olaraq, Allahdan məbləği soruşmamağım. Mən, sadəcə, öz düşüncəmlə hərəkət etdim və Onun səsini dinləmədim.

İndi, lütfən, bu hekayəyə görə çıxıb çoxlu səhm almağa cəhd etməyin. Bayaq qeyd etdiyim kimi, birjaya çox pul qoymuram. Lakin Allah o gecə öz fikrini bildirdi: O, əkinçiyə toxum və yemək üçün çörək ehtiyatı verir və bu bizim təyin etdiyimiz ölçünü xatırladır.

Ümid edirəm ki, gələn dəfə müəyyən tapşırığı maliyyələşdirmək istəyəndə bu hekayəni xatırlayacaqsınız.

Hamımız Allaha icazə verməliyik ki, bizi bu işdə öyrətsin.

2009-cu ildəki qəza zamanı Florida əmlakının qiymətlərinin aşağı düşdüyünü xatırlayıram. Bizim orada yaşayan dostlarımız var idi və biz onlara tez-tez baş çəkirdik. O dövrdə Floridanın hər yerində evlər satılırdı. Bir gün dostumuzla sahilə gəzərkən o, “Sənə bir şey göstərmək istəyirəm” dedi.

Satılır yazısı olan bir evə yaxınlaşdıq. Mülkdəki iki evin qiymət cəmi 695 000 dollar idi. (Bəli, düz oxudunuz, sahilə bütün əşyaları ilə birlikdə iki ev 695 000 dollara. Məncə, ikimiz də razılaşdıq ki, bu, fırlıdaq yolu ilə satılan ev idi). Biri icarəyə verilmişdi və bu evlər sahilə yerləşdiyi üçün yaxşı gəlir gətirəcəkdi. Ancaq nə isə onlara pul xərcləyə bilmədim və onları almaqdan vaz keçdim. (Bilirəm, bilirəm, ağıllı addım atmadım). Dostumun

**MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB:** Səxavətli olmağın gücü

artıq bir neçə evi var idi və ona görə də daha ikisini almaq istəmirdi və bizi onlara baxmağa yönəltdi. Hər bir multimilyoner sizə məsləhət verib: “Mən belə edərdim” deməz. Əlbəttə, Drenda almağımızı təkid edirdi, amma mən hərəkət etmirdim.

**TOXUM ƏKDIYİNİZ VƏ  
ÖLÇÜNÜZÜ TƏYİN ETDİYİNİZ  
ZAMAN QORXUYA YER  
VERMƏYİN. CƏSARƏTLİ OLUN.**

Nəticəni təxmin edə bilərsiniz. Həmin iki ev bir neçə il sonra 3 milyon dollara satıldı və sonra yenidən satışa qoyulub satıldı.

Ən kədərli və ən məyus edici şey, bilirsiniz, nə idi?

O gün bu haqda dua da etməmişdim. Mən Müqəddəs Ruhun müdrikliyini kənara qoymuşdum. Dostumun və çox müdrik olan həyat yoldaşımın müdrikliyinə məhəl qoymadım. Mən imtina elədim, çünki bilirdim ki, o vaxt əlimizdə olan bütün nağd pulumuzu xərcləyəcəkdik və iqtisadi böhran səbəbindən bunu etmək istəmirdim. Amma, dediyim kimi, bu barədə Allahla məsləhətləşməmişdim və bu mənə baha başa gələn səhv idi.

Toxum əkdiniz və ölçünüzü təyin etdiyiniz zaman qorxuya yer verməyin. Cəsarətli olun.

Təəssüf ki, bir çox məhsulları əldən vermişəm (hamısını deyil) və Allah məni tərbiyələndirib.

Bir neçə il əvvəl Drenda kurortda olarkən təsadüfən Kennet Koplənd ilə qarşılaşdı və o onu özü və həyat yoldaşı Qloriya ilə səhər yeməyinə dəvət etdi.

Masada Kennet dedi ki, onun Drenda ilə mənə sözü var. Həmin görüşdə iştirak etmədiyimə görə Drenda bunu mənim üçün telefonuna səs yazısı kimi yazmışdı. Belə bir şey oldu:

*“Mən sizə evlər və torpaqlar vermək istəyirdim, lakin siz icazə vermədiniz”.*

Necə gözəl bir irad idi. Ancaq bir çox şeydən imtina etdiyimə görə səhvimi başa düşdüm. Ona görə də qərara gəldim ki, o gündən etibarən bir daha məhsulu əldən verməyəcəyəm. Bu qərarı verəndən sonra Allahın səpdiyim şeylərə görə mənə verməsi hey-rətəmiz idi.

Odur ki, əkin üçün ölçü təyin etdiyiniz zaman qorxuya yer verməyin. Cəsarətli olun. Allahın bunları necə həyata keçirəcə-yindən heç xəbəriniz də olmayacaq, necə ki, 2 Padşahlar 4-dəki dul qadın yağın dolacağını təsəvvür edə bilmirdi, əks halda onun hekayəsi tamamilə başqa bir hekayə olardı. Yəqin ki, hələ də bu günədək yağ biznesində milyarderə çevrilmiş kasıb dul qadın haqqında eşidərdik.

Nəhayət, unutmayın ki, həmişə daha böyük məhsul üçün toxum əkməlisiniz. Siz bu gün dünənki məhsulun sayəsində yaşa-yırsınız, ona görə də əkin edərkən bunu unutmayın.

Həm də unutmayın ki, əkin etdikdən sonra həmişə qaranlıq olur. Toxum qutusu boş olur və bitkilər dərhal cücərmir. Ancaq siz Allahın Kəlamına etibar edirsiniz, möhkəm durun və Allahın sizə verəcəyi məhsulun istiqaməti və təfərrüatları üçün Ruhun idarəsi ilə dua edin.

Bu fəslə dəfələrlə danışdığım, lakin təkrarlamalı olduğum bir hekayə ilə bitirmək istəyirəm. Bu mənim satıcılarımdan birinə aiddir və illər əvvəl, ilk dəfə ölçü təyin etmə prinsipini öyrəndi-yim zaman baş vermişdir. O, yeni ev tikirdi və bir çoxları kimi, maliyyələri bitmişdi. Son anda həmişə nə isə dəyişir və ya əlavə olunur.

Beləliklə, dostum bankdakı pulunun hamısını istifadə etmişdi. Hətta mətbəx şkaflarını almağa pulu qalmamışdı. Düşünürəm ki, təxminən 25 000 dolları çatmırdı.

Bir gün həmin evi tikən briqadir ibadət evinə gəldi. Vəz bitənə yaxın ianə toplanırdı. Mən bunun təfərrüatlarını öyrənmədim,



## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Səxavətli olmağın gücü

ancaq mənə deyilənə görə, briqadir həmin vaxt bir mübarizə yaşayırdı.

O izah etdi ki, evini tikən bu oğlan imanlılar cəmiyyətində irəli çıxıb öz ianəsini təqdim etdi və qayıdıb yerinə oturdu. Amma o, narahat görünürdü. Sonra danışdı ki, yenə addım atıb bir az da pul verdi. Oturduğu yerə qayıdanda o, həmin vaxt daha da narahat görünürdü. Bir neçə dəqiqə oturandan sonra inilti ilə yenidən qabağa çıxıb bir az da artıq pul verdi. Həmin vaxt o, geri qayıdanda rahat görünürdü və narahatlığı keçmişdi.

Həmin ayın sonunda evini tikən nümayəndə şəhadəti ilə bölüşdü ki, o, mətbəx şkaflarının haqqının ödənilməsinə lazım olan pul üçün həmin gecə imanlılar cəmiyyətinə toxum əkməmişdi. Düzgün xatırlayıramsa, inşaatçı şkaflara 50% endirim etməyi qərara almışdı və o, hesabı ödəmək üçün kifayət qədər iş görə bilmişdi.

Yaxşı, o gecə nə baş vermişdi? Evini tikən nümayəndə mənə danışdı ki, üçüncü dəfə qalxıb əlində olanı verməyincə rahatlıq tapa bilmirdi. O bu 25 000 dolları ödəmək barəsində dua edirdi və Müqəddəs Ruh ona lazım olan məhsulu biçmək üçün ölçü təyin etməyə yönəldirdi.

Beləliklə, növbəti dəfə toxum əkərkən Padşahlığın bu çox vacib qanununu, ölçü qanununu xatırlayın.

## 10-CU FƏSİL

# SƏXAVƏTLİ PADŞAH

Əminəm ki, hamımız bunu etmişik. Biri gəlib bizə xoş sözlər deyir və biz belə cavab veririk: “Bunu endirimlə 5 manata almışam”.

Niyə belə deyirik? Niyə gözəl bir şeyə sahib olmaqdan utanırıq? Maraqlı və kədərli olan odur ki, 20 il əvvəl ölkədə evimizi tikəndə, əslində, onun içəridən böyük, çöldən isə kiçik görünməsi üçün dua edirdik. Biz yeni təyin olunmuş pastor idik və hiss edirdik ki, böyük bir ev tiksək, bu, insanları qıcıqlandıracaq. O vaxt biz imanlılar cəmiyyətindən heç bir gəlir götürmürdük, tikinti üçün öz işimizdən əldə etdiyimiz gəlirdən istifadə edirdik – amma nədənsə hiss edirdik ki, insanlar bunu cəmiyyətdən aldığımızı düşünürlər. Beləliklə, biz 715 kvadratmetr sahəsi olan bir ev tikdik, lakin evə baxanda o, adi ikimərtəbəli ev kimi görünürdü.

Bunun nə qədər axmaqlıq olduğunu sonradan anladıq. Rəbbin xeyir-duasından niyə utanmalıyıq?

Konfranslarımda bu nümunələrdən istifadə edirəm.

Təsəvvür edin ki, mən cırıq və çirkli paltar geyinərək səhnəyə çıxıram və bu günün bizim üçün bayram olduğunu bəyan edirəm: Bu gün Drenda ilə mən evimizin pulunu ödədik. Sonra

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Səxavətli olmağın gücü

bunu əldə etmək üçün nə qədər zəhmət çəkdiyimizlə bölüşürəm (bəzən həftədə 80 saat işləyirdik).

Hamı əl çalıb qışqırır. Niyə? Çünki kimsə həqiqətən böyük bir iş gördü. Çıxış yolu var.

Ancaq səhnəyə çıxıb desəm ki, “bu gün tanımadığım bir adam gəlib bizə 1 milyon dollar verdi və biz evimizin pulunu ödədik”, heç kim bunu alqışlamazdı. Niyə? Çünki biz əzablı zəhmət və tərין lənət sistemində böyümüşük. Təminat əldə etmək üçün belə öyrədilmişik. Təbii ki, bu, köləlik sistemidir, çünki insanların əksəriyyəti heç vaxt həqiqi maddi azadlıq hissini yaşamır. Buna görə də çoxları heç vaxt əsl məqsədlərinə çata bilmirlər. Yaşadığımız sağ qalma düşüncəsinə görə, maliyyə qərarlarının çoxu *məqsəd* deyil, *pul* ətrafında verilir. İnsanlar öz arzularını və xeyallarını həyata keçirməyi arzulayırlar, lakin çoxları üçün bu, heç vaxt baş vermir.

Bir neçə il əvvəl Allah mənə ikiqat hissə və onu necə əldə etməyi öyrətməyə başladı. İkiqat hissə bizi dünyanın lənətli və alın təri ilə sağ qalma sistemindən azad edir.

Bir sözlə, ikiqat hissə qədərindən çox deməkdir. Qədərindən çox şeyə sahib olmaq bizə borcsuz həyat yaşamağa və pula kölə olmaq əvəzinə Allahın tapşırığı ilə məşğul olmağa imkan verir.

İllərdir konfranslarımda ikiqat hissə haqqında danışsam da, hiss edirdim ki, Rəbb bu barədə mənə hələ də nəyisə başa salmaq istəyir. Bilirdim ki, daha çox şeyləri öyrənməliyəm və Müqəddəs Ruhdan bunları mənə göstərməsini xahiş etdim.

Mən ikiqat hissəyə aid olan Müqəddəs Yazıları öyrənməyə başladım və Rəbbin mənə başa düşmədiyim şeyləri göstərməsini xahiş etdim. O, ağlagəlməz dramatik nümayişi ilə diqqətimi çəkdi.

Xidmət tərəfdaşlarımızdan biri olan, tanımadığım bir cənab mənə zəng etdi. Kitablarımı oxuyandan sonra ov etməyi çox sev-

diyimi başa düşdü və zəng vurub dedi: “Sənə ov tüfəngi almaq istəyirəm. Hansı növü yoxdur sizdə?”

O vaxtlar mənim maral ovundan tutmuş ördək, qırqovul və dovşan ovu üçün istifadə etdiyim adi ov tüfəngim var idi. Eləcə də 16 yaşında atamın mənə aldığı 20 kalibrlik qoşalülə tüfəngim var idi. Amma ov jurnallarında dəfələrlə gördüyüm gözəl ov tüfəngləri mənə həmişə maraqlandırırdı. Onların gözəl oyma və mükəmməl taxta hissələri var idi. Beləliklə, ona həmişə bu növü arzuladığımı dedim. Mənə beləsini göndərəcəyini deyəndə şokda idim. Şübhəsiz ki, bu, gözəlilməz idi və mən çox sevindim.

Düz bir həftə sonra imanlılar cəmiyyətimizin ofisinə bir qutu gəldi və onun içində indiyə qədər gördüyüm ən gözəl ov tüfənglərindən birini deyil, ikisini gördüm.

Tez dostuma zəng etdim və ona belə gözəl hədiyyə üçün təşəkkür etdim.

Növbəti həftə o mənə daha ikisini göndərdi! Artıq dörd gözəl tüfəngim var. Mən minnətdarlığımı bildirmək üçün yenə ona zəng etdim, dedi ki, insanlar, adətən, hədiyyələrə görə təşəkkür etmirlər və bunu etdiyim üçün o mənə daha ikisini verəcək. Açıqı, mən bilirdim ki, bu, Allahın işidir. Demək istəyirəm ki, mən onları iki-iki əldə edirdim və Rəbdən iqiqat pay istəyirdim.

Yaxşı, uzun sözün qıçası, silahlar poçtla cüt-cüt gəlməyə başladı. Çox keçmədən mənim haradasa ON DÖRD yeni ov tüfəngim oldu və hamısı yüksəkkeyfiyyətli idi. Bunlar ucuz silahlar deyildi. Bu silahlar minlərlə dollar dəyərində idi.

Daha sonra mənə iki mirvari rəngli ağ “Cadillac Escalade” yolsuzluq avtomobili hədiyyə edildi. O vaxtlar biz on il idi ki, öz sevimli “Honda Pilot”umuzu idarə edirdik (“Honda”lar həmişə əla avtomobillərdir), lakin onlar “Escalade” ilə müqayisə oluna bilməz.

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Səxavətli olmağın gücü

Drenda bir neçə il idi ki, “Louis Vuitton” çantasını arzulayırdı və bir neçə il əvvəl bunu ona Miladda hədiyyə etdim. Ancaq bu il ad günündə iki fərqli insan ona İKİ “Louis Vuitton” çantası hədiyyə etdi.

Bu mövsümdə ikinci təyyarəmizi, eləcə də okean sahilində iki dənə evimizi aldığımız və hər şeydən əvvəl Miladda bizə hər birinin dəyəri 10 000 dollar olan iki qara samur xəzindən palto hədiyyə edildi.

İcazə verin, vurğulayım ki, mən burada lovğalanmaq fikrində deyiləm, çünki bunların heç birini özüm etməmişəm!!! Silahlar, iki ağı “Escalade”, çantalar və samur xəzindən olan paltolar, sadəcə, göydəndüşmə oldu.

İki ev, əlbəttə ki, zəhmətlə əldə edilmişdi, lakin bu evlər üçün neçə il əvvəl toxum səpmişdik. Drenda mənə ev barədə o vaxt heç nə deməmişdi, amma bu sevdiyi evi o, bir neçə il əvvəl daşınmaz əmlak jurnalından tapmışdı. O, şəkli göstərərək belə dediyini xatırlayır: “Ya Rəbb, mən bunu istəyirəm”. O vaxt Floridadakı evi almaq üçün çoxlu maliyyə öhdəliklərimiz və layihələrimiz var idi, lakin bilirdik ki o, lazım olan vaxtda peyda olacaq.

Bir gün idman gəzintisi edərkən Rəbb mənə dedi: “*Sabah Drendanı Floridaya göndər ki, o, Floridadakı evini alsın*”. Sabahkı gün getməyin vacib bir səbəbi var idi, ona görə də dedim: “Yaxşı, ya Rəbb”.

Beləliklə, Drenda Floridaya gedərək 25 müxtəlif evə baxdı. Baxdığı evlərin arasından bir ev doğma ev kimi onu özünə çəkirdi.

Mən gəldim və onunla birlikdə evə baxıb bunun mükəmməl ev olduğunu ilə razılaşdım. (Bütün bu vaxt ərzində o, həmin jurnaldakı evin sahibi olacağını bildirdiyini unutmuşdu. O vaxtdan üç il keçmişdi və biz onun göstərdiyi evi heç vaxt gözümüzə görməmişdik).

Onun seçdiyi evi almaq üçün müqavilə bağladıq və bir gün biz Ohayodakı evimizdə oturub müqavilənin hesabatlarını göz-dən keçirərkən Drenda birdən qışqırdı: “Bu mənim evimdir!”

Mən təəccübləndim, çünki artıq müqaviləmiz var idi və hər şey həll olunmaq üzrə idi. “Əlbəttə, bu sənin evindir”, – dedim.

“Sən başa düşmürsən, bu, bir neçə il əvvəl daşınmaz əmlak jurnalında göstərdiyim evdir!”

Sonra yadıma düşdü ki, onun üç il əvvəl baxdığı daşınmaz əmlak jurnalındakı evlər eyni şəhərdə idi. Eyni ev ola bilərmi? Drenda bunun eyni ev olduğuna əmin idi və o, evin illər əvvəl diqqətini çəkən xüsusiyyətlərini sadalamağa başladı. Bu o evlə uyğun gəlirdi. Beləliklə, mən bir az araşdırdım və aldığımız evin, həqiqətən də, həmin il satışa çıxarıldığını öyrəndim. Amma o bunun öz evi olacağını bəyan edəndən sonra o ev müəyyən səbəblərdən satışdan çıxarılmışdı.

Bu evin tarixçəsini öyrənərkən başa düşdüm ki, bu ev bir neçə gün əvvəl yenidən satışa çıxarılıb. Müqəddəs Ruhun Drendanı səhəri gün Floridaya göndərməyi deməsi təəccüblü deyildi!

Beləliklə, biz sahil kənarındakı evi aldıq və Drenda həyatı boyu xəyal etdiyi evə sahib oldu. Həmin il Kanadada ikinci çimərlik evini aldıq. Heyrətamizdir!

Əgər fikir vermisinizsə, Allah bizə ən yaxşı şeyləri verir. Bütün bu baş verənlərə görə bir az şokda idik. Lakin Rəbb mənə dedi: *“Mən bilirəm ki, sizə on dörd ov tüfəngi lazım deyil. Bilirəm ki, sizə iki ağ “Escalade” lazım deyil...”* və O, bütün siyahını göz-dən keçirtirdi.

Sonra dedi: *“Mən istəmirəm ki, övladlarınız ehtiyac içində yaşasınlar. Onlar mülk yiyəsidirlər və övladlarını yaxşı şeyləri (silahları, ya iki “Escalade”, ya sahil kənarındakı iki evi, ya da iki təyyarə və ya iki gözəl xəz paltonu) verməkdən məmnunam”*. Onlar elə bildirdilər ki, mən, sadəcə, lovğalanıram və əşyalara böyük əhəmiyyət verirəm.

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB:** Səxavətli olmağın gücü

O mənə xatırlatdı ki, O, ehtiyacımızdan da üstün Allahdır, ikiqat payın Allahıdır.

Lakin onlar mətləbi əldən verirlər – Allah bizə ehtiyacımızdan üstün olduğunu göstərdi. Onun Padşahlığı sağ qalmaqla bitmir. Onun Padşahlığı lazım olandan da üstündür və O, övladlarına böyük qayğı göstərməkdən həzz alır.

**O MƏNƏ XATIRLATDI Kİ,  
O, EHTİYACIMIZDAN DA  
ÜSTÜN ALLAHDIR, İKİQAT  
PAYIN ALLAHIDIR.**

İnsanlara bunu özüm etmədiyimi xatırlatmalı idim. Allah bunu hər kəsin bahalı avtomobil sürməsi üçün deyil, ona görə etdi ki, biz Onu məhdudlaşdırma-yaq. O istəyir ki, biz vərdiş etdiyimiz yox sözünü tərgidək. O istəyir ki, biz Onun ehtiyacdən üstün olduğunu bilək.

Bu anlayış səxavətli olmaq mövzusu üçün çox vacibdir. Səxavətli olmaq üçün nəyəsə sahib olmalısınız. O mənim diqqətimə cəlb edib və mən Onun xeyirxahlığından heç vaxt utanmıram.

Növbəti payızda yerli pastor torpağımda ov etməsi üçün icazə istədi. Mən həmişə adamlara deyirəm ki, ailəmlə maralımızı ovlamayınca heç kimə ov etməyə icazə vermirəm, yalnız bunu edəndən sonra mövsüm bağlanana yaxın bir neçə nəfərə icazə verə bilərəm. Həmin payızda maralımız dondurucuda idi, ona görə də bu pastoru ov etməyə dəvət etdim.

Gəldiyi gün ova dair göstəriş vermək üçün çöldə onunla görüşdüm. Gördüm ki, o, köhnə quş silahından istifadə edir, yəni nişan almaq üçün onun üzərində, sadəcə, mis muncuq var. O, maral ovlamaq üçün nəzərdə tutulmamışdı. Siz marala yaxın olmalısınız, çünki köhnə quş silahları maralı nişan almaq üçün nəzərdə tutulmamışdır. Ancaq, əlbəttə ki, ovçuluq karyeram boyunca beləsini dəfələrlə istifadə etdiyim kimi, siz də istifadə edə bilərsiniz.

Amma oturub onunla söhbət edəndə yadıma düşdü ki, Tanrının mənə verdiyi silahlardan biri, həqiqətən də, maral ovlamaq üçün idi. Əslində, bu, ən yaxşılarından idi. Mən Müqəddəs Ruhun pıçıldadığını hiss etdim: *“Bəlkə, bu pastora sənə hədiyyə edilən tüfəngini verəsən? Sənin bir neçə başqa tüfəngin var, onun isə yoxdur”*.

Beləliklə, tüfəngi ona verdim və o, çox xoşbəxt idi. Bu hədiyyə ona Allahın xeyirxahlığından danışdı və onu çox ruhlandırdı.

Bir neçə fəsil əvvəl dediklərimi xatırlayırsınız? Əlinizdəki pulunuzun bir hissəsi və əşyalarınızın bəzisi sizə aid deyil, Allah onu sizə başqasının ehtiyacını ödəmək üçün verir.

Onları bunu söyləmək üçün demişdim: Siz səxavətli bir Padşahla birlikdə səxavətli bir Padşahlıqda yaşayırsınız, ancaq bu padşahlıqda olanları əldə etmək üçün yoxsulluq ruhunu qırmasanız, ondan heç vaxt ləzzət ala bilməyəcəksiniz.

Yəqin ki, yığanların müdaxilə etdikləri televiziya şousuna baxmısınız. Ev o qədər zibillə dolu olur ki, oradan keçmək olmur. Bir çox hallarda ev belə yararsız vəziyyətdə olduğu üçün sökülməli və ya yenidən tikilməli olur. Tamahla dolu olan və yağışlı gün üçün çoxlu şeyi yığmaq istəyən ürəyimiz də belədir. Pul və sərvətlərə çox əhəmiyyət verməməliyik.

Sağ qalmaq düşüncəsi ilə kifayətlənəndə səxavətli olmaq çətin olur. Allah istəyir ki, Onun sayəsində evinin hər şey ilə bol olduğunu biləsən, ona görə də səxavətli olmaqdan çəkinmə. Sənin əliaçıqlığın insanları Allahın Padşahlığına dəvət edir və Onun xeyirxahlığını və səxavətini qəbul etmək üçün onların ürəklərini açır. Unutmayın ki, insanları tövbəyə aparan Allahın yaxşılığıdır.

*“Səmavi Padşahlıq səhər erkən durub öz üzüm bağı üçün işçi tutmağa çıxan ev sahibinə bənzəyir. O, işçilərlə günü bir dinara razılışb onları üzüm bağına göndərdi.*



Üçüncü saat radələrində çıxıb meydana işsiz durmuş adamları gördü. Onlara da dedi: «Siz də üzüm bağına gedin və haqqınızı düz verərəm». Onlar da bağa getdilər.

Altıncı və doqquzuncu saat radələrində yenə çıxıb belə etdi. On birinci saat radələrində çıxdı və orada duran başqalarını tapıb onlara dedi: «Nə üçün bütün günü burada işsiz durursunuz?»

«Çünki heç kim bizə iş vermədi» dedilər.

Onlara «siz də üzüm bağına gedin» dedi.

Axşam olanda bağ sahibi öz nəzarətçisinə dedi: «İşçiləri çağır və axırıncılardan başlayaraq birincilərə kimi mizdlərini ver».

On birinci saat radələrində işə gələnlər adambaşına bir dinar aldılar. Birinci gələnlərsə daha çox alacaqlarını düşündülər, lakin onlar da adambaşına bir dinar aldılar. Pullarını aldıqları zaman ev sahibinə şikayət edərək dedilər: «Bu ən axırıncılar cəmi bir saat işlədilər və sən onları günün ağırlığını və qızmar istisini çəkən bizlərlə bir tutdun».

O isə onlardan birinə cavab verib dedi: «Dostum, axı mən sənə haqsızlıq etmədim, sən mənimlə bir dinara razılaşmadınmı? Haqqını al, get! Axırıncıya da sənə verdiyim qədər vermək istəyirəm. Öz pulumla istədiyimi etməyə ixtiyarım yoxdurmu? Sən mənim comərdliyimə qısqanırsan?»

*Beləcə də axırıncılar birinci, birincilər isə axırıncı olacaq”*

—Matta 20:1-16.

Beləliklə, İsa bu məsələdə nə deyir? Əvvəla, biz başa düşməliyik ki, torpaq sahibi Atanı təmsil edir və məhsul paxla və ya qarğıdalı deyil. Bu, adamların qəlbləridir. İşçilər bizi, Onun məhsul tarlalarına göndərdiyi insanları təmsil edirlər. İsa bizim iki şeyi görməməzi istəyir. Əvvəlcə ev yiyəsinin işçi tutmaq niyyətində olduğuna diqqət yetirin.

*“Səməvi Padşahlıq səhər erkən durub öz üzüm bağı üçün işçi tutmağa çıxan ev sahibinə bənzəyir”.*

İşçi tutmaq üçün səhər erkən durur və tarlasında kömək edə biləcək işçi tapmaq üçün gün ərzində dəfələrlə çölə çıxır. Onun hərəkətlərində bir təcillik var. Məhsul yetişib və yığılmalıdır, yoxsa məhv olacaq. Diqqət yetirin ki, o hətta bitmə vaxtına cəmi bir saat qalmış da işçi götürür.

*“Altıncı və doqquzuncu saat radələrində yenə çıxıb belə etdi. On birinci saat radələrində çıxdı və orada duran başqalarını tapıb onlara dedi: “Nə üçün bütün günü burada işsiz durursunuz?”*

*“Çünki heç kim bizə iş vermədi” dedilər.*

*Onlara “siz də üzüm bağına gedin” dedi”.*

Bu məsəlin sirri budur: Niyə axırıncılardan başlayaraq birincilərə kimi muzdlarını verdi? Cavab 15-ci ayədədir.

*“On birinci saat radələrində işə gələnlər adambaşına bir dinar aldılar. Birinci gələnlərsə daha çox alacaqlarını düşündülər, lakin onlar da adambaşına bir dinar aldılar. Pullarını aldıqları zaman ev sahibinə şikayət edərək dedilər: “Bu ən axırıncılar cəmi bir saat işlədilər və sən onları günün ağırlığını və qızmar istisini çəkən bizlərlə bir tutdun”.*

*O isə onlardan birinə cavab verib dedi: “Dostum, axı mən sənə haqsızlıq etmədim, sən mənimlə bir dinara razılaşmadınmı? Haqqını al, get! Axırıncıya da sənə verdiyim qədər vermək istəyirəm. Öz pulumla istədiyimi etməyə ixtiyarım yoxdurmu? Sən mənim comərdliyimə qışqanırsan?”*

## **SƏN MƏNİM COMƏRDLİYİMƏ QISQANIRSAN?**

Bu məsəli oxuduqca düşünə bilərik: bu, ədalətli deyil! Lənətli saata görə qazanc mentalitetimizə baxanda haqlısınız. Ancaq əvvəllər dediyim kimi, Allahın mentaliteti belə deyil. Torpaq sahibi istəyirdi ki, günortadan sonra gələnlər və qədərindən

**ALLAH İNSANLARIN  
İŞİ İLƏ MƏŞĞULDUR VƏ  
ƏGƏR SİZ ONUN İŞİ İLƏ  
MƏŞĞUL OLSANIZ, O, ÇOX  
SƏXAVƏTLİDİR, SİZƏ BÖYÜK  
MÜKAFAT VERƏCƏKDİR.**

çox pul alanlar onun səxavətini görüb onun üçün işləməkdə davam etsinlər. Daha doğrusu, torpaq sahibi istəyirdi ki, onların öz dostlarının yanına qayıdıb onlara nə qədər maaş aldıklarını və Onun nə qədər səxavəti olması haqqında danışsınlar. Beləliklə, bu məsəldən hansı nəticəyə gəlmək olar?

Allah insanların işi ilə məşğuldur və siz Onun işi ilə məşğul olsanız, O, Öz səxavətinə görə sizə böyük mükafatlar verəcək.

### **Allahdan hədiyyə kimi qəbul edə bilərsinizmi?**

İsa Müqəddəs Kitabda qəbul etmək haqqında heyrətamiz bir məsəl danışır, bilirəm ki, bunu eşitmisiniz: bu, “İtmiş oğul” məsələsidir.

İstəyirəm, bu məsəli oxuyasınız, sonra bu barədə danışaq. Demək olar ki, kitabın axırına çatmışıq və siz məni başa düşməyincə bitirmək istəmirəm. Hekayə ilə Luka 15-də tanış oluruq. Bu, kifayət qədər uzun hekayədir, lakin, lütfən, onu nəzərdən keçirmək üçün vaxt ayırın.

*“İsa bunu da danışdı: «Bir adamın iki oğlu var idi. Oğlanlardan kiçiyi atasına dedi: “Ata! Var-dövlətimdən*

payıma düşəni mənə ver". Atası da varını onların arasında bölüşdürdü.

Bir neçə gün sonra kiçik oğul nəyi vardısı, yığıb uzaq bir diyara yollandı. Orada pozğun həyat sürüb var-dövlətini heçpuç etdi. Oğlan hər şeyini xərclədikdən sonra o ölkədə böyük bir aclıq oldu. O korluq çəkməyə başladı. Buna görə də oğlan gedib o ölkənin sakinlərindən birinin yanında iş tapdı. Bu adam onu öz otlaqlarına donuz otarmağa göndərdi. Oğlan donuzların yediyi keçibuynuzu qabıqları ilə qarnını doydurmağa şad olardı. Amma heç kim ona bir şey vermirdi.

Onda oğlan özünə gəlib dedi: "Atamın nə qədər muzdlu işçisi var, hamısının da doyunca yeməyə çörəyi var. Mənsə burada acından ölüürəm! Durub atamın yanına gedəcəyəm və ona deyəcəyəm: <Ata, mən göyə və sənə qarşı günah etdim. Mən artıq sənin oğlun adlanmağa layiq deyiləm. Məni öz muzdlu işçilərinin biri kimi qəbul et>". O durub öz atasının yanına getdi.

Oğul hələ uzaqda ikən atası onu gördü. Ona rəhmi gəldi və qaçıb onun boynuna sarıldı və öpdü. Oğul dedi: "Ata! Mən göyə və sənə qarşı günah etdim. Mən artıq sənin oğlun adlanmağa layiq deyiləm". Atası isə öz qullarına dedi: "Tez olun, ən gözəl xalat gətirin və onu geyindirin. Barmağına üzük və ayaqlarına çarıq taxın. Kökəldilmiş dananı gətirin, kəsin: gəlin yeyib-şadlanaq! Çünki bu oğlum ölmüşdü, yenə həyata qayıtdı. O itmişdi, tapıldı". Beləliklə, şadlıq etməyə başladılar.

Atanın böyük oğlu isə tarlada idi. Qayıdaraq evə yaxınlaşanda çalğı və rəqs səsləri eşitdi. O, nökərlərdən birini yanına çağıraraq soruşdu: "Bu nədir?" Nökər ona dedi: "Qardaşın qayıdıb. Atan da onun sağ-salamat qayıtmasına görə kökəldilmiş dananı kəsib". Böyük oğul isə hirslandı və içəri girmək

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB: Səxavətli olmağın gücü

*istəmədi. Atası bayıra çıxıb ona yalvardı. Amma o, atasına belə cavab verdi: “Bax neçə ildir ki, sənin üçün qul kimi işləyirəm. Heç zaman sənin əmrindən çıxmamışam. Amma mənə heç vaxt bir oğlağı belə, qiymədin ki, dostlarımla şadlıq edim. Bu oğlunsa sənin bütün varını fahişə qadınlara sərfdib. Amma o qayıdanda sən onun üçün kökəldilmiş dananı kəsdin”. Atası isə ona dedi: “Oğlum, axı sən həmişə mənimləsən və bütün varım sənindir. Lakin sevinmək və şadlanmaq lazımdır. Çünki sənin bu qardaşın ölmüşdü, həyata qayıtdı. O itmişdi, tapıldı!”*

—Luka 11:32.

Əvvəlcə gənc oğlun ata evini niyə tərk etdiyini başa düşməliyək. Cavab odur ki, o, böyük qardaşı ilə birlikdə ataları haqqında düzgün olmayan düşüncədə idilər. Yadıncadırsa, böyük qardaş bütün həyatı boyu atası üçün qul kimi işlədiyini və dostları ilə şadlıq etmək üçün ona heç bir oğlaq də verilmədiyini deyir. Böyük qardaş üçün ata sərt bir iş adamı idi. Onda soruşa bilərsiniz ki, niyə böyük qardaş kiçik oğul ilə getmədi? Bu, yalnız öz fikrimdir, amma yəhudi adətinə görə, atası öləndə böyük oğul ikiqat pay alır. Kiçik oğul isə bu hüquqa malik deyildi. Beləliklə, fikrimcə, böyük oğulun bir gün nə isə almağa şansı var idi və o, qalması seçdi.

Kiçik oğul haradasa daha yaşıl otlar tapmaq və atasının tabeliyindən çıxmaq istədi, ona görə də miras payını götürüb getdi. Amma gedərkən gözlənilməz bir vəziyyətə düşdü. O, hər şeyini xərclədikdən sonra qaçdığı ölkənin tamamilə pozulduğunu gördü. Ölkədə şiddətli aclıq hökm sürürdü. Yemək tapmadığı halda o, tamamilə ona yad olan bir hərəkət etdi. Yemək müqabilində özünü muzdla satdı. Bu muzdlu düşüncə tərzi onun həyatında ilk dəfə idi. Əvvəllər onun etdiyinə görə deyil, kim

olduğuna görə qayğısına qalırdılar. İndi işləmək məcburiyyətində qalaraq, tapa biləcəyi yeganə iş bir yəhudi üçün tamamilə natəmiz və alçaq iş olan donuzları bəsləmək işi idi. Müqəddəs Kitabda deyilir ki, o, o qədər ac idi ki, donuzların yediyi qırıntıları da yeməyə hazır idi, amma bunu da heç kim ona vermirdi. Səbəb? Hamı onunla eyni qayıqda olaraq, sağ qalma rejimində yaşayırdı. Bunlar sizə tanış gəlirmi? Nə isə, bir gün özünə gəldi və yadına düşdü ki, atasının evində həтта muzdlu işçilərin də nə qədər yeməyi var.

*“Onda oğlan özünə gəlib dedi: «Atamın nə qədər muzdlu işçisi var, hamısının da doyunca yeməyə çörəyi var. Mənsə burada acından ölüürəm! Durub atamın yanına gedəcəyəm və ona deyəcəyəm: “Ata, mən göyə və sənə qarşı günah etdim. Mən artıq sənənin oğlun adlanmağa layiq deyiləm. Məni öz muzdlu işçilərinin biri kimi qəbul et”». O durub öz atasının yanına getdi”.*

Evində çoxlu yemək olduğunu başa düşərək, ata evinə oğul kimi deyil, qul kimi, muzdlu kimi qayıtmaq fikrində idi. O öz səhvini və günahını atasına etiraf edib sonra onun üçün xidmətçi kimi işləməsinə icazə verməsini xahiş etməyi düşünürdü. Lakin evinə yaxınlaşanda atası çöldə durmuşdu. Atası onu görəndə kimi qaçıb onun boynuna sarıldı və öpdü.

*“Oğul hələ uzaqda ikən atası onu gördü. Ona rəhmi gəldi və qaçıb onun boynuna sarıldı və öpdü”.*

Gəlin baş verənləri aydın təsəvvür edək, çünki bu hekayə, həqiqətən, Ata Allahla bizim aramızda olan münasibətin ana-loqudur. Bu oğul düz donuzların arasından qayıtmışdı. Yəhudi

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB:** Səxavətli olmağın gücü

qanunlarına görə, o, natəmiz hesab olunurdu. Onu qucaqlayan ata da o anda natəmiz oldu, amma oğluna olan sevgi naminə bunu könüllü olaraq etdi. Ata azyaşlı oğlunu danlamaq və axmaqlığına görə cəzalandırmaq əvəzinə, ona ən gözəl xalat geyindirdi. Sonra onun barmağına üzük taxdı ki, bu da onun oğul kimi səlahiyyətlərinin bərpa olunmasını bildirirdi. Sonra ayaqlarına çarıq taxdı, bu da onun bütün mülkünün ona əlçatan olduğunu bildirirdi. Bu adət-ənənəyə Rut 4:7-də rast gələ bilərsiniz.

*(İsraildə əvvəlki dövrlərdə əmlakın geri alınması və təhvil verilməsi üçün tərəflərdən biri sandalını çıxarıb digərinə verirdi. Bu, İsraildə əməliyyatların qanuniləşdirilməsi üsulu idi).*

Nəhayət, onun üçün kökəldilmiş dananı kəsib ziyafət verildi.

Bu gənc oğlan muzzdlu olmaq ümidi ilə geri qayıtdı, lakin ata onu oğul kimi bərpa etdi.

*“Oğul dedi: «Ata! Mən göyə və sənə qarşı günah etdim. Mən artıq sənin oğlun adlanmağa layiq deyiləm».*

*Atası isə öz qullarına dedi: «Tez olun, ən gözəl xalat gətirin və onu geyindirin. Barmağına üzük və ayaqlarına çarıq taxın. Kökəldilmiş dananı gətirin, kəsin: gəlin yeyib-şadlanaq! Çünki bu oğlum ölmüşdü, yenə həyata qayıtdı. O itmişdi, tapıldı». Beləliklə, şadlıq etməyə başladılar”.*

Ancaq hekayənin sonrakı hissəsinə diqqət yetirin.

*“Atanın böyük oğlu isə tarlada idi. Qayıdaraq evə yaxınlaşanda çalğı və rəqs səsləri eşitdi. O, nöqərlərdən birini yanına çağıraraq soruşdu: «Bu nədir?» Nökər ona dedi:*

«Qardaşın qayıdıb. Atan da onun sağ-salamat qayıtmasına görə kökəldilmiş dananı kəsib».

Böyük oğul isə hirslandı və içəri girmək istəmədi. Atası bayıra çıxıb ona yalvardı. Amma o, atasına belə cavab verdi: «Bax neçə ildir ki, sənin üçün qul kimi işləyirəm. Heç zaman sənin əmrindən çıxmamışam. Amma mənə heç vaxt bir oğlağı belə, qiymadın ki, dostlarımla şadlıq edim. Bu oğlunsa sənin bütün varını fahişə qadınlara sərf edib. Amma o qayıdanda sən onun üçün kökəldilmiş dananı kəsdin».

Atası isə ona dedi: «Oğlum, axı sən həmişə mənimləsən və bütün varım sənindir. Lakin sevinmək və şadlanmaq lazımdır. Çünki sənin bu qardaşın ölmüşdü, həyata qayıtdı. O itmişdi, tapıldı!»

Böyük oğul evə gələndə nə baş verdiyini bilən kimi içəri girmək istəmədi. Böyük oğulun dediklərinə diqqət yetirin. “Bax neçə ildir ki, sənin üçün **qul kimi** işləyirəm. Heç zaman sənin əmrindən çıxmamışam. Amma mənə heç vaxt bir oğlağı belə, qiymadın ki, dostlarımla şadlıq edim”. O deyirdi ki, atası sərt tapşırıq ağası idi və o özünü necə adlandırır? Qul! Bəs ata 31-ci ayədə onu nə adlandırdı? Oğlum! Budur əsas fikrim.

Siz də Allah barəsində bu iki oğulun ataları haqqında olan eyni düşüncə tərzini böyümüsünüz; düşünürsünüz ki, o, çətin bir iş ağasıdır, yəni ona xidmət etməyin heç bir mükafatı yoxdur. Din sizə öyrədib ki, Allahı qanə etmək üçün nə isə etməlisən. Atası onu qul kimi deyil, oğul kimi geri qəbul edəndə kiçik oğulun atası barədə fikirləri dəyişildi. Böyük oğulun atası ilə münasibəti onun əməllərinə əsaslanırdı, ona görə də o onun köləsi idi və həmişə düzgün işlər görməyə çalışırdı. Kimliyinizə əməllərinizin nöqtəyi-nəzərindən baxsanız, həmişə geridə qalacaqsınız və ətrafınızdakıları düzgün qiymətləndirməyərək ittiham edəcəksiniz.



## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Səxavətli olmağın gücü

Amma düzünü desək, böyük qardaş öz işini elə görürdü ki, atasının xeyirxahlığını qəbul edə bilmirdi. Atasını haqsızlıqda ittiham edərək, dostları ilə şadlıq etmək üçün ona heç vaxt oğlaq belə vermədiyini deyərkən atası belə cavab verir:

*“Oğlum, axı sən həmişə mənimləsən və bütün varım sənindir”.*

O ona: “Mənim qulum” demədi, oğlum dedi! Oğul mirasın orta q sahibidir; o, ailə üzvüdür. Qulun mirası yoxdur. Görürsən ki, böyük qardaş üçün miras artıq əlçatan idi. Lakin onun atasına və özünə düzgün olmayan münasibəti ona rahatlıq tapmağa və onsuz da ona aid olan mirasdan həzz almağa imkan vermirdi, çünki o özünü muzdlu kimi görürdü.

Niyə bütün bu vaxtı sizinlə danışmağa sərf etdim? Çünki muzdlular Allahdan qəbul etməyə çətinlik çəkirlər! Onlar həmişə Onun lütfünü qazanmalı olduqlarını düşünürlər və bacarmadıqları üçün utanırlar, qorxurlar və Atadan almağa layiq olmadıqlarını düşünürlər. Özünüz haqqında bu fikrinizi dəyişməsəniz, heç vaxt Atadan təmənnəsiz hədiyyə qəbul edə bilməyəcəksiniz. Yadda saxlayın ki, biz Atamız kimi səxavətli olmaq istəyiriksə, təmənnəsiz hədiyyə kimi qəbul etməyi bacarmalıyıq.

Siz Allah qabağında öz layiqli yerinizi qazana bilməzsəniz; bu sizə olan sevgi hədiyyəsidir. Mən Matta 3:16-17-də deyilənləri xoşlayıram.

*“İsa vəftiz olunan kimi sudan çıxdı. O vaxt göylər yarıldı və Allahın Ruhunun göyərçin kimi endiyini və Öz üzərinə qonduğunu gördü. Göylərdən bir səda gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam»”.*

Bunlar İsa xidmətə başlayanda baş vermişdi. O, hələ Allahın izzətini qazanmaq üçün heç nə etməmişdi, lakin Allahın dediyinə diqqət yetirin: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam».

İsa çarmıxda olanda çarmıxa çəkilən iki qulduru xatırlayırı-sınızımı? Biri deyirdi: «Ey İsa, Öz Padşahlığına gələndə məni xatırla!» İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gün sən Mənimlə birlikdə cənnətdə olacaqsan». Buna layiq olmaq üçün o nə etdi? **HEÇ BİR ŞEY!**

İsanın adını çağırıqda, Müqəddəs Kitab deyir ki, biz yeni-dən doğuluruq və qaranlıqlar padşahlığından Allahın Padşahlı-ğına köçürük. Biz buna layiq olmaq üçün nə etmişik? **HEÇ BİR ŞEY.**

Bu fəsli bitirərkən, lütfən, Allahın həmin il mənə verdiyi şey-lərin heç birinə layiq olmadığımı unutmayın. İsanın adını çağı-rarkən bütün Padşahlığı qəbul etdiyimi anlamağa kömək edib. Mən bunu qazanmalı deyiləm. Mən yalnız Onun xeyirxahlığını və səxavətini qəbul etməliyəm. Onun səxavətini aldıqdan sonra Onun xeyirxahlığı ilə səxavətli ola bilərsiniz.



## 11-Cİ FƏSİL

# SƏXAVƏTLİ OLANLARA ALLAHIN VƏDİ

Bill və həyat yoldaşı April 14 ildir ki, ailəliklə kiçik santexnika biznesinə sahiblik edirlər. “Faith Life” imanlılar cəmiyyətinin üzvləri olaraq, onlar illər ərzində baş verən artım və qələbə ilə dolu hekayələrlə qarşılaşıblar. Beləliklə, cəmiyyətə daha çox təsir etmək üçün “Faith Life” imanlılar cəmiyyətini genişləndirəcəyimizi eşidəndə onlar da bunda iştirak etməyə hazır idilər.

April layihə üçün 10 000 dollar verməyə tam hazır olduğunu dedi, lakin Bill ərzaq mağazasından qayıdarkən Rəbbin 10 000 dollar deyil, 75 000 dollar verməsini dediyi zaman o, tamamilə təəccüblənmişdi.

Onlar bunun necə mümkün olacağını bilmirdilər, lakin April bu layihəyə 75 000 dollar verməyə razı oldu. Amma yenə də onların nə pulu var idi, nə də bu qədər pulu haradan əldə edəcəkləri ilə bağlı bir fikirləri.

Bir neçə həftə sonra şəhər su idarəsindən zəng vuraraq onlara əsaslı təmir layihəsi barədə bildirdilər və bununla maraqlanıb-maraqlanmayacaqlarını soruşdular. Onlar razılaşdılar və işi yerinə

## MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB: Səxavətli olmağın gücü

yetirmək üçün tələb olunan sənədləşmə işlərini başladılar. April müqavilənin 100 səhifədən çox olduğunu və onların da bir istiqraz almalı olduqlarını dedi. Bütün bunları başa çatdırmaq olduqca çətin bir proses idi, lakin onlar bunu bacardılar. Onlar öyrəndilər ki, layihə üzrə təklif verən yeganə şirkət onlardır və müraciət etmək üçün onlarla necə və nə üçün əlaqə saxladıklarını bilmirdilər.

Müqaviləni təqdim etdikdən sonra şəhər rəhbərliyi onları çağırır dedi ki, 200 evdə olan işi cəmi 75 gün ərzində başa çatdırmaq üçün çox kiçik bir şirkət olduqlarını düşünürlər. Ancaq bir az müzakirə etdikdən sonra onlar şəhər rəhbərliyini bu işin öhdəsindən gələ biləcəklərinə əmin etdilər.

Bill deyir ki, komanda şənbə günləri ilə yanaşı, gec saatlarda da bu layihə üzərində işləməli idi. Amma bilirsinizmi nə oldu? Onlar bunu vaxtında yerinə yetirdilər və imanlılar cəmiyyətinin layihəsinə səxavətlə 75 000 ABŞ dolları verə bildilər, eləcə də bu prosesdə bütün istehlak borclarını ödəyə bildilər. Onlar heyrət içində idilər!

Görürsünüzmü, Tanrının Bill və April üçün gözlədiklərindən də böyük planı var idi. O onların ürəklərinin münasibətini bilirdi, lakin onların qabiliyyətlərini genişləndirmək istəyirdi.

Artıq dövlət işləri üçün rəğbət qazanaraq və şəhər rəhbərliyi üçün uğurlu müqaviləni başa vuraraq onlar gələcəkdə daha böyük müqavilələr üçün yol açdılar.

Allah insanları inkişaf etdirməyi sevir. O bizim qabiliyyətimizi bilir, lakin biz çox vaxt özümüz də bilməyərək, adətən, bir az təkana ehtiyac duyuruq. Bu nümunəyə öyrəşməliyik.

*“Səmavi Padşahlıq səyahətə çıxan bir adama bənzəyir. O, qullarını çağırır əmlakını onlara əmanət etdi. O hər birinə öz qabiliyyətinə görə – birinə beş, birinə iki, birinə də bir talant verdi və yola düşdü. Beş talant alan dərhal gedib bunları sərmayəyə qoydu, daha beş talant qazandı. İki talant*

*alan da beləcə daha iki talant qazandı. Bir talant alansa gedib torpağı qazdı və ağasının pulunu gizlətdi”*

—Matta 25:14-18.

Biz bu məsəli əvvəllər oxumuşuq, amma burada bir şeyi qeyd etmək istəyirəm.

Diqqət yetirin ki, sahibi öz qullarına tapşırıq verəndə “hər birinə öz qabiliyyətinə görə verdi”. Beş talant verilən birinə beş talant etibar edilmişdi, yəni o, hazırda beş talantı idarə etmək qabiliyyətinə malik idi. Əgər onun daha böyük qabiliyyəti olsaydı, sahibi ona daha çox verərdi. Eyni şey digər iki qul ilə də baş verdi.

Amma görün nə baş verdi. Beş talantı olan qul onu on talanta qədər artırdı. Burada nə baş verdi? Sadə dillə desək, onun qabiliyyəti beşinci səviyyədən onuncu səviyyəyə yüksəldi. Məsuliyyət və idarəetmə onun qabiliyyətini artırdı. O, sahibinin gözündə bir az da ucaldı və özünü irəliləyiş üçün bir az da doğrultdu.

İndi burada sahibin hikmətinə baxın. Beş talantı olan qulun xasiyyətini bilirdi. Onun yeni səviyyəyə yüksəlmək üçün potensialının olduğunu bilirdi. Sahibi quluna beş talant versə də, bu onun sahib olduğu qabiliyyəti idi, onun verdiyi bu beş talantla nökrəri daha çox məhsul yığacaq və sahibi onu yeni idarəetmə səviyyəsinə yüksəldəcək.

Sahibi bilirdi ki, qulunu daha dəyərli etməyin yeganə yolu onun inkişaf etməsinə icazə vermək və qabiliyyətini kəşf etməkdir. Bu, Allahın bizi daha dəyərli etmək, bizim gələcək və inkişaf etməyimiz üçün həyatımızda istifadə etdiyi bir prosesdir.

*“Ən balaca bir işdə sadıq olan kəs böyük işdə də sadıqdır, ən balaca bir işdə haqsız olansa böyük işdə də haqsızdır”*

—Luka 16:10.

## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB:** Səxavətli olmağın gücü

Əvvəlki fəsildə dediyim kimi, kiçik tapşırıqlar olmur. Siz hər biri ilə irəliləyiş əldə edəcəksiniz və hər biri gələcək qabiliyyətinizi artıracaq.

Mən dəfələrlə bu prosesdən keçmişəm. Hər dəfə fikirləşirdim ki, *yox, bunu bacarmayacağam*. Bilmirəm necə edim, ya *vaxtım yoxdur*. Amma hər dəfə “Bəli, inkişaf edəcəyəm” deyəndə qabiliyyətim daha da artır.

İnsanlar həyatıma baxıb, *borcdan qurtulmağın, televiziya çıxmağın, şəxsi təyyarəyə sahib olmağın çox asan olmasını* düşünə bilirlər. Necə də gözəl həyat. Yaxşı, razılaşıram; yaxşı həyat və şərəfli həyatdır! Amma siz bilmirsiniz mənim həyatım bu səviyyəyə necə çatıb. Bu qabiliyyət səviyyəsinə yüksəlmək üçün nə qədər təzyiqlərə məruz qalmışam.

Mən hələ də böyüyürəm və Allah mənə daha böyük tapşırıqlar verməkdə davam edir. Hiss edirəm ki, daim daha böyük layihələrlə məşğul oluram və onları həyata keçirmək üçün daha çox pula ehtiyacım var. Ancaq mən təzyiqi (və bəzən xaosu) qəbul edərdim, çünki bu mənim çağırışımı yerinə yetirməkdə mənə kömək etmək üçün Allahın təlim sistemidir.

Sizə təslim olmamağı məsləhət görərdim. Allaha icazə verin ki, sizi Özünə məqbul insana çevirsin.

Allah hər zaman öhdəsindən gələ bilər. O, heç vaxt uğursuzluğa düşər olmur. Gələcəyiniz qarşınızdadır və siz davam etməlisiniz.

### **Allahın sizi inkişaf etdirməsinə icazə verəcəksinizmi?**

Çərşənbə axşamı dua toplantısında idim. Qızım dua toplantısına rəhbərlik edirdi ki, qəfil dayandı, mənə baxıb peyğəmbərlik etməyə başladı. O dedi:

*“Rəbb deyir: «Məhsul çox böyükdür. Mən səni genişləndirirəm. Yalnız Ruhumla nə baş verəcəyini anlaya bilərsiniz. Addım atıb çıxın, icazə verin, sizi öz düşüncənizdən də yüksək şeylərə, mümkün olmayan şeylərə doğru aparım?»”*

Düşündüm ki, *bunun nə demək olduğunu bilirəm*. Bu mənimlə ilk dəfə baş vermirdi.

Mən Allahın məni çətin şeylərə, qeyri-mümkün şeylərə doğru aparmasına icazə verib-verməməyimi soruşmasını yüksək qiymətləndirirəm. Bilirəm ki, siz onlardan keçdiyiniz zaman onlar böyük hekayələrə çevrilirlər və Tanrı həmişə Özünü göstərir.

Amma genişlənməyin ağrısını və ödəniləcək qiyməti də bilirəm. Bu, böyük bir şeydir, AMMA mən həm də Allahın xeyirxahlığını və Onun yüksəliş sistemini də bilirəm, ona görə də dərhal “HƏ!” cavabı verdim.

Allah sizə verdiyi potensialı üzə çıxarmaq istəyir. Bu, məqsədə çatmağın yeganə yoludur. O səni genişləndirməlidir! Allah bizi necə genişləndirir? *Təzyiq* vasitəsilə.

Əgər bir şarı hava ilə doldursanız, o, daha da böyüyəcək. Bu bizimlə də belə baş verir. *Təzyiqə* məruz qalıb təslim olmadıqda potensialımız artır. Yeri gəlmişkən, qabiliyyət daha böyük layihələrə aparır. Bilirsiniz, Allah sizə 100 000 dollar verməyi deməyincə səxavətli olmaqdan danışmaq düzgün deyil. Ola bilsin, sevimli avtomobilinizi hədiyyə edəsiniz. Allaha olan inamınız və qabiliyyətiniz artmalıdır.

Həmin görüşdə Allaha hə cavabını verdikdən bir neçə həftə sonra bunun nə olduğunu başa düşdüm. Həftədə bir dəfə yayımlanan televiziya verilişimizə *gündəlik* yayım təklif olundu. Bu, əla səsə nə bilər, lakin bu cür dəyişikliyi qəbul etmək üçün qarşımızda bir neçə məsələ var. Birincisi odur ki, efir vaxtımızın qiyməti dərhal 500% bahalaşacaqdı, biz o vaxt hətta həftəlik tarifi



## **MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB:** Səxavətli olmağın gücü

çətinliklə ödəyə bilirdik. İkincisi, həftədə beş veriliş hazırlayıb redaktə etməli idik və televiziya şöbəsi yox idi. O vaxt biz həftədə bir televiziya proqramımızı gəlib cari ay üçün həftədə dörd proqram yazan şirkətə təhvil verirdik. Onlar proqramları kəşib redaktə edir, şəbəkəyə göndərir və bütün lazım olan işləri görürdülər. Ancaq sonra başa düşdüm ki, idarə etmək üçün bütün bunları evə köçürməliyəm. Ən böyük problem isə o idi ki, mən və Drenda televiziya departamentini necə quracağımızı bilmirdik. Bütün bunları həll etmək üçün əlimizdən gələni etdik.

Pul cəhətdən biz hələ də “Now Center” imanlılar cəmiyyətimizin şəhərciyinin pulunu verib bitirirdik və televiziyanın tikintisi üçün əlavə pulumuz yox idi. İstehsal üçün kamera avadanlığı almalı və onu idarə edəcək işçiləri işə götürməli idik. Bütün bunlar hərdən qeyri-mümkün görünürdü. Lakin Allah sadıqdır və Drenda ilə məni bu iş üçün ruhlandırır.

Bizim ən böyük maneəmiz təxminən dörd ay ərzində efir vaxtı ödənişlərimizə yarım milyon dollar borclu olduğumuzu bilərkən baş verdi. Bu, xüsusilə çətin idi, çünki televiziya proqramımızın adı “*Pul işini qaydasına qoymaq*” idi.

Televiziyada bunun öhdəsindən gələ bilməyəcəyimizi düşünürdüm. Efir haqqını ödəyə bilməsəm, vicdanla davam edə bilməyəcəyəm. O vaxt mən çoxlu şübhələrlə mübarizə aparırdım. Yenə deyirəm, Allah sadıqdır və Drenda məni çox ruhlandırır.

Həmin həftə yuxuda Allah mənə bütün hesabların bir dəfəyə ödəniləcəyini göstərdi, təbii olaraq bu, qeyri-mümkün idi. Lakin həmin həftəsonu cəmiyyətdə də 500.000 dolların hamısı yığıldı, efir vaxtı hesabları hazırkı vaxta qədər ödənilirdi və o vaxtdan bəri belə də davam edir.

Bu, inanılmaz bir səyahət oldu!!!

Biz bu proses vasitəsilə dəyişildik. İndi biz efirə iki gündəlik veriliş veririk və Müjdəni yaymaq üçün milyonlar xərcləyirik.

İndi biz üz-üzə gəldiyimiz vəziyyətə baxırıq və o vaxtkı qədər böyük görünür. Birinci fəsildə öyrəndiklərimizi həmişə yadda saxlayın: Allahın lütfü sizinlə işləyir! Bu illəri Allahla birlikdə addımlayaraq, Paulun əksər məktublarının niyə bu sözlərlə başladığını başa düşdüm:

**“Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun”.**

Yadda saxlayaq ki, biz tək deyilik. Onun fəvqəltəbii gücü olan lütfü həyatımızda işləyir. Bəli deyib görünməyə nə doğru addımlamaq cəsarət tələb edir, lakin buna dəyər; mən buna şahidəm.

Drenda və mən Müjdəni təbliğ etmək üçün bütün dünyanı gəzmişik. Biz Əhdi-Cədidə baş verən hər bir möcüzəni gözlərimizlə görmüşük. Biz minlərlə insanın həyatının dəyişildiyini və torpağın ən yaxşı nemətlərindən bəhrələndiyini görmüşük. Məqsəddən yaxşı şey yoxdur!

Sizin üçün dua edirəm ki, Allahın sizə verdiyi hər bir yaxşı işdə bəhrə gətirəsiniz və səxavətli olmağın nə qədər vacib olduğunu yadda saxlayasınız.

Sonda ən çox sevdiyim məzmunlardan birini təqdim edirəm:

*“Rəbbə həmd edin! Nə bəxtiyardır Rəbdən qorxan, əmr-lərindən zövq alan insan! Nəslə yer üzündə güclü olacaq, əməlisalehlərin övladları xeyir-dua alacaq. Evindən bol-luq və sərvət əskilməz, salehliyi əbədi qalar. Zülmətdə belə, əməlisaleh insanlar üçün, lütfkar, rəhmli və saleh adamlar üçün nur doğar. Səxavətlə borc verən işlərini ədalətlə görən yaxşı insandır. Belə adam əsla sarsılmaz, saleh insan əbədi olaraq yadda qalacaq. Pis xəbərdən qorxmaz, Rəbbə güvən-diyi üçün ürəyi möhkəmdir, cəsur ürəklidir, düşmənlərinin süqutunu görəndə qorxmaz. Səpələyər, fəqirlərə paylayar,*

**MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB:** Səxavətli olmağın gücü

*salehliyi əbədi qalar, qüdrəti və hörməti ucalar. Pis adamsa bunu görüb qəzəblənər, dişlərini qııcıdar, yanıb-tökülər, pislərin arzusu puç olar”*

—Zəbur 112:1-10.

Mən pislərin qəzəbləndiyi hissəni çox sevirəm. Son sözü həmişə Allah deyir. Ən böyük qisas həmişə uğurdur.

Mənim həyat hekayəmi eşitməyinizsə, bilərsiniz ki, orta məktəbi pis qiymətlərlə bitirmişəm. Allah məni təbliğ etməyə çağırdıqdan sonra kollecə getməyimi deyəndə buna çox da sevinmədim.

Birinci kursda oxuyarkən ingilis dili dərində bir məqalə yazmalı idim. Professorum kağızı mənə ön səhifədə böyük “2” və

**PADŞAHLIĞIN NECƏ  
İŞLƏDİYİNİ ÖYRƏNİN VƏ  
ALLAHIN VƏD ETDİYİ  
GÖZƏL HƏYATDAN HƏZZ  
ALACAQSINIZ!**

“Görəsən, heç olmasa orta məktəbi bitirmisən?” qeydi ilə geri verdi. Orta məktəbdə öyrənmədiklərimi öyrənmək üçün mənə repetitor lazım idi.

Birinci kitabım çıxanda həmin ingilis professorundan elektron məktub aldım. Orada yazılmışdı: “Görəsən, bu, sinfimdə oxuyan Qari

Kisidir?” O mənim kitab yazdığımı görüb şoka düşmüşdü.

İcazə verin, Allah sizinlə birlikdə bütün dostlarınızı şoka salsın!

Orta məktəbdə birgə oxuduğum sinif yoldaşım bir gün maliyyə şirkətimin ofisinə gəlib dedi: “Mən bunu başa düşmürəm. Qari orta məktəbdən qovuldu və indi bütün dünya yayımında televiziya veriliş aparır?”

Padşahlığın necə işlədiyini öyrənin və Allahın vəd etdiyi gözəl həyatdan həzz alacaqsınız!

Mən belə hekayələri sevirəm, eləcə də Allah da belə hekayələri sevir! Buna görə də yadda saxlayın ki, hekayəniz hələ bitməyib. Allahın ürəyini təmsil edərək getdiyiniz yerdə səxavətli olmağa çalışın. Padşahlığın necə işlədiyini öyrənin və Allahın vəd etdiyi gözəl həyatdan həzz alacaqsınız!

—Qari Kisi

*“Etdiyiniz bu xidmət yalnız müqəddəslərin ehtiyaclarını ödəməklə kifayətlənmir, həm də Allaha edilən çox şükürlərlə aşib-daşır. Bu xidmətlə sübut etdiyiniz kimi, iqrar etdiyiniz Məsihin Müjdəsinə itaət göstərdiyinizə, onlara və hamıya səxavətlə yardım göndərdiyinizə görə Allahu izzətləndirirlər. Allahın sizə bəxş etdiyi hədsiz lütfə görə hər birinizin həsrətini çəkərək sizin üçün dua edirlər. Allahın sözlə ifadə olunma bilməyən bəxşisinə görə Ona şükür olsun!”*

—2 Korinfilərə 9:12-15.

“Forward Financial Group” və ya təhlükəsiz pul investisiya strategiyalarımız haqqında [forwardfinancialgroup.com](http://forwardfinancialgroup.com)-dan və ya 1-(888)-397-3328 nömrəsinə zəng vuraraq məlumat əldə edə bilərsiniz.

Əgər Maliyyə İnqilabı Konfranslarımız haqqında daha çox məlumat əldə etmək və ya konfransa ev sahibliyi etmək istəyirsinizsə, zəhmət olmasa (740) 964-7400 nömrəsinə zəng edin və baş ofisə müraciət edin.

**Müəllif Qari Kisinin**

**“Maddi vəziyyətinizdə inqilab”  
silsiləsindən kitablar:**

İstirahətin gücü

Padşahlığa sədaqətin gücü

Strategiyanın gücü

Təminatın gücü

**Allah sizin həyatınızda uğur qazanıb xeyir-dua almağınızı istəyir ki, başqalarına səxavət göstərə bilərsiniz.**

Maddi cəhətdən azad olmayınca siz əslində heç vaxt azad olmayacaqsınız. Drenda ilə son 30 ildə söylədiyimiz kimi, siz maliyyə məsələlərini həll etməyincə heç vaxt kim olduğunuzu bilməyəcək və həyatınızda ruhani məqsədə doğru addım atmağı bacarmayacaqsınız.

### **SİZ BUNU TƏMƏNNASIZ ALA BİLƏRSİNİZ!**

Mən bunu sübut etdim, minlərlə insan da buna nail oldu. Allahın lütfü sizə kömək etməyə hazırdır. Elə işlər var ki, qul olduğunuza görə onları heç vaxt yerinə yetirə bilməyəcəksiniz. Siz tək-cə özünüz və ailəniz üçün deyil, həm də həyatınızda Allah Padşahlığının hansı üsulla işlədiyini insanlara göstərmək üçün maddi cəhətdən azad olmalısınız.

### **İnsanlar cavab axtarırdırlar. Əsl həll yolu axtarırlar. Onlar dini yox, Padşahlığı görməlidirlər.**

Allah xeyirxah və səxavətlidir! Səxavətli olduğumuz zaman biz insanlara Allahın ürəyini göstəririk. Qızmar gündə bir qurtum soyuq su içmək kimi, səxavətli olmaq da yoxsulluq səhrasındakı dünyaya rahatlıq və ümid gətirir.

Qari Kisinin müəllifi olduğu "Maddi vəziyyətinizdə inqilab" silsiləsindən bu beşinci və son kitabı oxuyaraq Allahın tapşırıqlarında necə iştirak edə biləcəyinizi, uğur qazanmağın inanılmaz yeni üsullarını həyata keçirə biləcəyinizi kəşf edin.

Yeni vəhy-lərlə, Allahın Kəlamından olan təsirli nümunələrlə, müəllifin özü və səxavət gücünü öz həyatlarına tətbiq edərək böyük dəyişikliklər yaşayan digər insanlar haqqında ruhlandırıcı hekayələrlə dolu bu əlamətdar kitabı oxumaqla səxavətin Padşahlıq prinsipi və onun necə işlədiyi barədə aydın anlayış əldə edəcəksiniz.

### **Səxavət sizin və Allahın insanlara olan sevgisini göstərir.**



Qari Kisi müəllif, natiq, sahibkar, maliyyə sahəsində mütəxəssis və pastordur. Adamlara həyatda, xüsusilə də iman, ailə və maliyyə sahələrində qalib olmağa kömək edir. Qari və onun həyat yoldaşı Drenda bir neçə böyük mənfəət gətirən şirkət yaratmışlar. Onlar birlikdə "Pul məsələsini həll et" və "Drenda" adlı iki televiziya proqramı hazırlamış, eləcə də, beynəlxalq konfranslar və humanitar yardımlar təşkil edən "Canlı iman" Fondunu təsis etmişlər. Qari Kisi həmçinin Ohayo ştatında olan Kolumbusda "Canlı iman" imanlılar cəmiyyətinin pastorudur.